

BAKİ ÜNİVERSİTETİNİN XƏBƏRLƏRİ

ВЕСТНИК
БАКИНСКОГО УНИВЕРСИТЕТА

NEWS
OF BAKU UNIVERSITY

HUMANİTAR
elmlər seriyası

серия
ГУМАНИТАРНЫХ НАУК

series of
HUMANITARIAN SCIENCES

№ 2, 2021

Bakı – 2021

DİLÇİLİK

UOT 81

FEİLİN QRAMMATİK KATEQORİYALARININ ÜSLUBI XÜSUSİYYƏTLƏRİ

Sultan M.SEYİDOVA*

Məqalədə nitq hissələri içərisində öz semantikasının zənginliyi ilə seçilən feilin qrammatik kateqoriyalarının üslubi imkanları araşdırılır. Feilin təsirlilik, növ, inkarlıq, zaman və şəkil kateqoriyalarının üslubi-morfoloji əlamətlərinin tədqiqi zamanı belə bir nəticə hasil olur ki, kommunikasiya prosesində dilin lügət tərkibinin milli layını təmsil edən feillər həm öz semantik-funksional xüsusiyyətləri, həm də üslubi çalarlarının rəngarəngliyi ilə diqqəti cəlb edir.

Müəllifin araşdırmanın əsas hissəsinə feilin zaman kateqoriyasının morfoloji əlamətlərinin ifadə etdiyi və ümumi zaman anlayışında motivləşmə yaradan zaman şəkilçilərinin mətn daxilində oynadığı rola həsr etmişdir. Müxtəlif zamanların idi, imiş, isə hissəcikləri ilə işlənməsinə diqqəti cəlb edən araşdırmaçı bu hissəciklərin feillərdə yaratdığı incə mənə çalarlarını bəddi ədəbiyyatdan seçilmiş konkret nümunələrlə əsaslandırır.

Məqalədə feilin təsriflənməyən formalarının üslubi keyfiyyətləri digər nitq hissələri ilə müqayisədə verilir, hərəkət məfhumunun əşya, əlamət, tərz və b.k. ümumi qrammatik əlamətlərlə qaynayıb-qarışması nəticəsində yeni linqvistik cəhətlərin ortaya çıxarılması dil axınlarda keyfiyyət məzmununu kimi qiymətləndirilir.

Müəllifin gəldiyi elmi nəticə isə belədir ki, feil kateqoriyalarının üslubi imkanlarının öyrənilməsi dönyanın zəngin dillərindən biri olan Azərbaycan dilinin milliliyini, daxili potensial qüvvəsini bir daha əyani şəkildə sübuta yetirir. Morfoloji kateqoriyaların söz birləşməsi, cümlə və mətn daxilində reallaşması bir tərəfdən qrammatik vahidlərin sintaktik mühitdə daha dərinən öyrənilməsinə yardım edir, digər tərəfdən isə onların morfoloji kateqoriyalar əsasında meydana çıxdığını göstərir.

Açar sözlər: üslubi morfologiya, qrammatik kateqoriyalar, feilin zaman kateqoriyası, “idi”, “imış”, “isə” hissəcikləri, feilin təsriflənməyən formaları

Giriş. İstər əsas, istərsə də köməkçi nitq hissələri öz istifadə imkanları etibarilə bir-birindən fərqlənir. Məsələn, isimlər və feillər bu baxımdan xüsusi silə seçilir. Belə ki, bu nitq hissələri gözə görünüvən və görünməyən bütün varlıqları əhatə etdiyi üçün həmin nitq hissələrindən istənilən bir üslubda istifadə olunması istisna olunmur. İşmin və feilin zəngin qrammatik kateqoriyaları

* BDU, dosent, filologiya üzrə fəlsəfə doktoru; sultanseyidova@bsu.edu.az; ORCID ID: 0000-0002-6961-7960

nitqdə onların fəaliyyətinə geniş yer verir. Bu nitq hissələri təkcə qrammatik xüsusiyətləri ilə deyil, fikrin üslubi baxımdan ifadəsi üçün də geniş material verir; belə ki, hər hansı bir isim və ya feil öz leksik-qrammatik mənasından əlavə, ayrı-ayrı üslubi çalarlara da malikdir. Bu cəhətdən feil xüsusilə fərqlənir.

Feilin qrammatik kateqoriyalarının üslubi xüsusiyətləri. Məlumdur ki, feil dilimizdə həm məzmunu, həm də milliliyi ilə digər nitq hissələrindən seçilir. Feilin zaman, növ və forma etibarilə seçilməsi onun üslubi imkanlarının zənginliyindən xəbər verir. “Feillər semantik rəngarəngliyinə görə də fərqlənir. Qrammatik kateqoriyalarının çoxluğu və müxtəlifliyi feillərin semantik çalarlarını bir qədər də artırır” [8, 304-305].

Adlardan feil düzəldən şəkilçilər söz yaradıcılığı vasitəsi kimi birmənalı şəkildə qəbul olunur, lakin feildən düzələn feillər bəzi dilçilər tərəfindən (məsələn, prof. Y. Seyidov) düzəltmə söz kimi qəbul edilmir. Onlarda yanlız obyekt~ subyekt münasibətlərinin dəyişməsi qeyd olunur ki, bu da feilin müxtəlif qrammatik məna növlərini yaradır. Əslində bir çox feillərdə növ fərqi mətnin köməyi ilə müəyyənləşir. Məsələn, *atıldı, çəkildi, açıldı, bəzəndi* tipli feillər növ əlamətinə görə yalnız mətn daxilində fərqlənir. Bəzən bir-birinə bənzəyən feillərin məchul və ya qayıdış növdə olması onların -*ıł*⁴ və ya -*ın*⁴ şəkilçisi ilə işlənməsindən asılı olur. Məsələn:

Bahar döyüldü, söyüldü və soyuldusa da, qorxusundan evlərinə gedə bilmədi (Mir Cəlal);

*Ela ki əllini aşırıdı yaşı,
Artıq çəkilmədi heç yerdə adı;
Onun saçları da dibdən töküldü;
Hər üzəkdə bir pəncərə,
Açılmışdır Şərqə sari (S. Vurğun);
Əlindəki donu sinəsinə tutub geri çəkildi;
Sakitcə:*

- Soyun yat. Ayaq üstə niyə durursan? -dedi (İ. Şıxlı).

Nümunələrdə verilən feillərin dördü məchul, dördü isə qayıdış növdədir. Göründüyü kimi, növə görə fərqlənmə yalnız şəkilçi ilə deyil, həm də mətnin məzmunu ilə bağlıdır.

Feillərdə zaman kateqoriyası öz işləkliyinə görə daha fəal olan və eyni zamanda, işlədilmə məqamında səhvlərə yol verilən kateqoriyalardan sayılır.

Y.Seyidov feilin zaman kateqoriyası haqqında yazır: “Feilə məxsus bu qrammatik kateqoriya dildə çox əhəmiyyətli yer tutmaqla nitqin təşkilində müüm rol oynayır. Azərbaycan dilində feilin zaman kateqoriyası feillərin hamısını eyni dərəcədə əhatə edən və morfoloji cəhətdən tam formallaşmış olan qrammatik kateqoriyadır” [8, 334].

Nəqli keçmiş zaman -*mış*⁴ və -*ıb*⁴ şəkilçiləri vasitəsilə formallaşır; bu şəkilçilər üslubi cəhətdən fərqlənir: birinci şəkilçi ilə yaranan feil hərəkətin baş verdiyini qətiyyətlə iqrar edir və nisbətən arxaikləşmişdir. Təsadüfi deyildir ki, bu şəkilçili feillər daha çox elmi üsluba aid olur və məlumat xarakterli mətn-

lərdə işlənir. Bədii əsərlərdə isə bu şəkilçilərin “təklikdə işlənməsi”nə (*idi, imiş, isə hissəcikləri olmadan*) az təsadüf olunur; “idi” hissəciyi ilə işlənənlər üstünlük təşkil edir. Məsələn:

I. *Toyuq-cüçə qorxudan samanlığa dolmuşdu. Gün xeyli qalxmışdı. Torpaq yolların və ciğirların tozu xal-xal olmuşdu* (İ.Şıxlı);

II. *Girib xəyalimin qoluna təkcə
Özümlə həmsöhbət olmuşam indi;
Gecədən gündüzə gedən yolumda
Bu göz yaşlarına çox uduzmuşam;
Hələ səsim ucalmayıb,
El gücündən güc almayıb,
Hələ ürək qocalmayıb...* (M.Araz).

Bədii ədəbiyyat üzrə müşahidələr onu göstərir ki, I tiplə müqayisədə II tip nümunələrə az rast gəlinir. Bu şəkilçiləri sinonim şəkilçi hesab edən prof. Y.Seyidov yazır: “Ancaq -ib,-ib,-ub,-üb şəkilçisinin işlənmə dairəsi, nisbətən, məhduddur. -Mış,-miş,-muş,-müş şəkilçisi şəxslərin hər üçünə aid olan feillərlə işləndiyi halda,- ib,-ib,-ub,-üb şəkilçisi, ancaq ikinci və üçüncü şəxslərə aid feillərlə işlənir, birinci şəxsə aid feillərlə işlənə bilmir” [9, 151-152].

- *Ib,-ib,-ub,-üb* şəkilçili feillərin birinci şəxsdə işlənməsinə tarixi abidələrimizdə rast gəlinir. Hal-hazırda isə “gəlibəm”, “gəlibik” formaları nə qrammatik, nə də üslubi cəhətdən düzgün sayılmır.

-*Ib*⁴ şəkilçili feillər yeganə zaman şəkilçisidir ki, “idi” hissəciyi ilə işlənmir. Danışq dilində və aşiq ədəbiyyatına dair nümunələrdə bu şəkilcidən sonra işlənən *-di, -di, -du, -dü* isə “idi” hissəciyinin ixtisarı yox, *-dir*⁴ şəxs sonluğunu reduksiya uğramış formasıdır. Məsələn:

*Yaziq Ələsgəri oda salibdi,
Fələk gözdən salib, o da salibdi...* (Aşıq Ələsgər).

Feilin zaman şəkilçilərindən sonra işlənən *idi, imiş, isə hissəcikləri* iş, hal və hərəkətin hekayə, rəvayət və şərtlə bağlayır. Bu özünü *gəldi* və *gəlirdi*, *gəlmışdır* və *gəlmışdi*, *gəlsə* və *gələrsə* feillərinin müqayisəsində özünü daha aydın şəkildə göstərir. Elmi ədəbiyyatda onlar gah “köməkçi feil”, gah da “bağlama” adı ilə təqdim olunmuşdur. Onların köməkçi feil olmadığını elmi dəllillərlə sübut edən A. Ə. Aslanovun bu barədə fikri xeyli maraq doğurur: “Müasir dilimizdə bir neçə hissəcik vardır ki, bunların yeri, mövqeyi düzgün müəyyənləşdirilməmiş və yanlış olaraq digər nitq hissələri sırasına daxil edilmişdir. Həmin hissəciklər qrammatika kitablarında öz əsl izahını və yerini tapmamışdır. Bu isə həm morfoloji, həm də sintaktik təhlil zamanı dolaşıqlığa səbəb olur” [7, 469]. Müasir ədəbi dilimizdə bu hissəciklərdən olan “idi”nin (“-di, -di, -du, -dü”), demək olar ki, bütün zaman formalarından sonra işlənməsi halına rast gəlirik. Məsələn:

Zərnigar xanım bunların heç birini görmürdü... Əgər bir az irəlidə yarğan gurultu ilə uçmasayıd, o, ayaq saxlamayacaq, bəlkə də torpağa qarışib birbaşa Kürə düşəcəkdi... Yarğanın dibi görünmürdü, oraya düşənin heç

sümüyü də ələ gəlməzdi...; Axı bunların çoxunu o özü düzəltmişdi (İ. Şıxlı).

Nümunələrə diqqət yetirsək, görərik ki, feilin indiki, qəti gələcək, qeriqəti gələcək, nəqli keçmiş zamanlarına və şərt şəkilinə artırılan *idi* hissəciyi baş verən hərəkətin zamanından və şəklindən asılı olmayıaraq, onu keçmiş zamanla bağlayır. *İmiş* hissəciyinə dair nümunələrdə də eyni vəziyyət müşahidə olunur. Məsələn:

Deyirlər ki, qədim zamanlarda bu torpaqlarda bir el yaşarmış. Bu el nə zindan bilərmış, nə zəncir... Orada güclü gücsüzə ziilm etməzmiş; O öz ailəsinə son dərəcə sevirmiş (M. İbrahimov).

Vaxtilə *idi*, *imiş* hissəcikləri ilə işlənmiş bu zaman formaları heç bir əsas olmadan keçmiş zamanın mürəkkəb formaları - uzaq keçmiş, qəti gələcəkli keçmiş, qeyri-qəti gələcəkli keçmiş, bitməmiş keçmiş və davamlı keçmiş adları ilə təqdim olunmuşdur [7, 331-336]. M. Hüseynzadə mürəkkəb xəbər şəkillərin-dən danişarkən yuxarıdakı adlandırmaların elmi cəhətdən heç bir əsasa malik olmadığını göstərmişdir. Onun mülahizələrindən çıxan nəticə budur ki, Azərbaycan dilində heç bir yaxın və uzaq keçmiş yoxdur [5, 151]. Deyilənlərə onu da əlavə etmək lazımdır ki, bunlar qrammatik yox, üslubi xarakterə malikdir. Prof. H. Həsənov bu fikri belə yekunlaşdırır: “İdi və imiş köməkçi vasitələrinin məzmununda zamanlıq anlayışı var. Buna əsasən keçmiş zaman formalarını artırmaq nə qrammatik, nə də elmi cəhətdən düzidür. Keçmiş zamanla əlaqədar sadalanan formalar qrammatik yox, üslubi səciyyə daşıyır” [4, 305].

Feilin mürəkkəb şəkilləri və təsriflənməyən formaları nitqin rəngarəngliyini və feilin digər nitq hisələri ilə əlaqəli semantikasını ifadə edən dil vahidləridir.

Feilin zaman kateqoriyası işin icrasını zaman baxımından müəyyən-ləşdirməyə xidmət edir, lakin bu zamanların fərqləndirilməsində müəyyən üslubi momentlər var. Nəşr əsərlərində təhkisiyəçi obraz bəzən müxtəlif zamanlardan istifadə edir və işlətdiyi sözlərin məqsədə uyğunluq baxımından münasib olmasına çalışır.

Zamanların işlədilməsi ilə bağlı maraqlı bir üslubi cəhət mövcuddur. Danışq keçmiş zamana aid olduqda o biri zamanlarda *-idi*, *-imiş* hissəciklərindən biri işlənir. Hətta bəzən feilin biri keçmiş, o biri isə indiki zamanda işlənir. Ümumiyyətlə, təhkisiyəçi obraz feilləri bu və ya digər zamanda işlədir. Məsələn:

Raxula dedim:

- Çandra Kamanın sinəsindən çıxmışdır, baharın nəfəsidir. O, insanlara həyat verir...; Camadar yenə danişir, söyürdü, söyür, danişirdi (M. İbrahimov).

Göründüyü kimi, kiçik mətn daxilində şühudi və nəqli keçmiş zaman, indiki zaman və onun hekayə şəklindən istifadə edilmişdir. Prof. Ə. Dəmirçizadə hekayə morfemi ilə rəvayət morfemini müqayisə edərək birincidə şühudi keçmiş zamana yaxınlıq olduğunu göstərir: “...rəvayət morfemi işin uzaq keçmişdə olmasını bildirmək üçün,...həm də fikrin şahidsizlik çalarlılığı, daha doğrusu, rəvayət çalarlılığı ilə ifadəsi üçün işlənir. Belə çalarlılıqları nəzərə al-

dıqda, hətta məqamına görə bunlar, tam olmasa da, bəzən antonimlik rəngində də işlənə bilir; məs.: - O bunları bilirdi? - Bilirmiş. Belə sual-cavabdan aydın olur ki, “bilirmiş” cavabında “keçmişdə bilirdi, indi isə bilmir” məzmunu ey-hamla ifadə edilir, bu isə, azacıq da olsa, antonimlik çalarına işaretdir” [3, 253].

Feilin yaratdığı üslubi məqamlardan biri də onun zamanlarının bir-birini əvəz etməsidir ki, bu da həmin feillərə qoşulan “-idi”, “-imiş” (xüsusilə də - imiş) hissəciklərinin yaratdığı keçmiş zaman məzmunu ilə bağlıdır. Məhz buna görə də eyni mətn daxilində qeyri-qəti gələcək zaman indiki zamanı əvəz edir. Məsələn:

*Azada baxdıqca bütün bu nakam hislər onun ürəyində baş qaldırardı;
Onun nağıllarına qulaq asa-asə bizi yuxu aparardı* (M.İbrahimov); *O, həmişə ovdan qayıdanda bu yolla Kürdən keçər və cələyə çatanda iki dəfə fit çalardı* (İ. Şixli).

Feilin əmr, arzu, lazımlı, vacib və şərt şəkilləri həm qrammatik, həm də üslubi mənada işlədir. Feilin əmr şəkli daha çox bədii üslubda işlənir və dialoq xarakterli olur. Burada qəti əmrəndən tutmuş, arzu, xahiş, məsləhət və hətta yalvarış çalarlıqları da ifadə olunur. Məsələn:

D ö v l e t b ə y. *Götürün, yalvarıram sizə, bu saat oxuyun* (C. Cabbarlı);
- *Dur, şələ-küləni yiğisdir, rədd ol burdan!*;
- *A kişi, ağlını başına yiğ;*
- *Ağa, səbrin olsun* (İ. Şixli).

Feilin digər şəkilləri öz qrammatik mənalarından başqa, gələcək zaman mənası yaradır. Məsələn, şərt şəkli şərtdən başqa, fərziyyə, təxmin, güman kimi çalarları da ifadə edir. Bəzən eyni şəklin dalbadal təkrarı yüksək emosionallığa gətirib çıxarır. Məsələn:

Saz tutulub yüz min sənəm oynasa.

*Cəm oluban Rumü Əcəm oynasa,
Göydə mələk, yerdə adəm oynasa,*

Həzzim olmaz hərgiz özgədən, gəlin! (M. P. Vaqif).

Şərt budaq cümlələrinin üslubi xüsusiyyətlərindən danışan Ə.Bağırrov prof. Ə.Abdullayevin xəbəri xüsusi şərt şəkli ilə ifadə olunan şərt budaq cümləsi ilə baş cümlə arasındaki zaman uyuşması məsələsinə toxunaraq qeyd edir ki, “söhbət müəyyən normalardan ibarət olan nümunəvi ədəbi dildən gedirsə, aydınlaşdır ki, feilin xüsusi şərt şəkli həmişə özündən sonra gələn feilin müzare zamanda durmasını tələb edir (Vaxtım olsa, gələrəm; Bacarsam, yazarəm; Gəlməsən, bilməzsən və s. kimi)” [2, 43-44]. Bir çox bədii nümunələr də bu faktı təsdiq edir.

Feilin *məsdər, feli sıfət və feli bağlama* kimi formaları iki nitq hissəsinin xüsusiyyətlərini daşıyaraq, nitqdə həm feilə, həm də isim, sıfət, zərfə məxsus qrammatik xüsusiyyətləri və üslubi çalarları özündə ehtiva edir.

Məsdər şəkilçisi -maq, -mək hazırlıda -ma, -mə şəklində daha çox işlən-məkdədir. Şəkilçinin son samitinin düşməsi -ma, -mə şəkilçili məsdərlərin nitqdə üslubi yüngüllük yaratmasına səbəb olmuşdur. Məsdər isim kimi hallandığından

və mənsubiyətə görə dəyişdiyindən -ma,-mə şəkilçili (bəzən -maq,-mək şəkilçili) sözlərin feil, yoxsa ad olmasına diqqət yetirilməlidir. Son zamanlar -ma,-mə şəkilçili formaların nitqdə fəallaşdığını müşahidə etmək mümkündür:

aparılma,gətirilmə,göndərilmə,baxılma,köçürmə,yazılma,oxuma,gəlmə.

Məsdərin bu şəkilçi ilə işlənən formasının xarakterik xüsusiyyətlərindən biri də ondan sonra III şəxsin mənsubiyət şəkilçisinin işlədilməsidir. Bəzi istisna hallar da var: *Sizin oxumanız mənim xoşuma gəldi; Qatarı yola salma uzun çəkdi*. Nümunələrin birincisində I şəxsin mənsubiyət şəkilçisi işlənmiş, ikincisi isə mənsubiyət şəkilçisi olmadan işlənmişdir. Bu isə onu göstərir ki, -maq,-mək-in öz mövqeyini -ma, -mə-yə tərk etməsi bütün şəxslər üzrə motivlənməyib. Y.Seyidovun aşağıdakı fikri bu baxımdan xeyli maraqlıdır: “Qeyd edək ki, müasir dildə -maq, -mək mövqeyində -ma, -mə əlamətinin işlədilməsi inkişaf etməmiş formadır. Bu forma daha çox üçüncü şəxsin mənsubiyət şəkilçisi ilə işlənir” [8, 358].

Yeri gəlmışkən qeyd edək ki, -ma, -mə şəkilçi morfemi həm qrammatik, həm də leksik şəkilçi kimi omonimlik xüsusiyyətinə malikdir: feildən ad düzəldir və vurgulu olur; feilin inkar şəkilçisi kimi vurgusuzdur; məsdər şəkilçisi kimi vurğuludur. Deməli, bu şəkilçi haqqındaki bu məlumatları öyrənməklə danışan fonetik və qrammatik normaların tələblərinə əməl etmiş olur və öz fikrini həm qrammatik, həm də əslubi cəhətdən düzgün ifadə edir. Məsələn:

Bankda köçürmə ilə də hesablaşmaq olar~ Yazını heç kimdən köçürmə~ Yazının üzünü köçürmə xeyli vaxt apardı (Birinci ad, ikinci feilin əmr şəklinin inkar forması, üçüncüsü isə məsdərdir).

Feli sıfətlərdən danışarkən -an, -ən şəkilçili feli sıfətləri -ağan, -əyən və ya -qan, -kən şəkilçili sıfətlərlə müqayisə edərək, ikincilərdə əlamət çalarının üstünlüyünə fikir vermək lazımdır. Məsələn, *Şiddətli külək dənizdə coşqun bir firtına qoparmışdır* cümləsinə *Şiddətli külək getdikcə coşan bir firtına qoparmışdır* cümləsi ilə əvəz etsək, “coşqun” sıfəti ilə “coşan” feli sıfəti arasında əslubi, morfoloji fərqi aydınca görə bilərik. Sıfət daimi əlamət bildirir, onda hərəkətdən doğan əlamət daha qabarıqdır. Feli sıfət isə hərəkət məzmununu (coşmaq) ön plana çəkir. Bu sözlərin qrammatik fərqi isə onlardan yanlız birinin feilin əsas qrammatik kateqoriyası olan inkarlıq şəkilçisini qəbul etməsidir (coşan~coşmayan). Digər feili sıfət şəkilçiləri- *-acaq, -acək, -malı, -məli, -ası, -əsi* feilin təsriflənən formaları ilə formaca oxşar olduğundan onların mətn daxilində fərqləndirilməsi çox vacibdir. Bu şəkilçilərdən *-malı, -məli* bəzi hallarda feilin vacib şəkilini tamamilə təkrar edir; Burada mətnin daxilindəki mənaya daha dərindən diqqət yetirmək lazımdır. Məsələn, *Alma yeməlidir ~ Uşaq yeməlidir* müqayisəsində birinci cümlədəki sözün daha çox əlamət məzmunlu olması, ikincinin isə hərəkətlə bağlılığı ön plana çəkilməlidir. Sadəcə olaraq, birinci cümlədəki söz isimləşmişdir və onun qarşısında əşya məzmunu təsəvvür olunur; müq. et: *Ax!.. necə kef çəkməli əyyam idi* (M.Ə.Sabir).

Feli sıfət şəkilçilərindən ikisi - *-acaq²* və *-diq⁴* çox hallarda mənsubiyət şəkilçisi ilə işlənir; məs.: *yazacağım* (məktub), *gətirəcəkləri* (yük), *axtardığım*

(kitab), *gördükləri* (iş). Məsələn:

Cammat da yolun qıraqından onların baxdığı səmtə baxırdılar ki, görəcəkləri günlər də o səmtdə idi... (M.Süleymanlı);

Bizlər idik xəlqin inandıqları...,

Bizdə idi cümlə qazandıqları (M.Ə.Sabir).

Feilin digər təsriflənməyən formaları kimi, feili sıfətlər də zamana görə dəyişmir; amma ayrı-ayrı feili sıfət şəkilçiləri zamana görə fərqlənməni aydın şəkildə göstərir; *baxılmış*, *baxdığınız* keçmiş, *baxan* indiki, *baxacağımız*, *baxılmalı*, *baxılışı* gələcək zaman mənalarını bildirir. Müxtəlif zaman mənası bildirən feili sıfətlərin bir-birini əvəz etməsi həm nitq mədəniyyəti, həm də üslubi baxımdan xeyli qüsurludur; məs.: “*Getdiyimiz yerlər onun xoşuna gəldi*” deyilə bildiyi halda, “*Gedəcəyimiz yerlər onun xoşuna gələcək*” demək və yazmaq olmaz. Bu həm də nitqin məntiqililiyi baxımdan düzgün sayıla bilməz. H.Qafarov feili sıfətlərlə bağlı nitq bacarıqlarının formalaşmasından danışarkən belə yazar: “Feili sıfət şəkilçilərinin zamana görə fərqlənməsini öyrədərkən onlardan nitqdə istifadənin üslubi əhəmiyyətinə də xüsusi diqqət yetirilməlidir. Nəzərə almaq lazımdır ki, şagirdlər ifadə və inşa yazılarında, həmçinin şifahi nitqlərində indiki, keçmiş və gələcək zaman feili sıfətlərini yerli-yerində işlətməkdə tez-tez səhvə yol verirlər” [6, 43].

Feili bağlama zərflə müqayisədə sinonim münasibətindədir, hətta elə feili bağlamalar var ki, onlar formaca mürəkkəb zərflərlə eynilik təşkil edir; məs.: -a, -a, -ə, -ə şəkilçili feili bağlama mürəkkəb zərflərlə formaca omonimdir: tikə-tikə~ tikə-tikə; üzə-üzə~üz-üzə; yana-yana~yan-yana. Müqayisə olunanlardan birincilər feili bağlama, ikincilər isə mürəkkəb zərflərdir Məsələn:

Maral çıxdı dağ döşünə,

Səhər vaxtı gülə-gülə (S. Vurğun);

Onlar yana-yana danışıldılar;

İki gəmi yan-yana,

Biri getdi Salyana;

Əzizim, tikə-tikə,

Doğrandım tikə-tikə.

Anan saçını yolur

Kəfənin tikə-tikə (Folklordan).

Feili bağlama şəkilçilərinin əksər qismi sinonim səciyyəlidir. Bura zaman məzmunu bildirən -anda², -diqda⁴, -arkən², -inca⁴, -diqca⁴ şəkilçiləri daxildir. Məsələn:

Narinca bax narunca,

Saxladım saralınca (Folklor);

Artdıqca həyasızlıq, olur el mütəhəmmil,

Hər zülmə dözən canları neylərdin, ilahi?! (M.Ə.Sabir).

Daha çox yazılı nitq üçün səciyyəvi olan feilin təsriflənməyən formaları hərəkət məzmunu ilə paralel olaraq, əşya, əlamət, o cümlədən hərəkətin əlaməti kimi qrammatik mənalarına da malikdir. Bu formaların əmələ gəlməsində

iştirak edən şəkilçilərin omonim və sinonim səciyyəli olması barədə danışan H.Həsənov onların bəzilərində sözdüzəldicilik qabiliyyəti olduğunu da qeyd edir [4, 307].

Dilin milli xüsusiyyətlərini özündə daha çox mühafizə edən feillər özünə-məxsus kateqoriyalarının zənginliyi nəticəsində geniş morfoloji və üslubi imkanlara malikdir. Bu imkanların öyrənilməsi isə Azərbaycan dilinin üslub baxımdan zənginliyini bir daha sübut edir. Vaxtilə A.Abdullayev cümlədə ahəngdarlığı pozan səbəblər içərisində feillərin düzgün işlədilməməsini qeyd edirdi: "...cümlədə ahəngdarlığı pozan səbəblər çoxdur; məsələn, keçmiş zaman feilləri əvəzinə danışqda bəzən indiki, bəzən də qeyri-müəyyən gələcək zaman feilləri işlətdikdə, cümlə ağırlaşır, ahəng pozulur və üslubca qüsurlu şəklə düşür..." [1, 218].

Yekun. Deməli, feilin təsirlilik, növ, inkarlıq, zaman və şəkil kateqoriyalarının xüsusiyyətlərini öyrənməklə işi bitmiş hesab etmək olmaz; hər bir kateqoriyanın daxili qatında hansı üslubi çaların olduğuna da diqqət etmək vacibdir. Mətn daxilində işlənən feil formaları ifadə edilən məzmunun həm düzgün, həm dəqiq, həm də üslubi baxımdan ahəngdar şəkildə meydana çıxmasına xidmət göstərməlidir.

Araşdırmanın elmi yeniliyi orasındadır ki, bu məqalədə digər nitq hissələrindən öz semantikası, qrammatik xüsusiyyətləri ilə seçilən feilin ayrı-ayrı kateqoriyaların üslubi imkanları sistemli şəkildə tədqiq olunur.

İşin tətbiqi əhəmiyyəti onunla səciyyələnir ki, feilin üslubi cəhətdən öyrənilməsi onlardan istifadə zəngin, hərtərəfli ünsiyyət imkanına malik olan bir dilin mövcudluğunu göz önünde daha geniş miqyasda canlandırır və bu sahədə gələcək tədqiqatlara yol açır.

ƏDƏBİYYAT

1. Abdullayev A. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı: Maarif, 1978, 278 s.
2. Bağırov Ə. Mürəkkəb cümlənin üslubi xüsusiyyətləri. Bakı: ADU, 1978, 52 s.
3. Dəmərçizadə Ə. Azərbaycan dilinin üslubiyatı. Bakı: Azərtədrisnəşr, 1962, 269s.
4. Həsənov H. Nitq mədəniyyəti və üslubiyatın əsasları. Bakı: Bakı Universiteti nəşriyyatı, 2003, 399 s.
5. Hüseynzadə M. Müasir Azərbaycan dili. III hissə (morphologiya). Bakı: Şərq-Qərb, 2007, 280 s.
6. Qafarov H. Feili sıfətlərin tədrisi ilə əlaqədar bacarıqların formalasdırılmasına dair// "Azərbaycan dili və ədəbiyyatının tədrisi". Bakı, 1984, №3, 43-48 s.
7. Müasir Azərbaycan dili, II cild (morphologiya). Bakı: Elm, 1980, 506 s.
8. Seyidov Y. Azərbaycan dilinin qrammatikası (morphologiya). Bakı: Bakı Universiteti nəşriyyatı, 2000, 403 s.
9. Seyidov Y. Əsərləri. 15 cildə. X cild. Bakı: Çəşioğlu, 2011, 552 s.

СТИЛЬНЫЙ ВИД НА ГРАММАТИЧЕСКИЕ КАТЕГОРИИ ГЛАГОЛОВ

Султан М.СЕЙДОВА

РЕЗЮМЕ

В статье исследуются стилистические возможности грамматических категорий глагола, которые отличаются богатством своей семантики внутри частей речи. Изучение стилистических и морфологических особенностей категорий глаголов влияния, типа, отрицания, времени и образа приводит к выводу, что в процессе общения глаголы, представляющие национальный пласт языковой лексики, привлекают внимание своими семантико-функциональными особенностями и разнообразие стилистических оттенков.

Основную часть исследования автор посвятил роли временных суффиксов в тексте, которые выражают морфологические особенности временной категории глагола и создают мотивацию в общем понятии времени. Исследователь, обративший внимание на то, что были разные времена и работал с частицами, обосновывает тонкие смысловые оттенки, создаваемые этими частицами в глаголах, конкретными примерами из литературы.

В статье приведены стилистические качества неопределенных форм глагола в сравнении с другими частями речи, понятие действия, предмет, знак, стиль и др. Возникновение новых языковых особенностей в результате сочетания общих грамматических особенностей оценивается как качественное содержание языкового потока.

Среди научных новинок исследования - систематическое изучение стилистических возможностей различных грамматических категорий глагола, который отличается от других частей речи своей семантикой.

Ключевые слова: стилистическая морфология, грамматические категории, временная категория глагола, частицы «иди», «имиши», «и», неопределенные формы глагола

STYLE VIEW OF GRAMMAR CATEGORIES OF VERBS

Sultan M.SEYDOVA

SUMMARY

The article examines the stylistic possibilities of the grammatical categories of the verb, which are distinguished by the richness of their semantics within the parts of speech. The study of stylistic and morphological features of the categories of verbs of influence, type, negation, time and image leads to the conclusion that in the process of communication, verbs representing the national layer of language vocabulary attract attention with their semantic-functional features and variety of stylistic shades.

The author devoted the main part of the research to the role of time suffixes in the text, which express the morphological features of the tense category of the verb and create motivation in the general concept of time. The researcher, who drew attention to the fact that there were different times, and that they were processed with particles, substantiates the subtle shades of meaning created by these particles in verbs with concrete examples selected from the literature.

The article gives the stylistic qualities of the indefinite forms of the verb in comparison with other parts of speech, the concept of action, object, sign, style, etc. The emergence of new linguistic features as a result of a combination of general grammatical features is assessed as a qualitative content in the language flow.

Among the scientific novelties of the research is that this study systematically explores the stylistic possibilities of different grammatical categories of the verb, which differs from other parts of speech by its semantics.

Keywords: stylistic morphology, grammatical categories, tense category of the verb, particles "was", "was", "but", indefinite forms of the verb

UOT 81; 81`37

İNGİLİZ DİLİNDE BAĞLAYICI VƏ BAĞLAYICI SÖZLƏRİN MƏTNİN RİTORİK STRUKTURUNDAKI ROLU

Aysel İ.MƏMMƏDBƏYLİ*

XXI əsr mətn nəzəriyyəsinin inkişafında yeni dövr kimi səciyyələndirilir. Əgər XX əsrin sonlarında U.Mann və A.Tompson tərəfindən mətnin ritorik struktur nəzəriyyəsinin meydana gəlməsi ilə mətn nəzəriyyəsində yeni dövr başlayırsa, XXI əsrə həmin nəzəriyyə kompüter mətnlərinin təşkili istiqamətində, mətnin ritorik struktur nəzəriyyəsinin özünün inkişafında yeni mərhələ kimi qəbul olunur. Ritorik struktur nəzəriyyəsi mətnin qurulmasında iştirak edən bütün dil vahidlərinin struktur-semantik cəhətcə əlaqələnməsini əhatə edir. Bu kontekstdə elə bir dil vahidi tapmaq olmaz ki, onlar bir-biri ilə əlaqələnməsin. Bağlayıcı və bağlayıcı sözlərin mətnin ritorik strukturundakı rolu bu aspektdə özünəməxsus xüsusiyyətlərə malikdir. Hər bir bağlayıcı münasibəti ingilis dilindəki mətnlərdə mövcud olan həmin sistemin bir nümunəsi olmaqla mətnin ritorik strukturunda öz yerini tutur. Beləliklə, bağlayıcılar və bağlayıcı sözlərin təkcə morfoloji və sintaktik aspektində deyil, həm də mətn kontekstində öyrənilməsi çox mühüm məsələdir.

Açar sözlər: mətn, bağlayıcı, bağlayıcı sözlər, informasiya, münasibətlər, ritorik struktur

Giriş. Mətnin ritorik struktur nəzəriyyəsi yeni mərhələdə dil vasitələrinin bu strukturda yeri məsələsi ilə bağlı problemlərə istiqamət aldı. Bu xüsusda bağlayıcılar və onların semantikası yeni kontekstdə öyrənilməyə başlanılır. Nəzəri dilçilikdə bu sahədə K.Y.Siqal, E.V.Urison və başqalarının böyük xidmətləri vardır [4, 380; 5, 399]. XXI əsrə təsadüf edən bu cür tədqiqatlar bağlayıcıların dil vahidi olaraq mətnin ritorik strukturundakı funksiyası, mətnin məntiqi-linqvistik cəhətdən qurulması aspektindəki bəzi vacib məqamlara aydınlıq gətirdi [2, 37]. Bildiyimiz kimi, bağlayıcılar dilin müxtəlif münasibətlər bildirən qrammatik vahidləridir; onlar dildə nominativ deyil, qrammatik vahidlər olmaqla müxtəlif morfosemantik (münasibətlər) münasibətlərin ifadəçiləridir. Bağlayıcıların ifadə etdiyi münasibətlər öz məzmununa görə fərqlənir; onlar əlaqələndirmə-bağlama, ziddiyyət-qarşılaşdırma, inkar, qoşulma-birləşmə, səbəb, nəticə, qarşılıqlı güzəşt və digər mənaların daşıyıcılarıdır. Ümumən götürdükdə, qeyd olunan münasibətlər uzun tarixi inkişaf yolu keçmiş, insan şürurunun – məntiqi idrakin insanların həyat praktikasında inkişafi və təkmilləş-

* Azərbaycan Dillər Universiteti, filologiya üzrə fəlsəfə doktoru, dosent
mamedbeilifa@mail.ru; ORCID ID: 0000-0002-9942-764X

məsi istiqamətində formalaşmışdır. Biz bu gün nitqimizi qurarkən həmin münasibətlərin necə fəal rol oynadığını hiss edirik. Dildə nominativ vahidlər nə qədər vacibdirsə, onlarla bağlı hansısa fikri bildirmək üçün bağlayıcıların daşıdığı münasibətlərin iştirakı bir o qədər də vacibdir. Yoxsa müasir diskursda böyük boşluq yaranar, dildə fikrin və ya informasiyanın dəqiq və səlis ifadəsi mümkün olmazdı. Buna görədir ki, cümlə və ya informasiya səviyyəsində bağlayıcıların fəal iştirakına ehtiyac hiss edirik. İformasiyanın verilməsində, yəni mətnində bağlayıcıların ifadə etdikləri münasibətlər fikrin ifadəsindəkindən principial olaraq fərqlənmir, sadəcə olaraq həmin münasibətlər informasiya səviyyəsində daha qlobal səciyyə daşıyır. Bildiyimiz kimi, XX əsrin 70-80-ci illərində mətnin struktur-semantik cəhətdən qurulması öyrənilərkən bağlayıcıların mətnqurma funksiyası da araşdırılmışdır. Lakin onların ifadə etdiyi münasibətlərin mətnin ritorik strukturundakı yeri nisbətən az öyrənilmişdir. Qeyd olunan iki məqam arasındaki fərq mətnin semantik təşkili ilə bağlıdır. Əslində həmin iki parametr mətn kontekstində bir-biri ilə sıx bağlıdır, lakin tam üst-üstə düşmür. Çünkü bağlayıcılar qrammatik markerlərdir, lakin ritorik struktur nəzəriyyəsində bağlayıcıların ifadə etdikləri semantik münasibətlər ritorik strukturun iyerarxiyasını yaradan, onu tamamlayan vasitələr sırasına daxildir. Yəni bağlayıcıların mətnin ritorik strukturundakı rolu deyəndə, onların ifadə etdiyi münasibətlərin mətnin qlobal strukturunda hansı funksiyaları yerinə yetirməsi, mətnin struktur və semantik cəhətcə bütövləşməsindəki rolu nəzərdə tutulur.

Bağlayıcı və bağlayıcı sözlərin mətnin ritorik strukturundakı rolu. Mətnin ritorik strukturu mətnin komponentlərinin əlaqələnməsi, bağlanması, tabelilik-asılılıq, səbəb-nəticə, ziddiyyət, qarşılıqlılıq, qarşılıq-güzəşt və s. münasibətlərin fəal iştirakı ilə yaranır. Həmin münasibətlər ritorik struktur üçün çox mühüm olan komponentlərarası və mikromətnlərarası münasibətlər yaratmağa xidmət edir. Qeyd olunan fərqi belə ümumiləşdirmək olar: mətn tabelilik və asılılıq prinsipi üzərində qurulur. Koheziya və koherentlikdə qrammatik, leksik-semantik və məntiqi asılılıq mövcuddur [1, 249]. Ritorik struktur iyerarxiya üzərində qurulur. Bu mənada bağlayıcıların ifadə etdiyi münasibətlərin öyrənilməsi həm linqvistik, həm də sosial-fəlsəfi əhəmiyyət kəsb edir. U.Mann və C.Tompsonun ritorik struktur nəzəriyyəsinin üç tərkib hissəsində (superstruktur, relyasiyon struktur və sintaktik struktur) bağlayıcıların rolu öz əksini tapmışdır. Onların ifadə etdiyi münasibətlər iki formada (bərabərhüquqlu və tabelilik) müəyyənləşmişdir. Bu, dildə olan bağlayıcıların məntiqi, funksional-semantik xüsusiyyətlərini səciyyələndirən əlamətdir. Biz fikirlərimizi ifadə edərkən həmin münasibətlərin kommunikasiyadakı rolunu görürük. Ona görə də bağlayıcıların dildəki morfoloji bölgüsündə danışarkən bu xüsusiyyətlərə çox diqqətlə yanaşırlar. Lakin tabesizlik anlayışı da nisbidir. Çünkü birləşdirici bağlayıcılarla ziddiyyət-qarşılaşdırma bağlayıcılarının arasında müəyyən fərqlər vardır. Misallara müraciət edək: *"There is no sense in being anything but practical though, he thought. I wish I had some salt. And I do not know whether the sun will rot or dry what is left, so I had better eat it all although I am not*

hungry" [7].

Bu misalda cümleler arasındaki birləşdirmə, bağlama münasibətlərində olan cümlelərə fikir verək: "*Kənar fikirlərlə məşğul olmağa dəyməz – deyə o fikirləşdi. Ancaq təəssüf ki, mənim heç bir cimdir duzum da yoxdur. Və mən bili-rəm ki, balığın qalanı günəş altında ağırlaşacaq və yaxud quruyacaq, ona görə də yaxşısı budur əlimdə qalan nə varsa onu yeyim, baxmayaraq ki, mən ac deyiləm.*"

Verilən mətnin formasiyanın formalaşması kontekstində "and" (və) bağlayıcısından əvvəl və onunla başlayan hissə bir-biri ilə bərabərhüquqluluq əsasında birləşir. Onlar arasındaki münasibət əlaqələndirici, bağlama münasibətləridir; tabelilik münasibətləri yoxdur. Yəni tərəflərdən biri digərindən asılı deyil. Eləcə də bu tip münasibətləri bildirən "but" bağlayıcısına nəzər salaq. Nəzəri ədəbiyyatlarda tabesizlik bağlayıcısı kimi səciyyələndirilən bu bağlayıcının semantikasında asılılıq elementləri vardır: *He is a great fish and I must convince him, he thought. I must never let him learn his strength nor what he could do if he made his run. If I were him I would put in everything now and go until something broke. But, thank God, they are not as intelligent as we who kill them, although they are more noble and more able* [7].

Bu bağlayıcının tabesizliyi ondadır ki, özündən əvvəlki hissə ilə asılılıq olmadan qarşılaşdırılır, üzləşdirilir; buna görə də mətn sanki iki hissəyə bölünür və ziddiyət-qarşılaşdırma münasibəti ilə həmin hissələr əlaqələnir. Burada "and" bağlayıcısından fərqli olaraq "but" işlənəndə ondan sonra əvvəlki fikrə qarşı dayanan ziddiyət verilir. Ona görə də həmin dil vahidində tabelilik-asılılıq elementi də bu kontekstdə meydana çıxır. Lakin onlar bu xüsusiyətinə görə tabelilik bağlayıcılarının ifadə etdiyi münasibətləri bildirmir. Göründüyü kimi, tabelilik münasibətləri mətnin ritorik strukturunda nisbi fərqlərlə fəaliyyət göstərir.

Ritorik struktur üzrə tədqiqat aparan mütəxəssislərin fikrincə, mətnin qırxa qədər ritorik münasibət vardır [3]. Bu münasibətlər açıqdır, insan şüurunun inkişafı aspektində yeniləri müəyyənləşə və ya formalaşa bilər. Həmin münasibətlər kontekstində bağlayıcıların ifadə etdiyi münasibətlər ümumi ritorik münasibətlər kontekstində bir qrup təşkil edir.

İnsan şüurunda tabesizlik münasibətlərinin formalaşması tabelilikdən əvvəl baş vermişdir. Tabesizlik məqsəddən asılı olaraq sözlərin və ya cümlelərin bir məqsəd, bir fikir əsasında düzümlənməsi ilə səciyyəvidir. Sözlər və cümlelər arasında belə əlaqələnmələr təsviri, sadalama, qarşılaşdırma, birləşmə, bölüşmə-paylaşma və qoşulma məzmunludur. Həmin münasibətlər həm cümleləri, həm mikromətnləri, həm də makromətnləri əhatə edir. Görünür, insan şüuru məntiqi baxımdan qeyd olunan münasibətləri grammatik səviyyədən yüksəkdə yaratmış və sonradan grammatik markerlərini tapmışdır. Bu səbəbdən tabesizlik bağlayıcılarının ifadə etdiyi tabesizlik münasibətləri mühüm tarixi inkişaf yolu keçmiş şüur aktı kimi dəyərləndirilməlidir. Ona görə də insan şüurunun indiki səviyyəsində inkarlıq münasibətlərinin daxili məzmununda digər münasibətlərin elementləri də özünü göstərir. Məsələn, "but"

bağlayıcısı. Bununla bağlı bəzi məqamlara nəzər salaq:

“They are good,” he said. “They play and make jokes and love one another. They are our brothers like the flying fish.”

Then he began to pity the great fish that he had hooked. He is wonderful and strange and who knows how old he is, he thought. Never have I had such a strong fish nor one who acted so strangely. Perhaps he is too wise to jump. He could ruin me by jumping or by a wild rush. But perhaps he has been hooked many times before and he knows that this is how he should make his fight. He cannot know that it is only one man against him, nor that it is an old man. But what a great fish he is and what will he bring in the market if the flesh is good. He took the bait like a male and he pulls like a male and his fight has no panic in it. I wonder if he has any plans or if he is just as desperate as I am?” [7].

Bildiyimiz kimi, “but” bağlayıcısı tam formalaşmış inkar münasibətlərini ifadə edir. Lakin yuxarıda verilən misalda qeyd etdiyimiz semantika ilə yanaşı olaraq müqayisə və ehtimal elementləri də müşahidə olunur. Belə olan halda həmin münasibətləri “müqayisəli inkar”, “inkari ehtimal” adlandırmak olar.

Başqa bir misal: *“The last Lord Chancellor handled it neatly, when, correcting Mr. Blowers, the eminent silk gown who said that such a thing might happen when the sky rained potatoes, he observed, or when we get through Jarndyce and Jarndyce, Mr. Blowers” – a pleasantry that particularly tickled the maces, bags, and purses” [6].*

Bu misalda “or” bağlayıcısı bölüşdürmə-paylama münasibəti ilə yanaşı, tabesizlik çalarına da malikdir. Bu da tabesizlik münasibətləri ifadə edən bağlayıcıların dilin qrammatik sistemində yeni məzmun çaları qazana bilməsi ilə bağlıdır. Bu misalda “or when we get through Jarndyce and Jarndyce, Mr. Blowers” “or” “nə vaxt ki” semantikasına uyğun gəlir. Deməli, bağlayıcı münasibətlər daim inkişafdadır, onların çalarlar qazanma məkanı mətnlərdir.

Məsələyə belə yanaşma, zənnimizcə, daha məntiqidir və bağlayıcı münasibətlərinin tam stabilşəməsi ilə yanaşı olaraq, şüur aktı kimi yeni çalarlar qazanması da nəzərdə tutulur. Problemə belə yanaşma dilin inkişafi kontekstində digər münasibətlərin inkişafı ilə bağlı yeni məsələləri ortaya çıxarıır. Bağlayıcı münasibətlərinin belə zənginləşməsində onlarla yanaşı və ya sonra gələn sözlərin və ya cümlələrin semantikası mühüm rol oynayır. Məsələn: Yuxarıdakı misalda (but) “ola bilsin ki” modal ifadəsi bağlayıcıya təsirsiz qalmır, onun inkarlıq münasibətinə cüzi də olsa, təsir edir. Dildə belə hadisələr bağlama münasibətlərinin kommunikasiya tələblərinə uyğunlaşması nəticəsində baş verir. Bu, ünsiyyət tələbatından irəli gəlir.

Tabesizlik münasibətləri şərti anlayışdır, qrammatik cəhətdən biri-digəri ilə bağlanırsa, həmin tərkib (əlaqələnənlər, bağlananlar) öz aralarında bir məntiqi bağlılıq yaradır. Həmin bağlılığın mənası ondadır ki, iki dil vahidi və ya mətn komponentləri arasında əlaqələnmə yaranır və mətnin ritorik münasibətləri silsiləsinə daxil olur, mətn iyerarxiyasının hansısa həlqəsini təşkil edir:

This seemed to me too profound a joke to be inserted in the body of this

book orveya I should have restored it to Conversation Kenge or to Mr. Vholes, with one or other of whom I think it must have originated [6].

Verilmiş misalda “Kenge or to Mr. Vholes” (“Kenci, ya mister Vouls”), “with one or other of whom” (“o və ya digəri”) cümlə semantikasında əlaqələnmiş qruplar təşkil edir; tərəflər arasında kontekstual birlək formalaşmışdır, onu yaradan “or” bağlayıcısıdır. Həmin qrupun tərəfləri arasında tabesizlik münasibəti mövcud olsa da, tabelilik faktoru nitqdə onların bir sintaktik seqment yaratması ilə bağlıdır. Başqa misal:

“How Alexander wept when he had no more worlds to conquer, everybody knows – or has some reason to know by this time, the matter having been rather frequently mentioned.

My Lady Dedlock, having conquered HER world, fell not into the melting, but rather into the freezing, mood” [6].

Bu misalda da “or” bağlayıcısı bir sintaktik seqment (or has some reason to know by this time – hər kəs bılır və ya indi bilə bilər) təşkil edir. Mətn iyerarxiyasında həmin seqment öz yerini müəyyənləşdirir və ritorik münasibətlər sistemində daxil olur.

Tabesizlik münasibətləri bildirən bağlayıcılar həm ritorik struktur elementlərini, həm də ritorik struktur vahidlərini bir-biri ilə bağlayır, əlaqələndirir. Ritorik struktur elementləri ritorik struktur ağacında sintaktik seqmentləri və mətnin komponentlərini əlaqələndirir, bağlayır. Qeyd olunan kateqoriyalar həm radiusuna, həm də məzmununa görə fərqlənir. Çünkü ritorik struktur ağacında sintaktik seqmentlər mətn komponentlərinin tərkibinə daxildir: “*The raw afternoon is rawest, and the dense fog is densest, and the muddy streets are muddiest near that leaden-headed old obstruction, appropriate ornament for the threshold of a leaden-headed old corporation, Temple Bar*” [6].

Verilmiş misalda “and” bağlayıcısının ifadə etdiyi bağlama münasibətində bunu görürük.

Tabelilik münasibətləri bağlayıcıların böyük bir qismini əhatə edir. Tabelilik və asılılıq münasibətləri mətni təşkil edən struktur-semantik komponentlər daxilində, eləcə də mətnin ifadə etdiyi informasiyanın hissələri arasında mövcud olur. Bu sıraya səbəb, məqsəd, şərt, zaman, məkan, tərz, qarşılıq-güzəşt, atributiv, obyekt və s. əlaqələr daxildir. Əgər tabesizlik əlaqələrində-münasibətlərində tərəflər bir-birindən asılı deyildirsə, tabelilik münasibətlərində tərəflərdən biri digərindən semantik cəhətcə asılı olur və nəticə etibarilə mətnin müəyyən seqmentində və ya onu təşkil edən komponentlər daxilində asılılıq və tabelilik münasibətləri formalaşır. Mətnin ritorik strukturunda belə münasibətlər mətn iyerarxiyasının formalaşmasına kömək edir, mətn struktur-semantik cəhətdən bütövləşir. Bağlayıcıların ifadə etdiyi tabelilik münasibətləri digər münasibətlər kimi müəllif intensiyasından asılı olaraq mətnin məntiqi, struktur-semantik cəhətdən qurulmasına kömək edir. Çünkü müəllifin mühakimələri, hadisəyə və ya predmetə münasibəti, nəyəsə məntiqi yanaşması tabelilik və asılılıq münasibətlərinin müşayəti ilə ifadə olunur, informasiya praqmatik

cəhətdən yüklenir. Müasir insanların nitqini qeyd olunan münasibətlərdən kənarda təsəvvür etmək mümkün deyil. Əgər bağlayıcı münasibətləri ifadə edən dil vahidlərinin formallaşmasının tarixini nəzərdən keçirsək, deməliyik ki, onların formallaşması tarixi çox da uzaq deyil, lakin onların inkişaf tempi çox sürətlidir. Çünkü insanlar kommunikasiya prosesində müxtəlif semantikaya malik münasibətlərə ehtiyac hiss edir. Mətnin ritorik strukturunda həmin münasibətlər əlaqələndirici, semantik cəhətdən motivləşdirici rol oynayır. Motivləşdirmə bağlayıcı münasibətlərinin müəllif intensiyasının verilməsində yardımçı rola malikdir. Həmin münasibətin bir məqamını nəzərdən keçirək:

“He did not remember when he had first started to talk aloud when he was by himself. He had sung when he was by himself in the old days and he had sung at night sometimes when he was alone steering on his watch in the smacks or in the turtle boats. He had probably started to talk aloud, when alone, when the boy had left. But he did not remember. When he and the boy fished together they usually spoke only when it was necessary. They talked at night or when they were storm-bound by bad weather” [7].

Verilmiş mikromətn When (nə vaxt) tabelilik bağlayıcısının əlaqələndirici rolu əsasında formalılmışdır. Zaman münasibəti qeyd olunan mikromətnin əsasında dayanır və bu kontekstdə iyerarxiyanın bir seqmentinin formallaşmasına imkan verir. Müəllifin Qocanı səciyyələndirmək üçün “when” bağlayıcısından istifadə edir; Qoca zaman kontekstində təsvirə cəlb olunur. Həmin münasibətlər fonunda yazılıçının Qocaya olan münasibəti öz ifadəsini tapır.

Yuxarıda qeyd etdiyimiz kimi, bağlayıcı münasibətləri cümlə strukturuna, fikrin qəlibləşməsinə də təsir göstərir: *“If she could be translated to heaven tomorrow, she might be expected to ascend without any rapture. She has beauty still, and if it be not in its heyday, it is not yet in its autumn”* [6].

Müəllif şərt münasibətinə istinad etməklə qəhrəmanının mühüm keyfiyyətini bu strukturda daha inandırıcı verə bilib. İformasiyanın verilməsində şərt motivi müəllif üçün struktur müəyyənləşdirici rol oynamışdır. Bunu həm mətnin obrazlılığı, həm müəllifin qəhrəmana olan münasibəti, həm də hisslerin və duyğuların şərt motivi üzərində köklənməsi təsdiq edir.

Başqa bir misala müraciət edək: *“If you want to get this print upon the tables of my high connexion, sir,” says Mr. Sladdery, the librarian, “or if you want to get this dwarf or giant into the houses of my high connexion, sir, or if you want to secure to this entertainment the patronage of my high connexion, sir, you must leave it, if you please, to me, for I have been accustomed to study the leaders of my high Sladdery, who is an honest man, does not exaggerate at all”* [6].

Mikromətnə “If”, “or if” təkrarlandıqca şərt münasibəti daha da qabarılır, mətnin bu kontekstdə köklənməsini formallaşdırır. Məsələ ondadır ki, bu xüsusiyyət mətn iyerarxiyasında müstəqil seqment kimi yerini müəyyənləşdirir.

Şərt münasibətlərinə nisbətən yaxın olan bir məqama da nəzər salaq: *“But he regards the Court of Chancery, even if it should involve an occasional delay of justice and a trifling amount of confusion, as a something devised in*

conjunction with a variety of other somethings by the perfection of human wisdom for the eternal settlement (humanly speaking) of everything” [6].

Bu misalda şərt qarşılıq-güzəşt fonundadır; “even if” (əgər – sa da) güzəştli şərt münasibətinin ifadəcisiidir (Onun fikrincə, bəzən bir azca ədalət məhkəməsini gecikdirirsə də...). Belə münasibətlər kontekstdən asılı olaraq müəyyənləşir, mikromətnədəki inkar (but) qarşılıq-güzəşt semantikasının reallaşmasına təsireddi səciyyədə olur. Beləliklə də mikromətnə inkar-şərt təması formalasır.

At the present moment (August, 1853) there is a suit before the court which was commenced nearly twenty years ago, in which from thirty to forty counsel have been known to appear at one time, in which costs have been incurred to the amount of seventy thousand pounds, which is a friendly suit, and which is (I am assured) no nearer to its termination now than (şərt-çəm) when it was begun.

İngilis dilində bağlayıcı sözlər funksiyasını nisbi əvəzliklər yerinə yetirir (Who – kim, hansı ki, whose – kimin, when – o vaxt, where – harada, which – hansı, that – hansı və s.). Onlar da bağlayıcı münasibətlərinin ifadəsinə xidmət edir. Məsələn: atributiv münasibətlər bildirən bağlayıcı sözlər bağlayıcılarla əvəzliklər arasında ortaq mövqe tutur, daha doğrusu, bağlayıcı münasibətlərinə yeni calar verir, bunun vasitəsilə hadisələr, predmetlər ayrılır, fərqləndirilir, oxucunun diqqəti bu istiqamətə yönəldilir. Məsələn: “*At the present moment (August, 1853) there is a suit before the court which was commenced nearly twenty years ago, in which from thirty to forty counsel have been known to appear at one time, in which costs have been incurred to the amount of seventy thousand pounds, which is A FRIENDLY SUIT, and which is (I am assured) no nearer to its termination now than when it was begun*” [6].

Bu mikromətnə “which”, “in which” atributiv münasibətlər yaradır; məhkəmənin çətinliklər yaşadığı fikrinə atributiv əlaqələnmə verilir (hansı ki, iyirmi il bundan əvvəl başlamış, otuz-qırx vəkil çıxış edib, artıq məhkəmə xərci yetmiş min funta başa gəlib; ...), mikromətn üzrə belə münasibətlərin təkrarən verilməsi mikromətnin bütövləşməsini, onun komponentləri arasında bitkin atributiv əlaqələnməni təmin edir.

Başqa bir misal: “*The little plaintiff or defendant who was promised a new rocking-horse when Jarndyce and Jarndyce should be settled has grown up, possessed himself of a real horse, and trotted away into the other world*” [6]. Bu misalda atributiv münasibəti “who”, “when” yerinə yetirir.

Bu xüsusiyəti “which, on which” bağlayıcı sözləri də yerinə yetirir: *I do not think it necessary to add to these notable facts, and that general reference to the authorities which will be found at page 30, vol. ii.,* the recorded opinions and experiences of distinguished medical professors, French, English, and Scotch, in more modern days, contenting myself with observing that I shall not abandon the facts until there shall have been a considerable spontaneous combustion of the testimony on which human occurrences are usually received* [6].

“But as it is wholesome that the parsimonious public should know what has been doing, and still is doing, in this connexion, I mention here that everything set forth in these pages concerning the Court of Chancery is substantially true, and within the truth” [6].

Mətndə bağlayıcı sözlərin bildirdiyi münasibət tabelilik bağlayıcılarına yaxındır, həmin münasibətlər bağlayıcılarla müstəqil nitq hissələri arasında yerləşir, funksional motivləşmə onlarda hələ bağlayıcılar qədər deyil. Verilmiş misalda “that”, “in this connexion” bağlayıcı sözlərdir, onun da məzmununda atributiv münasibət vardır. Bunu aşağıdakı misalda da görmək olar:

“The weather for many a day and night has been so wet that the trees seem wet through, and the soft loppings and prunings of the woodman's axe can make no crash or crackle as they fall.

The deer, looking soaked, leave quagmires where they pass” [6].

The successful fishermen of that day were already in and had butchered their marlin out and carried them laid full length across two planks, with two men staggering at the end of each plank, to the fish house wherethey waited for the ice truck to carry them to the market in Havana[7].

Once he stood up and urinated over the side of the skiff and looked at the stars and checked his course. The line showed like a phosphorescent streak in the water straight out from his shoulders. They were moving more slowly now and the glow of Havana was not so strong, so that he knew the current must be carrying them to the eastward [7].

Nəticə və elmi yenilik. Göründüyü kimi, istər bağlayıcılar, istərsə də bağlayıcı sözlər ingilisdilli bədii mətnlərin ritorik strukturca qurulmasında özünəməxsus rola malikdir, həmin rol onların müxtəlif məzmunlu tabelilik və tabesizlik münasibətləri ilə bağlıdır.

Mətnin ritorik strukturunda bağlayıcılaşmış sözlərin işlənməsi üslubi hadisədir. Çünkü müəllif qənaəti veriləcək informasiyanın əsasında duran ictimai-sosial məzmun daşıdığı kimi, onun linqvistik strukturlaşması, daha doğrusu, linqvistik vasitələrin seçimi ixtiyari səciyyə daşıyır.

Müəllif tərəfindən illokusiya olunmuş informasiyanın strukturlaşması və quruluş seçimi, eləcə də intensionallıq nöqtəyi-nəzərindən diskursiv markerlərin müəyyənləşdirilməsi mətnin ritorik strukturunun qurulmasında mühüm rol oynayır. Zaman zərflərinin bu xüsusda müvəqqəti olaraq bağlayıcı funksiyası yerinə yetirərkən pragmatik markerə çevriləməsi kommunikativ ehtiyacdən irəli gəlir, dilin quruluşunun bu cür vasitələrlə zənginləşməsi markerlər sisteminin imkanlarının genişlənməsinə imkan verir.

ƏDƏBİYYAT

1. Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: Maarif, 1998, 281 s.
2. Məmmədov A.Y. Mətnin yaranmasında formal əlaqə vasitələrinin sistemi. Bakı: Elm, 2001, 144 s.
3. Ключникова О.С. Теория риторической структуры: Автореф. Глава 2, Ульяновск, 2004.// <https://referat.co/ref/713641/read>

4. Сигал К.Я. Сочинительные конструкции в тексте: опыт теоретико-экспериментального исследования (на материале простого предложения) / К.Я.Сигал. М.: Гуманитарий, 2004, 404 с.
5. Урысон Е.В. Опыт описания семантики союзов / Е.В.Урысон. М.: Языки славянской культуры, 2011, 339 с.
6. Dickens Ch. Bleak House. Preface. England, 1852-1853.
<https://www.victorianlondon.org/books/bleak-00.htm>
7. Hemingway E. The old man and the sea. Charles Scribner's sons. New York, 1952.

РОЛЬ СОЮЗОВ И СОЮЗНЫХ СЛОВ НА АНГЛИЙСКОМ ЯЗЫКЕ В РИТОРИЧЕСКОЙ СТРУКТУРЕ ТЕКСТА

Айсель И.МЕММЕДБЕЙЛИ

РЕЗЮМЕ

XXI век характеризуется как новый период в развитии теории текста. Если в конце XX века новая эра в теории текста начинается с появления теории риторической структуры текста У.Манна и А.Томпсона, то в двадцать первом веке эта теория рассматривается как новый этап в развитие теории риторической структуры текста в направлении организации компьютерных текстов. Теория риторических структур охватывает структурно-семантическую связь всех языковых единиц, участвующих в построении текста. В этом контексте невозможно найти ни одной языковой единицы, которая не была бы связана друг с другом. Роль союзов и союзных слов в риторической структуре текста имеет в этом отношении свои особенности. Каждое соединительное отношение занимает свое место в риторической структуре текста, являясь примером той же системы, которая существует в английских текстах. Таким образом, изучение союзов и союзных слов очень важно не только в морфологическом и синтаксическом аспекте, но и в контексте текста.

Ключевые слова: текст, союз, союзные слова, информация, отношения, риторическая структура

THE ROLE OF CONJUNCTION AND CONNECTIVE WORDS IN ENGLISH IN THE RHETORICAL STRUCTURE OF THE TEXT

Aysel I.MEMMEDBEYLİ

SUMMARY

The twenty-first century is characterized as a new period in the development of text theory. If a new era in text theory begins with the emergence of the rhetorical structure theory of text by W.Mann and A.Thompson at the end of the twentieth century, in the twenty-first century this theory is considered as a new stage in the development of the rhetorical structure theory of the text in the direction of the organization of computer texts. Rhetorical structure theory covers the structural-semantic connection of all language units involved in the text construction. In this context, there is no language unit that is not interconnected. The role of conjunctions and connective words in the rhetorical structure of the text has its own characteristics in this regard. Each connective relations takes its place in the rhetorical structure of the text, being an example of the same system that exists in English texts. Thus, the study of conjunctions and connective words is very important not only in the morphological and syntactic aspect, but also in the context of the text.

Keywords: text, conjunction, connective words, information, relations, rhetorical structure

ƏDƏBİYYATŞÜNASLIQ

UOT 82 (091); 398; 801.8

YUSİF BALASAQUNLUNUN “QUTADĞU BİLİĞ” ƏSƏRİNĐƏ TANRI VƏ TÖRƏ

Məhəmməd M.MƏMMƏDOV*

Dövrünün mütəfəkkir sənətkarı, dövlət xadimi olan Yusif Balasaqunlu “Qutadğu bilig” əsərində qədim türklərin törələrdən, Tanrıçılıqdan, həyat və düşüncə tərzindən gələn ictimai-sosial, fəlsəfi baxışlarını ifadə etmişdir. Tanrıçılıqda kainatın yaradıcısı olaraq bilinən Tanrı Türk cəmiyyətinin mənəvi gücünün tək bir qaynağıdır.

Yusif Balasaqunlu bu əsəri ilə türklərin siyasi və idarəcilik görüşlərini ortaya qoymuş, Türk dövlətinin ictimai-siyasi bünövrəsini tanıtırıb bilmüşdür. Əsərdə Törənin (Qanun) əsasında ədalətin durdugu və xalqın haqqını təmsil etməsi vurğulanır. Məqalədə göstərilir ki, Törə ilahi nizam olduğu üçün Tanrı öz nizamına uyğun adama Qut // Kut (xoşbəxtlik, səadət) verir. Məqalədə qədim türklərin adət-ənənələrdən gələn hüquqi baxışları əsərdən gətirilmiş örnəklər əsasında araşdırılır.

Açar sözlər: Yusif Balasaqunlu, Tenqri, Qut/Kut, həqiqət, müdrüklük, xoşbəxtlik, ədalət, sakral

Giriş. Qədim türklər dünyanın yaradıcısı, tək və mütləq qüdrət sahibi Götürən Tanrıya tapınmışlar. Tanrıçılıq dünyagörüşündə kainatın vahid yaradıcısı olaraq bilinən Tanrı türk cəmiyyətində mənəvi gücün tək qaynağı sayılışdır. Götürən Tanrı anlayışı ətrafında təşəkkül tapmış tanrıçılıqda türk xaqanı qalibiyətdən doğan sevincini, məglubiyyətini, göylərdən ”qut”unun göndərilməsi, xaqanlıq taxtına çıxması və düşməsini Tanrıının adı ilə bağlayırdı.

Türk dövlət ənənəsində Tanrıya dayanan hakimiyyət qut/kutdan ayrılmazdır. Dövlətin idarə edilməsində xaqanın verdiyi qanun və fərmanlar törəyə əsaslanır. Adət-ənənəyə əsaslanan birgə yaşayış qanunlar toplusu olan törənin əsasında ədalət dayanır. Türk düşüncəsində “qanun və nizam” mənasında işlədilən törə adət və ənənələrin dəqiq hökmələrini eks etdirir.

Türk xalqlarının möhtəşəm abidəsi sayılan “Qutadğu bilig” əsərində Yusif Xas Hacib Balasaqunlu qədim türklərin islam fəlsəfəsi işığında tanrıçılıqdan, törədən, həyat və düşüncəsindən gələn ictimai-sosial və fəlsəfi baxış-

* Bakı Dövlət Universiteti, Filologiya fakültəsi, fil.f.d., dosent;
mahammadmammadov@bsu.edu.az; ORCID İD: 0000-0002-2630-2651

larını ifadə edir. Dövrünün mütəfəkkir sənətkarı olan Yusif Balasaqunlu Törənin ədalət anlayışının ilahi ədalət prinsiplərinə söykəndiyini xüsusi vurgulayır. Türk alimlərinin Yusif Balasaqunlunun “Qutadğu bilig” əsərində Tanrı və Törə mövzusu ilə bağlı dəyərli araşdırımları olsa da, Azərbaycan folklorşunaslığında bu problemə ilk dəfə münasibət bildirilir. Məqalənin əsasında türk dövlətçilik tarixinin qüdrətli simalarından biri kimi tanınan Yusif Balasaqunlunun “Qutadğu bilig” əsərində dövlətin ictimai-siyasi və idarəcilik görüşlərində Tanrı və törənin oynadığı rolü müəyyənləşdirməkdir.

Tanrı və törə anlayışları. Qədim türklərdə Tanrı “Tenqri” şəklində olub, “gözlə görünən göy” və “Allah” mənalarını ifadə edərək ilkin ilahi başlanğıçı bildirir. Tanrıçılıq dini-mifoloji sistem kimi çox əski çağlardan Tanrı adı ətrafında təşəkkül tapmışdır. Tanrı türk din düşüncəsi tarixi boyunca bilinən və prototürklərinin etnik-mədəni tarixinin ən alt qatında belə var olan əski anlayışdır.

Türk düşüncəsinə görə dünya Tanrı nizamıdır və bu düzülüşdə nə varsə hamısı Tanrı istəyincə nizamlanmışdır. Türk araşdırıcısı Hikmət Tanyunun fikrincə, Kök Tenqri//Göy Tanrı ifadəsində Kök//Göy rəng anlamında deyil, Tanrıının “ucalıq, böyüklük, ənginlik” kimi sıfətlərindən biri olaraq işlənmişdir [16, 15]. Həqiqətən də, “Göy-Tanrı” adındaki “göy” tərkibi heç də sadəcə göyün rəngini deyil, onun müqəddəsliyini, ucalığını anladan Səma rənginə bürünməyi, ənginliyi, sonsuzluğu və dərinliyi, Tanrıının göylərlə bağlılığını, ululuğunu, ucalığını və əzəməti bildirmişdir. “Göy Tanrı” - Uca Tanrı, Ulu Tanrı deməkdir. Türk mifoloji sistemində göyün rəngini daşıyan obrazlar səmavi mənşəli və sakral varlıqlardır. Orxon-Yenisey yazılı abidələrində adı çəkilən Göy Tanrı və ya Türk Tanrısı konkret zaman və məkan strukturu olmayan uca sitaş obyektidir.

Türk mifoloji düşüncəsində dünya tanrı nizamıdır və düzülüşdə nə varsə hamısı tanrı istəyincə nizamlanmışdır. Zaman keçdikcə, türk düşüncəsində da-ha çox mənəvi qüdrətin sahibi olan tanrı maddi göy üzü mənasından ”ulu varlıq“ anlamına qovuşur və tanrı əbədiliyi, “Qadiri mütləqliyi” özündə təcəssüm etdirir.

Türk dini-mifoloji düşüncəsinin mahiyyətində olub, onun strukturunu müəyyən edən tanrıçılıq kanonik mətnli göydən enmə kitabı, eləcə də peyğəmbəri olmayan bir dindir. Əski türklər hər şeyin üstündə Tək Tanrı iradəsinin hakim olduğuna inandıqları üçün haqqı, ədaləti qorumağı da Tanrı əmri kimi başa düşürdülər. Kainatı bir bütün şəkildə qavrayan türklərin tanrıçı dünyagörüşündə Tanrı heç bir antropomorfik özəllik daşılmamışdır. Türk mifoloji düşüncəsində sonsuzluq və ölümüslük yalnız Tanrıya yaraşdırılırdı. Heç bir zaman şəxsləndirilməyən görklü türk Tanrısının yalnız özünə bənzəri vardır [11, 44].

Yusif Xas Hacib Balasaqunlu “Qutadğu bilig” abidəsində islam fəlsəfəsi ilə qədim türklərin törədən, Tanrıçılıqdan, həyat və düşüncə tərzindən gələn fəlsəfəsini üzvü şəkildə birləşdirmişdir. Yusif Balasaqunlu bu əsəri ilə “Türk-lərin mənəvi tərifini, siyasi və idarəcilik görüşlərini ortaya qoymaqla, Türk

dövlətinin ictimai-siyasi bünövrəsini tanıtmağı bacarmışdır” [13, 4]. “Qutadğu bilig” əsərində insan konsepsiyası, ağıl anlayışı, hikmət fəlsəfəsi Kut // Qut və Törə anlayışlarının tanrıçılıq işığında təhlili ilə üzə çıxır. Qutun mənşəcə Tanrıdan gəlməsi bu fəlsəfi əsərdə dəfələrlə vurgulanır.

Tanrıçılıq ilahi qanunlarıyla aləmləri nizama salan Yaradan Ulu Tanrıya ruhu təmiz duyğularla dolu bir cəmiyyətin dini inanış sistemidir. Yaradılışın nizamını davamlı olaraq saxlayan türk tanrıları xaqqanları və bəyləri yüksəltməsi üçün deyil, məhz türk millətini yüksəltsinlər deyə xaqqanlara “kut” göndərirdi [7, 539].

Türk düşüncəsində Tanrıya üsyan etmək yoxdur, çünki türkün yaradılışın qayəsi, xəlq olunmağın mənası Tanrıya xidmətdir. Tanrıya qulluq göstərib Tanrı yolunda olmaqdır. Həyat və artım onun əlindədir, yaxşılıq edən və hər şeyi biləndir [6, 216-217].

Abidədən aydın olur ki, əski türk dövlətlərində Tanrı tərəfindən idarə etmə haqqı verilən xaqqan vəzifələrini yerinə yetirə bildiyi və Tanrı iradəsinə uyğun hərəkət edə bildiyi müddətdə taxtında qalır, əgər buna müvəffəq olmur-dusa, hakimiyətdən devrilərdi. Çünki Tanrı bağışladı, verdiyi hökmranlıq haqqını ona layiq olmayanlardan geri ala bilən ilahi varlıqdır. Deməli, kut dövlət həyatının təməli, hökmdar olmayı və hakimiyətdə qalmağa kömək edən bir Tanrı iradəsidir. Türk dövlət ənənəsində ədalət kutun şəarı və xalqın dövlətə bağlılığını saxlayan əsas xüsusiyyətlərdən biridir: “Bəyliyin təməli ədalətdir, Ədalət yolu bəyliyin əsasıdır”[1, 78-79, b.: 821]. Hökmdarın mütləq hakimiyətinə dayanan dövlət sistemində ədalət, xaqqanın xalqa, qüvvətinin zəifə qarşı zülmünü və sui-istifadəsinin qarşısını almaq mənasındadır [2, 129-130].

“Qutadğu bilig” əsərində xaqqan xalq və dövləti idarəetmədə birinci məqsədinin ədalət olduğunu vurgulayaraq, ölkəsində uzun zaman hökmdarlıq etmək istəyən xaqqanın qanunu bərabər tətbiq etməli və xalqı qorumaq məcburiyyətdə olduğunu söyləmişdir. Müəllif qanun və qaydaların xalqla bərabər, xaqqana da aid olduğuna işarə etmişdir. Vəzir Öydülmüş xaqqanın ölkəsini ədalət və adil qanunlarla yaxşı idarə etdiyini, xalqın sülh və əmin-amanlıq içinde yaşadığını belə anladır: “...Qanun su kimidir, zülmsə atəş kimi, // Sən saf su axıtdın, od söndü [1, 218, b.: 3107].

Əski türk inanışında xaqqan Tanrıya bənzədilməkdə və ona dövləti idarə etmə haqqının Tanrı tərəfindən verildiyinə inanılmaqdadır. Gøy türk abidələrində də Xaqqan Tanrıya bənzədilmiş, Tanrı tərəfindən göndərildiyi ifadə edilmişdir. Həmin yazınlarda xaqqan Tanrı tərəfindən kut və qismətlə təchiz olunduğundan, ona verilən taxta çıxa bilməkdə və tapşırıqları yerinə yetirməkdə məsuliyyət daşıyır [13, 28]. Hər şeyin Tanrıının gücü ilə olması inancı Çingiz xan tətəfindən də mənimşənilmişdir. “Moğolların gizli tarixi” əsərində Çingiz xanın “Mengü (Əbədi-M.M) Tanrıının verdiyi güclə bütün milləti idarəm altına aldım” deyilir [2, 138-139]. Türklər dövləti verən Tanrıının millət və kağanın statusunu təyin etdiyinə inanırlardı. “Oğuz kağan” dastanında Uluğ Türk qızıl yay və üç gümüş oxla bağlı röyani Oğuz kağana belə anladır: “Gøy Tanrı mənə yuxumda bildirdi. Qoy yuxum çin olsun. Aldığın torpağı sənin uruğuna versin”

[4, 136]. Kağanın siyasi uğuru “kutum, ülüğüm var olduğu için“ əsasına söykləndirdi. Yusif Xas Hacib abidədə hökmədara belə demişdir: ”Bu bəyliyi sən zor gücünə almadın, // Onu Tanrı öz fəzli ilə sənə bağışlayıb. // O, lütf edərək bu bəyliyi sənə verdi, Ey geniş bilikli, buna şürə et. [1, 362, b.: 5469-5470]; “...Bəylər bəyliliklərini Allahdan alır, Xalq yaxşı olsa, bəy də yaxşı olur” [1, 391, b.: 5947] və ya “Tanrı bu bəylilik işini kimə versə, Ona müvafiq ağıl və könül də verir // Tanrı hər kimi bəy tək yaratmaq istəsə, Ona müvafiq ağıl, qol-qanad da verir[1, 151, b.: 1933-1934]. Nizamülmülkə görə, hökmədar qüdrətini Tanrıdan alır və Tanrı adına hökmranlıq edərdi. Tanrı hər əsrə və zamanda xalq arasında hökmədarlıq vəzifələri və qabiliyyətlərlə təriflənməyə layiq olan birini seçər, dünya işlərini və hakimiyyəti altında toplumun sülh və əmin-amanlıq içində yaşamalarını ona həvalə edərdi [2, 138-139]. Əski türk inanışında hökmədara idarə etmə haqqının Tanrı tərəfindən verilməsi, əldə etdiyi bütün uğurlarının onu qut//kut ilə təchiz edən Tanrıının bir lütfi olaraq göndərilməsi göstərilir

İbrahim Qəfəsoğlunun fikrincə, türklər “Törə” ifadəsi ilə ictimai həyatı nizamlayan məcburi qaydaları ifadə etmiş, “qanun və nizam” mənasında işlətmişlər. “Törə”, türk adət və ənənələrinin dəqiq hökmələri birliyi idi. [13, 22]. Mahmud Kaşgari “Törə” sözünün qarşılığı olaraq “ər-rəsm va-l-insaf”, yəni “görənək (törə) və insaf” sözlərini işlətmüşdür [10, IIIc., 221]. Törə ifadəsinin tarixinə gəldikdə təqribən 1600 il əvvələ, Asya Hun imperatorluğu dövrünə gedib çıxır. Törənin olduğu yerdə kut da vardır. “Divanü lügət-it-türk” abidəsində “Zor (güt-M.M.) qapıdan girərsə, törə bacadan çıxar” [10, III c., 120; 9, II c., 18], “El qalır, törə qalmaz” [10, III c., 221; 9, II c., 25] kimi atalar sözlərinə tez-tez rast gəlirik. Yusif Xas Hacib törə ilə bağlı gəldiyi qənaətdən aydın olur ki, qanun, nizam, adət bəylərdən gəlmədir. Türk dövlət ənənəsində törə Tanrıya dayanan hakimiyyətdən, yəni qutdan ayrılmazdır. Türk dövlətlərinin varlığı törənin varlığı ilə sıx bağlıdır, çünki qut//kut işığını törədən almaqdadır və zuhuruna görə törəyə borcludur [3, 7]. Türk düşüncəsində törəsiz bir dövlət və ya cəmiyyət olmayıcağı göstərilmiş, “il” və “törə” kəlimələri yan-yana işlədilmişdir. [13, 22]. Əski türklərdə idarənin qanunsuz və ya hökmədarın iradəsi ilə bağlı olması qeyd edilməmişdir. Xaqanların əmr və fermanları (yarlıq-M.M.), hakimlərin qərarları həmişə törəyə görə olmuş, ona əsaslanmışdır. İşbəra kağanın Cin hökmədarına yazdığı məktubda “Bizim adət və ənənələrimizi dəyişdirməyə mənim gücüm çatmaz” ifadəsi dediklərimizi təsdiqləyir [15, 223].

Yusif Balasaqunlu törə qanunlarına uymayanı xəbərdarlıq edirdi: “Əgər günah işləsən, Tanrıdan əfv dilə, Hər gün dönə-dönə tövbə et[1, 351, b.: 5289]. Hacibə görə, hökmədarın əsas vəzifələrindən biri xalqı idarə etməkdir və qanun (törə-M.M.) xalqı idarə etmədə ən yaxşı vasitədir (alətdir). Törə ilə xalqı idarə etmənin əsası ədalətdir. Hakimiyyət qanun və nizamı təmsil edən törədən ayrılmaz, yəni o, törə və qutdan ibarətdir. “Qutadğu bilig” abidəsində verilmiş “Bu Gündoğdu dediyin başdan-başa qanundur, // Bu Aydoldu dediyin səadətdir”[1,

45, b.: 355], “...Bəylik qanun ilə qüdrətli olar” [1, 351, b.: 5285], və ya “Hər elin bağı və kılıdı iki şeydir: “Biri ehtiyat, biri qanun “- bunlar əsasdır” [1, 155, b.: 2015] kimi beytlər törənin dövlətdə əsas rol oynadığını göstərir.

Dövlətin vəzifəsi hüquqa əsaslanmadır, bunun üçün yeri gəldikdə güc də tətbiq edilməlidir: ”Bu ikisi kar etməsə, biliyi qıraqa qoy, Qılınçı al əlinə. // Hakimlər, alimlər, xalqın başçıları, Biliksizin işini qılıncla həll etmişlər” [1, 39, b.: 222-223], və ya “... Elini və xalqını qanunla idarə edə bilər” [1, 43, b.: 286]. Deməli, dövlət ilə birlikdə Törə də cəmiyyətdə insanları haqq və hürriyyətləri ilə əmin-amanlığa qovuşdurmaqdadır. Törə dövlət ilə bərabər sosial həyatı təşkil edir, bu özəlliyyi ilə toplumun əsası qəbul edilir. Türk dövlət düşüncəsində “Hər şey qalxsa, törə qalxmaz” deyilirdi [15, 222]. Törənin nöqsansız işləməsi türk cəmiyyətinin ahəngini saxlayırdısa, bunun əksi dövlətin dağılmamasına səbəb olurdu. “Qutadğu bilig” abidəsində törənin dəyişməyən əsas prinsipləri içərisində “Könilik”(ədalət), “Uzluk” (yaxşılıq, faydalılıq), “Tüzlük” (bərabərlik) və “Kişilik” (insanlıq, universallıq) olduğu göstərilir. Xaqan Gündoğdu “Törə” haqqında belə demişdir: “...Alim mənim təbiətimi Günəşə bənzədərək bu adı verdi. // Günəşə bax, kiçilməz, daim eyni boyda olar, Parlaqlığı da eyni şəkildə güclüdür. // Mənim xasiyyətim də ona bənzəyir, Doğruluqla doludur, əsla azalmır”[1, 79, b.: 824-828]. Yusif Balasaqunlu abidənin başqa bir yerində qanunu belə təsvir etmişdir: “O gümüş bir taxt üstündə oturmuşdu, Bu taxt üç ayrı ayaq üzərində dururdu. // Əlində böyük bir bıçaq tutmuşdu, Solunda acı ot, sağında şəkər vardı... Şəkər zülmə uğrayan adam üçündür, O mənim qapıma gələr ədalət tapar// Bu acı otu isə o kişilər dadar ki, Özü zorbadır, ədalətdən qaçandır...” [1, 76-79, b.: 771-822]. Bu ifadələr qanun anlayışının bütün insanlığa xitab edildiyini göstərməkdədir. Türk törəsi ədalət anlayışının nəticəsi olaraq bütün insanlara bərabər şəkildə tətbiq olunur.

Törə ehsanla, qut/kut xidmətlə bilinməkdədir. Tanrıının verdiyi qutun törəyə xidmətlə qazanılması törədəki Tanrı nizamı mənasını dəstəkləməkdədir: “... Xidmət həmişə bəxt qapısını açar” [1, 64, b.: 596]. Törənin təbiətini Yusif Xas Hacib abidədə belə xarakterizə edir: “...Əməli doğru, feli-rəftarı düz idi, //Sözü bütöv, gözü, könlü tox idi” [1, 50, b.: 407] və ya “Törə günəş kimidir, kiçilməz, daim eyni boyda olar, parlaqlığı da eyni şəkildə güclüdür. Doğruluqla doludur, əsla azalmır... Hərəkətim və sözüm bütün xalq üçün eynidir. Hər şeyi işıqlandırar, öz nuru azalmaz. Hamı törədən öz payını alır. Törə sabit olduğu üçün təməli də möhkəmdir. Törə kirli və təmizə fərq qoymadan hər şeyi işıqlandırar, nuru azalmaz” [1, 79-80, b.: 824-835]. Törə bilikli, ağıllı və oyanıqdır: “Pis üçün od idi, yağı üçün bəla idi” [1, 50, b.: 408]. Törənin hökmələri şəxsi meyllərdən uzaqdır, onun himməti bütün bəşəriyyət üçün nəzərdə tutulur. Gün və ay kimi parlayaraq dünyani işıqlandırar [1, 51, b.: 415]. Bəy yaxşı olsa, qanun (Törə) ilə hərəkət etsə, xalq xoşbəxt olar, yaxşı dövran sürər. Abidədə deyildiyi kimi “Zülm yanar oddur, yaxınlaşanı yandırar // Qanun-sudur, axsa nemət bitirər” [1, 156, b.: 2032].

Törənin xoşlamadığı bəzi yasaqlar vardır: ”Mənim tablamadığım şeylər-

dən biri yalandır, Bundan sonra zülmkarlar gəlir, // Sonra hərislər və bədəməllər, Tələskənlər və acgözlər gəlir. // Hər işdə qəzəb göstərənlər, İçki düşkünləri və oğrular, quldurlar // Bu cürə kişilər yaramaz mənə, Açıqca söylədim bunları sənə. // Sən mənim xoşuma gəlmək istəsən, Bu şeylərdən uzaq ol, ey adil insan” [1, 81, b.: 848-852].

Bu yasaqlara əməl edən insana törənin verdiyi dəyər böyüməkdə, göstərilən etibar və hörməti artmaqdadır [1, 81, b.: 853]. Can çıxan zaman insan iki günahdan - başqasının malını alma, qan tökmə üzündən inildəyir, əzab çəkir. Çoxsaylı deyimlərlə qınanılan haram Odqurmuşun xaqana verdiyi öyüdlər içərisində xüsusi yer tutur: “Harama əl uzatma, özünü gözlə, // Bil ki, haram tikə könül qaraldır” [1, 354, b.: 5347]. Müəllif haram ilə könül arasında quруlan bağlılıq ilə maddiyyat və mənəviyyat arasındaki həqiqət bağını nəzərdə tutur. Gözəl qanun vermiş bəylərdən biri: “Pisə qarşı ən yaxşı çarə qırmanc və zindandır” [1, 84, b.: 893]. Yusif Xas Hacib Balasaqunlu törənin yasaq hesab etdiyi fəna işlər haqqında danışarkən “Haram şey yemə, zülm etmə, // İnsan qanı tökmə, düşməncilik güdmə, kin bəsləmə, şərab içmə, fəsaddan uzaq dur”, - deyir [1, 118, b.: 1433]. Müəllif qeyd edir ki, ”Bədən arzusuna həris olan adam nəfsinin əsiridir // Əsir olma, olsan da özünü qurtarmağa çalış”[1, 118, b.: 1438] və ya ”Həmişə etibarlı qalmaq istəsən// Heç vaxt fəsada uyma... Kasib deyil, varlı olmaq istəsən. Heç vaxt zina etməməyə çalış” [1, 297, b.: 4409-4410]. Aydoldu oğlu Öydülmüşə bəyan etdiyi vəsiyyətlərinin içində “Pis yoldaşa yaxınlaşma, sənə zərər gətirər. Pislik iləndir, çalış səni vurmasın // İkiüzlü ərə sözünü söyləmə, sərr vermə, Sözün yayılar, sərrin faş olar. // Dedi-qoduçuları evinə yaxın buraxma, Görüb-bildiklərini bütün elə yayarlar” fikrini xüsusi vurgulayır[1, 111, b.: 1297-1299].

Törənin xeyirli, müsbət tövsiyələrinə gəlincə, möhtəşəm abidədə deyilir: “Kut kimi Tanrı da təmizliyi sevir, Təmizliklə insan yaxşı ad qazanar” [1, 203, b.: 2856] və ya “İnsanlara məziyyətləri, hünəri nisbətində hörmət və saygı göstərmək lazımdır”[1, 78, b.: 798].

Abidədə Yusif Balasaqunlu mühüm dövlət işləri görərkən tələsmədən, diqqətlə icra etməyi məsləhət görür: “Yanlışlıqların başı tələsiklidir, Yaxşı iş tələsmədən görülən işlərdir” [1, 78, b.: 798] və ya “Adam bütün işlərini hesabla görər, // İli, ayı, günü, vaxtı hesabla təyin edər; Hesabın adı hesablı olmaqdan hesab olub, // Diqqət etsən, hesab çox hesablı bir işdir” [1, 167, b.: 2220-2221].

Abidədə böyük ədib və dövlət xadimi tərəfindən insanın öz mənfəətini deyil, xalqın mənfəətinin əsas götürülməsinin zəruri olduğu xüsisi vurgulanır: “Gümüş paylamaq comərdlik deyil, Comərd xalq üçün canını fəda edər” [1, 403, b.: 6106] və ya ”Bir gün hamının yaxşı olmasını istəsən, Birinci özün yaxşı ol, ey ölkə hakimi // Bütün bulanıqları durultmaq istəsən, Öz ruhunu təmizlə, onda xalq da durular”[1, 346, b.: 5200-5201].

Gündoğdu xaqan Öydülmüşə belə demiş: “...Sənə bir adamin əməyi keçibə, Onu unutma, ölü kimi hərkətsiz durma. // Ey əsil insan, insanlıqdan əl çəkmə, İnsanlara həmişə insanlıqla rəftar et. // Kimin sənə bir az əməyi

keçsə, Sən ona ondan da artığını elə...”[1, 128-129, b.:1195-1198].

Abidədən aydın olur ki, Gündoğdu, harada ağıllı və bilikli insan varsa, yanına çağırar, özünə yaxın tutar, bilikli adamları ucaldardı, işini biliklə nizamlayardı. Çünkü törə elm və hikmət ilə bilinir, tanınır [1, 50, b.:405; 416]. Törənin xıtab etdiyi zümrə ağıllı insanlardır. Yusif Balasaqunlu bilik və idrakin faydaları haqqında danişarkən alim sözünə istinadən belə deyir: “Bu dörd şeyin azına az demə, Hakim sözüdür, onu yaxşıca dinlə: “ Bu dörd şeydən biri od, biri yağıdır, Üçüncüsü həyatın duzağı olan xəstəlikdir. // Nəhayət, bilikdir, bunlardan biri, // Bu dörd şeyi ucuz tutma, onlar çox əhəmiyyətlidir” [1, 44, b.:306-308].

Ağılı təmsil edən Öydülmüş Törənin baş məsləhətcisi sıfəti ilə “Hər işi bilerək, gənəşərək görməli, Gənəşməyən adam sonra peşman olar. Eşit gör nə deyir xəbər gətirən peyğəmbər: ”Məsləhət hər işin dərmanıdır”. // Yaxşı adam ilə məsləhət etməli, Hər işi gənəşməklə həll etməli. // Adam işini gənəşib görər, Gənəşməyən adam peşman olar... İnsan özü öz işini yaxşı bilməz, Başqası ilə gənəşmək xeyirli olar.// Gənəşən insanın biliyi artar, Gənəşməyə bilik də qatılsa, o iş düzələr.// Gənəşən insan nə deyir, eşit, İki məsləhət ilə yoluna qoyarlar: Hər bir işi başqasına gənəş, Gənəşməyən adamdan uzaq dur.// Girişmək istədiyin işi gənəş, Diləyinə məsləhət ilə yetiş”, - deyir [1, 373-374, b.: 5650-5660].

Öydülmüşün Odqurmuşa cavabında müəllif, mənfəəti olan insanla məsləhət etməyin insana xeyir götirmədiyini, işdə xeyri olmayan adama gənəşməyi, ancaq yenə də işi könül istəyince görmək fikrini abidədə israrla bildirir [1, 242, b.: 3492-3495]. Öydülmüşün fikrincə, “İşi ağıllı adamlar bacararlar, Ağılışları işdən uzaq tutmaq gərəkdir” [1, 154, b.: 1990].

Türklər göy üzünü yerdən üstün tuturdular. Yaradılışda öncə göylərin xəlq olunduğu inancındaydılar. Yer üzündəki tərəflərdən şərq qərbdən, cənub şimaldan üstün hesab edildirdi. Dövlət təşkilatında şərq və cənub sağ, qərb və şimal sol tərəf adlandırılmışdır, Dövlət təşkilatında mühüm yer tutan, dövlətin sahibi sayılan Bozoklar, şərq və cənubun hakimi idilər [5,202-211]. Onlara tabe sayılan Üçoklara isə qərb və şimal verilmişdir. Həmin qaynaqlarda şərq və cənub gündüzü, qərb və şimal gecəni təmsil edirdi. Şərq, gündüz, sağ, yay, Bozoklar və dövlətdəki mərkəzi səlahiyyəti bir tərəfi; qərb, ay(gecə), sol, ok, Üçoklar və yabğuluk isə digər tərəfi təmsil edirdi.

Əski türk sosial həyatında bir-birini tamamlayan, dixatomik iki ana qanaddan meydana gələn bu quruluş “Qutadğu bılıq” abidəsində də özünü göstərməkdədir. Öydülmüşün anlatdığı kimi “ağıl sağdan gedər, onun solu yoxdur, O, doğru-dürüstdür, onun hiyləsi yoxdur” [1, 145, b.: 1863]. Qutu təmsil edən Aydoldu da eyni qənaətdədir:”Yolun sağı olsa, işin düzəldi, Sola olsa, inlə-yərək başını yerə çal” [1, 116, b.: 1392]. Eyni vəziyyəti törəni təmsil edən Gündoğduda da görməkdəyik: “...Solunda acı ot, sağında şəkər vardi... Şəkər zülmə uğrayan adam üçündür, O mənim qapımda ədalət tapar // Acı ot isə ədalətdən qaçanlar üçündür...Törənin var olma səbəbi ədalətdir, ədalət yolu bəyliyin əsasıdır [1, 76;79, b.: 772; 812-816]. Törənin məntiqinə görə,

“Yaxşılıq sağdırsa, pislik də soldur, Solda cəhənnəm var, sağdasa cənnət” [1, 86, b.: 917] və ya “Sağ əlin qılinc tutub vuruşsa, Sol əlin qoy mal paylaşın”[1, 158, b.: 2069]

Aydoldu oğlu Oydülmüşə vəsiyyət edərkən belə deyir: “Könlünü və dilini doğru tut, Tanrıya tapın, Qafil olma, sabahkı işini bu gün düşün. // Bütün yaxşılığı, pisliyi Tanrı hökmü bil, Tanrıya inan və ona qulluq et...Onun bütün əmrlərinə itaat elə, Tanrı səni bu gün də, sabah da əziz tutar” [1, 110, b.: 1278-1281] və ya “Tanrı kimə həya və göz suyu vermişsə, Ona dövlət və üz suyu da vermişdir” [1, 155, b.: 2007]. Bir türk atalar sözündə deyildiyi kimi” Əgər yaxşılıq ananın ağ südü ilə insan ruhuna keçsə, O ölənə qədər doğru yoldan çıxmaz”. // İnsanın ruhuna işləmiş əxlaq, Ancaq ölümlə pozular” [1, 83, b.: 881-882]. Törəni təmsil edən Gündoğdu “Ana qarnında yaranan tərbiyə, Ancaq qara yer altında insanı tərk edər, ey müdrik insan” fikrini əsaslı sayır [1, 83, b.: 883].

Bəşəriyyəti əmin-amanlığa və həqiqətə qovuşdurmaq üçün törədə ədalət və insanlara bərabər davranışın şərtinin axtarılması təbiidir. Ədalət Törənin başlıca və əsas prinsipidir. Törənin başlıca qaydaları aşağıdakılardır: “Bəylilik yaxşı şeydir, qanun ondan artıqdır, Gərək onu düzgün tətbiq edəsən” [1, 53, b.: 454]. Türk düşüncəsində dövlətin təməli ədalət üzərində qurulur. “Qutadğu bilig”də deyildiyi kimi “Bir bəyliyin təməli doğruluqdur, Bəylər doğru olsa, dünya aram tapar...// Bəyliyin təməli ədalətdir, Ədalət yolu bəyliyin əsasdır” [1, 79, b.: 819; 821]. Aləmə əmin-amanlıq və nizam gətirməyə cavabdeh olan Türk dövləti ədalət təməli üzərində bərqərar olur.

Törə günüşsi parlaqlığını, gücünü yalnız ədalətdən alır. Müəllif bildirir ki, “Səadətin (Qutda-M.M.) yüksəlməsi üçün insana doğruluq lazımdır, İnsanlıq doğruluğun adıdır...” [1, 80, b.: 865]. Törə ədalət saxlayan bir sistemdir, ədalət isə Tanrı əmriddir. Törəni təmsil edən Gündoğdunun söylədiyi “Mən işləri doğruluqla həll edirəm, İnsanları bəy və qul olaraq ayırmıram” ifadəsində türk ədalət sisteminin insanın arzularına cavab verilməkdədir [1, 78, b.: 809]. Törə sosial həyatda ədalət və ləyaqət fərqindən asılı olmayaraq tətbiq olunduğunu dilə gətirməkdədir. Ləyaqət insanı qiymətləndirən, onun keyfiyyətini müəyənləşdirən bir ifadə kimi işlədilmişdir. Bilgi, ağıl, əxlaq ləyaqətlə mütənasibdir. İrfani baxımdan ədalət insanı bütün diləklərinə qovuşdurən açardır. Ədalət tətbiq olunur və insan adil olursa Tanrılarının sevgisini qazanır.

Tanrı, kainat, bəşəriyyət və törə münasibətlərini açıq-aydın əks etdirən bu örnəklərdən göründüyü kimi törənin ədalət anlayışı İlahi ədalət prinsiplərinə söykənir [3, 136]. Zülmə məruz qalan hər kəsin hüququ Törə vasitəsilə qorunur, haqqı bərpa edilir, haqqına qovuşur. Törə zalimlərə, ədalətdən qaçanlara ədaləti daddırmaq gücündədir: “Mənim qاشım çatmağım və qəzəbim, Qaşqa-bağım yanımı gələn zalimlər üçündür” [1, 79, b.: 816] və ya “Zülm yanar odur, yaxınlaşanı yandırar, Qanun – sudur, axsa nemət bitirər”[2, 156, b.: 2032].

Gündoğdu xagan Aydolduya ədalətin vəsflərinin necə olduğunu bəyan edərkən “İstər oğlum olsun, istərsə yaxın, ya uzaq, İstər yolcu olsun, istərsə

qonaq, // Qanun qarşısında hamısı birdir, Hökm verəndə heç biri məni fərqli görməz” [1, 79, b.: 817-818]. Öydülmüş xaqana 3 şeyin zülmə səbəb olduğunu belə anladır: “...Biri bəyin etinasızlığıdır, müsibət gətirir, // İkinci - xalqın başçısının zəifliyi, Üçüncü – xalqın bağlığını yeyən tamahkarlıqdır”[1, 219, b.: 3109-3110]. Təbii ki, zülmün ortadan qaldırılması onu doğuran səbəblərin aradan qaldırılması ilə mümkündür. Bunun üçün abidədə deyildiyi kimi dünyani nizama gətirmək gərəklidir: “Qanunu düz tətbiq etdin, dünya bəzəndi, Eldə kimsənin gözünə zülm dəymir” [1, 219, b.: 3108].

Bəyliyin təməli ədalətdir, doğruluq olan yerdə zülmün mövcudluğu qeyri-mümkündür. Gecikən ədalət zülmün pərdəsinə bürünə bilər. Məhz buna görə Törə işlərin dərhal yerinə yetirilməsini və haqq arayanın haqqının dərhal verilməsini əmr edər.

Türk dövlət həyatında bəylilik, xaqanlıq Tanrı lütfü bilinmişdir: “Ey dövlətli hökmdar, Tanrı sənə səadət verdi” [1, 31, b.:109] və ya ağılı təmsil edən Öydülmüş xaqana ölkəni idarə etməyin qaydasını bəyan edərkən deyir: “Bu bəyliyi sən zor gücünə almadın, Onu Tanrı öz fəzli olə sənə bağışlayıb // O, lütf edərək bu bəyliyi sənə verdi, Ey geniş bilikli, buna şükr et” [1, 362, b.:5469-5470] və ya “Tanrı bu bəylilik işini kimə verərsə, Ona müvafiq ağıl və könül də verir. // Tanrı hər kimi bəy tək yaratmaq istəsə, Ona müvafiq ağıl, qol-qanad da verir. // Bu bəylilik işi bəylərin işidir, Bəylərin işini bəy olan bilər” [1, 151, b.:1933-1935].

Öydülmüş xaqana cavabında belə deyir: ”Tanrı kimə versə bu xoşxaşıyyəti, Bu xoşxasiyyətlə yaxşı yolu qismət etsə, // Bu dünya hər cür nemətlə onun olar, İstəsə özü yeyər, istəsə paylayar”[1, 153, b.: 1978-1979]. Abidədə Odqurmuşun dilindən deylən ifadədə də həmin fikir səslənir: “Tanrı səni doğruluq (ədalət-M.M.) üçün bu vəzifəyə gətirdi, Doğru ol və doğruluqla yaşa”[1, 346, b.: 5195]. Tanrı tərəfindən kutu göndərildikdən sonra o, Törəyi-ədaləti tətbiq etməyə cavabdehdir. Abidədə müəllif “Xaqqan ölkənin bəyi, xalqın böyüyüdür, Ona hər cür hörmət etmək lazımdır” fikrini xüsusi vurgulayır [1, 333, b.: 4995]. “Qutadğu bılıg” abidəsində dövlət nizamı, el qurmaq qutla bağlıdır: “Xalq qurtuldu, əziyyət qurtardı, Quzu ilə qurd birlikdə yaşadı. // Elin nizamı artdı, qanunu möhkəmləndi, Elikin dövləti gündən-günə artdı” [1, 94-95, b.: 1039-1041].

Bəylilik törənin tətbiq olunması həyata keçirilməsi üçün yaradılmışdır, Tanrı ilahi nizamın hökm sürməsi üçün bəylilik verir. Təbii ki, bu nizama bəyin riayət və əməl etməsi əsas şərtidir. Aydoldunun Gündoğduya “Sən hər vaxt Törəyi ədalətlə tətbiq et; bəylilik Törə ilə ayaqda durur” verdiyi cavabında öz əksini tapan hikmət həmin şərti xatırlatmaqdadır [3, 139]. Xaqqanın ”Bəyliyə layiq bir bəy necə olmalıdır?” sualına hikmətin rəmzi olan Öydülmüş belə cavab verir: “Ey hakim, uzun zaman hökm etmək istəsən, Qanuna əməl etməli, xalqı qorunmalısan. // Qanun ilə el genişlənər, dünya nizama düşər, Zülm ilə ölkə kiçilər, dünya qarışar” [1, 156, b.: 2033-2034] və ya “...Bunlardan biri xalq üçün yaxşı qanun, Digəri isə xidmətçilərə verilən gümüşdür. // Xalq qanun

sayəsində sevinc içində yaşamalı, Pulu görən xidmətçilərin üzü gülməlidir” [1, 156, b.: 2133-2134].

“Qutadğu bilig“ əsərində deyildiyi kimi xaqqanlıq, dünya törə ilə hüzur tapır, xaqqanın adı törə ilə yüksəlir, yəni “Dünya dincəldi, qayda-qanun bərqərar oldu, O öz adını qanunla yüksəltdi” [1, 31, b.: 103]. Abidədə müəllif bildirir ki, “Dünya hakiminə min bir fəzilət lazımdır, O, bu fəzilətlərlə dünyani idarə edir” [1, 213, b.: 3009] və ya “Bu dünyani tutmaq üçün min cür hünər lazımdır, Bu qulanı basmaq üçün aslan olmaq lazımdır.// Fatehə min-min ərdəm lazımdır ki, Onunla el-gün tutsun, dumanağı dağıtsın”[1, 43, b.: 283-284].

Törəyi, yəni qanunu xalqa adil və düzgün tətbiq edən bəy xalq tərəfindən sevilir və hörmətlə yad edilir. Hikməti təmsil edən Odqurmuş törəni, yəni qanunu rəmzləşdirən Gündoğduya öyüd verərkən belə deyir: “Yoxsullara, dul-lara, yetimlərə görüm-baxım elə, Onları qorumaq ədalətin tətbiqi deməkdir” [1, 352, b.: 5302].

Öydülmüş bəylərə vəzirlilik edə biləcək adamın necə olmasını bəyan edərkən “Qanun adımı hər yerdə yuxarı başa keçirər” deyir. Deməli, Törə-qanun, ictimai həyatda ona ciddi əməl edildiyi təqdirdə insanı ən yüksək vəzi-fələrə yüksəldən prinsipləri daşımaqdadır: “İnsan üsul bilsə, yuxarı başa keçər” [1, 309, b.: 4604].

Bəyin yaxşı olması Törəni ədalətlə idarə etməsi xalq üçün qut mahiyyəti daşıyırırdı. “Bəy xalq üçün səadətdir, onu xoşbəxt etməlidir, Xoşbəxt olmaq üçün də qarın doymalıdır” [1, 355, b.: 5355]. Öydülmüşə görə, xaqqan cəmiyyətin iqtisadi, hüquqi və qoruma kimi əsas hüquqlarını layiqincə yerinə yetirə bilirsə, quta qovuşur. Xaqqan öz mənfəətini düşünməməli, qövmün faydasını ön planda tutmalıdır. Çünkü bəyin qazancı tayfanın mənfəətinin içərisindədir: “Bəy yaxşı, yolu isə doğrudursa, Qul o yolla daha rahat gedəcək” [1, 161, b.: 2132)]; “Əgər yaxşı olsa elin başçısı, Yaxşı olacaqdır onun işçisi.// Əgər bəylər yaxşı olsalar, Xalqı varlanar, dünya düzələr” [1, 84, b.: 894-895] və ya “Xalqın varlığı bəyin varlığıdır, İstər onu istə, istər də bunu” [1, 366, b.: 5545]. Od-qurmuşun xaqqanın öyüd verərkən dediyi “Ey bəy, gücün yetən qədər qanunu tətbiq et, Xalqın haqqını verməyə çalış.// Əgər günah işləsən, Tanrıdan əfv dilə, Hər gün dönə-dönə tövbə et” ifadəsində Tanrı tərəfindən qutu // kutu göndərilən xaqqanın yeganə amalının cəmiyyətə qulluq etməsi fikri durur [1, 351, b.: 5288-5289].

Nəticə. Yusif Balasaqunlunun “Qutadğu bilig” abidəsində hökmdara idarə etmə haqqının Tanrı tərəfindən verilməsi, əldə etdiyi bütün uğurlarının onu qut//kut ilə təchiz edən Tanrıının bir lütfü olaraq göndərilməsi vurgulanır. Türk düşüncəsində törəsiz bir dövlətin olmayıacağı “il” və “törə” sözlərinin yan-yanı işlədilməsi ilə təsdiqlənir. Türk dövlət həyatında bəylilik, xaqqanlıq Tanrı lütfü bilinir. Tanrı tərəfindən xaqqanlara kut//qut göndərildikdən sonra o, törəyi, ədaləti qorumağa cavabdehdir. Abidədə deyildiyi kimi xaqqanlıq Törə, yəni adət-ənənəyə söykənən qanunlarla hüzur tapır. Törənin xeyirli, müsbət tövsiyələri ilə yanaşı, xoşlamadığı yasaqlar da abidədə açıqlanır.

Azərbaycan folklorşünaslığında Yusif Balasaqunlunun “Qutadğu bilig” əsərində Tanrı və törə problemi ilk dəfə araşdırılır və elmi yenilikdir. Araşdırmanın nəticələri türk-islam tarixi, tanrıçılıq dünyagörüşü, türkün siyasi və idarəcilik görüşləri, ictimai və fəlsəfi baxışlarını öyrənməkdə yardımcı ola bilər.

ƏDƏBİYYAT

1. Balasaqunlu Y. Qutadğu bilig. Bakı: Avrasiya Press, 2006, 439 s.
2. Balcı C. Türk devlet töresi. İstanbul: Bilgeoguz, 2018, 277s:
3. Başer S. Kutadgu Bilig'de kut ve töre. İstanbul: İrfan Yayıncılık, 2015, 174 s.
4. Bayat F. Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı. Bakı: Sabah, 1993, 194 s.
5. Bayat F. Oğuz destan dünyası. Oğuznamelerin tarixi, mitolojik kökenleri ve teşekkülü. İstanbul: Ötüken, 2013, 348 s,
6. Bayat F. Türk mitolojik sistemi (Ontolojik ve epistemolojik bağlamda Türk mitolojisi). Cilt: 1, Ankara: Ötüken, 2007, 380 s.
7. Beydili C. Türk mitolojisi. Ansiklopedik sözlük / Çeviren: Eren Ercan, Ankara: Yurt Kitap-Yayın, 2004, 637 s.
8. Beydili C. Türk mifoloji obrazlar sistemi: Struktur və funksiya. Bakü: Mütərcim, 2007, 272 s.
9. Divanü Lügat-it-Türk / Çeviren Besim Atalay. Cilt II. Ankara: Ankara Üniversitesi Basım Evi, 1999, 366 s.
10. Divanü Lügat-it-Türk / Çeviren Besim Atalay. Cilt III. Ankara: Ankara Üniversitesi Basım Evi, 1999, 452 s.
11. Günay Ü., Güngör H. Başlangıclarından günümüze türklerin dini tarihi. Ankara: Berikan Yayınevi, 2015, 552 s.
12. Kafesoğlu İ. Eski türk dini. Ankara: Kültür Bakanlığı Yayınları, 1980, 67 s.
13. Kafesoğlu İ. Kutadgu bilig ve kültür tarihimizdeki yeri. İstanbul: Kültür Bakanlığı, 1980, 46 s.
14. Kafesoğlu İ. Türk milli kültürü. İstanbul: Ötüken, 1998, 466 s.
15. Niyazi M. Türk devlet felsefesi. İstanbul: Ötüken Neşriyat, 1996, 285 s.
16. Tanyu H. İslamlıktan önce türklerde tek Tanrı inancı. İstanbul: Boğaziçi Yayınları, 1986, 233 s.

ТЕНГРИ И ТОРА (ТӨРӘ – ЗАКОН) В ПРОИЗВЕДЕНИИ «КУТАДГУ БИЛИГ» («БЛАГОДАТНОЕ ЗНАНИЕ») ЮСИФА БАЛАСАГУНИ

Магомед М.МАМЕДОВ

РЕЗЮМЕ

Великий мыслитель и государственный деятель своего времени Юсуф Баласагуни в произведении «Кутадгу билиг» («Благодатное знание») выразил социально-общественные и философские взгляды древних тюрков, которые исходили из Торы (Закона), Тенгрианства, жизни и образа их мышления. Тенгри, известный в Тенгрианстве как создатель Вселенной, является единственным источником духовной силы тюркского общества.

В этом произведении Юсуф Баласагуни раскрыл административные и политические взгляды тюрков и показал общественно-политическую основу Тюркского государства. В произведении подчеркивается, что справедливость и представление прав народа зиждутся на Торе (Законе). В статье говорится, что, поскольку Тора – это божественный порядок, Тенгри одаривает Гутом // Күтом (счастьем) того, кто следует его порядку.

Статья на основе примеров, взятых из произведения, исследует правовые воззрения древних тюрков, которые восходят к их традициям.

Ключевые слова: Юсуф Баласагуни, Тенгри, Кут, мудрость, истина, счастье, справедливость, святой

GOD AND MORALS IN YUSUF BALASAGUNI'S "KUTADGU BILIG"

Mahammad M.MAMMADOV

SUMMARY

Yusuf Balasaguni, thinker craftsman and statesman of his epoch, expressed the public-social and philosophical views of the ancient Turks, which came from their customs, Tengrism, lifestyle and way of thinking, in his work "Kutadgu Bilig". God, known as a creator of the universe in Tengrism, is the only source of moral strength of Turkish society.

By this work Yusuf Balasaguni revealed the political and administrative views of the Turks and introduced the socio-political foundation of the Turkish state. The work emphasizes that justice is the basis of the Morals (Law) and represents the rights of the nation. The article reflects that, as the Morals are a divine order, God gives Gut/Kut (happiness, bliss) to a human in accordance with his order. The article examines the legal views of the ancient Turks, came from the customs and traditions, on the basis of examples from the work.

Keywords: Yusuf Balasaguni, Tengry (God), Kut, wisdom, truth, happiness, justice, sacral

TARİX

UOT 94 (479.24)

SOVET İTTİFAQI KOMMUNİST PARTİYASININ XX QURULTAYINDA “ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ HAQQINDA” QƏBUL EDİLMİŞ QƏRARIN AZƏRBAYCAN KP MK-DA MÜZAKİRƏSİ

İbrahim X.ZEYNALOV*

Elmi məqalədə XX əsrin 50-ci illərində Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslər, problemlər, xüsusilə Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayının qərarlarının, o cümlədən “şəxsiyyətə pərəstiş və onun nəticələri” haqqında məsləhənin Azərbaycan KP MK-nin iclasında müzakirəsi, həmçinin Azərbaycan KP MK-nin “şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərarının Baki şəhərinin bəzi partiya təşkilatlarında müzakirəsi və d. məsələləri öyrənilir.

Məqalədə həm də “şəxsiyyətə pərəstiş və onun nəticələrinin” aradan qaldırılması haqqında Azərbaycan KP MK bürosunun qəbul etdiyi qərara obyektiv münasibət bildirilir.

Açar sözlər: Azərbaycan KP MK, şəxsiyyətə pərəstiş, Stalin, Xruşçov, İman Mustafayev

Giriş. II Dünya müharibəsi bəşəriyyətin simasını dəyişdi, faşist təhlükəsi xaqları bir-birinə yaxınlaşdırıldı. Dövlətlərarası bir çox ziddiyyətləri, gərginlikləri puç etdi. Dünyəvi fəlakət hesab edilən faşizmin darmadağın edilməsi, müstəmləkələrin dağılmışına, sülhün bərqərar olmasına, yeni siyasi sistemlərin yaranmasına, demokratik quruluşlu dövlətlərin meydana gəlməsinə səbəb oldu. “Qələbədən sərxoş olanlar” Sovet sisteminin demokratik yenilənməsi məsələsinə məhəl qoymadılar. Yalnız XX yüzilin 50-ci illərinin ortalarından müvəqqəti də olsa, başlayan “müləyimləşmə” – liberallaşma da çox çəkmədi.

Məqalədə müharibədən sonrakı illərdə siyasi rejimin daha da sərtləşməsi, Kommunist Partiyasının və onun ideologiyasının şəriksiz ağalığının daha da güclənməsi, repressiyaların yeni mərhələsinin başlanması, mərkəzdə Stalinçılığın və yerlərdə onların əlaltılarının özbaşnalığının dözülməz vəziyyət aldığı bir şəraitdə respublikada baş verən proseslərin, həmçinin Stalinin vəfatından sonra mərkəzdə və Azərbaycanda gedən siyasi hadisələrin, “şəxsiyyətə pərəstiş”lə bağlı mərkəzin mövqeyinə Azərbaycanda münasibətin obyektiv təhlili,

* Bakı Dövlət Universiteti, professor, ibrahimzeynalov@bsu.edu.az; ORCID ID 0000-0002-5503-4801

üümumiləşdirilməsi, yeni təfəkkür süzgəcindən keçirilməsinə cəhd edilir.

II Dünya müharibəsindən sonra Sovet cəmiyyətində baş verən proses-lər. Müharibədən sonrakı dövrdə dünyanın siyasi strukturunda ciddi dəyişikliklər baş verdi. SSRİ müharibədən qalibiyətlə çıxdı, ümumdünya sistemində hərb-i-siyasi nüfuzu qat-qat artdı, dünyanın iki ən güclü dövlətindən birinə çevrildi. Totalitar siyasi rejim daha da sərtləşdi. Stalinin şəxsiyyətinə pərəstiş daha da gücləndi. 1945-ci ilin sentyabrında Dövlət Müdafiə Komitəsi fəaliyyətini dayandırıldı. 1946-ci il fevralın 10-da SSRİ Ali Sovetinə yeni seçkilər keçirildi. Dövlət idarəetmə strukturları yenidən təşkil edildi. 1946-ci ilin martında SSRİ Ali Soveti Xalq komissarları sovetlərini Nazirlər Sovetinə çevirmək haqqında qanun qəbul edildi. İ.V.Stalin SSRİ Nazirlər Sovetinin sədri təsdiq edildi. Bununla da, Stalin ölkədə hakimiyyəti təkbaşına idarə etməyə başladı.

Beləliklə, partiya nizamnaməsi kobudcasına pozuldu: seçkili orqanların fəaliyyəti formal xarakter daşıyırıldı, kollegiyallıq pozulurdu.

Stalinin şəxsiyyətinə pərəstiş onun əlaltılarının partiyaya, dövlətə zidd hərəkətləri və siyasi avantürist Berianın cinayətkar fəaliyyəti totalitar rejimin gücləndirilməsinin əsas səbəblərindən idi. Hüquq mühafizə orqanlarının işi yenidən quruldu, güc strukturlarının fəaliyyəti təkmiləşdirildi. Repressiyaların yeni mərhələsi başladı. Stalin rejiminin əsas hədəfləri ilk növbədə əsirlilikdən qayıtmış müharibə iştirakçıları oldu. Müharibədən sonra bol-bol vədlərlə aldadılıb vətənə qaytarılan əsirlərin üzərində nəzarət gücləndirildi.

Totalitar Stalin rejiminin sərtləşməsinin təzahürlərindən biri elm, ədəbiyyat, incəsənət üzərində "hakim" ideologyanın inhisarlarının daha da güclənməsi idi. Müharibədən sonrakı illərdə tarix, fəlsəfə, biologiya, fizika, siyasi iqtisad, dilçilik və digər ictimai-siyasi elm sahələri üzrə "elmi" diskussiyalarda əslində, geniş elmi mübahisə yox idi, "marksist" maskası geyinmiş elmdə təsadüfi firıldaqçılar, ehkamçılar hökmranlıq edirdilər. Bu nadanlar ictimai-siyasi elmlərin inkişafına mane olur, genetika lazımsız elm hesab edilirdi.

Şəxsiyyətə pərəstişin ağır nəticələri tarix və digər humanitar elmlərdə daha sərt şəkildə özünü göstərirdi. Azərbaycan tarixinin ən önəmli hadisələri, xüsusilə Azərbaycanın Rusiya və Qacarlar İrani arasında bölüşdürülməsi, Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğal edilərək müstəmləkəyə əvviləşdirilməsi haqqında həqiqətlər, həmçinin əsirizmin müstəmləkəçilik siyasetinə qarşı çıxış edən mütərəqqi milli burjuaziyanın nümayəndələrinin müstəqillik uğrunda mübarizəsi də saxtalaşdırıldı.

1953-cü il martın 10-da Stalinin dəfn mərasimindən sonra Mərkəzi Komitənin Rəyasət Heyətinin iclası oldu. İclasda Malenkov çıxışında mərkəzi mətbuatı tənqid edərək bildirdi ki, ilk önce şəxsiyyətə pərəstiş siyasetini dayandırmaq lazımdır. Bundan sonra Mərkəzi Komitənin katibi P.N.Pospelova peçət üzərində nəzarəti təmin etmək, N.S.Xruşçova isə Stalin haqqında yazınlara nəzarət etmək tapşırıldı [7, 91-92].

1953-cü ilin iyul Plenumunda Malenkov çıxış edərək bildirdi ki, heç kim varis roluna göz dikə bilməz, iddia edə bilməz. Büyyük Stalinin varisi şəxs ola-

bilər ki, o, partianın polad kimi möhkəm sınağından keçib, həmişə Stalinin yanında olub. Malenkov bildirirdi ki, “məsələ yalnız təbliğatda deyil, şəxsiyyətə pərəstiş məsələsi birbaşa və dolayı yolla kollektiv rəhbərlik məsələsi ilə bağlıdır”. Bununla da, partiya həyatında dəyişikliklərlə bağlı ilk addımlar atıldı. Malenkov Plenumda çıxışı zamanı onu da bildirdi ki, yoldaşlar siz bilməlisiniz ki, Stalinin şəxsiyyətinə pərəstiş məsələsi gündəlik rəhbərlik praktikasında çox ağır, ölçüsüz vəziyyət almışdır, rəhbərliyin yuxarı hissəsində tənqid və özünütənqid, demək olar ki, yox idi. Şəxsiyyətə pərəstişin partiya və ölkə rəhbərliyinə son illərdə gətirdiyi zərbələri, ziyanları sizdən gizlədə bilmərik. Təkbaşına qərarların verilməsi, taleyüklü məsələlərin məsləhətləşmələr etmədən həll edilməsi ölkə və xalq üçün nə qədər ziyanlı olduğunu yaxşı bilirsınız.

Plenumda Stalinin təkbaşına düşünülməmiş verdiyi qərarlarda və bunların ölkə üçün ağır nəticələrindən ətraflı danışındı. Həmçinin Stalinin heç kimlə hesablaşmadan kəndlərdə vergilərin yenidən qaldırılması, Türkmən kanalının heç bir iqtisadi, maliyyə cəhətləri hesablanmadan bağlanması ilə bağlı qərarlar qəbul etməsi və onların ağır nəticələri xatırlandı.

Bələliklə, qəti addımlar atmaq, psixoloji bariyeri aşmaq, xalqda gələcəyə, yeni rəhbərliyə inam yaratmaq zamanı gəlmişdi. Qarşıda yeni, ardınca isə yeniliklər gözləyən bir yol var idi. Malenkov və Xruşşov – hər ikisi bu qapı arxasında dayanmışdır. Cənki müharibədən sonra Malenkov, Beriya və Xruşşov öz yerlərini möhkəmləndirmişdilər. Hakimiyyətdə ən çətin mövqeni Beriya tuturdu. İlk önce Beriya digər varisləri – Malenkova, Xruşşova inandırmağa çalışırdı ki, Stalindən sonra o, birinci sima olmaq niyyətində deyil, onu ikinci sima rolu qane edir [11, 440-441]. O zaman hakimiyyət uğrunda mübarizədə rəqabətin taleyi Beriyanın kimin - Xruşşovun, yaxud Malenkovun tərəfinə keçəcəyindən asılı idi. Lakin Beriya öz hesablamalarında zaman itirdi və bununla digərlərinə özünün sadiqliyindən şübhə yaratdı.

Beriyanın həbsi barədə "Xruşşovun məlumatı"na görə Beriya Stalinin ölümündən sonra hakimiyyəti zəbt etməyə hazırlaşmışdı. Xruşşov onun bu hazırlığından xəbər tutaraq, ona qarşı MK-nin digər büro üzvləri ilə əlaqəyə girir. MK-nin büro üzvləri Beriyanın həbs edilməsi ilə bağlı Xruşşovun təklifini müdafiə edirlər. MK-nin büro üzvlərinin gizli planından Beriyanın heç bir xəbəri olmur və beləliklə, o, gözlənilmədən həbs olunur.

Digər bir məlumatda göstərilir ki, Beriya dövlət çevrilişini və Malenkova həbsini planlaşdırılmışdı. Hətta Beriya Malenkova hakimiyyətindən kənarlaşdırılması məsələsini Xruşşovla da məsləhətləşmişdi. Xruşşov Beriyanın bu taktikasından şübhələnərək fikirləşir ki, Malenkovanın sonra mən həbs oluna bilərəm. Nəticədə Beriyaya olan şübhə Malenkova Xruşşovun yaxınlaşmasına səbəb olur.

Bələliklə, gizli danışqlardan sonra 1953-cü il 26 iyulda SSRİ Nazirlər Sovetinin Rəyasət Heyətinin iclasının gedişində Beriya həbs olundu və bütün vəzifələrdən uzaqlaşdırılaraq onun işi məhkəməyə verildi. Nəticədə 1953-cü ilin dekabrında Beriya və onun yaxınları SSRİ Ali Məhkəməsinin qərarı ilə

güllələndilər [7, 91-92].

Növbədə olan digər əsas məsələ siyasi məhbusların azadlığa buraxılması idi. Bu prosesi bütövlükdə bəraət saymaq olmazdı. Belə ki, bu bəraət hakim dairələrdən hədiyyə, “günahların” bağışlanması olaraq hakimiyyətin xoş məram göstərməsi kimi görünürdü. Həmçinin hakimiyyət tərəfindən verilən bəraət məhbusların düşündüyü kimi tam olmadı. 1955-ci ildə 30-cu illərin siyasi prosesləri zamanı günahsız həbs olunanlar azad edildilər.

1955-ci ilin yanvar ayında keçirilən Plenumda hesabatı N.S.Xruşşov etdi. Malenkov onun dilindən özünü “Bolşevik rəhbərliyinə qarşı kifayət qədər yetkin və sərt” aparmaması ilə bağlı sərt iradlar eşitdi. Xruşşovun iradlarında bildirilirdi ki, Malenkov təkcə hökumət rəhbərliyinə deyil, həm də Mərkəzi Komitənin Rəyasət Heyətinə rəhbərliyinə də iddia edir və bununla xalq arasında “ucuz populyarlığa” can atırdı. Xruşşov onun Beriya ilə yaxın münasibətlərini və “Lelinqrad işi”ndə iştirakının olmasını da xatırlatdı.

Malenkov özü plenumdakı iki dəfə çıxışında səhv'lərini etiraf etdi. Həmin gün o tribunada sakit, hərəkətsiz, üzərinə ağırlıq çökmüş, kədərli təbəssümü yoxa çıxmış yaxşıq bir fiqura dönmüşdü. O tribunada sakit halda dayanıb, sanki sonrakı taleyini düşünürdü və ümidsiz idi [9, 60-65]. 1955-ci ilin fevralında SSRİ Ali Sovetinin sessiyasında Malenkov rəsmi olaraq istefasını xahiş etdi və onun bu xahişi təmin olundu.

Sov. İKP-nin XX qurultayında və Azərbaycan KP MK-da “şəxsiyyətə pərəstiş və onun nəticələri” haqqında məsələnin müzakirəsi. Sov.İKP-nin XX qurultayının çağırılması haqqında məsələ ilk olaraq N.S.Xruşşov tərəfindən qaldırılmışdı. XX qurultaydan əvvəl gizli toplanan materiallar Sov.İKP MK-nin Rəyasət Heyətinin iclasında müzakirə edilərkən ciddi fikir ayrıılıqları meydana çıxdı. Müzakirə zamanı Xruşşovdan fərqli olaraq V.Molotov Stalinin Lenin ideyalarının davamçısı, qüdrətli, güclü rəhbər kimi təqdim edilməsini xüsusi olaraq vurgulamışdı.

Sov.İKP-nin XX qurultayı ərəfəsində 1956-ci ilin yanварında Azərbaycan Kommunist Partiyasının XXI qurultayına da ciddi hazırlıq işləri gedirdi. Qurultayqabağı Azərbaycan KP MK-nin plenumu keçirildi. Plenumda MK-nin XXI qurultaya hesabat məruzəsi müzakirə edildi. Məruzə plenum iştirakçıları tərəfindən birmənalı qarşılanmadı.

Azərbaycan KP-nin XXI qurultayı 1956-cı il yanvarın 25-də öz işinə başladı. Qurultayda hesabat məruzəsi ilə Azərbaycan KP MK-nin I katibi İman Mustafayev çıxış etdi. Məruzədə respublikanın sosial-iqtisadi vəziyyətindən, xüsusilə neft sənayəsinə rəhbərlikdə mövcud olan nöqsanlardan, sənaye və kənd təsərrüfatının müxtəlif sahələrindəki vəziyyətindən və s. məsələlərindən bəhs edildi və geniş təhlillər verildi. Məruzədə eyni zamanda respublika partiya təşkilatının apardığı ideoloji işin vəziyyətindən, M.C.Bağirovla bağlı istintaq işinin gedisiindən, 30-cu illərdə repressiya olunmuş görkəmli partiya, dövlət və mədəniyyət xadimlərdən bəhs edildi. Sonra o, qurultay iştirakçılara M.C.Bağirov barədə istintaqın başa çatdığını və yaxın vaxtda onun məhkəməsinin

Bakıda keçiriləcəyinin bildirdi.

XXI qurultayda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimovun məruzəsi maraqla qarşılandı [3]. Onun məruzəsində represiya olunmuş Mikayıl Muşfiq, Hüseyin Cavid, Əhməd Cavad, Ülvi Rəcəb, Abbasmırzə Şərifzadə, Heydər Hüseynov və digər görkəmli elm, incəsənət və mədəniyyət xadimlərinin adı çəkilməklə, 30-cu illərdə onların günahsız olaraq cəzalandırılmasından bəhs olundu [2]. Həmçinin qurultayda 1937-1938-ci illərdə və müharibədən sonrakı ilk illərdə günahsız represiya qurbanı olmuş şəxslərin istintaq işinə yenidən baxılması qeyd edildi. Bu barədə qurultayda Azərbaycan SSR-i prokuroru A.Babayevin məlumatı dinlənildi. Respublika partiya təşkilatının XXI qurultayının iştirakçıları və məruzə ilə çıxış edənlər Stalin, Beriya və M.C.Bağırov ətrafında gedən proseslərə ehtiyatla yanaşdılar [4].

1956-cı il fevralın 14-də başlayan Sov.İKP-nin XX qurultayı tarixi hadisəyə çevrildi. 1956-cı il fevralın 25-də Sov. İKP-nin XX qurultayının son günündə Xruşşov “Şəxsiyyətə pərəstiş və onun nəticələri” adlı hesabat məruzəsi ilə çıxış etdi [10, 170-174]. Bu çıkış qurultay nümayəndələrinin əksəriyyəti üçün təmamilə gözlənilməz oldu. İclas qapalı idi və qurultay iştirakçıları müzakirə olunan məsələləri gizli saxlamaq üçün əvvəlcədən xəbərdarlıq edilmişdilər [6].

Xruşşov çıkışında bildirdi ki, Stalinin fəaliyyətinin bütün sahələri: həyat və fəaliyyəti, vətəndaş və II Dünya müharibəsi dövründəki xidmətləri, sosializm quruculuğu sahəsindəki fəaliyyəti ilə bağlı çoxlu sayıda kitablar, məqalələr yazılıb, fikirlər söylənilib. Həmçinin Stalinin Lenin dövründə və ondan sonrakı illərdəki qərəzli, kobud, nöqsanlı fəaliyyəti ilə bağlı da fikir söylənildi. Onun trotskizmlə, Kamenev-Zinovyeviç qrupla liderlik uğrundakı mübarizəsinin başlıca cəhətləri də yaddan çıxmadi. XX qurultayda 30-40-ci illərin represiyaları haqqında da geniş danışıldı. Represiyaların 1937-1938-ci illərdə ölkə üzrə daha geniş xarakter aldığı vurgulandı. Xruşşov “Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında” məruzəsində bildirdi ki, SSRİ-də represiyalar trotskisisizmə, “antipartiya”çılara, “xalq düşmənləri”nə qarşı mübarizə adı altında aparılmışdır [1].

Qurultayda Xruşşov, hətta Stalinin İkinci Dünya müharibəsindəki rolü üzərinə kölgə salaraq bildirdi ki, bu sahədə Stalinin fəaliyyətinə verilən qiymət o qədər də həqiqətə uyğun deyil. N.S.Xruşşov çıkışız zamanı Almaniyanın SSRİ üzərinə hücumu ərəfəsində müharibənin başlanacağı haqqında kəşfiyyat məlumatları alsa da, Stalinin bu məlumatlara məhəl qoymadığını bildirdi. N.S.Xruşşov Stalini şəxsiyyətinə pərəstişlə bağlı çoxlu sayıda misallar gətirdi və bu faktları əsaslandırmıağā çalışdı. Şəxsiyyətə pərəstişin sovet cəmiyyətinə, onun daxili və xarici siyaset məsələlərinə vurduğu zərərdən danişdı [12].

Xruşşovun “Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında” məruzəsi dinlənildikdən sonra onun ətrafında sərt, bəzən də qərəzli çıkışlar başladı.

Sov.İKP-nin XX qurultayında Azərbaycan nümayəndələri adından Azərbaycan KP MK-nın I katibi İman Mustafayev və Nazirlər Sovetinin sədri Sadiq

Rəhimov çıxış etdilər. İ.Mustafayev öz çıxışını N.S.Xruşşovun hesabat məruzəsi üzərində qursa da, o, öz çıxışında daha çox M.C.Bağirovla bağlı məsələlərə toxundu, onun qanunsuz, özbaşına gördüyü işlərdən, minlərlə görkəmli, namuslu partiya, hökumət, elm, incəsənət və mədəniyyət xadimlərinin repressiyanın qurbanları olmalarına yol verdiyindən danışdı. Lakin İ.Mustafayev unutmuşdu ki, onun özünü yüksək vəzifələrə çəkən M.C.Bağirov olmuşdur.

Qurultayın tribunasından Stalin haqqında söylənilən fikirlər, faktlar, açıqlamalar müasirləri şoka saldı. Böhtana, repressiyalara məruz qalanların adları, sayı, xüsusilə təəccübü faktlar idi. Onların sırasında “Lenin qvardiyası”nın tanınmış nümayəndələri, görkəmli alımlar, ziyalılar, hərbçilər, hərbi rəhbərlər, rəisler, elm və mədəniyyət xadimləri, cəmiyyətin işığı sayılan ziyalı elitarası, minlərlə vicdanlı partiya və hökumət işçiləri var idi. Hətta qapalı iclasda Xruşşovun verdiyi hesabat zamanı bir neçə nəfər iclas iştirakçılarının ürəyi xarab olmuşdu. İ.Erenburq bu barədə xatırlayırdı. “Gizlətmirəm, hesabati oxuyanda mən şoka düşmüşdüm, axı bunu MK-nin birinci katibi deyirdi: 1956-cı il fevralın 25-i mənim üçün və eləcə də bütün həmkarlarım üçün böyük tarixi gün oldu.”

XX qurultay dünya sosialist təcrübəsinin tənqidi yenidəndərkin, bəyənəlxalq kommunist hərəkatının inkişafının başlangıç nöqtəsi oldu. ABŞ Kommunist Partiyasının rəhbərlərindən biri Y.Dennis öz fikrini belə ifadə edir: “Biz böyük həvəslə və idealistcəsinə güman edirik ki, sanki sosializmin qurulmasının böyük işi ciddi səhvlər olmadan həyata keçirə bilər. Biz sosializm ölkələrində olan ciddi ədalətsizliklər barədə gedən istənilən mesajlara inanmaqdan imtina edirdik və bu mesajları böhtən sayırdıq” [8, 462-463].

“Pravda” qəzeti yazırıdı: “Təsəvvür etmək çətin idi ki, bəzi inzibati tədbirləri qəbul etmək kifayətdir və bununla da şəxsiyyətə pərəstişə həmişəlik son qoyuları.”

XX qurultayın “Şəxsiyyətə pərəstiş”lə bağlı materiallarının məzmunu əvvəlcə partiya və sovet orqanlarının, sonra isə geniş xalq kütləsinin gündəlik fəaliyyətində başlıca problemə çevrilirdi.

Sov.İKP-nin XX qurultayının yekunları Azərbaycanda da 1956-cı il martın 13-də müzakirə olundu. İ.Mustafayev respublika partiya fəallarının yiğincığında, “Sov.İKP-nin XX qurultayının yekunları və Azərbaycan partiya təşkilatının vəzifələri haqqında” məruzə ilə çıxış etdi. İ.Mustafayevin çıxışı N.S.Xruşşovun XX qurultayda etdiyi çıxışın üzərində qurulmuşdu və çox ehtiyatla danışındı. O, çıxışında Azərbaycanda şəxsiyyətə pərəstişi M.C.Bağirovun özü və onun fəaliyyəti ilə bağlı olduğunu vurguladı. İ.Mustafayevin çıxışı Azərbaycan KP XXI və Sov.İKP-nin XX qurultayında M.C.Bağirovla bağlı dediklərinin təkrarı idi. O, əslində İ.Stalinin ölümündən sonra L.Berianın həbs edilməsini və M.C.Bağirovla bağlı istintaqın gedişini nəzərə alaraq ehtiyatla hərəkət edirdi.

Azərbaycan KP MK “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərar qəbul etdi [6] (Bax Əlavə 1).

Qərar partiya təşkilatlarında və demək olar ki, bütün təşkilatlarda geniş müzakirə edildi (Əlavə 2, 3).

Nəticə. Tədqiqatın yekunu olaraq, demək olar ki, XX əsrin 50-ci illərinin tarixi həm SSRİ, həm də Azərbaycan SSR üçün əlaqəli şəkildə araşdırılmalıdır. Çünkü Mərkəzdə baş verən proseslər Azərbaycan kimi mühüm respublikada xüsusi effekt yaradırdı. II Dünya müharibəsindən sonra baş verən proseslərə və davam edən repressiyalara baxmayaraq, Stalinin ölümündən sonra cəmiyyətdə ciddi dəyişikliklər başlamışdır. Şəxsiyyətə pərəstiş humanitar sahələrə daha ciddi təsir etmişdir. Bu səbəbdən də, “müləyimləşmə” dövründə şəxsiyyətə pərəstişin nəticələrinin aradan qaldırılması zamanı respessiyaya məruz qalan bir çox ziyalı bəraət almışdı.

XX qurultay tərəfindən qəbul edilən qərarlar, sənədlər indiyə qədər digər partiya dövlət sənədləri arasında mühüm yer tutur. Qurultayda qəbul edilən qərarlar və sənədlər ötən dövrün mahiyyət və dəyərini başa düşmək üçün olduqca əhəmiyyətli olmaqla yanaşı həm də keçmişdən dərs almağa, onun subyekt daşıyıcılarına qiymət verməyə də şərait yaradır. Sosializmin qurulması təcrübəsində mənfi faktorlar, yol verilən nöqsanlar aşkarlanmaqla, həm də bunlar Stalinin xarakter və şəxsiyyətinə pərəstişlə əlaqələndirildi.

Bu tədqiqat Azərbaycan KP MK “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” məsələnin müzakirəsi zamanı qərarın ehtiyatla qəbul edildiyini bir daha təsdiq edir.

ƏDƏBİYYAT

1. “Kommunist” qəzeti, 1956, 15-17 fevral
2. ARPISSA, Fond 1, siy. 43, iş 2, vərəq 142-145
3. ARPISSA, Fond 1, siy. 43, iş 2, vərəq 341-344
4. ARPISSA, Fond 1, siy. 43, iş 2, vərəq 395-399
5. ARPISSA, Fond 1, siy. 43, iş 84, 93
6. ARPISSA, Fond 1, siy. 43, iş 93, v.10-12
7. Автарханов А. Загадка смерть Сталина. Заговор Берия. М.: Центр "Новый мир", 1992. 142 с.
8. Аксютин Ю.В., Воловуев О.В. ХХ съезд КПСС: новации и догмы. М.: Политиздат, 1991, 224 с.
9. Волкогонов Д. Триумф и трагедия. И.Сталин. Политический портрет. М., Изд.АПН, 1989
10. Доклад Н.С.Хрущёва о культе личности Сталина на ХХ съезде КПСС: Документы. М., 2002
11. Наша отчество. М.: Терра, 1991
12. РГАНИ, Фонд 1, сп.1, дело 17, лист 1-18

Əlavələr:

1. Sov.İKP MK-nın “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərar qətnaməsinin kommunistlərə və işçilərə geniş şəkildə açıqlaması və müzakirəsinin təşkili üçün Azərbaycan KP MK-nın QƏRARI:

1. 1956-cı ilin 15 iyul tarixinə qədər Bakı, Kirovabad (Gəncə - İ.Z.), Naxçıvan, Stepanakert (Xankəndi - İ.Z.), Sumqayıt, Mingəçevir və Nuxa şəhərlərində təbliğatçıların KP MK-nın “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərar qətnaməsi ilə bağlı məruzənin dinlənilməsi üçün iclası keçirilsin.

Təbliğatçıların iclasında məruzəçi kimi aşağıdakılar təyin edilsinlər: Bakı şəhərində -

A.T.Allahverdiyev, Kirovabad şəhərində - D.Y.Yakovlev, Naxçıvan şəhərində - X.Mamedov, Stepanakert – E.Qriqoryan, Sumqayıt şəhərindən – M.A.İsgəndərov, Mingəçevir və Nuxa şəhərlərinə - A.S.Bayramov.

2. KP-nin Azərbaycan Bürosunun əyalət, şəhər və rayon komitələrinə təklif olunsun:

a. KP MK-nin “Şəxsiyyətə pərəstiş və onun nəticələrinə”nin aradan qaldırılması haqqında qətnaməni və partiya təşkilatlarının məqsədlərinin dirlənməsi və müzakirəsi üçün gələn ilin iyul ayının birinci yarısına qədər ilkin partiya təşkilatlarında açıq iclaslar keçirilsin.

İlk partiya təşkilatlarının iclaslarında məruzəçi kimi əyalət, şəhər və rayon komitələrinin katibləri və üzvləri, şöbə müdirləri və başqa partiya təşkilatları rəhbərlərinin namizədliyi irəli sürüləsin.

b. KP MK-nin “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qətnaməsi barədə işçilər arasında kollektiv oxular və səhbətlər aparılsın.

3. KP MK-nin “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərar qətnaməsinin çapı ilə bağlı bütün respublika, əyalət, şəhər və rayon qəzetlərinin redaksiyaları təlimatlandırılsın.

2. Azərbaycan KP MK-nin 24 avqust 1956-ci il tarixli iclasının 41 sayılı protokolundan ÇIXARIS

Azərbaycan KP MK-nin “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərarının Bakı şəhərinin bəzi partiya təşkilatlarında müzakirəsi zamanı partiyaya zidd çıxışlarla bağlı faktlar haqqında

Azərbaycan KP MK-nin bürosundan bildirirlər ki, MK-nin “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərarının müzakirəsi balıqçılıq təsərrüfatlarında, zavodlarda, fabriklərdə, kolxozlarda, sovxozlarda, MTS və respublikanın digər müəssisələrində yüksək ideya-siyasi səviyyədə keçirilmişdir. KP MK-nin qərarı bütün kommunistlər və işçilər tərəfindən böyük ilhamla və yekdil razılıqla qarşılandı. Kommunistlər bütün partiya təşkilatlarının tədbirlərində KP MK-nin partiya həyatında Lenin normalarının möhkəmlənməsi, sovet demokratiyası, əməkçi kütlələrin yaradıcı təşəbbüslerinin yüksəldilməsi kimi tədbirlərini təsdiq etdilər.

Bundan əlavə, Azərbaycan KP MK-nin bürosunda bildirilir ki, Stalin rayonun Krasin adına QRES-də, Şaumyan rayonunun iki nömrəli poçt şöbəsində, “Əzizbəyovneft” təsərrüfatında partiyanın siyasi-ideoloji işinin zəiflənməsi nəticəsində sovetlər hökumətini və partiya rəhbərlərinin fəaliyyətinin doğruluğunu şübhə altına alacaq bəzi kommunistlərin zərərli, partiya əleyhinə çıxışları olmuşdur.

KP-nin üzvləri sex müdürü Talisman, laboratoriya rəisi Toniyac, 2 nömrəli poçt müəssisəsinin kimya texniki Malova öz çıxışlarında partiya təşkilatlarını və sovet orqanlarını etibarlı salmağa çalışmış, partiya və hökumətin Sovet dövlətinin beynəlxalq mövqeyini möhkəmləndirmək üçün gördüyü işlər barəsində öz mənfi iradlarını bildirmişdilər.

Partiya iclaslarında Krasin adına QRES-in partiya üzvləri Yermolayev və Xaritonov öz çıxışlarında SSRİ ilə Xalq Demokratik respublikaları arasında dostluğun möhkəmliyindən şübhə duyduqlarını bildirdilər, partyanın siyasətinə, sosialist dövlətləri arasında dostluğun möhkəmləndirilməsinə qarşı kobud hücumlar etdilər. Onlar Kommunist Partiyasının və Sovetlər Birliyinin sovet xalqının gələcəkdə rifahının yüksəldilməsi üçün gördükleri tədbirlərə böhtən atmışlar və şəxsiyyətə pərəstiş məsələlərini demaqoqcu şəkildə şərh etmişdilər.

KP-nin üzvü “Əzizbəyovneft” təsərrüfatının müdir köməkçisi Salmanov Sovet hökumətinin bəzi daxili siyasətinə mənfi fikir bildirərək partyanın müxtəlif sosial sistemli dövlətlərin birgə sülh içində yaşama siyasətinə qarşı çıxış etmişdilər.

Partyanın Şaumyan, Stalin və Əzizbəyov rayon komitələri öz qərarlarında KP-nin üzvləri Toniyac, Malov, Yermolayev, Xaritonov və Salmanovun pis davranışlarının, qeyri-sağlam çıxışlarının səbəbini açıqlamamışlar.

KP-nin ayrı-ayrı üzvlərinin qəbul edilməz çıxışları və bəzi kommunistlərin bu çıxışlara

laqeyd və barışdırıcı münasibəti Krasin adına QRES, 2 sayılı poçt müəssisəsi və “Əzizbəyov” baliqçılıq təsərrüfatı partiya təşkilatlarına və siyasi işlərinə qarşı diqqətsizliklərini göstərir.

Azərbaycan KP MK-nin bürosu belə hesab edir ki, bəzi kommunistlərin KP MK-nin “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərarına qarşı qəbul-edilməz çıxışları Bakı şəhərinin partiya təşkilatlarının, partianın şəhər və rayon komitələri tərəfindən aparılan ideoloji işlərinin zəifləməsinin nəticəsidir.

3. KP MK-nin Azərbaycan bürosunun qərarı:

1. KP-nin üzvləri Talisman, Toniyaç, Malov, Yermolayev, Xaritonov və Salmanovun KP MK-nin “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərarına qarşı qəbululedilməz çıxışlar partiya əleyhinə, böhtançı, KP-nin üzvlərinə yaraşmayacaq çıxışlar kimi qiymətləndirilsin.

Nəzərə alınsın ki, partianın Şaumyan və Əzizbəyov rayon komitələrinin qərarı ilə partianın üzvləri Toniyaç, Malov və Salmanov ciddi partiya masuliyətinə cəlb olunmuşdur, KP-nin üzvü Talismanın hərəkətləri isə o, ezamiyyətdən geri dönen zaman müzakirə olunacaq.

2. Azərbaycan KP-nin Bakı şəhər komitəsi (Allahverdiyev, Titarenko, Karmayan, Babayev) Bakı şəhər partiya təşkilatlarının ideoloji işlərin gücləndirilməsinə diqqət artırsın.

3. Bu qərar iki sayılı poçt müəssisəsinin, Krasin adına QRES-in, “Əzizbəyovneft” təsərrüfatının partiya təşkilatlarında müzakirə olunsun. D.N.Yakovlevə, M.A.İsgəndərova və T.A.Allahverdiyevə göstərilən iclaslarda iştirak etmək göstərişi verilsin.

4. Bu qərar KP-nin Azərbaycan bürosunun əyalət, şəhər və rayon komitələrinə göndərilsin.

Azərbaycan KP MK-nin katibi

İ.Mustafayev

Mənbə: ARPISSA, Fond 1, siy. 43, iş 84, 93

ОБСУЖДЕНИЕ РЕШЕНИЯ, ПРИНЯТОГО НА ХХ СЪЕЗДЕ КОММУНИСТИЧЕСКОЙ ПАРТИИ СОВЕТСКОГО СОЮЗА О «КУЛЬТЕ ЛИЧНОСТИ» В ЦЕНТРАЛЬНОМ КОМИТЕТЕ КОММУНИСТИЧЕСКОЙ ПАРТИИ АЗЕРБАЙДЖАНА

Ибрагим Х. ЗЕЙНАЛОВ

РЕЗЮМЕ

В научной статье рассматриваются процессы и проблемы общественно-политической жизни Азербайджана в 50-е годы XX века, в частности решения XX съезда Коммунистической партии Советского Союза, в том числе о “культе личности и его последствий” на заседании ЦК Компартии Азербайджана, изучается обсуждение решения ЦК “О культе личности и ликвидации его последствий” в некоторых партийных организациях Баку и др. вопросы.

В статье также выражается объективное отношение к решению ЦК Компартии Азербайджана ликвидировать “культ личности и его последствия”.

Ключевые слова: ЦК Коммунистической партии Азербайджана, культ личности, Сталин, Хрущев, Иман Мустафаев

**DISCUSSION OF THE DECISION MADE AT THE XX CONGRESS OF THE
COMMUNIST PARTY OF THE SOVIET UNION “ON THE CULT OF
PERSONALITY” IN THE CENTRAL COMMITTEE OF THE COMMUNIST PARTY
OF AZERBAIJAN**

Ibrakhim X.ZEYNALOV

PE3IOME

The manuscript examines the processes and problems in the socio-political life of Azerbaijan in the 50s of XX century, especially the decisions of the XX Congress of the Communist Party of the Soviet Union, including “cult of personality and its after-effect” at a meeting of the Central Committee of the Communist Party of Azerbaijan, discussion of the decision of the Central Committee “On the cult of personality and the elimination of its consequences” in some party organizations in Baku, etc.

The paper also expresses an objective attitude to the decision of the Central Committee of the Communist Party of Azerbaijan to eliminate “the cult of personality and its consequences.”

Keywords: Central Committee of the Communist Party of Azerbaijan, cult of personality, Stalin, Khrushchev, Iman Mustafayev

UOT 930: 37.016

TARİX FƏNNİ VƏ FƏNLƏRARASI İNTEQRASİYA

Mətanət S.MƏMMƏDOVA*

Tarixin tədrisi zamanı fənlərarası əlaqələrə müraciət etməyin tədris prosesinin formallaşmasında, kursun səmərəliliyinin yüksəldilməsində, təhsilalanların səmimiyyət və müstəqilliyinin artırılmasında böyük əhəmiyyəti vardır. Tarixin integrativ tədrisi tarixi hadisələrə müxtalif aspektlərdən yanaşmanı izləyir və onun daha aydın, təfərrüatlı başa düşülməsini təşviq edir.

Tarix elminin texniki, humanitar və təbiət məsələləri ilə six əlaqəsinin araşdırılması zamanı fənlərarası əlaqənin, tarixin digər elmlərlə əlaqəsi və integrasiyasının az öyrənildiyi başa düşülür. Məqalədə Sovet, xarici və yerli müəlliflərin mövzu ilə bağlı əsərləri təhlil ediləcək, bacarıqları artırmağın yolları araşdırılaraq, onların təsnifatlarının öyrənilməsinin daha ətraflı təhlilləri veriləcəkdir.

Açar sözlər: İnteraktiv, integrasiya, tarix elmi, kontekst, təhsil

Giriş. XXI əsr texnologiya əsri olduğu kimi, həm də elmlərarası, fənlərarası integrasiya əsridir. Müasir dövrümüzdə elmlər arasında sərhəd olmadığı kimi, fənlər arasında da sərhəd yoxdur. Ayrı-ayrı fənlərin, xüsusilə tarixin tədrisi zamanı fənlərarası əlaqələrə müraciət etmək tədris prosesinin səmərəli qurulmasında, tədrisin keyfiyyətinin yüksəldilməsində, öyrənənlərin fəallığının və müstəqilliyinin artırılmasında böyük rol oynayır. İnteqrsiya təhsilalanların praktik, elmi-nəzəri hazırlığını artırmaqdə, məntiqi və tənqidi anlayışları ümumiləşdirmək bacarıqlarını təkmilləşdirməkdə mühüm əhəmiyyət kəsb edir. Təhsil materialının fənlərarası əlaqəsini öyrənmək tədris fəaliyyətinin ümumi priyomları, tədris metodlarının interaktiv inkişafı üçün əlverişli şərait yaradır. Tədris materialının məzmunu və əqli əməyin keyfiyyəti ilə fənlərarası əlaqə, təhsilalanların bilik fəaliyyətinin elmi əsaslar üzərində qurulmasına imkan verir. Bu da onların bir şəxsiyyət kimi yetişməsinə, yaradıcılıq qabiliyyətlərinin inkişafına, reallığın təməl problemlərinin dərindən öyrənilməsi üçün maariflənmələrinə, zəkalı mütəxəssislərin hazırlanmasına kömək edir. Fəndən və fənlərarası integrasiyadan öyrənilən anlayışları, mövzuları və ya hadisələri inkişaf etdirərək tədris təmin edilir. İnteqrsiya, orta və ya ali təhsildə, bütün mövzular arasındaki əlaqəni bu və ya digər materiallarla təmin edərək, demək

* Bakı Dövlət Universiteti, dosent, matanatmammadova@bsu.edu.az; ORCID ID: 0000-0001-8100-6719

olar ki, onları “görünməz tellərlə” birləşdirir. Tarix elmi bu baxımdan ən in-teqrativdir, çünki tarixi kontekstdən yanaşaraq, arzu olunan elmlə əlaqə qurmaq mümkündür. Tarixlə əsas və köməkçi elmlər arasındaki əlaqəni araşdıraraq, kainatın, insan inkişafının tarixi qanuna uyğunluğunu təyin etmək mümkündür. Tarixin integrativ tədrisi tarixi hadisələrə müxtəlif aspektlərdən yanaşmanı izləyir və onun daha aydın və təfərrüatlı başa düşülməsini təşviq edir. Fənlərarası əlaqələrə dair Azərbaycan, dünya alimlərinin tədqiqat işləri və monoqrafiyaları xüsusi maraq doğurur. Tarix elminin texniki, humanitar və təbiət məsələləri ilə six əlaqəsinin araşdırılması zamanı məktəblərdəki fənlər-arası əlaqənin, tarixin digər elmlərlə əlaqəsi və integrasiyasının az öyrənildiyi başa düşülür. Məqaləni yazmaqdə məqsədimiz tarixin dünyadakı elmlərlə və Azərbaycan təhsilində digər fənlərlə fənlərarası əlaqəsini və integrasiyasını araşdırmaq, tarixin tədrisi prosesinin səmərəli qurulmasına nail olmaq, təhsil-alanların əldə etdikləri bilikləri analiz və sintez etmək bacarıqlarını, kom-petensiyaları artırma yollarını araşdırmaqdır.

Tarix fənni və fənlərarası integrasiya. Beynəlxalq təhsil sisteminə sürətli integrasiya Azərbaycanda təhsilin yeni bir istiqamətdə inkişafını təmin edir. Dünyanın inkişaf etmiş ölkələrinin təhsil modellərinin Azərbaycan Respublikasının ümumi təhsil pilləsində tətbiqi təhsil nailiyyətlərinin yüksək səviyyədə həyata keçirilməsinə əsaslanır. Əsas məqsəd təhsilalanlara bir-biri ilə integrativ bağlılıqda olan fənlər haqqında ətraflı məlumat vermək, onlarda lazımı bacarıqların formalasdırılmasında integrasiyanın rolunun əhəmiyyətli dərəcədə böyük olduğunu vurgulmaqdır. Onlar gerçəkliyi başa düşmək və qiymətləndirmək, analitik və sintetik yanaşmanı ahəngdar şəkildə təşkil etmək, tarixi qanuna uyğunluqları dərk etmək üçün integrasiyanın mahiyyətini anlama-lıdırlar. Müasir təhsil sistemində nəzəri cəhətdən səmərəli olan Azərbaycan təhsilinə mütərəqqi təcrübələr, yenilikçi fikirlər, təhsilin məqsəd və vəzifələrinə yeni perspektivlər və yanaşmalar göstirilmişdir. Təhsil sistemimizdə məqsəd-yönlü islahatların aparılmasıyla təhsilimiz dünya təhsil sisteminin uyğun standartlarına uyğunlaşdırılmışdır. 19 iyun 2009-cu il tarixli "Təhsil haqqında" Azərbaycan Respublikasının 833 - IIIQ nömrəli Qanununda göstərilən on bir prinsipdən biri təhsilə integrasiya prinsipidir [1]. Bu prinsip milli zəminə, humanitar dəyərlərə əsaslanan dünyəvi bir təhsil sisteminin qurulmasını əsas-landırır, təhsilin prioritet sahəyə çevrilməsini vacib bir vəzifə olaraq qəbul edir. Bu vəzifələrin icrası Azərbaycan təhsil sisteminin qloballaşan dünyamızda bey-nəlxalq təhsil sisteminə uğurla integrasiyasına və yeni keyfiyyət səviyyəsinə çatmasına xidmət edir. Təhsil prosesinin düzgün və effektiv təşkili təhsilalan-ların fərdiliyini və müstəqilliyini artırmaq üçün vacib komponentdir. Təhsil prosesindəki fənlərarası əlaqələr bugünkü elm, istehsal və ictimai həyatda ya-şanan integrasiya proseslərinin konkret ifadəsidir. Bu, təhsilalanların idrak sə-mərəliliyini, müstəqilliyini və ümumiləşdirmə qabiliyyətini artırır, eyni zaman-da onların idrak fəaliyyətinin, məntiqi və tənqidi təfəkkürünün inkişafına sti-mul verir. Fənlərarası integrasiya, müxtəlif elmlərdən öyrənilən anlayışları,

mövzuları, hadisələri inkişaf etdirərək, təlimat verir. İnteqrativ dərslərdə ineqrasiya olunmuş elm, ona kömək etmək üçün seçilmiş materiallar daha dərin, geniş və daha aydın bir mənimsəmə ilə təmin olunur. Tarix elmi bu baxımdan ən ineqrativ elmdir, çünki tarixə kontekstdə baxaraq, istədiyiniz elmlə əlaqə qurmaq mümkündür.

Tarix həm əsas fənlərlə-fəlsəfə, ədəbiyyat, fizika, kimya, coğrafiya, dilçilik, biologiya, astronomiya, riyaziyyat və s., həm də köməkçi elmlərlə - arxeologiya, numizmatika, arxeoqrafiya, demoqrafiya, toponomika və s. əlaqəlidir, yəni ineqrasiyası mümkündür. Fənlərarası əlaqələri araşdıraraq, kainatın insan inkişafının tarixi qanunauyğunluğunu təyin etmək mümkündür. Tarix elminin texniki, humanitar və təbii məsələlərlə six əlaqəsinin yoxlanılması zamanı onun digər elmlərlə əlaqəsinin və ineqrasiyasının daha az öyrənildiyi başa düşülür.

XX əsrin 50-60-cı illərində dünya təhsil sisteminde başlayan ineqrasiya məsələsi əsrin sonunda Azərbaycanda geniş araşdırılmağa başladı. M.Əmirovun müəllifi olduğu dərslikdə, A.Süleymanovanın kitabında, A.Əhmədova və E.Abbasovun tədqiqatlarında, Z.Veysovanın kitabında, Abdulla Qəhrəmanovun Orta məktəb üzrə fənn müəllimləri üçün ixtisasartırma təhsilinin 2-ci modulu üzrə, "Ümumi orta təhsil səviyyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə" təlim kursunun iştirakçıları üçün təlim materiallarında, A.O.Mehrabovun elmi əsərində ineqrasiyanın inkişafi və tətbiqətmə problemləri bu və ya digər dərəcədə təhlil olunmuşdur [2, 29; 3, 274; 4, 37-39; 5; 6; 7].

XX əsrin 50-ci illərində SSRİ-nin ilk süni peykinin kosmosa göndərilməsi dünyanın, xüsusən Amerikanın təhsilə olan münasibətini kökündən dəyişirdi. ABŞ-in təhsilə baxışındaki dəyişikliklər digər ölkələrə də ciddi təsir göstərdi, prioritetlik və ineqrasiyanın istiqaməti bu sahəyə yönəldildi. 1959-cu ildə Türkiyə Amerikadakı müəllimlərin təcrübələrini bölüşmək məqsədi ilə oraya mütəxəssis qrupu göndərdi, eyni zamanda 1964-cü ildən etibarən yeni bir təhsil modeli hazırlanmağa və tətbiq etməyə başladı. Yeni programların tərtibində 30 fərqli ölkədə: İngiltərə, İrlandiya, Avstriya, Belçika, Bolqarıstan, Çexoslovakiya, Finlandiya, Yunanistan, Almaniya, İtaliya, ABŞ, İsrail, Hollanda və s. hazırlanan müxtəlif təlim programlarından istifadə edilmişdir. Azərbaycan, Ukrayna, Rumınıya, Makedoniya, Danimarka və Türkiyə ilə birlikdə Qazaxıstan, Moldova da bu yeni təlim sənədlərindən faydalananmış və yeni təhsil programları hazırlamışlar.

İneqrasiya latin dilində bir hissə, hissələrin tam bir şəkildə birləşməsi anlamına gəlir. İnteqrativ təlim modelində fərdin inkişafına və müstəqilliyinə xüsusi diqqət yetirilir, onun şəxsiyyət kimi inkişafına böyük əhəmiyyət verilir. İnteqrativ təlim modelinin vacib xüsusiyyətləri aşağıdakılardır: təhsilalanlar yüksək üstünlüklərə malikdirlər - fərdi inkişaf, cəmiyyətdəki öz mövqelərini dərk etməkdə müstəqillik; alternativ tədris metodlarından və müxtəlif tədris vəsitələrindən istifadə etmək; təhsilalanların şəxsiyyətə və sosial dəyərlərə hörmətə görə idarə olunması; seçilmiş təlim texnikalarının fərdi ehtiyaclar çərçivəsində həyata keçirilməsi; təhsildə hansı pedaqoji məqsədin yerinə yetirilməli

olduğunun aydın şəkildə başa düşülməsi.

İnteqrasiya təhsil prosesini yaxşılaşdırır və fənlər arasındaki qarşılıqlı əlaqəni və asılılığı dərinləşdirməyə xidmət edir. Fənlərarası münasibətlər çox yönlü bir problemdir. İnteqrativlikdə, böyükən gənc nəslin normal inkişafını təmin etmək üçün onlar yalnız müəyyən teoremləri mənimsəməli, analiz, sintez etməyi, tədris prosesi ətrafında birləşməyi bacarmalıdırular. Bu problemlər həmişə alımların diqqət mərkəzində olmuş, elmi diferensiallaşma və inteqrasiya prosesi, tədris materiallarının məzmunu, mövzuların koordinasiyası kimi məsələlər müxtəlif dövrlərdə tədqiqat mövzusu olmuşdur. Müxtəlif fənlər arasında əlaqələrin yaradılması problemi İ.Herbart, A.Distervarq və K.D.Usinski tərəfindən daha da inkişaf etdirilmişdir. İ.Herbart ilk dəfə olaraq fənlərarası əlaqələrin qurulmasının zəruriliyini psixoloji cəhətdən əsaslandırmışa çalışmış, coğrafi biliklərin çox intizamlı əlaqələrinin qurulması üçün əhəmiyyətini ortaya qoymuş və bu məqsədlə təhsilin mərhələlərini əsas götürmüştü. K.D.Uşinskidə də fənlərarası əlaqələrin həyata keçirilməsinin zəruriliyi barədə psixoloji və pedaqoji cəhətdən əsaslanılmış fikir "tamamlanmış dünyagörüşünün" formalaşmasına xidmət edir.

XX əsrin ikinci yarısında fənlərarası əlaqə problemi alımlar və metodistlərin diqqətini daha çox cəlb etdi. Bu əlaqələrin səmərəli idarə olunmasının tədrisin keyfiyyətinin yüksəldilməsində, təlim prosesində fənlərarası əlaqələrin qurulmasında vacib bir vasitə olmasının zəruriliyi əsas amil kimi qəbul edilməyə başladı. Azərbaycan Respublikasında da bir sıra metodistlər, pedaqoqlar tətbiqi son dərəcə zəruri olan və ümumiyyətlə, böyük didaktik əhəmiyyət kəsb edən fənlərarası əlaqəni təlimin başlıca məqsədi hesab etdilər. Fənlərarası inteqrasiyanı didaktik prinsiplər kateqoriyasına daxil etməyi məqsədə uyğun sayan metodistlər sırasında A.A.Abbaszadə, B.A.Əhmədov, R.S.Əliyev, H.Hacıyeva, N.M.Kazimov, Y.Ş.Kərimov [8], M.M.Mehdizadə, M.M.Məmmədov, Ş.A.Mikayılov, Z.I.Qaralov, Z.M.Zeynalov və başqalarının adlarını çəkmək olar. M.M.Mehdizadəyə görə, "fənlərarası əlaqələr tədris programına, tədris programının və dərsliklərin quruluşuna, təhsilin məzmununa, metod və formaların seçilməsinə aktiv şəkildə müdaxilə edir" [9, 21]. Fənlərarası inteqrasiya biliklərin bacarıqlara çevrilməsində, təhsilalanların kompetensiyalara malik olmasında əhəmiyyətli rol oynayır. Skatkinin də qeyd etdiyi kimi "... şagirdlərə dünyanın müasir elmi mənzərəsini formalaşdırmağa imkan verilməlidir. Dünyaya belə bir baxış yalnız gerçəkliyin analitik və sintetik icmalının təhlili ilə şagirdlərin xəyalında qurula bilər" [10, 33]. M.M.Əmirovun bu sahədə araşdırması da diqqət çəkir. Ona görə "fənlərarası əlaqələr: müxtəlif biliklərin mənimsənilməsi metodu (reproduktiv, axtaran, yaradıcı); tətbiqətmə metodu (kurslararası, elm, fənlərarası); elmlərin əlaqə metodu (bir tərəfli, iki tərəfli, çoxtərəfli); iş qaydalarına (fərdi, qrup, kollektiv) görə müxtəlif olacaqdır" [11].

İnteqrasiyanın tətbiq olunduğu təhsil sahəsi bu istiqamətdə dəyişikliklər aparmağa, yeniliklər tətbiq etməyə, həm də islahatların apatılması ilə təhsildə yeni yanaşmaların ortaya çıxmamasına təkan verir. Yeni cəmiyyətin yeni tələbləri təhsil daxil olmaqla insan fəaliyyətinin bütün sahələrini əhatə edir. Sürətli

informasiya texnologiyaları və insan münasibətləri, onların perspektivləri və mədəniyyətləri arasındaki münasibətlərin intensivliyi hadisələri alternativ perspektivlərlə qiymətləndirmə imkanlarını artırır.

Tarixi proses həmişə qlobal baxımdan ölçülür və müxtəlif aspeklərdən yerli mədəniyyətlərin öyrənilməsinə qədər həll olunur. Bu da öz növbəsində tarixdə subyektiv anlayışların yaranması üçün bir mühit yaradır, tarixin əsas kateqoriyaları olan zaman, məkan, dövlət, mədəniyyət, tarixi şəxsiyyət, inkişaf kimi anlayışların mahiyyətinin dəyişməsinə səbəb olur. Bu səbəbdən də tarix elminin qarşılaşdığı ən böyük problem, proseslərə yanaşma mövzusudur. Amerikalı filosof John Dewey deyir: "Bizdə sadəcə riyaziyyat və ya sadəcə fizika və ya sadəcə öz tarix dünyamız yoxdur." [12, 12]. Ümumiyyətlə, elmlər arasında əlaqələrin mövcudluğu qədimdir. Tarixin tədrisində müxtəlif elmlərlə əlaqə qurarkən tarixin köməkçi fənlərinə də - Arxeologiya, Etnoqrafiya, Numizmatika, Heraldika, Demografiya, Arxeografiya və s... müraciət etmək lazımdır. Tarix ilə dilçilik arasındaki əlaqədən danışarkən qeyd etmək lazımdır ki, bir cəmiyyətin dilini bilmək tarixi tədqiqatlar üçün kifayət deyil, dildə istifadə olunan mətnin xüsusiyyətlərini bilmək də vacibdir. Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra, sənədləşmədə rəsmi dil olan rus dilini, Kiril əlifbasını öyrənmək lazımdır ki, o dövrə aid olan tarixi sənədləri təhlil və tədqiq etmək mümkün olsun. Ancaq çox vaxt bununla bitmir; coğrafi məkan hər hansı bir işgalçı tərəfindən işğal edildikdə, onun dili anlayışlar, neologizmlər şəklində cəmiyyətə yerləşdirilir. Azərbaycanda ərəb, fars sözlərinin, sovet dövründəki rus terminlərinin cəmiyyətimizdə uzun müddət işlek sözlər kimi yer tutması, öyrənilməsi fikrimizi əsaslandırmağa imkan verir.

Tarix təhsili tarixi həqiqətlərə söykənirsə, bu məlumatlardan faydalamaq üçün yazıların tanınması və xüsusiyyətləri ilə məşğul olan elmə - paleoqrafiyaya böyük ehtiyac var. Tarixə kömək edən elmlərdən biri də epiqrafikadır. Epiqrafika, tarixin müəyyən dövrlərini əhatə edən faktları və hadisələri ortaya qoymağa, müxtəlif dövrlərə aid olan kitabələrin oxunuşunu həyata keçirməyə xidmət edir. Epiqrafik abidələr tarixi hadisələrin əyani görüntüsünü yaratmağa kömək edir. Heraldika möhürlər, emblem və işarələri fərqləndirən bir elm sahəsi olaraq köməkçi tarix fənni kimi özünəməxsusluğunu ilə seçilir, tarixi məlumatlara əsaslanan möhürləri oxumağı asanlaşdırmaqdə tarixçiye birbaşa kömək edir. Coğrafi adların mənşəyini araşdırın bir elm olan Toponimikaya məxsus olan əsas xüsusiyyət tarixi yer adlarının mənşəyini, mövcudluğunun səbəbini və şərtlərini araşdırmaqdır. Azərbaycanın orta əsr şəhərlərini öyrənərkən, Şamaxı, Bərdə, Təbriz və s. kimi şəhər və yer adlarının mənası toponimika əsasında aydınlaşdırıla bilər. Köhnə sikkələrin tədqiqi və araşdırılmasını həyata keçirən numizmatika tarix elminin köməkçi sahələrindən biridir. Tarixin tədrisində müəyyən dövlətlərin qədim pullarını və sikkələrini təyin edərkən, numizmatikanın verdiyi məlumatlardan faydalanaq mümkündür. Bu faktlar əsasında bu dövlətin daxili və xarici siyasəti, iqtisadi-sosial vəziyyəti, mövqeyi barədə ətraflı məlumat əldə etmək olur. Arxeologiya qədim dövrü

araşdırmaq üçün aparılan qazıntılar nəticəsində üzə çıxarılan maddi-mədə-niyyət nümunələrini, məisət və bəzək əşyalarını, silahları və digər tapıntıları araşdırır. Tarix elmi arxeologiyaya istinad edərək, təpişan maddi mədəniyyət nümunələri əsasında tarixi faktların təhlilini həyata keçirir. Bu nümunələr həm tarixi, həm də mədəni baxımdan böyük əhəmiyyətə malikdir. Etnoqrafiya və etnologiya tarix elminə bütün tarixi dövrdə mövcud olan ayrı-ayrı xalqların tarixini araşdıraraq çoxlu məlumat verir. Mövcud biliklər əsasında tarix elmi bu xalqların tarixi inkişaf xüsusiyyətlərinin, adət-ənənələrinin, fərqli cəhətlərinin, mədəniyyətlərinin və bir çox başqa məlumatların araşdırılmasını və təhlilini həyata keçirir. Mövcud biliklər müxtəlif xalqların müqayisəli təhlilində də böyük əhəmiyyət daşıyır. Belə ki, tarixin gedişində, cəmiyyətin inkişafında tarixi elementlərin və hadisələrin yaradılması tarixi amillərin, hadisələrin, faktların daha aydın şəkildə başa düşülməsinə kömək edir.

Tarix elminin bütövlüyü üçün tarixi həqiqətləri və hadisələri anlamaqda tələb olunan əsas sahələrdən biri fəlsəfə elmidir. Fəlsəfə ayrı-ayrı tarixi dövrlər və hadisələrin səbəb-nəticə əlaqələrini, qanuna uyğunluqlarını, müəyyən tarixi hadisələr arasındaki münasibətləri üzə çıxarmaqdə mühüm rol oynayır. Hadisələrə fəlsəfi yanaşma, gənc nəslin induktiv və deduktiv şəkildə təhlil etmə və düşünmə qabiliyyətinin inkişafına müsbət təsir göstərir. Tarix, ümumilikdə, bütün bəşəriyyətin inkişaf prosesidir. Bu səbəbdən ilk sivilizasiyalardan günümüzə qədər olan dövrdə baş verən hadisələrin anlaşılması və qiymətləndirilməsi prosesində bəzi filosofların fəlsəfi görüşləri və tarixə baxış konsepsiyası tətbiq olunmalıdır. Tarixin tədrisində integrativ qaydada onun fəlsəfə ilə əlaqəsini də nəzərə almaq lazımdır. Belə ki, dünya tarixinin tədrisində Hegel, Toynbi, Veber, Viko və digər filosofların baxışları ilk cəmiyyətlər və siniflər haqqında danışarkən, sivilizasiyaların mövcudluq şərtləri, səbəbləri, aralarındakı əlaqə, sivilizasiyaların müxtəlif təzahürləri, fərqli xüsusiyyətləri tarix üçün bir fəlsəfi izah ola bilər. Təhsilalanlar tarix dərslərində bu və ya digər sosial-iqtisadi formasiyaların dəyişməsinin, bir-birini əvəz etməsinin xüsusiyyətlərini, habelə, inkişaflarını, siniflər arası fərqlilikləri və oxşarlıqları öyrənirlər. Tarixi inkişafın davam etdiyi sonrakı dövrlərdə xalqların formallaşması, onların mədəniyyəti, adət-ənənələri, xalqların inkişaf xüsusiyyətləri arasında müqayisə aparılmasında fəlsəfənin sivilizasiya konsepsiyasına integrasiya olunması mühüm rol oynayır.

Tarixin tədrisində, həmçinin təhsilalanlar əldə etdikləri biliklərin köməyi ilə tarixi və coğrafi məlumatları da əlaqələndirə bilərlər. Bu baxımdan, II Dünya müharibəsindən sonra dövlətlərin XX əsrə tarix səhnəsindəki geosiyasi vəziyyətini şərh etmək, coğrafi məlumatlardan istifadə edərək, hansı dövlətlərin kəmiyyət və keyfiyyət dəyişikliyinə məruz qaldığını aydınlaşdırmaq olar. Tarix və coğrafiya fənləri bir-biri ilə sıx təmasdadır, yəni onlar arasında fənlərarası integrasiya amili danılmazdır. Bu integrasiya genişləndikcə, bir-birinə daha çox nüfuz etdikcə, daha sonra "Tarixi coğrafiya" kimi yeni bir elm sahəsinin inkişafına təsir göstərir [13].

Tarix boyu müxtəlif xalqların mədəni irlisinin öyrənilməsi zamanı onların şifahi yaradıcılığına birbaşa müraciət olunur ki, bu, insanların həyat tərzinin və adət-ənənələrinin araşdırılması üçün vacib amillərdən biridir. Bütün xalqların yazı və dünyani dərk etmə üsuluna qədər yaradıcılığı folklor formalarında müəyyənləşdirilmiş və sonrakı dövrlərdə zaman-zaman kollektiv yaradıcılığın yeni qavrayış metodları onlara əlavə edilmişdir. Xüsusilə qədim dövrlərdən mifoloji ədəbiyyat tarix elminin əsas mənbələrindən biri olmuşdur. Dəqiq mənbələr və xronoloji məlumatlar olmasa folklorla qədim tarixlərin müəyyən izlərini görmək mümkündür. Y.V.Çəmənzəminli tarixi kəşf etmək üçün filoloji təhlilə, xalq ədəbiyyatına, adət-ənənələrinə və inanclarına müraciət etməyin məqsədə uyğunluğunu, onların ilk mənbə olmasını yazmışdı. Folklor əsərləri arasında dastanlar tarixilik baxımından, xüsusilə vacibdir. “Kitab-i Dədə Qorqud” türklüyün, o cümlədən Azərbaycan tarixinin öyrənilməmiş dünyasıdır [14].

Tarixin tədrisində Azərbaycan xalqının və digər xalqların tarixi, onların yaratıcıları dövlətlər, müxtəlif tarixi hadisələr müvafiq dövr baxımından araşdırılır. Bu araşdırılma tarix fənninin digər fənlərlə integrasiyasında öyrənilsə daha effektli, keyfiyyətli və məqsədəməvafiq olar.

Tarix və riyaziyyat elmində anlayışlar, nəzəriyyələr və qanunlar arasında bir integrasiya yaratmaq üçün bu sahələri əhatə edən hadisələr toplusu dəqiq araşdırılır, oxşar və bir-birini tamamlayan mövzularla məşğul olmaq planlaşdırılır, müəyyən bir “çərçivə” hazırlanır. Zamanca lokallaşan tarix elmi riyazi tarixlərə əsaslanır; zaman oxu, eradan əvvəl, bizim era dövrü, əsr, qərinə kimi anlayışlar rəqəmsal resurlarla ifadə olunur.

Tarixin kimya ilə integrasiyasında, bürünc və dəmirin kəşfi ilə qədim insanların əmək alətlərinin təkmilləşdirilməsi qeyd edildi, tarixi təsnifat dövrləri bürünc və dəmir dövrləri adlandırıldı. İnteqrasiya prosesi qədim insan tipləri, irqlər, təkamül təlimləri, Linneyin, Lamarkın, Darwinin elmi kəşflərindən nümunələr götürərək, biologiyaya münasibətdə, ona integrasyada uğurla tətbiq olunur. Astronomiya ilə tarix arasındaki əlaqə daha da irəli getmiş, dünyanın tarixi ilə yanaşı, kainatın tarixi də öyrənilmişdir.

Nəticə və elmi yenilik. Beləliklə, elmlərarası integrasiyada olduğu kimi, fənlərarası integrasiya da biliklərin daha asan qarvanılmasını, başa düşülməsini şərtləndirir. Tədris prosesində integrasiya olunmuş tarix fənninin daha maraqlı, anlaşıqlı olmasını təmin edir. Tarix fənninin integrasiyası həyatla əlaqəli olan tarix elminin tədrisinə, müəllim və şagirdlərdə elmi perspektivin düzgün, hərtərəfli inkişafına kömək edir. İnteqrasiya olunmuş tarix fənni tarixi hadisələri xronoloji olaraq təsvir edir, tarix elminin məzmun standartlarına riayət edən tələblər arasındakı səbəb-nəticə əlaqələrini izah edir, sivilizasiyaların formalşması, Azərbaycanın dünya mədəniyyəti və incəsənətinin inkişafındakı rolu, mövqeyi haqqında şərhlər verir. İnteqrasiya tarixi faktları, hadisələri, tarixi şəxsiyyətlərlər və onların fəaliyyətlərini uyğun dövrün tələbləri baxımında elmi cəhətdən qiymətləndirir. Təhsilalanlar fənlərarası, fəndaxili integrasiyaya əsaslanaraq, ayrı-ayrı dövlətlərin inkişaf meyllərini, sosial, iqtisadi və siyasi

proseslərini müqayisə edir, nəticələr çıxarmaq və fikirlərini şərh etməyə meyl göstərilərlər. Müxtəlif tarixi mənbələri araşdıraraq lazımı materialları toplayır, sistemləşdirir və təqdim edirlər. Müasir modern təhsil prinsipi olan integrativlik, integrativ tədris proqramları vasitəsilə tətbiq edilməli, mahiyyət etibarilə təhsilalan bir obyekt deyil, bir subyekt kimi təhsildə aparıcı qüvvəyə çevrilməlidir. Buradakı təhsilin məqsədi yalnız hadisələri və onların təzahürlərini öyrənmək deyil, həm də əldə edilmiş bilik, bacarıq və dəyərlərdən müxtəlif vəziyyətlərdə istifadə etmək, onu tətbiq etməyi bacarmaqdır. Bu cür tədris proqramları təhsilalanlara müxtəlif fənlər arasında müvafiq əlaqələr qurmağa, bilik, bacarıq və anlayışlar arasında dəyərli əlaqələr yaratmağa kömək edir. Çağdaş təhsildə integrasiya özünü bir neçə səviyyədə göstərir, həmçinin şagirdlərə təhsil müəssisəsində aldıqları məlumatları məktəb xaricində aldıqları məlumatlarla sintez etməyə, ümumi bir nəticəyə gəlmələrinə kömək edir. Kompüter materiallarından, arxiv sənədlərindən və digər mənbələrdən əldə edilən məlumatlarla tədris müəssisəsində əldə edilən məlumatlar birləşdirilir, dəqiqləşdirilir, müqayisə edilir və yaddaş gücləndirilir. İki və ya daha çox integrasiya olunmuş elmlərarası kursun əhatə etdiyi anlayış, bilik, bacarıq və prinsiplərin sintezi olmaqla fənlər arasında integrasiyanı təmin etmək olar. Aparılan paralellər nəticəsində, təlim nəticələrindən yaranan ev tapşırığı tədris zamanı tamamilə yerinə yetirilə bilər ki, bu da təhsil səviyyəsini artıraraq yüksək nəticələr əldə etməyə imkan verər.

Tarixi dövrlərdən, etik prinsiplərdən, dünya mədəniyyətinin həqiqi əsərlərindən və modellərindən istifadə tarixinin digər elmlərlə integrasiya prosesinin daha yüksək səviyyədə reallaşması üçün bir mühit yaradır. Tarixin tədrisində integrasiyadan istifadə etməklə yanaşı, tənqidi düşüncənin formallaşmasına və inkişafına geniş imkan yaranır. Ancaq tarixin tədrisində integrasiya prosesini həddən çox tətbiq etmək də doğru deyil, çünki bu təhsilalanları tarixlə əlaqədar əhəmiyyətli bilik və bacarıqlardan yayındır bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan tarixinin məzmunu yüksək dərəcədə integrativdir, çünki hər sonraki tarixi mərhələnin hadisələri və təzahürləri müəyyən dərəcədə əvvəlki hadisələrlə əlaqəli və asılıdır. Buna görə də şaquli integrasiya prinsipini gözləmədən tarixi meyli anlamaq mümkün deyil. Bu prinsipi gözləmək Azərbaycan tarix elminin təməl xüsusiyyətlərindən biridir. Digər tərəfdən, Azərbaycan tarixi ölkəmizdə yaşamış insanların həyatının bütün sahələrini və təzahürlərini əhatə etdiyi üçün digər elmlər və bilik sahələri ilə yüksək əlaqəyə malikdir. Ona görə də Azərbaycan tarix elminin hər mərhələsində üfüqi integrasiya gözlənilməlidir. Bu, tədrisin məzmununun təhsilalanlar tərəfindən qəbul edilməsi üçün zəruri meyarlardan biridir. Bu iki növ integrasiyanın Azərbaycan tarixi təhsilində tətbiqi məqsəd uyğundur. Alımların və mütəfəkkirlərin sözlərindən istifadə edərək, fizikanın tarixlə əlaqələrini müasir elmi nailiyətlər, eləcə də qədim dövrlərdən bu günə qədər kəşf edilmiş elmi biliklər baxımından qurmaq çox mənalıdır.

Dünya ölkələrinin əksəriyyəti tərəfindən qəbul olunmuş tədris fənlərinin

məzmunu belə bir fürsəti təmin edir ki, tədris olunan dərslərin maksimum dərəcədə mənimsənilməsi təhsil prosesi təcrübəsinə və inteqrasiya bazasına sahib olmalıdır. Müasir dünya təcrübəsində inteqrasiyanın elmi və fənlərarası modelləri mövcuddur. Xüsusilə qərb ölkələrində bu modellər elm məzmununu təhsilalanlara çatdırmaq, onların dünyagörüşünü formalasdırmaq, öyrənmə prosesinə maraq yaratmaq, tədris prosesində fərdiləşmək, təhsilin perspektivini inkişaf etdirmək və daha təsirli etmək məqsədilə istifadə olunur. İnteqrativ öyrənmə, ilk növbədə, təhsilalanlara yeniliklərə uyğunlaşmaları, əldə etdikləri bilik və bacarıqları həyata müvəffəqiyyətlə tətbiq etmələri üçün inkişaf etmələrinə kömək edir. Bununla birləşdə, inteqrasiyanın həyata keçirilməsində bir sıra uğurlu nəticələrlə bərabər, eyni zamanda bəzi mənfi hallar da ortaya çıxa bilər. Belə ki, tədris prosesində bir çox fənlərə eyni zamanda həddindən artıq inteqrasiya təhsilalanlarda bilik çəşqinligi yarada bilər, öyrənilən mövzunun həqiqi məzmunundan kənarlaşmaya da səbəb ola bilər. Qarşıya çıxa bilən digər bir problem bəzi müəllimlərin müxtəlif elmlərlə inteqrasiyanı təmin edə biləcək bilik səviyyəsinə sahib olmamalarıdır ki, bu da inteqrasiya imkanlarını minimuma endirir. Beləliklə, tarixin tədrisinə inteqrasiya və fənlərarası inteqrasiya çox diqqətlə yanaşılmalı olan vacib təhsil prinsiplərindən biridir.

ƏDƏBİYYAT

1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: Azərbaycan Respublikasının Milli Məclisi, 2009 // <http://www.meclis.gov.az/?/az/legislation/view/1491>
2. Əmirov M.M. Tam orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodu (Ali məktəblərin Tarix fakültəsi tələbələri üçün dərslik). Bakı: APU-nun nəşriyyatı, 2011, 700 s.
3. Süleymanova A.Y. Ali məktəblərin bakalavr pilləsində “Təhsilin əsasları” fənninin təlim materialları. Bakı:Təhsil, 2014, 400 s.
4. Əhmədova A., Abbasov E, Kurikulumların hazırlanması və tətbiqi məsələləri (metodik tövsiyə), Bakı: Kötser, 2008
5. Veysova Z. Fəal/interaktiv təlim. Müəllimlər üçün vəsait. Bakı: UNİSEF, 2007, 149 s.
6. Qəhrəmanov A. Orta məktəb üzrə fənn müəllimləri üçün ixtisasartırma təhsilinin 2-ci modulu üzrə, “Ümumi orta təhsil səviyyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə” təlim kursunun iştirakçıları üçün təlim materialı. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı: Xəzər Universiteti, 2012, 69 s.
7. Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. ARTPI-nin 80 illiyinə həsr olunur. Azərbaycan Respublikası Təhsil Problemləri İnstитutu. Bakı: Mütərcim, 2010, 516 s.
8. Kərimov Y.Ş. Təlim metodları. Bakı: RS Poliqraf, 2007, 271 s.
9. Mehdiyadə M.M. Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları. Bakı: Maarif, 1982, 256 s.
10. Скаткин М.Н. Совершенствование процесса обучения. М.: Просвещение, 1971, 160 с.
11. Əmirov M.M. Orta məktəbdə tarixin tədrisinin aktual problemləri. Bakı: ADPU nəşriyyatı, 2009, 158 s.
12. John Dewer. Experience and education, US: Collier books NY, 1967.
13. Mahmudlu Y., Ağayev S., Xubyarov B., Əlişova H., Hüseynova L., Bəhramova S. Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı: Təhsil, 2014, 128 s.
14. Mahmudov Y.M. “Dədə Qorqud Kitabı” - Xalqın yaratdığı və yaşatdığı kitab. s.18 - 35 / Dədə Qorqud dünyası. Məqalələr. Tərt.ed. T.Hacıyev. Bakı: Öndər, 2004, 240 s.

ИСТОРИЧЕСКИЙ ПРЕДМЕТ И МЕЖДИСЦИПЛИННАЯ ИНТЕГРАЦИЯ

Матанат С.МАМЕДОВА

РЕЗЮМЕ

Большое значение имеет рассмотрение междисциплинарных отношений при преподавании различных предметов и их эффективное внедрение в эффективное формирование учебного процесса, повышение эффективности курса, повышение искренности и самостоятельности студентов. Интегративное преподавание истории следует подходу к историческим событиям и событиям с разных сторон и способствует более ясному и детальному их пониманию.

При изучении тесной связи исторической науки с техническими, гуманитарными и естественными проблемами понимается, что междисциплинарная связь и интеграция истории с другими науками изучены недостаточно. В статье будут проанализированы работы советских, зарубежных и отечественных авторов по данной теме и предоставлен более подробный анализ, чтобы изучить пути повышения их квалификации.

Ключевые слова: интерактивный, интеграция, историческая наука, контекст, образование.

HISTORIC SUBJECT AND INTERDISCIPLINE INTEGRATION

Matanat С.МАММОДОВА

SUMMARY

The organization of educational process, increasing the effectiveness of the lesson, students activity, improving the independence and the effective implementation of interdisciplinary relations have a great importance His approach to teaching various aspects of historical events and facts of history is more accurate, detailed understanding can be achieved.

The teaching of history, technical, humanitarian and a close relationship with nature so it is clear that during the investigation, interdisciplinary contacts, history and other subjects, connect and integrate less well studied. The paper of the Soviet and foreign and domestic authors will be analyzed by studying the work on the topic, a more detailed analysis will be given. Studies in other sciences, interdisciplinary communication and integration of the history of the world and of course the realization of educational issues and achieve effective organization of the teaching of history, students synthesize their knowledge, to explore ways to develop the skills to apply it.

Keywords: interactive, enteqration, history lesson, context, education

UOT 94

SSRİ-DƏ YAŞAYAN TÜRK XALQLARININ XX ƏSRİN II YARISINDA İCTİMAİ-SİYASİ PROSESLƏRİNƏ DAİR

Neyman N.XASAYEV^{*}

Məqalə XX əsrin 60-80-ci illərində dünyada gedən ictimai-siyasi proseslər kontekstində Sovetlər birliyində yaşayan çoxsaylı türk xalqlarına qarşı SSRİ-nin dini-ideoloji, milli-ideoloji zəmində ayrı-seçkilik siyasetinin yürüdülməsindən bəhs edir. Müəllif lazımi yazılı materiallara istinad etməklə Moskvanın türk xalqlarına qarşı bu dövrdə apardığı siyasetin bütün istiqamətlər üzrə neomüstəmləkəçi xarakter daşımıası fikrinə gəlir və ona öz münasibətini bildirir.

Məqalədə Ümummilli Lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə (1969-1982) Azərbaycanda həyata keçirilən milli dövlət quruculuğu işlərinin gedişinə xüsusi yer verilir. Bu istiqamətdə həyata keçirilən əsaslı işlərin müstəqil Azərbaycan respublikasının təməl prinsipinə çevrildiyi qənaətinə gəlinir.

Açar sözlər: SSRİ, Krim türkləri, türk-müsəlmanlar, Şimali Azərbaycan, Heydər Əliyev

Giriş. XX əsrin 60-80-ci illərində ümumdünya sosializm sisteminə liderlik edən Qırmızı imperiya (SSRİ - N.X.) beynəlxalq aləmə hələ də özünü sülhün, humanizmin, beynəlmiləlciliyin, xalqlar dostluğunun bərqərar olduğu, ərazisində irqi, milli-dini ayrı-seçkilik siyasetinin həyata keçirilmədiyi demokratik rejimli federativ bir dövlət kimi təqdim etməkdə idi. Əslində isə o, nəinki, sosializm sisteminə dəmir və qan gücünə tabe etdiyi 14 dövlətdə, eləcə də sivri rus süngiləri ilə satallitinə çevirdiyi 14 sovet sosialist respublikasının hər birində neomüstəmləkəçilik (yeni müstəmləkəçilik – N.X.) siyaseti yürütməkdə idi [1]. Bu dövrdə Qırmızı imperiyaya işgal yolu ilə tabe edilmiş beş türk-müsəlman ölkəsinə – Azərbaycana, Özbəkistana, Qazaxistana, Türkmenistana, Qırğızistana və eləcə də RSFSR-in tərkibindəki türk siyasi qurumlarına yönəlik irqi, dini-ideoloji, milli-etnik xarakterli ayrı-seçkilik siyaseti daha sərt, daha amansız olması ilə fərqlənirdi. Lakin siyasi rejim tərəfindən məxfi aparılan bu hiyləgər, riyakar və kinli siyaset daim təhrif olunaraq pərdələnirdi. Qırmızı imperiya XX əsrin 20-30-cu illərində silah gücünə təbəəsinə çevirdiyi türk-müsəlman əhalisinin dözlüməz vəziyyəti haqqında dünya ictimaiyyətinə obyektiv şərhlər verən əcnəbi, mühacir tarixçi, politoloq, sosioloqlara isə

* Sumqayıt Dövlət Universiteti, dosent; nemanxasiyev@gmail.com; ORCID ID: 0000-0002-8623-5112

“burjua saxtakarları” damgası vurmaqdan çəkinmirdi [2].

Məqalənin mövzusu tədqiqata cəlb edilmiş xronoloji çərçivədə Qırmızı imperiyanın türk xalqlarına qarşı yürütdüyü məxfi və məkirli siyasetə obyektiv qiymət vermək baxımından olduqca aktualdır. XX əsrin 60-80-ci illərində sovet idarəetmə sistemindəki subyektivliyə, saxtakarlığa, konyukturçuluğğa, rejimə qarşı çevirilmiş ictimai-siyasi proseslərə sinfilik, sinfi qarşıdurma mövqeyindən yanaşmalara ümumi münasibət bildirmək baxımından da öyrənilən problem diqqəti cəlb edir.

Krim türkləri Qırmızı imperiyanın neomüstəmləkəçilik siyasetinə qarşı milli müqavimət hərəkatında. 1944-cü ilin 18-20 may tarixində Sovet dövlət başçısı, Ali baş Komandan İosif Stalinin göstərişi, Sovet Dövlət Təhlükəsizliyi Komitəsinin və gizli polisinin rəhbəri Lavrentiy Berianın icraati ilə təxminən 400 mindən artıq Krim türkü Vətənlərindən kütləvi şəkildə, silah gücünə çıxarılaraq Orta Asiya və Qazaxistana sürgün edilmişdi [3]. İosif Stalin repressiyasının növbəti dalğasının qurbanına çevrilmiş oğuz və qıpçaq mənşəli aborigen Krim türkləri [4, 74, 123] tarixən yaşadıqları coğrafiyaya qayıtmadə israrlı olsalar da, əfsus ki, onların kompakt halda Vətənə qayıdosu yalnız 45 ildən sonra mümkün oldu. Çünkü, sovet inzibati amirlik sistemindəki 1956-ci ilin “yumşalma” siyaseti Krim türklərinə şamil edilmədiyi səbəbindən, hətta XX əsrin 80-ci illərinin sonuna qədər müxtəlif sünni maneələr onların Vətənə qayıdoslarına imkan verilməmişdi. Krim türkləri XX əsrin 60-80-ci illərində bu sünni maneələri aradan qaldırmaq məqsədi ilə yurd-yuvalarından haqsız yere deportasiya edilmələri ilə bağlı dünya ictimaiyyətinə haqq səslərini çatdırır, beynəlxalq təşkilatlara, cəmiyyətlərə hüquq və imtiyazlarının bərpasına dair bəyannamələr ünvanlayırdılar. Bununla kifayətlənməyib ümdə məqsədlərinə çatmaq üçün paralel olaraq zorla köçürüldükləri yerlərdə disident kimi fəaliyyət göstərir, qeyri-leqal birliklər yaratmaqla ictimai-siyasi cəhətdən təşkilətənən qıraq obyektiyə çevirilirdi. Krim türklərinin Vətənə qayıdos uğurunda apardığı dönməz milli mücadilə hərəkatı XX əsrin 80-ci illərinin ikinci yarısından etibarən artıq öz müsbət nəticəsini verir, sovet siyasi rejimi yerli Krim əhalisinə qarşı yürütdüyü dözməz siyasetlə bağlı beynəlxalq ictimaiyyətin qıraq obyektiyə çevirilirdi. Krim türkləri ilə əlaqəli beynəlxalq qınağı nəzərə almayıb ona etinəsiz yanaşan Qırmızı imperiyanın mərkəzi Moskva isə regional slavyan-xristian mənşəli əhalini sürətlə yerləşdirirdi. Bununla da o, tarixi türk torpağı Krımın etno-siyasi mənzərəsini öz məqsədinə uyğun şəkildə dəyişdirmək planını həyata keçirməkdən əlçəkməyəcəyini bütün dunyaya bəyan etmiş olurdu.

Yalnız Qırmızı imperiyanın süqutu ərəfəsində, 1989-cu ildən etibarən Krim türkləri BMT və digər beynəlxalq humanitar təşkilatların onlara dayaq durması nəticəsində, nəhayət, kütləvi şəkildə Vətənə dönməyə başladılar. Onlar Vətənə dönerkən əzəli yurd yerlərinin qəsdən dağıdılması, viran edilərək boş çöllük ərazilərə çevirilməsi acısını yaşamalı olmuşdular. Krim türkləri Moskvadan məxfi göstərişi ilə həyata keçirilən bu vandal, barbar hərəkətlərdən

sarsılsalar da ruhdan düşməmiş, mövcud siyasi rejim tərəfindən müdafiə olunan xristian-slavyan mənşəli gəlmələrin müqavimətini qırıb qədim yurd yerlində yenidən məskunlaşmağı bacarmışdır. Krım türkləri, həmçinin qısa zaman ərzində mütəşəkkil şəkildə təşkilatlanmaqla, doğma el-obalarında ictimai-siyasi birliklərini, cəmiyyətlərini yaradaraq əzəldən nifrat etdikləri, mövcudluğunu ilə heç bir zaman barışmadıqları Qırmızı imperiyanın çöküşündə də fəal iştirak etmişdilər...

Volqaboyu, Ural, Sibir, Orta Asiya, Qazaxıstan və Şimali Qafqazın türk-müsəlman əhalisinin XX əsrin 60-80-ci illərindəki ictimai-siyasi vəziyyətinə dair. Volqaboyu, Ural, Sibir, Altay regionlarında tarixən yaşayan kazanbulqar, başqurd, saka, tuva, xakas, altay, çuvaş, kalmık və digər türk toplumları XX əsrin 60-80-ci illərində Moskvanın onlara yönəlik neomüstəmləkəçilik siyasəti ilə artıq barışmaq istəmirdilər. Bu mənfur siyasətə qarşı açıq şəkildə dözümsüzlük nümayiş etdirməyə başlamışdır. Onlar XX əsrin 80-ci illərinin II yarısından etibarən imperiyanın mərkəzinə öz ictimai-siyasi etirazlarını, dini-etnik xarakterli milli müqavimətlərini, dirənişlərini təşkilatlanmaqla, qeyri-leqal formada siyasi partiya və cəmiyyətlər yaratmaqla, kütłəvi nümayişlər, mitinqlər təşkil etməklə bildirməyə başlamışdır. Rusların “yakut” kimi qələmə verdiyi saka türkləri Qırmızı imperiyanın milli-irqi ayrı-seçkilik siyasətinə qarşı ilk etiraz səsini qaldıran türk toplumları sırasına daxildirlər [5]. Volqaboyu, Sibir və Uralboyu ərazilərdə tarixən məskunlaşan və mövud siyasi rejim tərəfindən RSFSR-in tabeçiliyinə verilən digər türk toplumları da SSRİ-nin süqutu ərəfəsində artıq milli sərvətlərinin əvəzsiz olaraq əllərində alınıb Qırmızı imperiyanın mərkəzinə aparılması ilə hesablaşmaq istəmir, milli-etnik mənsubiyətlərinin tanınması, siyasi müstəqilliklərinin əldə olunması, milli iqtisadiyyatlarının bərpası və dirçəlişi naminə kütłəvi eti razlara cəhd göstərirdilər.

Şimali, Mərkəzi Qafqazı və Dağıstanı əzəli yurd yerlərinə çevirən Bulqar, Qaraçay, Kumık və Dərbənd türkləri də XX əsrin 60-80-ci illərində inzibati-amirlik sisteminin neomüstəmləkəçilik siyasəti ilə qarşılaşmalı olmuşdular. Qırmızı imperiyanın neomüstəmləkəçilik siyasəti özünü yerli türk-müsəlman əhalisinin doğma ana dillərində təhsil almaq hüququndan məhrum edilmələrində, nüfuzlu ali məktəblərdə təhsil almağın onlara əksərən müəssər olmamasında, bu səbəbdən də yerli mütəxəssislər tərəfindən deyil, yad, rus-xristian mənşəli məmurlar tərəfindən aşağılayıcı formada idarə edilmələrində göstərməkdə idi. Bu məkirli, alçaldıcı imperialist siyaset onlara məxsus xammal resurslarının dəyəri ödənilmədən Moskvanın sərəncamına verilməsində, dini mərasimlərini, milli bayramlarını, folklor nümunələrini, özgür ayinlərini leqal deyil, gizli formada, qorxu, sək-səkə içərisində icra etmələrində, milli yönümlü təşkilatlanmalarının qarşısının dərhal alınmasında da özünü aydın şəkildə bürüzə verməkdə idi. SSRİ-nin süqutu ərəfəsində Şimali, Mərkəzi Qafqaz və Dağıstan türkləri də siyasi cəhətdən qeyri-leqal formada təşkilatlanıb bir araya gəlməklə milli müstəqillikləri uğrunda mütəşəkkil, ümummilli mübarizə hərəkatı mərhələsinə qədəm qoymuşdular.

Orta Asiya və Qazaxıstanın türk xalqları da XX əsrin 60-80-ci illərində Qırmızı imperiyanın onlara qarşı yürüdüyü təhqiri dəci neomüstəmləkəçilik siyasetindən əzab çəkməkdə idilər. Qazaxıstan, Özbəkistan, Türkmenistan və Qırğızıstan türk sovet sosialist respublikalarının 1937-ci il konstitusiyalarında SSRİ-nin tərkibinə könüllü şəkildə daxil olduqları formal olaraq təsbit edilsə də, əslində onların Sovet Rusiyasının işgalinə məruz qalıb Qırmızı imperiyaya zorla qatıldıqları dünya ictimaiyyətinə yaxşı məlum idi. Onlar SSRİ-nin tərkibinə işgal və ilhaq yolu ilə tabe edildikləri ilk vaxtdan etibarən etnik-dini kimliklərinə qarşı sovet siyasi rejiminin sərgilədiyi ögey münasibətə etiraz olaraq “Basmaçı” adlı milli azadlıq hərəkatına başlamışdır. Qırmızı imperiyanın şovinist mövqeli siyasi idarəetmə sisteminə qarşı yönəlməklə Orta Asiyani bütünlükə bürümüş dini-etnik xarakterli “Basmaçı” xalq azadlıq hərəkatı [6] XX əsrin 30-cu illərinin sonunda qan içində boğularaq, demək olar ki, yatırılsa da, “velikorus” şovinizmi bu hərəkatı qaldırınların varislərinin yenidən ayaga qalxacaqlarından ehtiyatlandığı üçün onları daim ciddi nəzarəti altında saxlamaqda idi. Bu səbəbdən də Orta Asiya və Qazaxstan türk toplumlarının nəinki, XX əsrin 60-80-ci illərində qaldırmaq istədikləri milli azadlıq hərəkatları amansızlıqla yatırılır, hətta kiçik disident hadisələrinin qarşısı belə həbs, sür-gün və digər siyasi təqiblər yolu ilə dərhal alınırdı. Bu türk-müsəlman ölkələrinin yerli sakinləri bir çox əzab-əziyyətlərə dözərək böyük zəhmətlə becərdikləri pambığı, taxıl və taxıl məhsullarını, üzüm, şərab və tütün kimi digər strateji əhəmiyyətli nemətlərini dünya bazarlarına çıxarıb onların satışından külli miqdarda milli gəlir əldə etmək əvəzinə, Rusiyaya göndərməyə məcbur edilirdilər. Acıncaqlı və dözülməz hal, demək olar ki, ödəniş edilmədən Rusiyaya daşınan xammal və yarımfabrikat məhsullarının orada fabrik və zavod mərhələsi keçməklə tamamlanıb, son dərəcə baha qiymətə satılmaq üçün Orta Asiya və Qazaxistana qaytarılmasında özünü daha qabarlıq formada bürüze verməkdə idi.

Qırmızı imperiyanın neomüstəmləkəçilik siyasetinə qarşı çıxməqla ölkəsinin muxtar yönümlü milli iqtisadiyyatını real şəkildə qurmağa cəhd edən Özbəkistan Sovet Sosialist Respublikası Mərkəzi Komitəsinin I katibi Şərif Rəşidov Moskva tərəfindən korruptionerlik və rüşvətxorluqda suçlanaraq cəzalandırılmışdı. Haşıyə olaraq qeyd edək ki, Özbəkistanın siyasi müstəqillik əldə etməsindən sonra Şərif Rəşidova bəraət verilməsi istiqamətdə ölkə başçısı İslam Kərimov tərəfindən bir çox real addımlar atılmışdır [7].

SSRİ-nin süqutu ərəfəsində Özbəkistanın Fərqaqə vilayətində özbək, qırğız, qazax, uyğur və məshəti türk toplumlarının birlikdə kütləvi etiraz çıxışlarına başlamaları və bu etiraz çıxışlarının digər ərazilərə də yayılması Moskvani son dərəcə narahat etməkdə idi. 1988-ci ilin yazında Orta Asiyanın dini-etnik cəhətdən ən həssas regionu olan Fərqaqə vilayətində mövcud rejimin milli-dini ayrı-seçkilik siyasetinə qarşı yönəlmış özbək, məshəti (axısqə), uyğur, qazax və qırğız türk-müsəlman gənclərinin təşkil etdiyi kütləvi etiraz çıxışları geniş xarakter almış və radikallıqları ilə beynəlxalq aləmin diqqətini

cəlb etmişdi. Bu milli-siyasi xarakterli kütləvi etiraz çıxışlarının gedişi zamanı səsləndirilən şuarların əksər hissəsinin “rədd olsun ruslar”, “ruslarsız Özbəkistan” kimi qeydə alınması faktı respublikada yaşayan türk-müsəlman əhalisinin imperiyanın ölkədə apardığı ruslaşdırma siyasetinə qarşı birgə mübarizəyə başladığını qabarlıq şəkildə əks etdirməkdə idi. Bundan ehtiyatlanan Moskva dərhal “velikorus” şovinizminin vahid sovet xalqı yaratmaq adı altında yürütüdü ruslaşdırma, xristianlaşdırma siyasetinə qarşı çıxan ümumtürk birliliyi parçalamaq planını işləyib hazırlamışdı. Bu məkirli plan türk toplumlarının kompakt halda yaşadığı Özbəkistanın Fərqañə vilayətində (1876-cı ildə çarizmin ləğv etdiyi Kokand xanlığının yerləşdiyi tarixi coğrafiyada) çox sürətlə həyata keçirilmişdi. Qırmızı imperiya bu hiyləgər plan üzrə türk xalqlarının arasına nifaq salmaqla, 1944-cü il repressiyası zamanı zorla əzəli vətənləri Gürcüstan ərazilərindən köçürürlüb Özbəkistanda yerləşdirilmiş məshəti türklərinə qarşı yerli özbək türklərini milli-etnik zəmində münaqişəyə cəlb etməyi bacarmışdı. Mərkəzin yürütdüyü məkrli siyasetin nəticəsi olaraq 1989-cu ilin iyun ayının 1-5 təqvim günlərində baş vermiş Fərqañə faciəsi zamanı vilayətdə yaşayan ermənilər həmişə olduğu kimi yenə də Qırmızı imperiyanın lakeyi rolunda çıxış etmişdilər. Erməni fitnəkarları regiondakı milli-etnik xarakterli münaqişənin dərinləşməsində, özbək və məshəti türklərinin biri-birinə qarşı qanlı savaş açmasında, onların arasında qardaş qırğıının faciəvi, dramatik vəziyyət almاسında katalizator rolunu oynamaqdən çəkinməmişdilər [8]. Millietnik münaqişələrin baş planının hazırlanlığı fitnə-fəsad yuvası kimi tanınan Moskva Fərqañə faciəsini törətməklə regionda tezliklə özünə qarşı əvvriləcək ümumtürk birliliyi sarsıtmaq, ölkədə baş verməsi qəçilməz olan milli oyanış hərəkatının qarşısını almaq niyyəti güdməkdə idi.

Qazaxıstanın dövlət başçısı Dinmühəmməd Kunayev isə Moskvanın respublikanı rus-salavyan, xristian yurduna çevirmək siyasetinə qarşı çıxış etdiyinə və ölkənin əsas strateji mərkəzlərində türkləşdirmə siyaseti həyata keçirdiyinə görə Qırmızı imperiya tərəfindən tutduğu məsul vəzifədən azad olunmuş, yerinə rus mənşəli Gennadi Kolbin təyin edilmişdi. Bu haqsızlıqdan, millietnik cəhətdən aşağılanmaqdən qəzəblənən Qazaxıstanın türk-müsəlman əhalisi 1986-cı ildə kütləvi şəkildə etiraz çıxışlarına başalmaqla Dinmühəmməd Kunayevin müdafiəsinə qalxmışdı. Lakin Sovet rəhbərliyi xalqın haqlı tələbini yerinə yetirmək, milli-dini münaqişəni aradan qaldırmaq əvəzinə, hərbi qüvvələrini Qazaxıstana yeridib siyasi mücadilə hərəkatına qalxmış əliyalın türk-müsəlman toplumunu qan içində boğmuşdu. Milli-dini zəmində baş vermiş bu xalq azadlıq hərəkatının gənc lideri Kayrat Riskulbekov yaxın əqidədaşları ilə birlikdə həbs edilmiş və həbsxanada qətlə yetirilmişdi [5]. Onu da qeyd edək ki, Qazaxıstanda baş qaldırılmış bu milli-dini xarakterli ümumxalq etiraz çıxışı Qırmızı imperiyanın neomüstəmləkəçilik siyasetinə qarşı yönələn ilk kütləvi hərəkat kimi tanınmaqdadır.

SSRİ-nin süqutu ərəfəsində Türkmenistan və Qırğızıstan respublikalarında da milli oyanış hərəkatları baş qaldırmaqdadır. Bu respublikaların da

əksəriyyət təşkil edən turk-müsəlman toplumları Qırmızı imperianın tərkibindəki digər turk-müsəlman xalqları kimi neomüstəmləkəçilik siyasatı ilə artıq hesablaşmayaraq açıq etiraz çıxışları edir, ictimai-siyasi cəhətdən təşkilatlanma, biraraya gəlmə dövrünü yaşayırıllar. Türkmən və qırğız türkləri də öz milli dövlətlərini qurmaq, beynəlxalq aləmdə müstəqil siyaset yürütmək uğrunda ümumxalq hərəkatları dövrünə qədəm qoyur, Qırmızı imperyanın sarsıldımlış dayaqlarının sökülbə atılması prosesində çox yaxından, fəal surətdə iştirak edirdilər.

XX əsrin 60-80-ci illərində Şimali Azərbaycandakı ictimai-siyasi proseslərə dair. 1954-1959-cu illərdə Şimali Azərbaycanın siyasi müstəqilliyinə (əslində real milli-məhəlli muxtarİyyətinə – N.X.) nail olmağa cəhd edən respublika başçısı İman Mustafayevin Sovet rəhbərliyi tərəfindən tutduğu vəzifədən kənarlaşdırılmasından sonra ölkə ciddi nəzarətə götürülmüşdü. Nəticədə Şimali Azərbaycanda rusdilli məktəblərin sayı xeyli artmış, Bakıdakı elit zümrə rus dilində ünsiyyət qurmağa üstünlük verməyə başlamışdı. Ölkədə Moskvaya bağlılıq və ondan asılılıq siyasi, sosial-iqtisadi, mədəni tədbirlər çərçivəsində gücləndirilmişdi. İnzibati amirlik sisteminin sərtləşdirilməsi nəticəsində respublikada milli dirçəliş istiqamətdən həyata keçirilən bütün leqal tədbilərə son qoyulmuşdu. Lakin Moskvanın təzyiq və təqiblərinə rəğmən Şimali Azərbaycanda milli oyanış hərəkatı disidentlik səviyyəsində milli qayəli aydınlar tərəfindən davam etdirilməkdə idi. Ölkədə qeyri-leqal fəaliyyət göstərən siyasi təşkilatlar dan biri kimi 1962-ci ildə yaradılan “Milli Azərbaycan Qərargahı” [9, 160] respublika üzrə dövlət əhəmiyyətli məsul vəzifələrə turk-müsəlman mənşə-lilərin gətirilməsini qarşısına məqsəd qoymuş, bu istiqamətdə müəyyən işləri həyata keçirməyi bacarmışdı. Əfsus ki, Şimali Azərbaycanda XX əsrin 60-ci illərində gizli fəaliyyət göstərən bütün milli qayəli təşkilatların ömrü çox az olmuş, bir müddət sonra Moskvanın göstərişi ilə izlənilərək milli-ideoloji fəaliyyətlərinə son qoyulmuşdu.

XX əsrin 60-cı illərində Qırmızı imperiya hələ də böyük uzaqgörənliklə neftqoxulu Bakını beynəlmiləl şəhər kodu altında özünə tabe etməkdə israrlı idi. Bu zaman respublikanın sosial-iqtisadi, milli-mədəni həyatındaki aşınmalar, geriləmələr hamının hiss edəcəyi səviyyədə özünü göstərməkdə idi. Belə bir acnacaqlı vəziyyətdə Ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər təyin edildi. Bu əlamətdar tarixi hadisə XIX əsrin sonu - XX əsrin əvvəllerini əhatə etməklə Şimali Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ilə I mərhələsini müvəffəqiyyətlə sona çatdırılmış milli oyanış hərəkatının [10] II məhələsinin uğurla genişlənməsinə rəvac vermişdi. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Sovet Sosilaist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsinə irəli çəkilməsi ölkədə misli görülməmiş milli yönümlü tədbirlərin, əməli işlərin həyata keçirilməsinin əsasını qoydu.

Dünyaşöhrətli dövlət xadimi Heydər Əliyev 1969-cu ilin avqust plenuma da açıqladığı milli qayəli platforması çərçivəsində Qırmızı imperiyada, o

cümlədən Şimali Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun, qohumbazlığın, yerlibazlığın, məmür özbaşnalığının, vəzifədən sui-istifadənin, bürokratiyanın kök ataraq artıb-çoxaldığını əsaslı dəllilər və faktlar gətirməklə SSRİ miqyasında ilk dəfə dövlət rəhbərliyi səviyyəsində sübuta yetirmişdi. Ulu Öndərin müdrikliyi, dərin, erudit zəkaya sahib olması özünü yalnız respublikadakı neqativ halları sübuta yetirməsində, sosial-iqtisadi həyatdakı tənəzzülü, onları doğuran səbəbləri üzə çıxarıb göstərməsində deyil, həmçinin qısa bir zamanda bu qlobal problemləri həll etməyin düzgün istiqamətlərini müəyyənləşdirməsində də bürüzə vermişdi.

Heydər Əliyevin Azərbaycana hakimiyyətinin birinci dövründə bütün sferalarda – sosial-iqtisadi, siyasi-ideoloji, ticari-mədəni sahələrdə sıçrayışlı intibah baş vermiş, irəliyə doğru son dərəcə mütərəqqipərvər addimlar atılmışdı. O, hələ bu dövrdə ölkəmizi müstəqil bir dövlət kimi görməkdə idi [11]. Ölkədə müasir yönümlü milli dövlət quruculuğu siyasətinin təməl daşı məhz bu dövrdə Ulu Öndər tərəfindən qoyulmaqla özülü monolit hala gətirilmiş, bu fundamental bünövrə üzərində, üstqurumun ucaldılması istiqamətində gizli və aşkar şəkildə əməli işlərin həyata keçirilməsinə başlanılmışdı. Qısa bir zaman çərçivəsində Şimali Azərbaycanda qonşu respublikaları öz əzəməti ilə kölgədə qoymuş milli iqtisadi göstəricilərin əldə olunması hesabına əhalinin sosial rifah hali son dərəcə yüksəlmışdı. Uçuq-sökük komalarda yaşayan insanlar Ümum-milli Liderin hakimiyyətdə olduğu ilk dövrdə özləri üçün müasir tipli yaşayış mənzilləri inşa etmiş, fərdi minik maşınları ilə təmin olunmuşdular. Azərbaycan vətəndaşları fərq qoyulmadan, milli-irqi, etnik ayrı-seçkilik siyasəti ilə qarşılaşmadan ölkə başçısı Heydər Əliyevin irəli sürdüyü humanizm, bəy-nəlmiləlçilik ideyaları əsas olmaqla istər şəhərdə, istərsə də kənddə öz məişət həyatlarını elektro-texnikanın nailiyyətlərindən bəhrələnərək müasirləşdirmişdilər. Azərbaycan dili sözün həqiqi mənasında dövlət dili statusunu qazanmışdı. Şimali Azərbaycana qarşı yönələn, Moskvanın gizli fitvası ilə həyata vəsiqə alan erməni təxribatlarının qarşısı müdrik ictimai-siyasi xadim Heydər Əliyevin ayıq-sayıqlığı, son dərəcə çevik diplomatik gedışları hesabına dərhal alınırdı [9, 191-228].

Təbii ki, ölkə başçısı Heydər Əliyevin qısa zaman kəsiyində respublika miqyasında həyata keçirdiyi siyasi müstəqillik yönümlü misilsiz əməli tədbirlər “velikorus” şovinizminin Azərbaycana yönəlik milli-dini ayrı-seçkilik maraqları, məxfi və məkirli planları ilə üst-üstə düşmürdü. Ona görə də “velikorus” şovinizmi bu dünyaşöhrətli siyasetçini sıradan çıxarmaq, öz xalqının gözündən salmaq məqsədi ilə Qırmızı imperiyanın ən yüksək, ən məsul vəzifələrdən birinə təyin etməklə fitnə-fəsad yuvası Moskvaya apartdırılmışdı. Eyni siyaset XX əsrin əvvəllərində görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanova qarşıda tətbiq edilmişdi [12, 171; 13].

Heydər Əliyevin 1982-ci ildə Moskvaya aparılıb SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi son dərəcə yüksək və məsul bir vəzifəyə təyin olunduğu ilk vaxtlardan etibarən Qırmızı imperiyanın paytaxtında mərkəzi

hakimiyyətə yiyələnmək uğrunda gedən siyasi mübarizə kəskin xarakter almışla, orta əsrlər dövrünün saray çevrilişləri müstəvisinə yüksəlmışdı. Bu mühüm amil işə dünyada zorun və papulizmin gücünə bərqərar edilmiş sosializm sisteminin strateji mərkəzi sayılan Sovetlər birliyinin süqutunu daha da sürətləndirməkdə idi. Bunu Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi vəzifəsinə Siyasi Büronun ən qocaman üzvi, ayaq üstə güclə dura bilən Ç.Çernenkonun göstirilməsi faktı da təsdiqləməkdə idi. Halbuki, qırx ildən artıq sovet təhlükəsizlik orqanlarında yüksək vəzifələrdə çalışmaqla səriştəli dövlət xadiminə çəvrilən, Siyasi Büronun ən gənc üzvləri sırasında yer alan Ulu Öndər Heydər Əliyev bu məsul vəzifəyə göstirilməyə layiq yeganə namizəd idi. Lakin Qırmızı imperiya həm “böyük rus milləti” siyasəti yürütməsinə, həm Heydər Əliyevin türk-müsəlman xalqlarını təmsil etməsinə, həm də Qarabağ kartını işə salmaqla dayaqları sarsılmış SSRİ-ni xilas etmək niyyətində olmasına görə bu ümdə düzgün addımı atmaq haqqında heç düşünmək belə istəmirdi. Onun bu istiqamətdə qarşısına qoyduğu yeganə məkrili məqsəd varlığı üçün ən qorxulu təhlükə mənbəyi olan Heydər Əliyevi mərkəzi hakimiyyətdən uzaqlaşdırmaqdan ibarət idi.

Qırmızı imperianın 1985-ci ilin aprel ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsinə təyin etdiyi Mixail Qarbaçov da elə ilk gündən Heydər Əliyevi əsas siyasi rəqibi kimi görməyə başlamış, onu icra etdiyi yüksək vəzifədən kənarlaşdırmaq üçün “velikorus” şövinizmi”nin düktəsi üzrə hərəkət etməklə erməni lobbisi ilə birlikdə bu istiqamətdə əməli tədbirlər planını işləyib hazırlamışdı. Nəhayət, 1987-ci ildə M.S.Qarbaçov tərəfindən Azərbaycanda Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə görülən milli qayəli işləri yoxlamaq üçün Bakıya tərkibi ermənilərdən və erməni havadarlarından təşkil olunmuş xüsusi komissiya göndərilmişdi. Bu məxfi və məkrili komissiyanın saxtakarlıqla yoğrulmuş yoxlamalarının nəticəsi olaraq Heydər Əliyevin təmsil olunduğu ali vəzifədən uzaqlaşdırmaq və onu öz doğma xalqının nəzərində adiləşdirmək göstərişləri verilmişdi. Komissiya apardığı saxta yoxlamlar nəticəsində Heydər Əliyevi təmsil olunduğu ali vəzifədən uzaqlaşdırmağa, Qarabağ kartını məharətlə gündəmə götrib xaricdəki və Moskvadakı erməni lobbisini Qırmızı imperianın strateji tərəfdəşinə çevirməyə nail olsa da, dünyaşöhrətli dahi şəxsiyyəti öz xalqının nəzərində adiləşdirməyi bacara bilməmiş, əksinə millətinin qəlbində əbədi yer tutacaq yenilməz heykəlini ucaltmışdır [9, 254].

Tarixi Qərbi Azərbaycanın – indiki Ermənistanın əsl aborigen sakinləri olan türk-müsəlman əhalisinin son deportasiyasını [14] və soyqırımını [15] həyata keçirmək üçün öncədən məxfi şəkildə işlənilib-hazırlanmış hiyləgər, kinli plan da Ulu Öndər Heydər Əliyevin mərkəzi hakimiyətdən uzaqlaşdırılmasından sonra reallığa çəvrilmişdi. Bu məkrili planın 1988-ci ilin yanvar ayından etibarən həyata keçirilməsi nəticəsində ölkəmizə son deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların kütləvi şəkildə gəlişi başlandı. Bu deportasiya siyasəti nəticəsində ilk dövrdə Sumqayıta 18 min 330 nəfər - 3030 ailə pənah

götirmişdi. Erməni Katolikosluğu və lobbisi, eyni zamanda hələ XX əsrin 60-ci illərindən Şimali Azərbaycanda qeyri-leqal fəaliyyət göstərib Katalikosluq və lobbinin qəbul etdiyi qərarları qeyd-şərtsiz icra edən “Krunk”, “Qarabağ” terrorcu təşkilatları Qərbi azərbaycanlılarla bağlı həyata keçirdikləri faşist, nasist yönümlü genosid əməllərini pərdələmək, beynəlxalq ictimaiyyətin nəzərində özlərinə haqq qazandırmaq üçün 1988-ci ilin fevral ayında Sumqayıtda türkmüsəlman əhalisi ilə dinc-yanşı yaşamaqın tərəfdarı olan soydaşlarının öncədən planlaşdırılmış qətlamını təşkil etmişdilər. Sumqayıt hadisələrindən sonra isə erməni lobbisi və diasporası qandonduran, insanlığa, humanizmə qara ləkə olan bu cinayətkar əməllərini beynəlxalq ictimaiyyətə azərbaycanlıların “məzлum erməni xalqı”na qarşı torətdiyi soyqırım siyasəti kimi təqdim etməyə cəhd göstərmişdilər. Sumqayıt hadisəsini aşdırıan komissiya “Paşa” ləqəbli erməni Eduard Qırqorilyanın avantürüst öncülliyü ilə Sumqayıtnın yerli türkmüsəlman əhalisinə qarşı heç bir milli münaqişəyə girmək istəməyən, “Krunk” və “Qarabağ” terrorcu təşkilatlarına üzv olmayıb onlara vəsait ödəməyən, dinc qonşuluq münasibətləri zəminində yaşamaq istəyən erməni ailələrinin bu faciənin qurbanına çevirildiyini müəyyənləşdirmişdi [16]. Bununla da erməni nasizmi öz avantürüst məqsədinə çata bilməmiş, beynəlxalq ictimaiyyəti çasdırmağa yönəlmış yalan və fitnə-fəsad dolu dezinformasiyaları Ulu Öndərin xalqının tələb və istəyi ilə yenidən hakimiyətə qayıdışından sonra ifşa olunaraq beynəlxalq qüvvələrin, mütərəqqipərvər bəşəriyyətin qınaq obyektiñə çevrilmişdi [17].

Nəticə. Tarixi-siyasi yönümlü materiallara istinad etməklə aparılan araşdırma SSRİ adlı Qırmızı imperiya hüdudlarında yaşayan türk xalqlarına qarşı XX əsrin 20-30-cu illərində olduğu kimi 60-80-ci illərində də ögey münasibətin bəslənilməsi fikrini irəli sürməyə imkan yaradır. Problem mövzunun öyrənilməsi zamanı özünü sülhsevər, beynəlmiləlçi, xəlqi dövlət, dostluğun, həmrəyliyin, qardaşlığın bərqərar olduğu, dini, milli-irqi ayrı-seçkiliyin, millietnik ədavətin olmadığı nəhəng bir ləkə kimi beynəlxalq aləmə təqdim etmiş Qırmızı imperianın özünə doğma bilmədiyi türk xalqlarına qarşı bütün istiqamətlərdə neomüstəmləkəçilik siyasəti yürütməsi müəyyən edilmişdir. Məqalədə qədim türk yurdu Şimali Azərbaycanda XX əsrin 60-80-ci illərində cərəyan etmiş ictimai-siyasi proseslər zəminində Ulu Öndər Heydər Əliyevin apardığı milli dövlət quruculuğu işlərinin müstəqil Azərbaycan dövlətinin monolit təməlinə çevrilməsi qənaətinə gəlinmişdir.

Məqalənin elmi yeniliyi SSRİ-yə tabe türk xalqlarının XX əsrin 60-80-ci illərinə aid ictimai-siyasi proseslərini Azərbaycan tarixşunaslığında ilk dəfə tərəfsiz şəkildə tədqiqidir. Həmçinin problemin həllinə kompleks yanaşmaqla türk xalqlarına qarşı Qırmızı imperianın yürütdüyü məkərləri siyasətin neomüstəmləkəçi mahiyyətini tarixə məntiqi, realist, müqayisəli yanaşma metodları ilə aşkara çıxarılması da məqalənin elmi yeniliyindən xəbər verir.

ƏDƏBİYYAT

1. Ağaoğlu S. Sovet Rusiya imperiyası. Bakı: Xan, 2017, 192 s.
2. Krim tatarlarının deportasiyası: bu günün tarixi.
<https://azerbaijan.mfa.gov.ua/az/news/krim-tatarlarinin-deportasiyasi-bu-gunun-tarixi>. Müraciət tarixi: 20.05.2021
3. İsgəndərov A. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşunaslığı - 1918-1920. Bakı: Adiloğlu, 2006, 396 s.
4. Bedirhan Y. İsləm öncəsi türk tarixi və kültürü. Konya: Egitim yayım evi, 2017, 256 s.
5. İlyasova X. XX əsrin 80-90-ci illərində Qazaxıstanda milli azadlıq mübarizəsi // Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. № 4. Bakı: Bakı Universiteti, 2014, s. 102-107.
6. Basmacılar. 02.12.2017. <https://kafkassam.com/basmacilar.html>. Müraciət tarixi: 02.03.2021
7. Özbəkistan kommunist rəhbərə doğru...- Nə baş verir?. 23.12.2012 // <https://teleqraf.com/news/dunya/120042.html>. Müraciət tarixi: 02.03.2021
8. Unudulmaz türk qırğını – Fəqanə faciəsi. Kaspi. 2011, 11 mart, s.11.
9. Azərbaycan tarixi. 7 cilddə. VII c. Bakı: Elm, 2003, 628 s.
10. Xasayev N. Şimali Azərbaycanda milli oyanış hərəkatı (XIX ərin sonu - XX ərin əvvəlləri). Sumqayıt: SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2017, 269 s.
11. Ələsgərov M. Heydər Əliyev yolu əbədidir. Yeni Azərbaycan Partiyası 15 il yüksəliş yolunda. Yeni Azərbaycan Partiyasının yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransın materialları. I bölmə. Bakı: 2008, s.7-14.
12. Azərbaycan tarixi. 7 cilddə. VI c. Bakı : Elm, 2000, 568 s.
13. Həsənov H.Ə. Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti. Bakı: Elm, 2005, 248 s.
14. "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərمانı. Bakı şəhəri, 18 dekabr 1997-ci il. № 656 // <http://www.e-qanun.az/framework/4099>
15. Azərbaycanlıların soyqırımı haqqında. Azərbaycan Respublikası Prezidentinin fərمانı. Bakı şəhəri 26 mart, 1998-ci il. № 690 // <http://www.e-qanun.az/framework/4684>
16. 20 Yanvar. Azərbaycan tarixinin müstəqilliyi yolaçan şərəf və şöhrət salnaməsi. Xəbərlər. Mühüm hadisələr. İSKT-AMEA İnformasiya və Texnologiya İnstitutu. // <https://ict.az/az/news/5668/>. Müraciət tarixi: 02.03.2021
17. Садыгов Г., Мамедов Р. Армяне в Сумгаите. Книга первая. Краткий историко-социологический очерк (1938-1994 гг.). Баку: Шур, 1994. 152 с.

О СОЦИАЛЬНО-ПОЛИТИЧЕСКИХ ПРОЦЕССАХ ТЮРКСКИХ НАРОДОВ СССР ВО ВТОРОЙ ПОЛОВИНЕ ХХ ВЕКА

Нейман Н.ХАСАЕВ

РЕЗЮМЕ

В статье рассматривается религиозно-идеологическая, национально-идеологическая дискриминационная политика Москвы против многочисленных тюркских народов, проживающих на СССР, в том числе в Северном Азербайджане, в контексте общественно-политических процессов в мире в 60–80-е годы XX века. Ссылаясь на необходимую литературу, автор считает, что проводимая Москвой политика против тюркских народов в то время была неоколониальной во всех направлениях, и выражает свое отношение к ней.

В статье особое внимание уделяется государственному строительству, которое

проводилось в Азербайджане во время первого правления общенационального лидера Гейдара Алиева (1969-1982). Делается вывод о том, что фундаментальная работа, проводимая в этом направлении, стала основным принципом независимой Азербайджанской Республики.

Ключевые слова: СССР, крымские турки, тюрко-мусульманское население, Северный Азербайджан, Гейдар Алиев

ON SOCIAL-POLITICAL PROCESSES OF THE TURKİSH PEOPLES OF THE USSR IN THE SECOND HALF OF THE XX CENTURY

Neyman N.XASAYEV

SUMMARY

The article deals with the religious-ideological, national-ideological discriminatory policy of Moscow against the numerous Turkish peoples living in the USSR, including Northern Azerbaijan, in the context of social-political processes in the world in the 60s and 80s of the XX century. Referring to the necessary literature, the author considers that the policy pursued by Moscow against the Turkish peoples at that time was of neo-colonial nature in all directions and expresses his attitude to it.

The article pays special attention to the work of nation-building in Azerbaijan during the first rule of National Leader Heydar Aliyev (1969-1982). It is concluded that the fundamental work carried out in this direction has become a basic principle of the independent Republic of Azerbaijan.

Keywords: USSR, Crimean Turks, Turkish-Muslim population, Northern Azerbaijan, Haydar Aliyev

UOT 94 (479.24)

HÜSEYN BAYKARANIN “AZƏRBAYCAN İSTİQLAL MÜBARİZƏSİ TARİXİ” ƏSƏRINDƏ AZƏRBAYCAN XALQININ ERMƏNİ HÜCUMLARINA QARŞI MÜBARİZƏSİ

Səidə Z.QULİYEVA*

Gələcəkdə Azərbaycanda bu mövzuda daha sanballı əsərlər yazılıcaqdır. Azərbaycan xalqının keçmişini, azadlıq mübarizəsini öyrənənləri zaman özü yetişdirəcəkdir. O halda gələcək nəsil bu mübarizəni necə və haradan öyrənəcəkdir? Beləliklə, bu kitabları mənə yazdırın səbəblər bunlardır.

Hüseyin Baykara

Azərbaycan xalqının tarixən mübarizliyini və qəhrəmanlığını əks etdirən kifayət qədər zəngin tarixi mənbələr vardır. Bu mənbələrdən biri Hüseyin Baykaranın “Azərbaycan istiqlal mübarizəsi tarixi” əsəridir. Əsərin təhlili 1905 və 1918-ci illərdə imperiyanın milli münaqişə yaratmasını, ermənilərin türklərə və müsəlmanlara qarşı hücumlarını, bu hücumların Rusiya imperiyası tərəfindən Azərbaycanı müstəqilliyə doğru gedən yoldan yayındırmaq məqsədilə təşkil edildiyini təsdiq edir.

Tədqiqatın əsas məqsədi erməni hücumlarına qarşı Azərbaycan xalqının mübarizəsini araşdırmaq, hadisələr zamanı yazılmış mənbələrin məlumatlarını təhlil etməkdir.

Açar sözlər: Hüseyin Baykara, Azərbaycan xalqının mübarizəsi, Difai, qaçaqlar, ermənilər, 1905, 1918

Giriş. 1905 və 1917-ci illərdə Rusiya imperiyasının ərazisini bürüyən inqilablar dövründə Azərbaycanda milli azadlıq ideyaları güclənirdi. Çarizmin ideoloqları bu prosesin karşısını almaq üçün çıxış yolunu milli münaqişə tövərtməkdə görürdülər. Ermənilərin dövlət yaratmaq ideyaları Rusiya imperiyasının bu siyasəti ilə birləşirdi. Bununla da XIX əsrдə Rusiya imperiyası tərəfindən Qafqaza köçürüлən ermənilər tərəfindən yerli əhali olan azərbaycanlılara qarşı soyqırımlar və deportasiyalar, tarixi yurdlarından qovulma və etnik təmizləmə siyasəti başlayır. XX əsrin sonlarında isə geniş hərbi əməliyyatlarla Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri işğal edilir. Lakin bütün bu proseslər zamanı Azərbaycan xalqı öz mübarizə əzmini göstərmiş, xalq müxtəlif üsullarla yurdlarını, dəyərlərini və ənənələrini qorumağı bacarımdır.

* Bakı Dövlət Universiteti, dosent; saidaquliyeva@bsu.edu.az; ORCID ID: 0000-0003-4320-3425

Azərbaycan xalqının tarix boyu mübarizliyi, yadelli işgalçılara qarşı mübarizəsi bütün mənbələrdə öz təsdiqini tapır. Mir Mövsün Nəvvabın “1905-1906-ci illərdə erməni-müsəlman davası” və Məmməd Səid Ordubadinin “Qanlı illər. 1905-1906-ci illərdə Qafqazda baş verən erməni-müsəlman dava-sının tarixi” əsərləri ermənilərin ilk hücumlarını və yerli əhaliyə qarşı qırğınları öyrənmək üçün dəyərli mənbələr hesab edilir. Azərbaycan tarixşunaslığında ermənilərin hücumlarına qarşı mübarizə mövzusunda “Difai” barədə müəyyən tədqiqatlar olsa da, qaçaqların ermənilərə qarşı mübarizəsi barədə tədqiqatlar yox dərəcəsindədir. Cümhuriyyət dövründəki mübarizə isə müqayisədə daha yaxşı araşdırılmışdır [6, 7-17; 7; 8; 10]. 1905-1906 və 1918-ci il hadisələrini əks etdirən belə mənbələrdən biri Hüseyin Baykaranın “Azərbaycan istiqlal mübarizəsi tarixi” əsəridir [1]. Müəllif əsərdə Azərbaycanın müstəqilliyinə gedən yolda qarşılaşlığı çətinliklərlə yanaşı, XX əsrin əvvəllərində baş verən 1905 və 1918-ci illərin qanlı hadisələri barədə də məlumatlar verir. Hər iki hadisədən bəhs edərkən onları ermənilərin silahsız və dinc insanlara - türklərə və müsəlmanlara qarşı hücumları kimi qeyd edir. Əvvəllər tarixşunaslığımızda bu mövzuya müraciət edilmədiyi üçün biz, həmin məlumatların əsasında Azərbaycan xalqının erməni hücumlarına qarşı mübarizəsini təhlil edəcəyik. SSRİ dövründə unutdurulmağa çalışılan tariximizi və mübarizə əzmimizi üzə çıxartmaq üçün bu mövzuların tədqiqi hələ də aktual olaraq qalır.

Hüseyin Baykara və onun “Azərbaycan istiqlal mübarizəsi tarixi” əsəri haqqında. Sovet hakimiyyəti dövründə tariximizin bir çox hadisəsi və tarixi şəxsiyyətləri unutdurulmuş, bu mövzularda olan məlumatlar, əsərlər arxivlərdə gizlilik qrifi ilə bağlı saxlanılmış və ya məhv edilmişdir. Sovet dövründə gizlədilən tariximizə dair əsərlərdən biri də Hüseyin Baykaranın (1904, Şuşa – 1984, Türkiyə) “Azərbaycan istiqlal mübarizəsi tarixi” əsəridir. Əsər Azərbaycan ictimaiyyətinə XX əsrin 90-cı illərinin əvvəllərində məlum oldu.

Əsərin müəllifinin əsil adı Qara, soyadı Hüseynovdur. O, Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti 1922-1991-ci illərdə Azərbaycan Dövlət Universiteti adlanmışdır) Tarix fakültəsində təhsil alarkən Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çıxışlarına görə həbs edilmişdir. Həbsdən sonra təqib edildiyi üçün İrana, sonra isə Türkiyəyə mühacirət etmişdir. Türkiyədə yeni həyat quran ədib müntəzəm olaraq, mətbuatda Azərbaycan haqqında elmi publisistik məqalələrlə çıxış etmiş, Azərbaycan haqqında bir neçə kitab yazmışdır [1, 3-6].

Azərbaycan azadlıq mübarizəsinin əziz şəhidlərinə həsr etdiyi “Azərbaycan istiqlal mübarizəsi tarixi” əsərini oxuduqca müəllifin Vətən sevgisinin şahidi oluruq. Əsər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və keçdiyi si-naqlar fonunda xalqın mübarizə əzmini anladır. Müəllif əsərin yazılma səbəblərini göstərərkən məhz gələcəkdə Azərbaycan xalqının mübarizə tarixi araşdırılarkən bu əsərin lazımlığını qeyd edir. Həqiqətən də, əsər Azərbaycanda milli oyanışın başlandığı, milli mübarizə tariximizin və Cümhuriyyət barədə tədqiqatların yeni başladığı bir dövrdə dərc edilir. Həmin dövrdə əsər-

dəki bir çox məsələlər ictimaiyyət üçün yeni məlumatlar idi və hər birinin daha geniş təhlilinə ehtiyac var idi. Bu mövzular sovet dövründə təhrif edilmiş tariximizin yenidən tədqiqini aktual edir.

Əsərlə tanış olduqda 1918-ci ildə istiqlal mübarizəsi ilə 1991-ci ildə müstəqlliyin bərpası dövrü arasında böyük oxşarlıqların olduğunu görürük. Bu oxşarlıqdan biri ilk addımlarını atan müstəqil dövlətin erməni hücumlarına qarşı mübarizəsi idi. Hüseyin Baykara əsərdə XX əsrin əvvəllərində Azərbaycan siyasi həyatını və istiqlal mübarizəsini təqdim edir. Bu proseslər zamanı ermənilərin türklərə və müsəlmanlara qarşı törəkdikləri qırğınları və bununla əlaqədar hadisələrdən bəhs edir. Əsərdə həmin bölmələri oxuyarkən müəllifin bu mövzuda digər mənbə və ədəbiyyatlara müraciət etdiyinin də şahidi olur. Belə ki, fikrini gücləndirən və ya fərqli fikirləri bildirən müxtəlif əsərlərə istinad etmiş, gürçü tədqiqatçısı Karibinin 1921-ci ildə Tiflisdə dərc edilən “Qızıl kitab” əsəri, Yusif Akçuranın 1928-ci ildə “Türk ili” jurnalında dərc etdirdiyi Əhmət Ağaoğlu barədə məqaləsi, Kazım Qarabəkirin “İstiqlal hərbimiz” əsəri, Sovet dövründə yazılan ilk çoxcildlik Azərbaycan tarixi kitabı və digər əsərlərdən sitatlara yer vermişdir.

Hüseyin Baykaranın adı çəkilən əsərində bir çox hadisələr barədə ciddi faktlar vardır. Bununla yanaşı, əsərin təhlili nəticəsində diqqətimizi cəlb edən bir sıra xüsusiyyətlərini qeyd etmək istərdik. Əsas problem yaranan məqamlardan biri bir çox hadisələrin tarixinin dəqiqlik göstərilməməsidir. İkinci cəhət, erməni hücumlarına qarşı mübarizə barədə məlumatlar Bakı, Gəncə və Şuşa şəhəri ilə kifayətlənir. Digər mənbə isə 1905 və 1918-ci ildə Zəngəzurda, 1918-ci ildə isə Qarabağda gedən proseslər, 1920-ci ildə Qarabağda əməliyyatın uğurla başa çatması barədə məlumatlara rast gəlmirik. Qeyd etmək lazımdır ki, əsərdə türk və müsəlman anlayışları Azərbaycan xalqı anlayışına sənənim kimi istifadə edilmişdir. Ümumiyyətlə, dövrün bir çox ədibləri müsəlman anlayışını daha çox istifadə ediblər.

Əsərin, bütünlüklə Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi təhlilinə ehtiyac vardır və bu mövzuda tədqiqatların aparılması faydalı olardı.

1905-1906-ci illərdə ermənilərin hücumlarına qarşı mübarizə barədə.

Ermənilər tərəfindən Qafqazda yerli əhaliyə qarşı ilk kütləvi qırğınlar 1905-1906-ci illərdə keçirilmişdir. Məlumdur ki, I rus inqilabından əvvəl – 1904-cü ildə Bakıda azadlıq mübarizəsinin ilk addımları atılmağa başlamışdı. Qafqazın böyük fəhlə sinfinə mənsub olan bu sənaye şəhərində siyasi təfəkkür formalaşındı. 1905-ci il inqilabının yaratdığı tarixi zəmində Azərbaycan xalqının milli müdafiəyə və mübarizəyə qalxması üçün əsas şərtlər var idi. Hüseyin Baykara yazar ki, *Azərbaycan xalqı XX əsrin əvvəllərində, 1905-ci il inqilabi illərində öz milli mənafelərini, azadlıqlarını şüurlu şəkildə müdafiə etmələri üçün o dövrün ədəbiyyatına, ədiblərinə şübhəsiz ki, borcludurlar* [4]. Heç şübhəsiz və mütləq olaraq, cəmiyyətdə baş verən hadisələri dünyada gedən proseslər içində təhlil edən və çıxış yolu göstərən Azərbaycan ədəbiyyatının, həmçinin maarifçilik hərəkatının milli düşüncənin formalşamasında mühüm xidmətləri olmuşdur.

XX əsrin əvvəllərində Azərbaycan maarifçiləri öz potensialları ilə imperiya da-xılındəki digər türk və müsəlman xalqlarından daha irəli getmişdilər. Bu baxımdan, onların əksəriyyətinin fikirləri imperiyanın bütün türk və müsəlman xalqlarını əhatə edirdi. Onlar xalqın azadlıq uğrunda mübarizə aparması və imperiyanın siyasi maneələrini keçə bilməsi üçün xalqın maariflənməsinə çalışırdılar [1, 70, 107-112; 9, 73-167]. Bu çıxışların qarşısı alınmasa idi, onlar imperiya üçün ciddi qüvvəyə çevrilə bilərdilər. Hüseyin Baykara bu dəyişikliyi belə təsvir edir: “*İnqilaba qədər bütün hüquqlardan məhrum olan türklər artıq nümayəndələrini imperatorluğun daxili işlər nazirliyinin qəbuluna göndərir, öz haqlarının, hüquqlarının tanınmasını israrla tələb edirdilər.*

Bu hadisələr Qafqaz müsəlmanlarının apardıqları açıq bir milli azadlıq mübarizəsi idi. Rus imperiyasının zəiflədiyi bir vaxtda Qafqaz xalqlarını inqilabdan əzaqlaşdırmaq üçün tezliklə tədbir düşünmək lazımdı” [1, 111-112].

Bu məqsədlə təşkil ediləcək milli münaqişə xalqı əsas məsələdən yayındır biləcəkdi. Bu səbəbdən də Qafqazda olan məmurlara gələn gizli göstərişə əsasən ermənilər silahlandırılır və müsəlmanlara qarşı qırğına sövq edilirlər.

Burada əlavə etmək lazımdır ki, maraqlıdır ki, həm sovet, həm də müstəqillik dövründə aparılan bir sıra tədqiqatlarda [6, 6] münaqişənin məhz müsəlmanları inqilabdan yayındırmaq üçün süni yaradıldığı, imperiyanın mövcud vəziyyətdən öz xeyirlərinə istifadə etməsi göstərilir.

Bununla yanaşı, Rusiya imperiyasına milli münaqişə üçün istifadə etdikləri ermənilərin niyyətləri əvvəlcədən məlum idi. Osmanlıya qarşı Avropa dövlətləri tərəfindən dövlət yaradılmasına kömək edəcəkləri vədi ilə istifadə edilən ermənilər XIX əsrin sonlarından aktiv fəaliyyətə başlamışdı, məqsədlərinə çatmaq üçün terror təşkilatları yaratmışdalar. Osmanlı ərazisində bir nəticə əldə edə bilməyən erməni millətçiləri fəaliyyətlərini Qafqaza keçirmişdilər. Bu hadisələr tarixi faktlarla və bu barədə olan tədqiqatlarda sübut edilmişdir. Hüseyin Baykara da əsərin 1905-ci il hadisələrindən bəhs edən “Azəri türklərinə qarşı ermənilərin hücumu” adlı bölməsində ermənilərin Rusiya imperiyası və Qərb dövlətləri tərəfindən Osmanlıya qarşı istifadə edildiklərini yazır. Müəllif göstərir ki, *XIX əsrin sonlarından başlayaraq Osmanlıda bir neçə dəfə dövlət yaratmaq üçün cəhdləri baş tutmayan ermənilər partiyalar yaradır və silahlı basqınlara başlamışdilar. Lakin dövlətin güclü müqaviməti ilə rastlaşan ermənilər Qafqaza qaçmışdilar. 1905-ci ildə müsəlmanları inqilabdan yayındırmaq üçün Rusiya imperiyasının Qafqazdakı məmurları tərəfindən silahlandırılan və gizli tapşırıqlar alan ermənilər türklərə qarşı qırğınlara başladılar* [1, 119-120].

Hadisələrin gedisi göstərdi ki, tarixində ilk dəfə türk-müsəlman olduqları üçün qırğınlara məruz qalan xalq qarşılaşlığı şiddətdən və vəhşiliklərdən sar-sinti keçirir. Bu mövzuda olan çoxsaylı tədqiqatlar hadisələr, qırğınlar, əhali it-kisi barədə məsələlərə aydınlıq gətirir, erməni vəhşiliyini sübutlarla təsdiq edirlər.

Hüseyin Baykara ermənilərin hücumlarına qarşı əsasən Gəncədə və

Şuşada aparılan mübarizə barədə məlumat verir. Gəncədəki hücumlara qarşı mübarizəyə şəhərin nüfuzlu adamlarından olan Ələkbər Rəfibəylinin rəhbərlik etdiyini, qaçaqların və əli silah tutan əhalinin mübarizəsi nəticəsində hücumların qarşısını ala bildiklərini, bütün Azərbaycanda mübarizəni “Difai” partiyasının təşkil etdiyini yazar.

Müəllif “Difai” partiyasının yaranmasının əsas səbəbinin xalqı ermənilərin hücumundan qorumaq, ermənilərə qarşı mübarizə aparmaq və hücumları dəf etmək olduğunu göstərir. Hüseyin Baykara 1975-ci ildə İstanbulda qələmə aldığı “XIX əsrin ikinci yarısında Azərbaycan” adlı məqaləsində yazar: *Azərbaycan tarixində ikinci siyasi partiya 1905-ci ildə Qafqazda ermənilərin türk və müsəlman əhalisinə qarşı törətdikləri qırğıın zamanı Əhməd Ağayev tərəfindən yaradılan “Difai” partiyasıdır. Bu partiya yarandığı gündən xalqımız üçün çox böyük işlər görmüşdür. Azərbaycanın siyasi tarixində bu partiyanın adı “Müdafia təşkilati” adını almışdı və məncə, bu ad daha doğrudur. Türk və müsəlman xalqına ermənilər tərəfindən törədilən hücumlara qarşı özlərini müdafiə etməsi deməkdir* [1, 71, 120-122; 2].

Partiyanın ilk programı “Irşad” qəzeti 1906-cı il 13 oktyabr tarixli 241-ci sayında dərc edilmişdir [6, 47, 52; 11, 79, 127]. Yuxarıda deyilən fikirlər partiyanın Bəyannaməsində aydın şəkildə əks olunmuşdur. Bəyannamənin mətni ilə Hüseyin Baykaranın əsərində tanış ola bilirik:

“Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücü ilə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökümətini özünə tabe edib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırıldıdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi programını aşkar söylərsə, əgər bu program Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırlıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz qanlı səhnə halına düşər.

Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik” [1, 121-122].

Görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun irsinin tədqiqatçısı Səidə Əli qızı, “Difai” partiyası barədə tədqiqatın müəllifi Elxan Əzizov, XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizə prosesinin təqiqatçısı Dilarə Seyidzadə partiyanın 1906-cı il 20 fevral – 3 mart tarixlərində Tiflisdə keçirilən “barışq” qurultayından sonra yarandığını yazarlar

[6, 47, 52; 9, 63-72; 11, 79, 127]. Hüseyin Baykara yazır ki, Əhməd Ağaoğlu öz yazılarında partiyanın yaranması barədə heç bir məlumat vermir, həmçinin partiyanın yaradılmasında kimlərin iştirak etdiyini və programı haqqında məlumatının olmadığını bildirir. Eyni zamanda Yusif Akçuranın 1928-ci ildə “Türk ili” jurnalında Əhməd Ağaoğlu barədə dərc etdirdiyi məqaləsindən belə bir sitat təqdim edir: “*Türklərin ermənilərə qarşı mübarizə aparması üçün təşkilata böyük ehtiyacları vardır. Bu ehtiyacı təmin etmək üçün Əhməd Ağaoğlu 1905-ci ildə Bakıda “Fədai” adlı gizli bir təşkilat təşkil etməyə müvəffəq oldu. “Fədai” cəmiyyətinin fəaliyyəti sayəsində ermənilərin türklərə qarşı törəkdikləri qırğının qarşısı müəyyən dərəcədə müxtəlif vasitələrlə alınmışdır*”[1, 121]. Lakin Elxan Əzizov əsasən arxiv mənbələri əsasında yazdığı “Difai” adlı tədqiqatında partiyanın üzvləri, mərkəzləri, fəaliyyəti və digər məlumatlar eks olunmuşdur [6].

Partiya ermənilərin hücumları olan ərazilərdə mərkəzlər yaratmışdır. Gəncədə və Şuşada fəaliyyət göstərən mərkəzlərdə təşkilatın üzvləri əsasən ziyalilar idi. Ziylərin bu mübarizəyə başçılıq etməsi həmin dövrdə formalaşmış siyasi mühit ilə əlaqəli idi. Müəllifin adlarını çəkdiyi şəxslərin bəziləri haqqında müstəqillik illərində aparılan tədqiqatlarda kifayət qədər məlumat verilmişdir. Əsərdə adları çəkilən Əhməd Ağaoğlu, Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam molla Məmməd Pişnamazzadə, Ələkbər və Ələsgər Xasməmmədovların adı və fəaliyyəti daha çox tanışdır. Təşkilatın Gəncə komitəsinin üzvləri Mirzə Məmməd Axundzadə, İdris Axundzadə, Mirzə Cavad, Səməd, Şuşa komitəsinin üzvləri Nəcəfqulu ağa, Mircabbar ağa, Seyid Mirış, Əfrasiyab, Əli kişi, kurd İbrahim, İsfəndiyar Alpouti, zərgər Məmiş, Hüsü barədə isə məlumatlar ya yoxdur, ya da məhduddur. Baykara partiya üzvlərinin Rusiya imperiyası tərəfindən təqibləri səbəbindən 1908-ci ildən sonrakı fəaliyyəti barədə məlumat verməmişdir [1, 125]. Səidə Əli qızı Əhməd Ağaoğlunun bu səbəblərdən 1909-cu ildə Türkiyəyə mühacirət etdiyini yazır [11, 176]. Elxan Əzizov təşkilat barədə məlumatların olmamasını onların təqib edilməsi səbəbindən gizli saxlanıldığı ilə əlaqələndirir (müəllif əsasən polis orqanlarının materiallarından istifadə etmişdir [6]).

Hüseyin Baykara əsərində qaçaqların ermənilərin hücumlarının qarşısının alınmasında mühüm rolü olduğunu göstərir. Müəllif yazır ki, qaçaqcılıq hərəkatı Rusiya imperiyasında çar rejiminə qarşı mübarizə kimi meydana çıxmış, XIX əsrin II yarısında artmışdır [1, 82-83]. Ermənilərin 1905-ci ildə Gəncəyə hücumları vaxtı Gəncə ətrafında qaçaqcılıq edən və dağlarda olan Dəli Ali* dəstəsi ilə köməyə gəlmışdır. Dəli Alının Ələkbər bəy Rəfibəyli ilə məslə-

* Hüseyin Baykara Dəli Alının 1898-ci ildə 22 yaşında mübarizəyə başladığını yazır [1, 87]. Dəli Ali haqqında digər mənbələrdən əldə edilən məlumatlara əsasən, demək olar ki, onun mübarizəsi milli mübarizə olmuş, yerli nüfuzlu bəylər və hörmətli şəxslərlə əlaqə saxlamış, Rusiya işgalinə, o cümlədən məmurlara və ermənilərin düşmənçiliyinə qarşı mübarizə aparmışdır. Onun mübarizəsi ruslar və ermənilər tərəfindən quzdurluq kimi qələmə verilirdi.

hətləşdiyi, onun tövsiyələrinə əməl etdiyi bildiririr. Şəhərdəki vəziyyəti görən Dəli Alı ermənilər yaşayan Bayan, Çardaqlı və başqa bir neçə kənddə silahlı ermənilərə hücum edir. Ələkbər Rəfibəylinin rəhbərliyi ilə hazırlanan əks-hücum planı ilə şəhərin dağlıq hissəsində yerləşən erməni məhəllələri və erməni kəndləri mühasirəyə alınır. Əli silah tutan şəhər camaati və Dəli Alının dəstələri hücuma keçirlər [1, 123-124]. Dəli Alının güclü müqavimətinə rast gələn ermənilər şəhərdə qırğını dayandırmalı olurlar. Baykara yazır ki, bu hadisədən sonra “*ermənilərlə azərbaycanlıların tanınmış adamları çar tərafından törədilən bu qırğının qarşısını almaq üçün danışqlar apardılar və razılıq əldə edildi*” [1, 87-88, 122-142].

Şuşada, Gəncədə, Şamaxıda, Tiflisdə və Bakıda xalqın mübarizəsi və türklərin üstünlüyü qarşısında rus məmurları və ermənilər danışqlara başlayırlar. Hüseyn Baykara “Baş qubernator Bayerin hərbi komandirlər, tanınmış gürcü əsilzadələr və başqa hörmətli şəxslərin” xahişi ilə və onlarla uzun sürən müzakirələrdən sonra Ələkbər bəy Rəfibəylinin bəzi şərtlərlə döyüşü dayandırlığını yazır [1, 123-124]. Lakin bu hadisələrdən sonra da ermənilər hücumlar etdiyi üçün xalq mübarizəni davam etdirir.

Mübarizəyə rəhbərlik edən ziyalılar və xalq bütün təhlükələrə baxma-yaraq qırğının səbəbkarı olan rus məmurlarını və erməniləri cəzalandırır. Müəllif əsərində həmin adamların vəzifələrini və adlarını göstərir [1, 124-125].

Rusiya qəzetlərində bu barədə yalanlar yazaraq xalqın mübarizəsinin qarşısını almağa çalışırdılar. Hüseyn Bayraka əsərində bu məsələni I Dövlət Dumasının üzvü olan İsmayılxan Ziyadhanovun çıxış ilə əks etdirir. İsmayılxan Ziyadhanov Dumada qəzetlərdə verilən böhtan və baş verən hadisələrin əsil məğzinin təhrif edildiyi barədə çıxış edir, işgaldan sonra müsəlmanların problemlərinin yaranmasında çar hakimiyyətinin rolunu sübut edir. Eyni zamanda, əsrlərdir ermənilərlə türklər arasında münaqişə olmadığını bildirir. İrəvan, Tiflis və Gəncədə baş verən hadisələrin hökumət tərəfindən törədildiyini, həzırda qarşısını almağı bacarmadıqlarını, günahkarları cəzalandırmadıqları və bu səbəbdən 2 ildir ölkənin qan içində olduğunu həyəcanla dilə gətirir. Hüseyn Baykara bu nitqin 1906-ci ildə Dumanın protokollarından götürüldüyünü yazır [1, 126-130].

Tarixi hadisələr təsdiq edir ki, Azərbaycan xalqının qətiyyətli mübarizəsi imperianın və ermənilərin qarşısını müvəqqəti ala bilir. Çünkü xalqın mübarizəsi qarşısında geri çəkilən ermənilər növbəti fürsəti gözləməyə başlamışdır.

1918-ci ildə ermənilərin hücumlarına qarşı mübarizə barədə. XX əsrin əvvəllərində baş verən proseslər, milli azadlıq hərəkatı artıq milli dövlət quruculluğu prosesini yetişdirmişdi [5]. Hüseyn Baykara bu dövrdə Vətən anlayışına sahib etnik birliyi, ziyalıları – liderləri olan, müstəqilliyə qovuşmaq şüuru olan hazır bir cəmiyyət formalaşdığını yazır [1, 82]. Müəllif əsərində içində olduğu mühitdə baş verən proseslərin elmi cəhətdən izahını verir və əsaslarını göstərir.

Hüseyn Baykara 1918-ci ildə baş verən hadisələrlə paralel həyata ke-

çirilən erməni hücumlarını yenə Rusiyadakı inqilabın təsirləri və Moskvanın Qafqazdakı maraqları ilə əlaqəndirir. Belə ki, 1917-ci il inqilabından sonra yaranan siyasi mühitdə milli mübarizəyə qoşulan cəmiyyətlər Milli Komitə təşkil etmişdilər. Müəssislər məclisinə seçkilərdə Qafqaz üzrə Azərbaycan xalqının nümayəndələri daha çox səs toplamışdır. Bu dəfə Moskvadan göstəriş Stepan Şaumyan (erməni millətindən olan bolşevik) verilmişdi: “*Moskvadan xüsusi tapşırıq alan Şaumyanın və yoldaşlarının əsas məqsədləri Milli Komitəyə bel bağlayan Azərbaycan xalqının ümidi lərini qırmaq idi*” [1, 219]. Bolşevik komitəsi Qafqaz cəbhəsindən qayıdan ermənilərlə və rus əsgərlərinin bir hissəsi ilə, həmçinin yerli erməni dəstələri ilə birləşib qətlərə başlamışdı. Bu vəziyyətdən istifadə edən etmənilər etnik təmizləmə aparmaq kimi iyrənc məqsədlərini həyata keçirmək üçün 1918-ci il martın 30-dan başlayaraq Bakıda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə, Göyçayda, Ağdaşa, Qubada, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Şərqi Anadoluda, Urmiyada və başqa yerlərdə qırğınlar törətdilər. Avqustun əvvəllərində milli qüvvələrin Bakını erməni-bolşevik qüvvələrindən azad etmək üçün apardıqları mübarizə məğlubiyyətlə nəticələnmişdi. Onlar bu ərazilərdən sonra Gəncəyə hücuma keçirlər. Çünkü növbəti məqsədləri baş verən hadisələrin gedişində milli mübarizənin mərkəzinə çəvrilən Gəncəni almaq, türkləri qırmaq və Azərbaycan xalqının istiqlal mübarizəsini darmadağın etmək idi. Lakin bu vaxt ingilislərin Bakını işgal etməsi ilə bolşeviklər həbs edilir. Belə vəziyyətdə ermənilər öz siyasetlərini ingilislərlə birlikdə davam etdirirlər [1, 219, 226-228, 239].

Müəllif əsərin “Azərbaycan istiqlal mübarizəsinin silahlı döyüşə çevrilməsi” bölməsində silahlı döyüşlərin bolşeviklərin hakimiyyətə gəlməsi ilə başladığını göstərir. Hüseyin Baykara yazır ki, Azərbaycan istiqlalı uğrunda mübarizə əsasən iki mərkəzdə - Bakıda və Gəncədə gedirdi. Ermənilərin əhalini qırmasının qarşısını almaq və istiqlal mübarizəsi üçün silaha ehtiyac var idi. Zaqqafqaziya Seymindən Azərbaycan korpusu yaratmaq üçün kömək ala bilməyən Gəncədə yerləşən Milli Komitə Qafqaz cəbhəsindən qayıdan Rusiya imperiyasının əsgərlərini tərkisilət etməyə məcbur qalır. Şəmkir stansiyasında birinci qatarda ukraynalı əsgərlərin silahlarını alıb yola salsalar da, Dəllər stansiyasındaki ikinci qatarda olan kazaklarla döyüşməli olurlar. Kazaklar döyüşün mənasız olduğunu görüb təslim olurlar və silahları təhvıl verirlər. Dəllər stansiyasındaki üçüncü qatarda olan ruslar vəziyyəti görüb özləri silahları təhsil verirlər. Hər 3 qatarda olan əsgərlər Rusiyaya yola salınır. Bu hadisədən sonra cəbhədən qayıdan qatarlar başqa yoldan istifadə edirlər. Milli Komitə Gəncədə erməni məhəlləsində yerləşən 219-cu on min nəfərlik rus xidməti alayını da tərkisilət edərək Rusiyaya yola salır [1, 219-222].

Xalqdan yaradılan milis dəstələri, əli silah tutan igid insanlar Milli Komitə ilə birlikdə mübarizəyə qoşulmuşdular. Silahların əldə edilməsi zamanı universitet və gimnaziya tələbələrindən ibarət könüllü milis dəstəsindən bir neçə nəfər həlak olmuşdur. Hüseyin Baykara əsərdə Ələkbər bəy Sarıimanqulu, Qaçaq Qəmbər və Qaçaq İbrahimin adını çəkir, onların partizan dəstələri ilə

böyük işlər gördüğünü yazar [1, 221].

Gəncəyə olan hücumun dayandırılması Azərbaycanın yenidən istilaya düşməməsi və qırğınların qarşısını almaq üçün vacib idi. Hadisələrin bu dövründə mübarizənin əsas mərhələsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayır: dövlət əhalisini və ərazisini qorumaq üçün strukturları olan siyasi təsisat kimi fəaliyyətini təşkil edir. Hüseyn Baykara bu böhrandan çıxməq üçün hökumətin Türkiyəyə müraciət etdiyini yazar və Qafqaz İslam Ordusu Azərbaycana köməyə gəlir [1, 230, 232-239].

Erməni hücumlarına qarşı mübarizə Cümhuriyyət ordusunun yaranması ilə eyni zamanda aparılırdı. Bu səbəbdən də orduya daxil olanlar həm də hücumların qarşısını almaq üçün mübarizəyə qoşulurdular: vaxtı ilə Rusiya imperiyası ordusunda təlim görən və əsasən əsilzadələrdən ibarət olan zabitlər, "Difai" partiyasının üzvləri, "Vəhşi diviziya"nın əsgərləri və könüllülər bu mübarizədə əsas qüvvə idi. Azərbaycan və Osmanlı ordusunun birləşmiş qüvvələri Gəncədən hərəkətə başlayaraq erməni və rus əsgərlərinə qarşı qələbə qazanaraq hərəkət edirlər və sentyabrın 15-də Bakını azad edirlər [1, 237-239]. Bu hadisə mart ayından başlayan erməni hücumlarına qarşı AXC və Osmanlı imperiyasının birgə mübarizəsinin nəticəsi idi.

Təəssüf ki, əsərdə bu illərdə Zəngəzurda və Qarabağda xalqın mübarizəsi və dövlətin həyata keçirdiyi hərbi əməliyyatlar, 1920-ci ildə Qarabağda əməliyyatın uğurla başa çatması barədə məlumatlar verilməmişdir.

Yekun. Tədqiqat nəticəsində deyə bilirik ki, Hüseyn Baykara ermənilərin hücumlarının müstəqillik uğrunda gedən mübarizənin dayandırılması üçün Rusiya imperiyası tərəfindən yaradılan planlanmış hadisələr olduğunu, lakin xalqın çətinliklərə, zülmlərə qalib gəldiyi qənaətində olmuşdur: "*tarixin özünə-məxsus inkişafi bütün maneələrə baxmayaraq durmadan irəliyə hərəkət etmiş və rus imperializminin bütün zülmləri boşça çıxmışdı. Azərbaycan xalqı qurtuluş və azadlığı uğrunda əhəmiyyətli addımlar atmış, böyük fədakarlıqlar göstərmiş, qurbanlar vermiş və qan axıdaraq qısa bir müddət olsa da azadlığa qovuşmuşdu*" [1, 59; 3].

Azərbaycan xalqı XX əsrin əvvəlində imperiyaya qarşı açıq şəkildə öz istəklərini bildirir, iqtisadiyyat, mədəni-maarif, dini və digər məsələlərdə hakimiyyət nümayəndələrinə müraciət edirdilər. Mütləq qeyd etmək lazımdır ki, bu müraciətlərdə, ancaq azərbaycanlıların deyil, bütün imperiyada yaşayan türk və müsəlman xalqlarının hüquqlarını əhatə edirdilər. Çar hakimiyyətinin bu düşüncənin və prosesin qarşısını almaq cəhdləri müstəqillik yolumuzda daha da mübariz olmağımızla nəticələndi.

Hüseyn Baykaranın əsərindən belə qərara gəlmək olur ki, 1905-1906-ci illərdə ermənilərin hücumlarına qarşı mübarizəyə əsasən ziyanlılar rəhbərlik etmiş, "Difai" partiyasının və qaçaqların böyük rolü olmuşdur. Bu mübarizəyə rəhbərlik edən ziyanlılar ikinci dəfə belə hadisə ilə qarşılaşanda mübarizənin, yaradılmasında iştirak etdikləri, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən aparılmasına nail oldular. Partiyanın üzvləri Gəncədə yaradılan Mütəşavat parti-

yasına və AXC ordusuna daxil olmuşlar [6, 80].

1905-1906-ci illərdə niyyətlərinə nail ola bilməyən ermənilər I Dünya müharibəsi dövründə yenidən fəallaşdırılar. Ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasetinə xalqın cavabı 1918-ci ildə müstəqil dövlət qurması oldu. Hər iki hücumlar dövründə xalqın mübarizəsi əsasən qələbə ilə nəticələnmiş, ermənilərin qarşısını ala bilmişdilər, lakin Zəngəzur qəzasının bir hissəsi itirilmişdir.

XX əsrin sonlarında Moskva üçüncü dəfə eyni planla Azərbaycan xalqının azadlıq mübarizəsini, müstəqillik yolunu bağlamağa çalışdı, yenə ermənilərdən istifadə etdi. Lakin xalq bu dəfə də imperiyadan xilas olmayı bacardı, milli azadlıq mübarizəsi nəticəsində müstəqilliyini bərpa etmişdi. 1918-ci ildə qurulan dövlət erməni hücumlarına qarşı mübarizədə qalib gəlsə də, bu dəfə bolşeviklər adlı rus imperializmi tərəfindən işğal olunmuşdu. Lakin 1991-ci ildə müstəqilliyi bərpa edən xalq həm müstəqilliyini qoruyub saxlaya bildi, həm də ermənilərin XX əsrin sonlarında işğal etdikləri əraziləri azad etmək üçün mübarizə aparıb 2020-ci ilin payızında ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan xalqını milli azadlıq mübarizəsindən yayındırmaq üçün imperiya tərəfindən həyata keçirilən təxribatlara - ermənilərin hücumlarına qarşı mübarizə hər dəfə milli birləşmiş, milli düşüncənin formallaşmasına və müstəqillik ideyalarının reallaşması üçün əməli addımlara mühüm təsir etmişdir. Hüseyn Baykaranın "Azərbaycan istiqlal mübarizəsi tarixi" əsəri bu prosesləri əks etdirən ciddi mənbələrdən biridir.

ƏDƏBİYYAT

1. Baykara H.. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, Azərnəşr, 1992, 276 s.
2. Baykara H.. XX əsrin əvvəllərində Azərbaycanda siyasi hərəkatlar. 1-ci yazı. // Xalq cəbhəsi qəzeti. 26 sentyabr 2018. s. 14. // <http://www.anl.az/down/meqale/xalqcehbisi/2018/sentyabr/607141.htm>
3. Baykara H.. XIX əsrin ikinci yarısında Azərbaycan. 2-ci yazı. // Xalq cəbhəsi qəzeti. 6 iyul 2018. s. 14. // <http://www.anl.az/down/meqale/xalqcehbisi/2018/iyul/599082.htm>
4. Baykara H.. XIX əsrin ikinci yarısında Azərbaycan. 3-cü yazı. // Xalq cəbhəsi qəzeti. 7-9 iyul 2018. s. 14. // <http://www.anl.az/down/meqale/xalqcehbisi/2018/iyul/599093.jpg>
5. Boran Əziz. Cümhuriyyətə gedən yol: milli azadlıq hərəkatının aktuallığı, mənbələri və cərəyanları. Bakı, Çapar yayınları, 2020, 360 s.
6. Əzizov E. Difai: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri, Bakı, CBC PP, 2009, 360 s. Pdf.
7. Məmmədov N. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağda erməni təcavüzünə qarşı mübarizə (1918-1920) // Elmi əsərlər/Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu: "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir" mövzusunda beynəlxalq elmi konfransın materialları. 2011, s. 211-214
8. Məmmədova H. Azərbaycan xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920). Bakı: Nağıl Evi, 2006, 150 s.
9. Seyidzadə D.B. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar. Bakı, Ulduz, 1998, 256 s. Pdf.
10. Səidə Əli qızı. Məmməd Səid Ordubadinin "Qanlı illər" əsəri tarixi mənbə kimi // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. N3. Bakı: Bakı Universiteti

- nəşriyyatı, 2015, s. 29-36
11. Səidə Əli qızı. Türk dünyasının mübariz mütəfəkkiri. Bakı: Elm və təhsil, 2019, 296 s.

БОРЬБА АЗЕРБАЙДЖАНСКОГО НАРОДА ПРОТИВ НАПАДЕНИЙ АРМЯН В КНИГЕ ГУСЕЙНА БАЙКАРЫ "ИСТОРИЯ БОРЬБЫ ЗА НЕЗАВИСИМОСТЬ АЗЕРБАЙДЖАНА"

Саида З.КУЛИЕВА

РЕЗЮМЕ

Есть очень богатые источники, отражающие историческую борьбу и героизм азербайджанского народа. Одним из таких источников является «История борьбы Азербайджана за независимость» Гусейна Байкара. Анализ источника подтверждает, что империя создала национальный конфликт в 1905 и 1918 годах; нападения армян на турок и мусульман были организованы Российской империей, чтобы сбить Азербайджан с пути независимости.

Основная цель исследования - изучить борьбу азербайджанского народа против армянских нападений и проанализировать информацию источников, написанных во время событий.

Ключевые слова: Гусейн Байкара, борьба азербайджанского народа, Дифай, гачаги (беглец), армяне, 1905, 1918

THE STRUGGLE OF THE AZERBAIJAN PEOPLE AGAINST THE ATTACKS OF THE ARMENIANS IN THE BOOK OF HUSSEIN BAYKARA "THE HISTORY OF THE STRUGGLE OF AZERBAIJAN FOR INDEPENDENCE"

Saida Z.GULİYEVA

SUMMARY

There are rich historical sources, reflecting the historical struggle and heroism of the Azerbaijani people. One of these sources is Hussein Baikara's "The history of the struggle Azerbaijan for independence". The analysis of the work confirms that the empire created a national conflict in 1905 and 1918, the attacks of Armenians against Turks and Muslims were organized by the Russian Empire to divert Azerbaijan from its path of independence.

The main purpose of the study is to examine the struggle of the Azerbaijani people against the Armenian attacks and to analyze the information of the sources written during the events.

Keywords: Hussein Baikara, struggle of the Azerbaijani people, Difai, fugitives (kachaks), Armenians, 1905, 1918

UOT 94

ОБ АРМЯНАХ В ТРУДАХ ЗАРУБЕЖНЫХ УЧЕНЫХ

Гюнель С.АЛИЕВА-МАМЕДОВА *

*светлой памяти моих студентов – шехидов
(Кулиев Гусейн и Салаев Эльшан) посвящается*

Об армянах написано очень много трудов не только самими армянами, но и зарубежными учёными. Примечательно, что некоторые авторы на примере, И.Шопена, Е.Чаренца, Э.Файгла, Ц.Феликса, О.Качазнуни, Ф.Экозъянца и т.д., написали и продолжают писать правдивые факты разрушающие мифы об истории «Великой Армении». Благодаря, трудам всех этих перечисленных и многих других не перечисленных авторов мы можем доказать не только переселение армян в Азербайджан, но и их зверства и терроры на нашей территории. Также многие историки могут использовать эти материалы для того, чтобы доказать террор, спровоцированный армянами на территории Османской империи, о зверствах этих людей на Османской территории, и, наконец, обосновать что армяне неaborигены не только на территории Азербайджана, но и в общем, всего Кавказа.

Ключевые слова: армяне, Шопен, Качазнуни, Экозъянц, переселение, террор

Введение. Вот уже на протяжении долгого периода истории армяне претендуют на создание «Великой Армении», государства, которого не было в истории. Особенно усилились эти амбиции армян во времена царской России. С конца XVIII и начала XIX вв., воспользовавшись ослаблением Османской империи (после появления на политической авансцене «Восточного вопроса») армяне ещё больше активизировались. Воодушевившись обещаниями Российской державы, армяне начали активно проводить акты террора и произвола в Османской Турции. Уже после двух русско-каджарских войн и после подписания Туркменчайского соглашения (10 февраля 1828 года) армяне начали переселяться в Закавказье (Южный Кавказ) на исконные территории Азербайджана из Османской империи, Ирана и т.д. Именно после всего этого начинаются открытые претензии армян на азербайджанские территории, с целью создания своего государства. До сих пор армяне утверждают, что являются аборигенами на этих

* Бакинский Государственный Университет, доктор философии по истории;
gunelaliyeva-mammadova@bsu.edu.az; ORCID ID 0000-0002-6570-3554

территориях. Однако, сохранились труды зарубежных авторов, ещё раз подтверждающие переселение армян на эти территории.

Исходя из вышесказанного написанная, статья является очень актуальной. Нагорно-Карабахская война возникла из-за претензий армян на исторические территории Азербайджана. Армянские историки, фальсифицируя исторические документы пытались и до сих пор пытаются доказать принадлежность территории Нагорного Карабаха и многих прилегающих к ней исторических территорий Азербайджана Армении. Поэтому мы, как ученые обязаны показать миру правду, опираясь на факты и реальные события. Целью написания статьи является попытка доказательства фальсификации фактов армянами. Методологической и теоретической основой, данной статьи стали работы зарубежных авторов, затрагивающие переселение армян на наши территории. В этих исследованиях разработаны концептуальные положения истории и международных проблем эпохи нового периода, что позволяет комплексно подходить к вопросу о переселении армян на территории Азербайджана.

О вопросе переселения армян. О процессе переселения армян в Северный Азербайджан было написано в записях А. Грибоедова «Записи о переселениях армян из Персии в наши области». Как пишет А. Грибоедов: «Армяне большую частью поселены на землях помещичьих мусульманских. Летом это еще можно было допустить. Хозяева, мусульмане, большую частью находились на кочевьях и мало имели случаев сообщаться с иноверными пришельцами» [2, 341].

Интересным произведением является книга Ивана Шопена об армянах и армянской области. «Таким же образом, и армяне не армяне; настоящих, коренных армян, едва ли где уцелело, разве в Малой Армении в соседстве с Чёрным морем и при источниках Евфрата и Аракса. Более южные области так называемые Армении населены народом, совсем другого происхождения и другого имени» [9, 229].

Как было указано выше, армяне на протяжении истории старались образовать своё государство, но никогда не могли добиться своей цели, так как это этническое меньшинство, которое пыталось и пытается до сих пор присвоить чужие территории.

Ещё одним важным произведением для изучения исторической правды является книга Шаврова Н., где автор, несмотря, на своё русское происхождение также делает акцент на переселение армян на территории Азербайджана. «Затем, после окончания войны 1826-1828 гг. в продолжении двух лет, с 1828 по 1830, мы переселили в Закавказье свыше 40 000 персидских и 84 600 турецких армян и водворили их на лучшие казенные земли Елизаветпольской и Эриванской губерний, где армянское население было ничтожно, в Тифлисском, Борчалинском, Ахалцихском и Ахалкалакском уездах. Для поселения им было отведено более 200 000 десятин казенных земель и куплено более чем на 2 млн. рублей частно-

владельческих земель у мусульман. Нагорная часть Елизаветпольской губернии и берега озера Гокчи заселены этими армянами. Необходимо иметь в виду, что из 124 000 армян, официально переселенных, переселились сюда и множество неофициальных, так что общее число переселившихся значительно превышает 200 000 человек. После Крымской кампании опять вселяется некоторое число армян, в точности не зарегистрированное» [10, 59].

В.Л. Величко в книге «Кавказ. Русское дело и междуплеменные вопросы» писал: «Среди непрошенных опекунов армянского народа мечта о создании автономного «царства», и притом именно в русских пределах, не гаснет, а всё разгорается. В Турции не было территории – и она искусственно создаётся в Закавказье...», т.е. на землях азербайджанцев [1, 375]. Также автор пишет: «Кавказ – огромная академия со всевозможными естественными лабораториями, открывающая наблюдателю широкое поприще для самостоятельных выводов» [1, 9]. Далее автор отмечает: «... армяне в большом числе появились там (т.е. на Кавказе – авт.) в первой половине XIX столетия, как беглецы из Турции, а не коренные жители» [1, 69].

В последней четверти XIX века русский генерал и кавказовед Р.А. Фадеев писал: «Армянское племя не воинственное, а торговое (или правильнее – умеющее добывать деньги всякими путями) и изворотливое, а потому число богатых армян постоянно растёт, захватывает выгодные дела и влияет своими деньгами на администрацию (Кавказа)...» [6, 57].

Известный автор И.Г. Чавчавдзе в своей книге «Армянские ученые и вопиющие камни» очень хорошо осветил ложь армянских учёных: «... Франсуа Ленорман, ... считающийся среди людей науки знатоком истории древнейших времен – авторитетный исследователь клинообразных надписей, в особенности ассирио-вавилонских. И вот именно те самые клинообразные надписи, ... тщательно исследованы этим знаменитым Ленорманом. Именно он и доказывает, что Армения есть географический, но отнюдь не этнографический термин и что это название в первый раз упоминается во времена Ахеменидов, именно в конце VII столетия до Р.Х. Тогда еще и помину не было об армянах, т.е. гайканцах, в тех местах, которые ассирийские, а равно местные клинообразные надписи называют собирательным именем страны «Найри», а впоследствии «Урарту», а племя, жившее там, – урартийцами; гайканцы, гайосы (армяне) пришли в Урарту в VI ст. до Р.Х., клинообразные же надписи, повествующие об урартийцах, относятся к более раннему периоду, ибо самая поздняя надпись относится к IX веку до Р.Х.

Ясно, что клинообразные надписи, высеченные в IX в. до Р.Х., не могли повествовать о народе, появившемся позднее, спустя почти три века. «Камни вопиют», не правда ли, гг. армянские ученые, грамотеи! Вопить то вопиют, но «двери слуха вашего замкнуты вами для них» [13, 92, 93].

Книга Густава Гече ещё один факт, доказывающий мифологию армян

о «Великой Армении». Польский автор, теолог в своей книге «Библейские истории» рассказывает о христианских общинах. Однако, как ни странно ни одного слова об армянах или армянской государственности учёный не упоминает. Следовательно, армянского государства, как это утверждают армянские лжеучёные, не существовало вовсе. Хотя фальсификация даже библейских фактов является нормой для армянской науки [3].

О том, что армяне всегда претендовали на наши территории, причем все не только на Нагорный Карабах, свидетельствует книга известного историка Филиппа Экозъянца «Исраил Ори. Ларец Пандоры». Автор в данной книге излагает переписку армян, их планы о завоевании наших городов. Например, историк раскрывает письмо, в котором армяне пишут: «... чтобы к рассвету прибыть в Шемаху, которая огромна, как Кёльн, неукреплённая, где есть один управляющий из персов...» [11, 151]. Или же «Шемаха – город очень богатый и торговый, без каких-либо войск внутри...» [11, 151]. «Есть город Ордубад, он полностью турецкий...» [11, 152]. Итак, автор раскрывает все тайные переписки меликов, их коварные планы по захвату территории Азербайджана и Османской Турции. Экозъянц также пишет:

- «Армяне, вы до сих пор не поняли, что подтверждений аргументам, которые вы приводите, вспоминая историю, услышанную в школе, в институтах, вспоминая историю якобы древней Армении, Армении до Османской империи, нет? Их нет нигде! То, что написано в современных словарях, энциклопедиях, – это не аргументы, поскольку там необходимо, чтобы была ссылка на документы» [21].
- «Нагорный Карабах - это земля Азербайджанской Республики, без сомнений. Исторически это - территория Азербайджана, одной из самых крупных провинций Персии. Большая часть населения была мусульманской, меньшая - христиане (не только армяне)» [22].
- «Победа в войне в Нагорном Карабахе не принесла ни Армении, ни Арцаху никакие внешнеполитические, военно-стратегические или экономические выгоды. Более того, международное сообщество в лице учреждений ООН рассматривают армян как захватчиков и интервентов...» [12, 194].

Таким образом, зарубежные авторы в своих трудах ещё раз доказывают факт переселения армян на азербайджанские земли, искусственное создание ими территории на Южном Кавказе для своего проживания, а в последующем для создания своей государственности на наших территориях.

О национальных особенностях армян. На протяжении долгого периода истории армяне старались создать свою государственность для того, чтобы доказать всем свою политическую мощь, древность истории, важность своей культуры для всего человечества. Но, к сожалению, не имея ничего из перечисленного прибегали к зверствам по отношению азербайджанскому народу на наших же исконных территориях.

Из справки прокурора Эчмиадзинского Синода армяно-григориан-

ской церкви А.Френкеля, представленной им в 1907 году императору Российской Империи, в качестве прокурора он работал с 1892 года «...Корыстолюбие, интриги, клятвопреступления, продажность, низкопоклонство кажутся главными национальными особенностями этого племени ..., ибо у горожанина - армянина нет родины, которой он гордился бы, а только горькое сознание, что его народ уже 1300 лет - раб и всеми ненавидимый паразит» [14].

Армянскому поэту Егише Чаренцу принадлежат слова: «В нас лицемерие появляется еще в утробе матери» или же историк А. Аннинский в конце XIX века писал: «В связи с тем, что не сохранилось ничего, что свидетельствовало бы о былой политической мощи и важности культуры древних армян, следует полагать, что они не обладали ни тем, ни другим. Видимо они всегда были малочисленным и диким племенем. Никогда не обладали полной политической независимостью. С этим и связана во-пиюющая бедность художественного творчества армян. Говорить же о науке вообще не приходится. Армяне за весь период своего существования не создали ничего самобытного» [14].

Всемирно известный французский писатель Александр Дюма (отец) об армянах говорил: «Армяне всегда жили под властью правителей, живших отличной от армянской религии. В результате они превратились в людей, скрывающих свои мысли, чувства и намерения, превратились в мошенников и лжецов» [18].

В своих мемуарах Моргентау писал: «... Помню, как я посетил лекцию известного немецкого профессора, рассказал мне один армянин, он настойчиво убеждал своих слушателей, что на протяжении всей истории турки совершили грубейшую ошибку, проявляя милосердие к нетурецкому населению» [5, 23].

Полагаю, первый премьер министр Армении Качазнуни дал очень объективную оценку национальных особенностей армян «Горько жаловаться на нашу неудачу и искать внешние причины своего несчастья - это один из главных аспектов нашей национальной психологии, от которой, конечно, Дашнакцутюн не свободна» [20, 15].

Одной из самых актуальных проблем последних лет считается терроризм. Этот процесс влечёт за собой разрушения и человеческие жертвы. Но из истории мы знаем, что армяне прибегали к актам террора ещё в 80-90-ые гг. XIX века на территории Османской империи.

В книге Эриха Файгла «Правда о терроре. Армянский терроризм - истоки и причины» автор рассматривает события 1915 года, где объективно пишет об армянской политике, об их зверствах. «События 1915 года в Османской империи нельзя называть «геноцидом». Война с Турцией – священная война для армян в своём роде крестовый поход. Энтузиазм среди армян таков, что не проходит и дня, чтобы на улицах Карса, Александрополя и Эривани не проходило манифестаций с речами

многовекового врага и угнетателя христиан» [7, 48].

Олег Кузнецов в своей книге «История транснационального армянского терроризма в XX столетии» очень хорошо осветил криминальные деяния армян в Османской империи: «Первым криминальным деянием армянских националистов, которое без сомнений может быть квалифицировано как преступление террористической направленности, является захват заложников в здании центрального банка османского правительства или банка «Оттоман», который осуществили 14 августа 1896 года боевики «Гнчак» и «Дашнакцутюн». Цель данного преступления была выбрана намеренно, поскольку среди его служащих и клиентов было много подданных Британской империи и граждан Французской Республики, посредством захвата которых в заложники они стремились привлечь к своим политическим требованиям внимание дипломатов европейских стран, находящихся при сultанском престоле» [15, 100].

Автор книги Церцвадзе Феликс пролил свет на события вымыщенного геноцида армян. «Книга Моргентау в значительной своей части также подтверждает тот факт, что в депортации армян виновны, прежде всего, кайзер Германии Вильгельм Второй, посол Германии в Оттоманской империи барон фон Вангенхайм, германский главнокомандующий турецкой армией генерал фон Зандерс, германский главнокомандующий турецким военно-морским флотом адмирал Сушон. Вот они прямые виновники того, что армянская общественность называет геноцидом» [8, 32].

Каким же образом армяне присваивали азербайджанские земли и пытались реализовать свою политику? Безусловно, всё это делалось благодаря фальсификации исторических документов, что является составной частью армянской политики.

В своей книге «Очаг» Зори Балаян, пишет, что «знакомясь с некоторыми страницами истории национально-освободительного движения армянского народа, с нескрываемой досадой осознаешь, с какой алчностью враг ловко использовал безотказный капкан, имя которому междуусобица ...

... Воспользовавшись именно таким обстоятельством, во второй половине XVIII века предводитель кочевого племени Сарыджалы Панах вторгся в Карабах и превратил Шошскую (Шуша) крепость в свою резиденцию. Впоследствии не без покровительства персов этот самозванец, объявивший себя ханом, натравливал меликов друг на друга» [16]. На самом деле, Панах хан заложил основу нынешней Шуши и назвал ее Панах-абадом. Балаян объявляет основателя Карабахского ханства ставленником Ирана, называет его «кочевник». Всю свою жизнь Панах Али хан боролся против иранских завоевателей, стремившихся захватить Карабах, причем в этом деле ему помогали и армянские мелики, которые находились в его подчинении. «Ставленник» Ирана кончил жизнь в плену, в Иране» [17].

Польский историк Тадеуш Свентоховский в своей статье «Русское правление, модернизаторские элиты и становление национальной идеен-

тичности в Азербайджане» писал: «Вряд ли можно сомневаться, что царское правительство использовало антагонизм для укрепления своего режима, но нет убедительных доказательств, что массовое насилие сознательно провоцировалось властями; враждебность достигла такой степени, когда для возникновения взрыва не нужно было никакого подстрекательства извне. Понятие «татаро-армянская резня» достаточно точно передаёт природу межобщинного насилия, начавшегося в феврале 1905-го и продолжавшегося в течение следующего года» [19].

Первый премьер министр Армении Ованес Качазнуни в 1923 году в Бухаресте готовит доклад на совещательную конференцию заграничных органов «Дашнакцутюн». Он в своём манифесте под названием «Дашнакцутюн. Больше нечего делать» писал: «Та половина исторической Армении, где с 80-х годов, согласно унаследованным традициям и обещаниям европейской дипломатии, должно было быть заложено основание нашей независимости, опустела; армянские вилайеты оставались без армян. Турки знали, что делали, и сегодня у них нет основания раскаиваться; для коренного разрешения армянского вопроса в Турции этот способ, как показало будущее, являлся самым решительным и самым целесообразным» [4, 12]. «Дашнакцутюн в Закавказье и в прошлом являлась не столько автором и инициатором, сколько последователем тех Движений, которые возникали независимо от неё. Так было в 1903 году (протесты и демонстрации по поводу захвата церковных имуществ), так было в 1905-1906 году (армяно-мусульманские кровавые столкновения), так было и во время первых больших рабочих движений (1903-1906 г.), когда Дашнакцутюн в Баку; Тифлисе и Батуме руководила согласно политике и тактике других социалистических партий» [4, 11]. Дальше автор отмечает, что «Доказательство - и это очень важно - что борьба, начавшаяся десятилетиями назад против турецкого правительства, вызвало депортацию или истребление армянского народа в Турции и запустение турецкой Армении. Это был ужасный факт!» [20]

Заключение. Таким образом, претензии армян на создание «Великой Армении» является необоснованным фактом. Опираясь на искаженные исторические факты, армяне пытаются создать то, чего никогда не было в истории. Это подтверждают труды зарубежных авторов, которые основываются на исторические документы и факты. Достойно уважения и то, что среди этих авторов есть и армянские ученые, историки, которые далеки от лженеуки, и прекрасно понимают, что у армян никогда на территории Кавказа не было своей государственности и этот народ не может претендовать на статус аборигена в регионе.

ЛИТЕРАТУРА

1. Величко В. Кавказ. Русское дело и междуплеменные вопросы. Баку: Элм, 1990, 224с.
2. Грибоедов А. Записи о переселениях армян из Персии в наши области: в 2-х томах. Т.2. М.: Правда, 1971
3. Густав Г. Библейские истории. Москва: Политиздат, 1988. - 367 с.
4. Дашинакцутюн. Больше нечего делать! (с предисловием М.С.Ханояна). Баку: Элм, 1990, 92 с.
5. Моргентау Г. Трагедия армянского народа. История посла Моргентау. М.: Цетрополиграф, 2009, 380с.
6. Фадеев Р. Кавказская война. Москва: Эксмо-Алгоритм, 2003, 296с.
7. Файгл Э. Правда о терроре. Армянский терроризм - истоки и причины. Баку: Азгосиздат, 2000, 176 с.
8. Щерцвадзе Ф. Трагедия Моргентау. Нью-Йорк: Центрополиграф, 2011, 319 с.
9. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху присоединения к Российской империи. С-П.: Имп.Акад. наук, 1852, 553 с.
10. Шавров Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. Санкт-Петербург: Рус. Собрание, 1911, 78 с.
11. Экозъянц Ф. «Исраил Ори. Ларец Пандоры». Книга 1: Персия. М.: Воробьев А.В., 2020, 192 с.
12. Kuznetsov O. The History of Transnational Armenian Terrorism in the Twentieth Century. A Historico-Criminological Study. Berlin, 2016, 332p.
13. Чавчавадзе И.Г. «Армянские ученые и вопиющие камни»
<http://www.amsi.ge/istoria/somx/kamni.html>. 28.03.2021
14. Как армяне ненавидят свою нацию, или Устами знаменитых людей
<http://www.trend.az/life/interesting/1653280.html> 28.03.2021
15. Кузнецов О. История транснационального армянского терроризма в XX столетии. Москва: Аквариус, 2015, 428 с.
<http://gakh.cls.az/front/files/libraries/1524/books/271788922.pdf>
16. Очредной бред Зори Балаяна (о книге «Очаг») <http://1905.az/ru> 05.03.2021
17. Махмуд И. «Правда об армянской агрессии». <http://1905.az/ru>. 05.03.2021
18. Александр Дюма об армянах. <https://armeniya.wordpress.com>. 02.03.2021
19. Тадеуш Свентоховский «Русское правление, модернизаторские элиты и становление национальной идентичности в Азербайджане» http://old.sakharov-center.ru/publications/azrus/az_002.htm 02.03.2021
20. (Dashnagtzoutiun). Has Nothing To Do Any More // <https://www.tcamerica.org/files/Katchaznouni.pdf> 02.03.2021
21. Экозъянц: Аргументы армян не имеют подтверждений –<https://ru.konkret.az>- Видео. 05.03.2021
22. Филипп Экозъянц: Нагорный Карабах - это земля Азербайджана – эксклюзив <https://ru.oxu.az/war/283951>. 15.03.2021

XARİCİ ALİMLƏRİN ƏSƏRLƏRİNĐƏ ERMƏNİLƏR HAQQINDA

Günel S.ƏLİYEVƏ-MƏMMƏDOVA

XÜLASƏ

Ermənilər haqqında yalnız ermənilərin özləri tərəfindən deyil, xarici alımlar tərəfindən də çox sayıda əsərlər yazılmışdır. I.Şopen, Y.Çarents, E.Fayql, T.Feliks, O.Kaçaznuni, F.Ekozyants və başqları saxta dövlət olan «Böyük Ermənistən»ın tarixi ilə bağlı bütün mifləri

məhv edən və yalnız həqiqətləri eks etdirən yazıları yazmış və hazırda yazmağa davam edirlər. Bütün sadalanan və sadalanmayan bir çox alimin əsərləri sayəsində yalnız ermənilərin Azərbaycana köç etməklərini deyil, eyni zamanda ərazimizdəki bir çox vəhşiliklərini və terror aktlarını sübut edə bilərik. Həmçinin bir çox tarixçilər bu materialları Osmanlı Türkiyəsindəki ermənilərin törətdikləri terror, Osmanlı ərazisindəki özbaşınalıqları ilə əlaqəli dəhşətləri sübut etmək, nəhayət, ermənilərin Azərbaycan ərazilərdə və ümumiyyətlə, Qafqaz bölgəsində aborigen olmadığını təsdiqləmək üçün istifadə edə bilərlər.

Açar sözlər: ermənilər, Şopen, Kaçaznuni, Ekozyants, köç, terror

ABOUT ARMENIANS IN TRANSACTIONS OF FOREIGN SCIENTISTS

Gunel S.ALIYEVA-MAMMADOVA

SUMMARY

About Armenians were written many transactions not only by the Armenians themselves also by foreign scientists. It is important several authors under the pattern of I.Shopen, Y.Charentz, E.Fayql, Tz.Felix, O.Katchaznouni, F.Ekozyantz, etc. wrote or continue to write only true facts destroying all myths about history of «Great Armenia». Thanks to all listed and non-listed other many scientist's transactions we can prove not only migration of Armenians to Azerbaijan and a lot of their atrocities and terrors in our area. Also all historians can use these materials to prove terrors provoked by Armenians in Ottoman Turkey, about arbitrariness of these people on Ottoman territory, finally to vindicate that Armenians are not aborigine in Azerbaijani territory and generally in Caucasian area.

Keywords: Armenians, Shopen, Katchaznouni, Ekozyantz, relocation, terror

UOT 94 (479.24)

AZƏRBAYCAN VƏ OSMANLI İMPERİYASI: TİCARƏT ƏLAQƏLƏRİ TARİXİNDƏN (“SİCİL” VƏ “TƏRƏKƏ DƏFTƏRLƏRİ”NDƏKİ MƏLUMATLAR ƏSASINDA)

Almaz S.CAVADOVA*

Məqalədə Türkiyənin Dövlət Arxivlərində saxlanılan və Azərbaycanın XV əsr beynəlxalq ticarət əlaqələri tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyətə malik olan «Sicil dəftərləri», «Tərəkə dəftərləri» və digər arxiv sənədlərində Osmanlı imperiyasının müxtəlif ticarət mərkəzlərində azərbaycanlı tacirlərin ticarət fəaliyyəti haqda olduqca qiymətli məlumatlar verilmişdir. Bu sənədlərdə həmçinin Osmanlı sultanlarının həyata keçirdiyi ağır gömrük siyasəti öz əksini tapmışdır. Məlumudur ki, Osmanlı sultanlarının yeritdiyi iqtisadi siyasətin əsasında ölkə daxilində əsas təlabat mallarının daima olmasına təmin etmək durdurdu. Bu siyasətin reallaşdırılması isə idxalın genişləndirilməsi, ixracın isə məhdudlaşdırılması demək idi. Odur ki, daxil olan malların, xüsusən xam ipəyin ixrac edilməsinin qarşısını almaq üçün xüsusü məhdudlaşdırıcı tədbirlər, xüsusən ağır gömrük siyasəti həyata keçirilirdi. Azərbaycandan daxil olan xam ipəyin Qərbi Avropaya aparılmasının qarşısını almaq üçün həyata keçirilən ağır gömrük siyasəti isə birbaşa Asiya və Avropa dövlətləri arasındaki ticarət əlaqələrinə zərbə vururdu.

Açar sözlər: Azərbaycan, Osmanlı dövləti, Bursa, ticarət əlaqələri, ipək ticarəti, gömrük rüsumu

Giriş. Azərbaycanla Osmanlı imperiyası arasında daima siyasi ziddiyyətlərin və aramsız müharibələrin olmasına baxmayaraq, dövlətlərarası ticarət fasılələrlə də olsa davam edirdi. Türkiyənin Dövlət Arxivlərində mövcud olan «Sicil dəftərləri», «Tərəkə dəftərləri», «Mühümmə dəftərləri», «Məhkəmə dəftərləri» və digər bu kimi mənbələrdəki qiymətli fakt və məlumatlar XV əsrдə Azərbaycanla Osmanlı imperiyası arasında sıx ticarət əlaqələrinin olduğunu bir daha sübut edir.

“Sicil dəftərləri” (“Qeyd dəftərləri”), “Tərəkə dəftərləri”ndəki (“Mirasın varislər arasında bölünməsi haqqında”) məlumatlar XV əsrдə Osmanlı imperiyasının müxtəlif ticarət mərkəzlərində Azərbaycanlı tacirlərin istər yerli və istərsə də xarici ölkə tacirləri ilə ticarət əlaqələri haqda olduqca qiymətli və

* Bakı Dövlət Universiteti, Tarix fakültəsi, t.f.d., almazjavadova@bsu.edu.az,
ORCID ID: 0000-0002-5161-2424

maraqlı məlumatlar verir.

Osmanlı imperiyasının ticarət mərkəzlərində azərbaycanlı tacirlərin ticarət fəaliyyəti. Osmanlı dövləti yüksəlincə Bursa müsəlman tacirlərinin gələ bildikləri və İslam dünyasının Şərqdə ən mühüm ticarət mərkəzi halına gəlmışdır. Bursa “Kadi sicilləri” (“Qazi qeydləri”) və “Tərəkə dəftərləri” ndəki məlumatlar dövlətlərarası ticarətdə Bursanın mühüm ticarət mərkəzi olduğunu sübut edir [8, 50]. 1478-1481-ci il tarixinə dair «Sicil dəftərləri» ndə Bursaya Azərbaycan və Hind tacirlərinin ticarət məqsədi ilə gəlməsi, buraya hansı malların gətirilməsi, alqı-satqı işinin necə həyata keçirilməsi kimi məsələlərdən bəhs edilir [9, 694].

“Sicil” və “Tərəkə” dəftərlərindəki məlumatlar Azərbaycan tacirlərinin Bursada ticarət etməsini təsdiq edir. Bu mənbələrdə Azərbaycanın müxtəlif şəhərlərindən, xüsusən Təbrizdən, Şamaxıdan, Gilandan ticarət məqsədilə çoxlu sayda tacirin gəlməsi haqda məlumatlar vardır. [8, 52]. Məsələn, 872-873 h.q. (1467-1468-ci il) tarixli “Tərəkə dəftərləri” ndəki məlumata əsasən bu illərdə Bursada ticarət edən şamaxılı tacir Hacı Əbdürəhmanın, Əcəm Şucaəddinin, Təbrizdən gəlmış Hacı Cəlaləddin bin Hacı Ahi Karacanın, Hacı Can bin Hacı Səfərşah Ottəbrizinin, İsfahanlı Şəmsəddin Əhməd bin Şucanın, Əli şah bin Məhəmməd bin Şəmsəddin Şirazının və bir sıra digər tacirlərin adlarını qeyd edə bilərik. Şamaxılı tacir Hacı Əbdürəhmanın əmlakının, xüsusən ipəyinin 227347 axça (1 axça-1,154 qram) dəyərində və 4400 lidrə (1 lidrə 120 dirhəm, 1 dirhəm 3 qram) ölçüsündə olması, başqa bir tacir Əcəm Şucaəddinin isə vəfatından sonra 15833 axça dəyərində ipəyinin qalması haqda məlumatlar vardır. [7, 52-53].

Ticarət mərkəzlərində alqı-satqı zamanı ortaya çıxan müxtəlif ziddiyyətli məsələlərin həll edilməsi, borc müqavilələrinin təsdiq edilməsi üçün tacirlər məhkəmələrə müraciət edirdilər. Tərtib edilmiş “Sicil dəftərləri”, “Məhkəmə dəftərləri” ndə məhkəmələrə müraciət etmiş davalı, davaçı, borclu və ya alacağı olan Azərbaycanlı tacirlərin adları qeyd edilmişdir. Məsələn, “Məhkəmə dəftərləri” ndə 1479-cu ildə Təbrizdən gəlmış Hacı Cəlaləddin bin Hacı Ahi Karacanın və Hacı Can bin Hacı Səfərşah Ottəbrizinin, 1469-cu ildə İsfahanlı Şəmsəddin Əhməd bin Şucanın, Əli şah bin Məhəmməd bin Şəmsəddin Şirazının və digər tacirlərin alqı-satqı zamanı meydana çıxan bir sıra ziddiyyətli məsələlərin həlli üçün məhkəmələrə müraciət etməsi və həmin ziddiyyətlərin aradan qaldırılması ilə bağlı tərtib edilmiş məhkəmə sənədlərindən bəhs edilir [11, 77-78].

Bursa Avropa tacirlərinin müxtəlif Şərq malları, xüsusən ipək və ipək parçalar almaq üçün gəldikləri əsas bazar idi. Bursa bazarlarına xam ipək əsasən Şirvan və Gilandan daxil olurdu. Azərbaycandan Bursaya gətirilən mallar Venesiya, Genuya, Florensiyadan gəlmış tacirlər tərəfindən alınıb, Avropana aparılırdı. Azərbaycanın ipək və pambıq parçaları dünya şöhrəti qazanmışdı. Pambıqdan və ipəkdən toxunan diba, zərbaft, məxmər, pərnivan, tafta, dalgalı ipək, atlas, səndəl, dəstar, şale kəmər adlı zərif parçalar dünyaca məşhur idi. Xam ipəyin “Şirvani” (Ardeş-Ərəş), “Xarvari”(“Lejiya”), “Xodpəsənd”,

“Şərbaf”adlı dörd çeşidi vardı ki, onlardan sonuncu ikisindən daha yüksək keyfiyyətli ipək parçalar toxunurdu [3, 300].

Bu dövrdə Osmanlı dövlətinin müxtəlif ticarət mərkəzlərinə ipək parça, xam ipək əsasən Təbrizdən, Trabzondan və Hələbdən gətirilirdi. Müəyyən edilmişdir ki, həm Hələb və həm də Trabzon bazarlarında əsas alqı-satqı mali hesab edilən ipəyin çox hissəsi elə Təbrizdən gətirilirdi [4, 16]. İspan səyyahı Klavixo Təbrizi ölkənin ən böyük şəhəri kimi göstərmişdi. Təbriz, Gəncə, Ərdəbil, Şamaxı şəhərləri toxuculuq və ipəkçilik mərkəzləri kimi tanınmışdı. 1475-ci ildə Şamaxıda olan Kontarini bu şəhərdə “Talaman ipəyi” adı ilə məşhur olan ipəyin istehsal olunması haqda məlumat vermişdir [1, 122].

XV əsrin əvvəllərində Sultaniyyənin Təbrizə nisbətən daha böyük ticarət şəhəri olmasını Kastiliya elçisi R.Klavixo da təsdiq edir. O, göstərir ki, Kəfədən, Trabzondan, Osmanlıdan, Suriyadan, Bağdaddan gələn ticarət adamları mal almaq üçün Sultaniyyə şəhərinə axışırıldılardır [6, 84].

Bursa gömrüyündə ən çox gəlir məhz ipəkdən əldə edilirdi. İpəkdən hər il təxminən 15 min dukat dəyərində gəlir əldə edilirdi. Gömrük dəftərlərində burada İtaliya tacirlərindən çox, müsəlman tacirlərinin ticarət etməsi haqda məlumat vardır. Hər il buraya 5-6 ipək karvanı gəlirdi. Hər karvan 200 yük ipək gətirirdi. Bursa bazarlarında ən qiymətli mal xam ipək, ipək parça hesab edilirdi. Məlumata görə, florensiyalı tacirlər Bursa bazarlarında ədviiyyatı ipək parça ilə dəyişməyi, Misir və Suriyada qızılla dəyişməkdən daha sərfəli hesab edirdilər. İpəklərini satıb qaydan Azərbaycanlı tacirlər Bursa bazarlarından müxtəlif Avropa malları alıb aparırdılar [5, c.1, 77].

Misir və Suriya limanlarından Antalya və oradan Bursaya dəniz yolu ilə ağır ticarət malları: ağac, taxta, dəmir və s. gətirilirdi. Azərbaycan tacirləri bu tip malları da Bursa bazarlarında əldə edə bilirdilər. Bu ticarət sahəsi o dərəcədə inkişaf etmişdi ki, hətta 1480-ci ildə bu ticarətdə bursalı türk taciri Heyrədinin (Hayreddin) yarım milyon axça sərmayə ilə bir şirkət qurması haqda məlumatlar vardır [13, c.3, 77].

«Sicil dəftərləri»ndə Təbrizdən ipək gətirən tacirlərin ipəyini satan zaman meydana çıxan bəzi narazılıqlardan bəhs edilir. Məsələn, 1479-cu ilə aid sənəddə 500 lidrə düünsüz, dolaşıq olmayan Astrabadi ipəyi gətirmiş tacir Hacı Cəlaləddin bin Hacı Ahi Karaca haqda məlumat verilmişdir. Mənbədə qeyd edilir ki, Hacı Cəlaləddin bin Hacı Ahi Karaca azərbaycanlıdır, çünkü Təbrizdən gəlmüşdir, müştərisi isə Hələbli tacir Hacı Həsən bin Hacı Abdullahdır, Məmlük təbəəsidir. 27500 osmanlı axçası dəyərində ipəyin haqqının 14 ay müddətinə ödənməsi zamanı meydana çıxan problemlər bu iki tacir arasında narazılığın yaranmasına və məsələnin Bursa məhkəməsinədək yüksəlməsinə səbəb olmuşdur. Bursa “Məhkəmə dəftərləri” ndə bu məsələ ilə bağlı üç şəxsin adı çəkilir. Biri məhkəmə katibi olan Heybətullah, digəri Hacı Əmir bin Əbdülmövsüm, o biri isə Hacı Can bin Hacı Səfərşah Əttəbrizidir [12, c.3, 77]. Bu məlumatlar və faktlar XV əsrin II yarısında Azərbaycan tacirlərinin Osmanlı bazarlarında ipək ticarəti ilə məşğul olduqlarını bilavasitə sübut edir.

Başqa bir «Sicil dəftəri»ndə 1469-cu ildə İsfahanlı Şəmsəddin Əhməd bin Şüca ilə İraklı tacir Tacəddin bin Eyvaz Şah bin Mahmud və Əli Şah bin Mehmed bin Şəmsəddin Şirazi arasında olan bir borc anlaşmasından bəhs edilir. Bunlardan biri alıcı, biri satıcı, digəri isə araçdır. Mənbənin məlumatından görünür ki, bu tacirlərdən biri İsfahanlı, biri Şirazlı, digəri isə İraklıdır. “Məhkəmə sicilləri”ndə (“Məhkəmə qeydləri”) qeyd edilir ki, İsfahanlı Şəmsəddin Əhməd bin Şüca bildirir ki, bölgə hamisi Yaralı bin şah Mahmud bin Əli Şahın hüzurunda satın alınmış qəbz olunmuş və iki ay müddətinə ödənməsi gərəkən 29 əşrəfi (məmlük altun sikkəsi-A.C.) qədərində borcum vardı. [93, 78]. Göründüyü kimi, Şirazlı və İraklı tacir arasındaki bu narazılıq Misir sik-kəsinin ödənilməsi səbəbindən baş vermişdir. Belə bir məlumat da diqqəti cəlb edir ki, Osmanlı bazarlarında alqı-satçı işlərinə nəzarət edən və tacirlər arasında yaranan mübahisəli məsələlərin həll edilməsi işinə «şahbəndər» adlanan məmur nəzarət edirdi. Onların başçısına isə «şahbəndər ağası» deyilirdi [7, 147].

XV əsrin II yarısına aid Bursa “Sicil dəftərləri” ndə hətta qadınların da xarici ticarətdə iştirakı haqda məlumat verilir. Bu məlumatda Fateh sultan Mehmedin vəziri Zaganos Pasanın qızı Xədicə Xatunun inci və altunlarını Ərəb ölkələrində satmaq üçün vəkili Əbdüssəməd oğlu Abdulla Bəy tərəfindən Xacə Əli bin Abdulla Çələbiyə təslim etməsi və bunların bir hissəsinin satılaraq pulunun və satıla bilmədiyi təqdirdə isə malın qaytarılması haqda qeydlər vardır. Başqa bir «Sicil dəftəri»ndə Hörmüzdə vəfat etmiş Hacı Süleymanın qadını əslən hələbli olub, Bursada yaşayan Hacı Səlamət binti Hacı Ömər Hələbdə Hacı Məhəmmədə əmanət qoyduğu iki sandıq ipək və digər malları alıb gətirmək üçün Tokatlı Yaqub bin Yusifi vəkil etmişdir [13, 78]. Göründüyü kimi qadınlar həm daxili, həm də xarici ticarətdə olduqca fəal idilər.

Həmçinin, Bursa «Sicil dəftərləri»ndə Hindistanın ticarət mərkəzlərində xorasanlı, qeyşəriyyəli, bursalı, hələbli tacirlərin ticarət etməsi haqda qiymətli məlumatlar vardır. Mənbənin məlumatında Benqalın Sardevan şəhərində ticarət edən Bağdadlı Hacı Satılmış bin Əli, Hələbli Hacı Eyvaz bin Bəkir, Qaramanlı Hacı Məhəmməd bin Hacı Yaqubun vəfatından sonra mallarının qalmasından bəhs edilir [12, 78].

Osmanlı sultanlarının həyata keçirdiyi gömrük siyasəti. Mənbələrin məlumatına əsasən Osmanlı sultanları daxil olan malların, xüsusən xam ipəyin ixrac edilməsinin qarşısını almaq üçün xüsusi məhdudlaşdırıcı tədbirlər, xüsusən ağır gömrük siyasəti həyata keçirildilər. Bu mənbələrdəki məlumatlar Osmanlı bazarlarında alqı-satçı prosesinin necə həyata keçirildiyini izləməyə imkan verir. Fateh Sultan Mehmetin fərmani ilə Osmanlı bazarlarına daxil olan, toxuculuq sənayesinin, ümumiyyətlə, dövlət iqtisadiyyatının inkişafı üçün əsas xammal hesab edilən xam ipəyin dövlətdən kənara çıxmasının qarşısını almaq üçün xüsusi məhdudlaşdırıcı tədbirlər həyata keçirilirdi. Təbriz-Bursa tranzit ticarət yolu ilə daxil olan ipəkdən ilk gömrüyü Tokatda, ikincisini isə Bursada alırlılar. Fateh «Qanunnamə» sinə görə Bursada gömrük gəlinin böyük qismi, yəni 3 milyon axçadan 2 milyonu mizan (yəni ipək) vergisindən

əldə edilirdi [8, 57]. Mizan-tərəzi ipəyin çəkilib rüsum, bac alındığı yerdir. İstanbul Başbakanlıq Arxivinin 7387 № li «Maliyyə dəftəri»nin məlumatına əsasən 1479-cu ildə Bursa ipək gömrüyünün ildə 700-1000 axça olduğunu qeyd etmək olar [10, 534].

Mənbələrin məlumatına əsasən, Bursaya daxil olan xam ipək xüsusi karvansaraya götirilir, satışdan və rüsum ödənməsindən əvvəl ipəyin başqa bir tərəfə aparılması qeyri mümkün hesab edilirdi. Xüsusi nəzarətçinin-simsarın icazəsi olmadan ipək satışı etmək və ya ipəyi başqa yerə çıxarmaq mümkün deyildir. Rüsumun tamamilə ödəndiyinə dair simsarın təsdiqi olmadan ipək götirən tacir karvansarayı tərk edə bilməzdi. İpək, yalnız simsarın nəzarəti altında olan tərəzidə çəkilə bilərdi. Yalnız bu prosseslər bitdikdən sonra ipəyin satılmasına icazə verilirdi. Simsar tərəfindən müəyyən edilən rüsumun təfsilatına nəzarət etmək vəzifəsini kəndxuda yerinə yetirirdi. İpəyin satılması həm simsarın və həm də kəndxudanın hüzurunda müəyyən edilirdi. Hətta ipəyin kiməsə satılmasına araçılıq edən dəllallar belə simsar tərəfindən müəyyən edilirdi. Dəllal isə öz növbəsində həm ipəyi alandan, həm də satandan ayrıca «dəllaliyyə» deyilən rüsum alırdı. Həm Tokat və həm də Bursada ciddi qaydalar əsasında yüksək faizli rüsumun ödənməsi istər-istəməz ipəyin satış qiymətinin yüksəlməsinə təsir göstərirdi. Odur ki, Bursa tacirləri bir qədər ucuz qiymətə ipək almaq, iki yerdə rüsum ödəməmək üçün Tokata qədər gedib Azərbaycan tacirlərinin götirdikləri ipəyi satın alırdılar [8, 58].

Sultan II Mehmetin hakimiyəti dövrünə aid olan «Bursa gömrük qanunu»na görə müsəlman və ya venesiyalı, genuyalı və ya başqa yerlərdən gələn tacirlər satdıqları malın 3/100-ü miqdardında gömrük haqqı verməli idilər. Bu tacirlər Bursadan mal alıb getdikləri təqdirdə yenə də 3/100-ü miqdardında gömrük haqqı ödəməli idilər. Lakin Bursada alıqları mali yenidən Bursada satdıqları halda heç bir gömrük rüsumu ödəməli deyildilər. Bu qanunda qeyd edilirdi ki, «əgər bir tacir gömrükdən əşya gizlətmisə onun əşyası dövlət xəzinəsi hesabına müsadirə edilməli idi». XV əsrin II yarısı üçün gömrük rüsumu təkcə Bursa bazarlarında deyil, həmçinin Azərbaycan tacirlərinin ticarət etdikləri bütün ticarət mərkəzlərində də yüksək idi. Belə ki, «İstanbul gömrük qanunu»nda qeyd edilirdi ki, «xaricdən quru və ya dəniz yolu ilə götirilən əcnəbi parçası, xam ipək, ipək parça və s. üçün əcnəbi tacirlər 4/100, hərracgüzarlar (yəni hərraca tabe olan tacirlər-A.C.) 2/100, müsəlmanlar isə 1/100-i miqdardında vergi rüsumu ödəməli idilər». 1476-ci il «Qanunu»ndakı məlumatə əsasən vergi rüsumundakı bu nisbətlər əcnəbilər üçün 5/100, hərracgüzar və müsəlmanlar üçün 4/100-ə qədər yüksəlmişdir. 1481-ci ildə isə yalnız müsəlmanlar üçün gömrük haqqı 2/100-yə endirilmişdir. Bursadan İstanbula daxil olan ipək və digər mallardan da eyni miqdarda gömrük rüsumu alınırı [8, 59].

Türkiyənin Dövlət arxivlərində mövcud olan müxtəlif mənbələr orta əsrlərdə Osmanlı imperiyasının hər bölgəsinə uyğun vergi qanunlarının olduğunu göstərir. Hər bölgə üçün «Sayım dəftəri», torpaq, ərazi haqqında «Tapu dəftəri» mövcud idi. Osmanlı imperiyasında hər vilayətin, hər sancağın ayrı bir vergi

qanunu vardı, gömrük vergiləri də bu qanunlarda əksini tapmışdır.

Nəticə. Qeyd edilənlərə əsaslanaraq belə bir ümumi nəticəyə gələ bilərik ki «Sicil», «Tərəkə», «Mühümmə», «Məhkəmə dəftərləri» və digər bu kimi mənbələrdəki məlumatlar bəhs edilən dövrdə Osmanlı imperiyasının ticarət mərkəzlərində Şərq və Qərb dövlətləri arasında sıx ticarət əlaqələri olduğunu və Azərbaycan tacirlərinin bu ticarətdə fəal iştirak etdiyini bir daha sübut edir.

ƏDƏBİYYAT

1. Azərbaycan tarixi. Ən qədim zamanlardan - XXI əsrin ilk onilliklərinədək. M.Abdullayevin redaktəsi ilə. Bakı: Bakı Universiteti nəşriyyatı, 2019, 396 s.
2. Bayramlı Z., Əzizli B. Azərbaycan Eviyi Çələbinin 1654-cü il «Səyahətnamə»sində. Bakı: Azərbaycan, 2000, 160 s.
3. Bayramlı Z, Şəbiyev B. Azərbaycan Səfəvi dövləti (XVI-XVII əsrlər). Bakı: Elm-Təhsil, 2017, 359 s.
4. Mahmudov Y.M. Azərbaycan diplomatiyası. Seçilmiş əsərləri, cild IV, Bakı, 2011, s.90-120.
5. Orta əsrlər tarixi: 2 cilddə, I c.. Bakı: Maarif, 1988, 527 s.
6. İbrahimova Ü. Azərbaycan tarixi "Mücməli Fəsihidə". Bakı: Mütərcim, 2018, 254 s.
7. İnalçık H. XV asır Türkiye iktisadi ve ictimai tarihi kaynakları // JÜJFM, 1953-54, cilt 15, № 1- 4, s. 51-75.
8. İnalçık H. Bursa. XV asır ticaret ve sanaye tarihine dair vesikalar // TTK Belleten, 1960, cilt XXIV, sayı 93, s. 45-103.
9. İnalçık H. Fatih Sultan Mehmedin fermanları. Bursa ser'iyye sicillerinde // TTK Belleten, 1974, cilt XI, sayı 44, s. 693-696.
10. İnalçık H. Mehmed II // İslam ansiklopedisi: 12 ciltde, VII c., İstanbul: Milli Egitim Basimevi, 1988, s. 506-535.
11. Sahillioglu H. XVII yüzyılın ortalarında sermakeşlik ve Altun-Gümüş İşlemeli kumaşlarımız // Belgelerde Türk Tarihi Dergisi, 1969, cild II, s. 48-53.
12. Sahillioglu H. XV yüzyıl sonunda Hindistanda Osmanlı tacirleri / Osmanlı, 3 ciltde, 3 c., Ankara: Semih Ofset matbaasi, 1999, s.77-79.
13. Sitki Baykal. Uzun Hasanın osmanlılara karşı katı mücadeleye hazırlıkları ve Osmanlı-Akkoyunlu harbinin başlaması // TTK Belleten, 1957, sayı 82, s. 261-285.

АЗЕРБАЙДЖАН И ОСМАНСКАЯ ИМПЕРИЯ: ИЗ ИСТОРИИ ТОРГОВЫХ ОТНОШЕНИЙ (НА ОСНОВЕ ИНФОРМАЦИИ В ТЕТРАДЯХ "СИДЖИЛЬ" И "ТАРАКА")

Алмаз С.ДЖАВАДОВА

РЕЗЮМЕ

В статье содержится ценная информация о торговой деятельности азербайджанских купцов в различных торговых центрах Османской империи в тетрадях «Сиджиль», «Тарака» и других архивных документах, хранящихся в Государственном архиве Турции и имеющих важное значение для изучения истории международных торговых отношений Азербайджана в XV веке. Эти документы также отражали жесткую таможенную политику, проводимую османскими султанами. Известно, что экономическая политика османских султанов была основана на обеспечении постоянного наличия предметов первой необходимости внутри страны. Реализация этой политики означала расширение импорта и ограничение экспорта. Поэтому были введены специальные ограничительные меры, особенно жесткая таможенная политика, для предотвращения

экспорта импортных товаров, особенно шелка-сырца. Жесткая таможенная политика, направленная на предотвращение экспорта шелка-сырца из Азербайджана в Западную Европу, напрямую повлияла на торговые отношения между азиатскими и европейскими странами.

Ключевые слова: Азербайджан, Османское государство, Бурса, торговые отношения, торговля шелком, таможенная пошлина

AZERBAIJAN AND THE OTTOMAN EMPIRE: FROM THE HISTORY OF TRADE RELATIONS (BASED ON THE INFORMATION IN "SİCİL" AND "TARAKA BOOKS")

Almaz S.JAVADOVA

SUMMARY

The article contains valuable information about the trade activities of Azerbaijani merchants in various shopping centers of the Ottoman Empire in the "Sicil", "Taraka Books" and other archival documents kept in the State Archives of Turkey and important for the study of the history of Azerbaijan's international trade relations in the XV century. These documents also reflected the heavy customs policy pursued by the Ottoman sultans. It is known that the economic policy pursued by the Ottoman sultans was based on ensuring the constant availability of basic necessities within the country. The implementation of this policy meant expanding imports and restricting exports. Therefore, special restrictive measures, especially heavy customs policy, were implemented to prevent the export of imported goods, especially raw silk. The heavy customs policy pursued to prevent the export of raw silk from Azerbaijan to Western Europe directly affected trade relations between Asian and European countries.

Keywords: Azerbaijan, Ottoman state, Bursa, trade relations, silk trade, customs duty

UOT 94 (479.24); 908 (479.24)

КРАТКИЙ ИСТОРИЧЕСКИЙ ОБЗОР О СЕЛЕ ТУГ ХОДЖАВЕНДСКОГО РАЙОНА АЗЕРБАЙДЖАНА

Ульвия Ш.ГАДЖИЕВА*

Статья посвящена краткому историческому обзору о селе Туг Ходжавендского района Азербайджана, которое является древнейшим поселением, возникшем в албанский период и на протяжении веков игравшем важное историческое значение. Территория, на которой возникло это село, являлась частью южных земель Албании и известная в истории под названием Дизак в разные периоды истории входила в ряд феодальных государственных образований Азербайджана. В средневековье в селе Туг албанами были построены три церкви, сохранившиеся до сих пор. Согласно источникам, в XV–XVIII вв. село Туг было центром Дизакского княжества, затем меликства, считающимся Албанской областью. В XIX–XX вв. школа села Туг была одним из центров распространения просвещения в этой области и воспитала несколько поколений азербайджанской интеллигенции. Незаконная оккупация села Туг армянскими вооруженными силами в течение почти 30-ти лет подвергла эту древнюю землю Азербайджана разорению и разрушению. Великая Победа Азербайджана дает возможность для возрождения всего Карабаха.

Ключевые слова: земли Албании, Карабах, Дизакское княжество, меликство, село Туг, албанские церкви

Введение. Село Туг Ходжавендского района Азербайджана является одним из старинных поселений Карабаха, возникшем в древности, также именуемое Тох или городок Тог/Дог [8, ч.I, 72,74]. Оно находится на территории нагорных областей среднего Карабаха: до начала VIII в. часть южных земель Албании, Малого Сюника, называемых Панцканк [10, 359, 362; 17, гл.I; 8, ч.I, 27], Дизакское княжество (IX–XV), Дизакское меликство (XV – конец XVIII), Дизакский магал Карабахского ханства (до 1840); Джеваншир-Дизакский магал Варандинского участка Шушинского уезда Каспийской области (1840–1846). Затем земли Дизака входили в Шушинский уезд Шемахинской (1846–1859), Бакинской (1859–1868) и Елизаветпольской (1868–1873) губерний; Гадрудский район НКАО Азербайджанской ССР, ныне – Ходжавендский район Азербайджанской Республики.

Этимология. Относительно этимологии названия «туг» существует

* Институт Археологии и Этнографии НАНА ведущий научный сотрудник, доктор философии по истории; all.ulviyya@mail.ru; ORCID ID 0000-0003-3548-5717

несколько предположений: «вершина горы» (что соответствует его географическому расположению), «флаг», «форт». О древности села свидетельствовало сохранившееся до 90-х гг. XX в. древнее дохристианское кладбище.



Рис.1. Президент Азербайджана и Доблестный Верховный Главнокомандующий Азербайджанской армии Ильхам Алиев и Первый Вице-президент Азербайджана Мехрибан Алиева возле школы села Туг. 15 марта 2021

Дизакское княжество. В начале IX в. правитель области Муханк/Мугань албанский князь Степанос Абласад Михранид с помощью Бабека разгромил и изгнал баласаканцев, которые в 831 г. убили его, вновь захватив Муханк. Следует отметить, что *Муханк/Мугань* (Муганская степь, Карабахская степь, Ширин-кум, степь Пейгамбар) являлась частью земель албанской провинции Пайтакаран/Баласакан (ныне Бейлаган), ныне – это юго-восточная часть Агдамского, южная часть Агджабединского и восточная часть Ходжавендского районов Азербайджана.

Албанский князь Есай абу Муса, сын сестры Степаноса Абласад Михранида (по отцовской линии восходящий к Араншахидам), унаследовав его владения, объединил в 840-х гг. область Три в Утике, южные области Карабаха от горного пояса Зиарат/Дизапайт до р.Аракс (Мюс-Абанд, Верин Вайкуник, Бердадзор, Сисакан, отвоевав Муханк у баласаканцев) и основал Дизакское княжество.

Три являлась одной из 9-ти областей провинции Утик (ныне восточная часть Агджабединского района Азербайджана, где находится

озеро Аггёль); **Мюс-Абанд**, Верин Вайкуник, Бердадзор, Сисакан (округа южной провинции Албании): **Мюс-Абанд** (часть земель ныне входит в Шушинский район; восточная, южная и северная часть – в Ходжавендский, Физулинский и Агдамский районы; на юго-западе граничит с Гадрудом, на северо-западе с Ходжалинским районом Азербайджана; эта территория входила во владения меликства Варанда); **Верин Вайкуник** (округ в Лачине), **Бердадзор** (от левобережья Аракса до с.Кала-кышлаг), **Сисакан** (округ с центром в с.Зар (Цар).

Владея большей частью Аррана, укрепившись в своей резиденции-крепости Ктиш (Гтич) (находящейся в Баласаканской провинции), Есаи абу Муса в течение года оказывал сопротивление арабскому военачальнику Буге ал-Кабиру, 28 раз осаждавшего крепость. Когда обманутые обещаниями халифа албанские князья прибыли в ставку Буге, то были схвачены и закованными отправлены к халифу [9, 190-195]. Согласно Ч.Доувсету, в труде автора IX–X вв. Товма Арцруни «История дома Арцруни» указываются три албанских князя, схваченные Бугой аль-Кабиром в 854 г. – Атрнерсех, Есаи Абу Муса, Сахл Смбат [19, 463].

Считается, что окончательное строительство Гтичского монастыря датируется XIII в.

К концу XII в. в Карабахе возвышается Албанское Хаченское княжество-царство, центром которого был бассейн рек Хачен-чай и Тертер-чай, возрождение которого связано с правлением албанского князя Хасан Джалаля (1214–1261), своей родословной восходящем к Михранидскому роду [15, 429; 16, 157-158; 14, 213; 18, 307-310; 11, 75, 223, 408-410].

Дизакское меличество. Албанское Хаченское княжество-царство распалось на пять феодальных владений, возглавляемых потомками дочерних линий Хасан-Джалаловского рода. Эти владения с XV в. стали именоваться меликствами, а их правители к своим именам прилагали титул «мелик». Это было связано с тем, что когда земли Карабаха вошли в состав государства Кара-коюнлу, правитель Джаханшах (1436–1467) даровал потомкам албанского княжеского рода Хасан Джалаля титул «мелик», прилагаемый к именам представителей этого рода. Так образовалась «пятерица»-«хамсе» албанских меликств (XV–начала XIX вв.): Гюлистан, Джраберд, Хачен, Варанд, Дизак [11, 593-594].

Власть меликов была наследственной: после смерти отца бразды правления и титул «мелик» переходили к старшему сыну, а другие братья назывались беками. Здесь вместо закона правили воля властителя и народные обычаи. Мелики были связаны друг с другом, как политическими интересами, так и родственными отношениями, и, таким образом, все пять княжеств Хамсе вместе составляли единый целостный союз [17, гл. I].

В XVI–начале XVIII вв. Дизакское меличество с центром в с.Туг входило в состав Карабахского (Гянджинского) беглярбекства Сефевидского государства.

В XVI в. владельцами Дизакского меликства становятся албанские князья Мелик Гукас и его сын Асан из рода Лорис-Меликов, переселившиеся сюда из с.Арту провинции Лори и сделавшие с.Туг столицей своего меликства. Раффи в труде «Меликства Хамсе» отмечает, что «крепость мелика Дизака находилась в с.Тох, возле монастыря Гтич, возвышающегося до самих небес». Здесь князь Гукас «восстановил монастырь Гтич, основал обитель и поселился в том же монастыре. А сын, мелик Аван, в селе Тох (Туг) воздвиг великолепную церковь и укрепил поселение обводными стенами. Построен им в том же селе прекрасный дворец» [17, гл.I-II; 8, ч.I, 73; 12, 79-84]. Мелик Гукас стал архимандритом Гтичского монастыря. Развалины же крепостной стены до сих пор сохранились в с.Туг.

В конце XVI в. поражение Персии в сефевидско-османской войне привело к тому, что Гянджа-Карабахское беглярбекство Сефевидской империи в 1588 г. было включено в состав Османской империей. На протяжении 1588–1593 гг. под руководством османского финансового чиновника Мехмеда Имамзаде группа из 5 чиновников осуществила перепись населения этой области. Перепись завершилась 21 марта 1593 г. и нашла свое отражение в документе – «Пространный реестр Гянджа–Карабахской провинции» (Gəncə-Qarabağ əyələtinin müfassal dəftəri). Гянджа-Карабахское беглярбекство было разделено на 7 санджаков, состоящих из областей (уездов). Дизакский санджак включал в себя Аразбак, Нагорный Дизак и Дизак (Arasbar, Dağlıq Dizaq və Dizaq) [3, 8; 4, 401 (437-438)]. В 1736 г. в Карабахе, на съезде в Суговушане (Мильской степи) Надир-хан Афшар был провозглашен персидским шахом (1736–1747). За подвиги, совершенные меликами в разгроме османов, он особым фирмансом подтвердил суверенные владетельские права меликов Карабаха с подчинением выплачивать определенную ежегодную дань в шахскую казну. Таким образом, Надир шах освободил из-под власти Гянджинского беглярбекства земли пяти меликств (Гюлистан, Джраберд, Хачен, Варанда, Дизак с их владениями, включая область Талыш), кочевья Мильско–Карабахской степи, Зангезур и подчинил их шахской власти. Особой милости шаха удостоился владетель Дизака Мелик Еган, которого шах называл «бабалэх» (духовный отец). Мелик Еган был старейшиной карабахских меликов. Шах пожаловал ему титул хана, после чего он стал называться Мелик Еган-хан. Он был назначен главой всех пяти меликств Хамсе. Ему поручалось представлять всех меликов и все налоги, собранные в меликствах, передавать в дворцовую казну [2, 15-16]. В Муганской степи на обряде празднования Святого Рождества и Крещения помимо христиан присутствовали до 3 тыс. шахских придворных, шейх-уль-ислам, кази и другие знатные люди. Из присутствующих только Мелик Еган-хан был удостоен чести извлечь крест из воды [17, гл.X].

На протяжении XVIII–XIX вв. областью Дизак из с.Туг правили:

Мелик Еган (1737–1744), Арам-бек (1744–1745), Есаи-бек (1745–1781), Бахтам сын Атама (1781), Аваг-бек Мелик-еганлы (1781–1785), Вахтанг-бек Мелик-еганлы (1785–1789), Аббас Мелик-еганлы (1789–1805), Аслан-бек Мелик-еганлы (1805–1822). Они стали основателями известных в Азербайджане династий Мелик-Егановых, Мелик-Аслановых, Мелик-Аббасовых.

В с.Туг албанами было построено три христианских храма: церковь Св.Иоанна (св.Ованеса), церковь св.Первомученика Степанноса и Анапат.




Рис.2. Село Туг. Церковь Св.Иоанна XVIII в. до реставрации

Церковь Св.Иоанна (св.Ованеса), расположенная в центре с.Туг, построена в XVIII в. на скале, часть которой выступает у левой стены от входа. Был ли там фундамент более древнего храма можно определить лишь в ходе археологических раскопок. Как отмечал Бархударянц в конце XIX в., «церковь Св.Иоанна великолепная, построенная на четырех колоннах, длина 21 м.90 см., ширина 12 м.92 см., имела купол», имела одно окно на западной стене и три на восточной [8, ч.I, 72]. Великая Победа Азербайджана сейчас позволяет азербайджанским архитекторам с точностью определить все замеры внутри и снаружи храма, а историкам и археологам произвести тщательное изучение захоронений и культурного слоя вокруг церкви. По внешнему архитектурному стилю церковь Св.Иоанна похожа на албанскую церковь Св.Елисея (Джотари) XVIII в. в с.Нидж, что подтверждает общность архитектурных традиций албанских культовых сооружений на правобережье и левобережье Куры. За время оккупации церковь Св.Иоанна подверглась арменизации в ходе ремонта.

На лицевой стороне камня над входом церкви было высечено: «В 1185 (1736) году. Верхнюю часть церкви Св.Иоанна восстановил Мелик-Еган, сын архимандрита Гукаса, сие есть память его души...». В церкви было каменное крестохранилище, над северным входом которого было высечено: «сие крестохранилище на память мне Мелик-Егану и о родителях моих архимандрите Гукасе и родительнице моей Мариям, и брате моем Араме, и сестре моей Ханум, супруге Ханум аге, сыне Араме, Есая, Пагтаме, Осепе, Пагире, Сафаре...и прочих, аминь» [8, ч.I, 72]. «Смежно с левой стороной церкви была построена узкая и длинная

часовня как усыпальница меликского рода, в которой были погребены: архимандрит Мелик Гукас в 1154 (1705) г., Мелик-Еган в 1193 (1744) г., Мелик Арам в 1194 (1745), Мелик Есаи в 1230 (1781) г.» [8, ч. I, 73].



Рис.3. Село Нидж. Церковь Св. Елисея (Джотари) XVIII в.

Мелик Есаи был первым из меликов Карабаха, понявшим необходимость регулярного войска и всеобщей мобилизации для обеспечения безопасности страны. В определенные дни, после завершения полевых работ, молодые селяне занимались военной подготовкой: их обучали десятники, полусотники, сотники.

Неоспоримым доказательством сохранения албанского самосознания в XVIII в. служит надпись на надгробном камне Мелика Егана, о которой сообщает Бархударянц. Надпись гласит, что он был почитаем Надир шахом, «властвовал в области Агванской. Был почен народом Персии больше, чем ишханы Армянской». На надгробном камне его сына Мелика Есая было написано, что он был «назначен князем шахом Надиром, 33 года он владел страной Дизакской и совершил много подвигов и побед» [8, ч. I, 73; 17, гл. X]. Это информация подтверждает, что меличество считалось Албанской (Агванской) областью, а также доказывает лояльное отношение Надир шаха к албанским меликам Карабаха, которое проявлялось больше, чем к армянским феодалам. Антитеза мелики Агванской (Албанской) Дизакской области и ишханы Армянской области неоспоримо доказывает разграничение: этническое – албаны (агваны) и армяне, территориальное – Агванская и Армянская области, социальных терминов – мелик и ишхан. За годы оккупации эта надпись наверняка давно уничтожена.

На возвышенности в северо-западной части с. Туг, вблизи кладбища была построена другая албанская церковь св. Первомученика Степанноса. На лицевой стороне камня над входом до конца XIX в. сохранялась надпись, в которой было сказано, что в 1196 (1747) году Мелик-Еган и его сын Мелик Есаи восстановили крышу этой церкви. «Церковь очень древняя, построена не менее 600 лет тому назад» [8, ч. I, 74], т.е. приблизительно в XII–XIII вв.



Рис.4. Церковь Св.Первомученика Степанноса



Рис.5. Женский монастырь Анапат

Анапат (так называлась безымянная церковь, часовня или скит, строившиеся вне селения) находится на кладбище в северо-западной части села Туг «каменная с известью церковь, построенная на одном своде. Возле церкви видны преддверья, обломки келий и жилищ. Этот скит был женским монастырем». Здесь находилась могила мелика Бахтама сына мелика Атама [8, ч. I, 74].

Политическую обстановку на Южном Кавказе изменило убийство Надир-шаха Авшара в 1747 г. Зависимость ханств от Каджарского Ирана стала во второй половине XVIII в. чисто номинальной. Возникшие на территории бывших беглярбегств Сефевидского государства Бакинское, Ширванское, Джавадское, Талышское, Кубинско-Дербентское, Гянджинское, Шекинское, Карабахское, Иреванское, Нахчыванское ханства, возглавляемые азербайджанскими тюркскими династиями, просуществовали до начала XIX в.

Дизакский магал. В конце XVIII в., несмотря на сопротивление,

Дизакское меликство было вынуждено подчиниться Карабахскому ханству и было разделено на 4 магала: Дизак, Джеваншир-Дизак, Хырдапара-Дизак, Дизак-Джабраиллы. Дизакский магал (до 1840 г.) центром в с.Туг включал в себя территорию на западе от р.Акара и Гюльтепе до Малтепе на востоке, от горного пояса Зиарат и Деличайя и простирался на юге от р.Аракс у моста Худаферина до горы Хурат [2, 16]. Дизакский магал управлялся наибом из представителей меликского княжеского рода. Крупными населенными пунктами были Гадрут, Джуварлы, Халифашахлы, селениями управляли кенджуды. Потомки меликов и их подданные в конце XVIII, подчинившись Ибрагим-хану, приняли мусульманство [17, гл.ІІ].

В Дизаке и, в с.Туг в частности, на протяжении веков проживали азербайджанцы и албаны-христиане, которые в конце XVIII в. исламизировались, вследствие чего консолидируясь с азербайджанцами, тюркизировались.

Армяне появились в с.Туг к концу XVIII – началу XIX в., так как в 1823 г. они уже проживали в селе. В переписи село из 87 домов именуется армянским, хотя перечислены: минбashi мелик Аслан с братьями (3 дома) и его нукери (8 домов), мелик Исхан (4 дома), ханские нукеры (2 дома), нукеры Джавар-Кули-аги (3 дома), речбары и сановники ханского брата Гусейн-Кули-аги (6 домов), Кике-Ага, мать Ханлар-аги (1 дом), Джеваншир-бек (1 дом) и его речбары (3 дома) [13, 330]. Таким образом, из 87 домов – 37 домов принадлежали меликам и представителям рода карабахского хана, их слугам и работникам. Примечательно, что не назван ни один армянский феодал, что означает, что армяне села были крестьяне, нукери и речбары.

После завоевания Карабаха царизмом, согласно политico-административному делению, производимому царизмом на Южном Кавказе, Дизакский магал в 1840 г. был ликвидирован на основе реформы «Учреждение для управления Закавказским краем» от 10 апреля 1840 г. и преобразован в Джеваншир-Дизакский магал Варандинского участка Шушинского уезда Каспийской области (1840–1846), затем земли Дизака с с.Туг входили в Шушинский уезд Шемахинской (1846–1859), Бакинской (1859–1868) и Елизаветпольской (1868–1873) губерний.

Основание школы в с.Туг было связано с именем Мир Мехди Хазани, обладателя талантливого пера своего времени, автора книги “Kitabi-tarixi-Qarabağ”, который родился в 1819 г. в с.Мамирли (Məmirlı) Баргушадского района Зангезурского уезда. Он получил прекрасное образование, знал арабский, персидский, русский языки и овладел рядом наук своего времени, а также писал стихи под псевдонимом «Хазани». Мир Мехди Хазани в с.Шихымлы (Şiximli) Физулинского района открыл в 1850 г. одну из первых русскоязычных школ в Карабахе. В 1859 г. поэт переехал в с.Туг и продолжил педагогическую деятельность, на протяжении 1859–1894 гг. до конца жизни возглавив здесь основанную им школу. В ней преподавали такие представители азербайджанских интеллектуалов конца XIX – начала XX вв., закончившие Горийскую Учитель-

скую Семинарию (1876–1917), как Мустафа Джахангиров, Мирза Гара Магеррамов, Абдулла бек Мелик-Асланбеков, Мамед бек Мелик-Еганов, а также Аскер бек Эйвазов, закончивший Казанский Университет.



Рис.6. Село Туг на карте Елизаветпольской губернии.




Рис.7. Развалины меликского дворца

В книге Гусейна Ахмедова «Азербайджанская школа XIX века» (“XIX əsr Azərbaycan məktəbi”) указано, что в 1883 г. Садыгбей и Мехдибей Мелик-Аслановы оказывали помошь учебниками и финансовыми средствами бедным ученикам школ Туг и Губадлы. В 1883 г. в с.Туг была создана школа в русско-европейском стиле в одном из зданий меликского дворцового комплекса, о чем свидетельствовала надпись на каменной доске у входа «1883» [5, 5]. Эта современная по тем временам школа дала толчок развитию образования в Азербайджане в целом. Учителя и выпускники этого учебного заведения заложили основу для процветания образования и культуры района в целом.

После Мир Мехди Хазани в 1894–1922 гг. школой руководили Мухаммад Мелик-Еганов и Мустафа Джахангиров в 1922–1934 гг. Следует отметить, что Мустафа Джахангиров, принимавший участие в общественно–политических процессах своего времени и получивший образование в Горийской Учительской Семинарии в 1904–1907 гг., является одним из основателей Тугской средней школы, завоевав своей педагогической деятельностью большое уважение в Карабахе [5, с.5]. Среди выдающихся личностей, выходцев из села Туг, следует упомянуть такие имена, как Худат бек Агабек оглы Мелик-Асланов (1879–1935) и Джавад бек Рза-бек оглы Мелик-еганов (1878–1937).

Худат бек Мелик-Асланов (из рода наиба Дизакского магала, сын Ага-бека Мелик-Асланова, одного из активных борцов против армянской резни в 1905 г.) получил образование в Шушинском реальном училище, и благодаря финансовой помощи мецената Гаджи Зейналабдина Тагиева, в 1904 г. закончил С-Петербургский Институт инженеров путей сообщения по специальности инженер–железнодорожник. После Февральской революции в России по распоряжению Временного правительства в 1917–1918 гг. Худадат-бек назначается в Тбилиси уполномоченным по путям сообщения Закавказья; также утверждается комиссаром Министерства железнодорожного транспорта Закавказского комисариата, а затем Закавказской Федеративной Республики. В 1918 г. после провозглашения АДР назначается министром железнодорожного транспорта и министром печати и телеграфа в первом правительстве; в качестве министра железнодорожного транспорта Худадат-бек входил в состав второго, третьего, четвертого и пятого кабинетов правительства АДР. Он избирался депутатом Парламента и первым заместителем Госкомитета обороны АДР (1919) [1, 184]. В советский период он занимал ряд государственных должностей.

Джавад бек Рза-бек оглы Мелик-Еганов (1878–1937), получив первое образование в Тугской средней школе, продолжил его в Шушинском реальном училище и получил высшее экономическое образование в АГУ. В 1903 г., работая на нефтяных промыслах, вместе с М.Э.Расулзаде, Н.Наримановым, М.Азизбековым, М.Мовсумовым, М.Гаджинским, он участвовал в основании социал–демократической организации «Гуммет» (“Нүттәт”). При АДР Джавад-бек был депутатом Парламента и постоянным представителем Мусульманской фракции в Закавказском сейме. В 1919 г. его назначили генерал–губернатором Ленкоранского (1919–1920) и Муганского районов, начальником Управления полиции г.Баку. Джавад бек Мелик-Еганов был также основателем первого профсоюза в Азербайджане [7, 1990].

Советский период. В советские годы с.Туг являлось центром Тугского сельсовета Гадрудского района НКАО Азербайджанской ССР. В 1934–1963 гг. Тугская средняя школа находилась под армянским руковод-

ством, и уровень образования становился все хуже. По настоящию населения в 1963–1991 гг. директором школы стал Нияз Джахангиров, под руководством которого 60-70% выпускников школы поступали в высшие и средние технические вузы Азербайджана. Решением Общенационального Лидера азербайджанцев мира Гейдара Алиева, уделявшего особое внимание развитию азербайджанских сел в Нагорном Карабахе, в с.Туг в 1975–1978 гг. было построено новое современное здание для Тугской средней школы на 640 мест, включающее оснащенные всевозможным оборудованием 4 лаборатории, лингвистические, военные и инженерные классы, богатую библиотеку, спортивные и конференц-залы, столовую. Здание отапливалось системой центрального отопления и имело интернат для учеников из соседних сел. Среди выпускников Тугской средней школы было 18 докторов наук, 21 кандидат наук, около 40 высокопоставленных военных специалистов, десятки докторов, учителей и других высокопрофессиональных специалистов. В 1983 г. была проведена большая подготовка к празднованию 100-летия средней школы с.Туг, что подтверждалось экспонатами музея школы. Однако, несмотря на многочисленные призывы, отметить 100-летий юбилей этого учебного заведения, основателями которого была азербайджанская элита, тогдашние армянские руководители Нагорного Карабаха и Гадрута не допустили этого [5, 5].

Оккупация и освобождение. В ночь с 30 на 31 октября 1991 г. с.Туг было захвачено армянскими вооруженными силами, азербайджанцы были изгнаны из села. Во время карабахского конфликта из жителей с.Туг также были шехиды, как и во всем Карабахе. Тугская средняя школа несколько месяцев функционировала в Физули, затем в Баку до 1996 г., а с 1997 г. в поселке Ени Туг в Бейлаганском районе [5, 5]. В период с 31 октября 1991 – до 9 ноября 2020 гг. село находилось под оккупацией незаконных армянских вооруженных сил и подверглось ужасному разрушению, включая дома азербайджанцев, исторические памятники и здание Тугской средней школы.

Президент Азербайджана и Доблестный Верховный Главнокомандующий Азербайджанской армии Ильхам Алиев в своем Twitter 9 ноября 2020 г. объявил об освобождении села Туг, вошедшего в Ходжавендский район Азербайджана.

15 марта 2021 г. Президент Азербайджана Ильхам Алиев, Первый Вице-президент Азербайджана Мехрибан Алиева и их дочь Лейла Алиева посетили Физулинский и Ходжавендский районы Азербайджан, в том числе и село Туг. Президент Азербайджана Ильхам Алиев сказал: «Разрушенное армянами здание школы села Туг. Посмотрите, в какой вид превратили, а потом сказали, что село Туг – армянское село. Если бы было армянское село, было бы оно разрушено? Это древняя земля Азербайджана. Село Туг всегда было и будет азербайджанским селом».

Заключение. Краткий исторический обзор о селе Туг на основе

сведений письменных источников VIII–XIX вв. позволяет утверждать, что это поселение является исконной древней землёй Азербайджана. Доблестная Победа в Отечественной войне 2020 года – Второй Карабахской войне вернула земли Карабаха, включая старинное азербайджанское село Туг ее исконному владельцу – Азербайджану, дала возможность прежним жителям села возвратиться в родные дома и поклониться могилам предков, сохранить и по возможности реставрировать развалины исторических памятников этого села. Албано-удинская христианская община наконец спустя десятилетия преобрела возможность посетить албанские храмы – церковь Св.Иоанна (св.Ованеса), церковь св.Первомученика Степанноса и женский скит-монастырь Анапат. Карабах вновь будет восстановлен и будет процветать.

ЛИТЕРАТУРА

1. Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. İkinci cild. Bakı: Lider, 2005, 472 s.
2. Qarabağ Mirzə Yusif. Tarixi-safi / Qarabağnamələr. II kit. Bakı: Yazıçı, 1991, 290 s.
3. Gəncə-Qarabağ əyalətinin icmal dəftəri / Tərtibci Tofiq Nəcəfli. Bakı: Çəşioğlu, 2010, 508 s.
4. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri / Red. Vasif Quliyev. Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı: Şuşa, 2000, 576 s.
5. Mustafayev R. Xocavəndin 125 yaşlı Tuğ məktəbi/Xalq qəzeti, 2010, 7 aprel, s.5.
<http://www.anl.az/down/meqale/xalqqazeti/2010/aprel/113246.htm>
6. Алиев Ильхам заявил об освобождении новых сел Ходжалы и Ходжавенд. 9 ноября 2020, 13:46. <https://haqqin.az/news/193451>
7. Алиев Ф. Генерал-губернатор Ленкоранского уезда (О.Д.Мелик-Еганове) // «Бакинский рабочий», 18 августа 1990.
8. Бархударянц М. Арцах. Баку, 1895, часть I-II (арм.яз) / перевод Яргуляна, 1949-НАИИАНА инд. № 1622.2010, 415 с.
9. Бунятов З.М. Азербайджан в VII–IX вв. Баку: АН Азерб. ССР, 1965, 384с.
10. Каланкатуйский М. История агван / перевод с арм. К.Патканова. СПб.: типография Императорской Академии наук, 1861, 376 с.
11. Мамедова Ф. Кавказская Албания и албаны. Баку, 2005, 800 с.
12. Mkrtchyan Sh. Историко-архитектурные памятники Нагорного Карабаха. Ереван: Айастан, 1988, 360 с.
13. Описание Карабагской провинции составленное в 1823 г., по распоряжению Главноуправляющего в Грузии Ермолова, действительным статским советником Могилевым и полковником Ермоловым 2-м. Тифлис, 1866) // переиздание под ред. Т.Мустафазаде, автор предисловия З.А. Гаджиева. Баку, 2004, 415 с.
14. Орбели И. Мхитар Гош и его судебник / Избранные труды. Т.1. М.: Наука, 1968, с.213.
15. Орбели И.А. Хасан Джалал, князь Хаченский // Изв. Имп. АН. СПб., вып. IV, №6, 1909, с.429.
16. Орбели И.А. Хасан Джалал, князь Хаченский / Избранные труды. Ереван, 1963, с.157-158
17. Раффи. Меликства Хамсы. «Мшак», 1882
18. Mamedova F. Au sujet des dirigeants Albaniens du IX^e au XV^e siècle (dynastie des Djalalides) / TURCICA. Revue d'études turques. Tome XXI-XXIII.1991.Mélanges offerts A Irene Melukoff, par ses collègues, disciples et amis, p.307-310.
19. Dowsett C. A Neglected Passage in the "History of Albanians" // Bulletin of the School of Oriental and African Studies University of London, V.19, No.3, 1957, p.463.

QISA TARİXİ BAXIŞ AZƏRBAYCANIN XODCAVƏND RAYONUNUN TUĞ KƏNDİ HAQQINDA

Ülviyyə Ş.HACIYEVA

XÜLASƏ

Məqalə Albaniya dövründə meydana gəlmış və əsrlər boyu mühüm tarixi rol oynayan Azərbaycanın Xocavənd rayonun Tuğ kəndinin tarixinə qısa baxışa həsr edilmişdir. Bu kəndin meydana gəldiyi ərazi Albaniyanın cənub torpaqlarının bir hissəsi və tarixdə müxtəlif dövrlərdə Dizak adı ilə tanınan bir sıra Azərbaycanın feodal dövlət birləşmələrinin bir hissəsi idi. Orta əsrlərdə Tuğ kəndində albanlar bu günə qədər galib çatan üç kilsə inşa etdilər. Mənbələrə görə, XV-XVIII əsrlərdə Tuğ kəndi Alban bölgəsi sayılan Dizak knyazlığının, daha sonra məlikliyin mərkəzi sayılırdı. XIX-XX əsrlərdə Tuğ kəndinin məktəbi bu sahədə maarifləndirmə mərkəzlərindən biri olmuş və Azərbaycan ziyahlarının bir neçə nəslini yetişdirmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın Tuğ kəndinin qanunsuz işğali bu qədim Azərbaycan torpağını viran və məhvə məruz qoydu. Azərbaycanın Böyük Zəfəri bütün Qarabağın dirçəlişi üçün bir fürsət yaradır.

Açar sözlər: Albaniya torpaqları, Qarabağ, Dizak bəyliyi, məliklik, Tuğ kəndi, Alban kilsələri

BRIEF HISTORICAL OVERVIEW ABOUT TUG VILLAGE OF KHODJAVEN DISTRICT OF AZERBAIJAN

Ulviyya Sh.HACIYEVA

SUMMARY

The article is devoted to a short historical overview of the village of Tug in the Khojavend region of Azerbaijan, which is the oldest settlement that arose in the Albanian period and has played an important historical role for centuries. The territory on which this village arose was part of the southern lands of Albania and known in history as Dizak in different periods of history was part of a number of feudal state formations of Azerbaijan. In the Middle Ages in the village of Tug the Albanians built three churches that have survived to this day. According to sources in the 15th–18th centuries the village of Tug was the center of the Dizak principality, then the melikate, which was considered the Albanian region. In the 19th – 20th centuries the school of the village of Tug was one of the centers for the dissemination of education in this area and brought up several generations of the Azerbaijani intelligentsia. The illegal occupation of the village of Tug by the Armenian armed forces for almost 30 years subjected this ancient land of Azerbaijan to devastation and destruction. The Great Victory of Azerbaijan provides an opportunity for the revival of the entire Karabakh.

Keywords: Lands of Albania, Karabakh, Dizak principality, melikstvo, village of Tug, Albanian churches

UOT 94 (479.24); 930:314

1918-Cİ İLDƏ URMİYADA AZƏRBAYCANLILARA QARŞI TÖRƏDİLƏN SOYQIRIM ŞAHIDLƏRİN XATİRƏ VƏ QEYDLƏRİNDE

Həsən A.SƏFƏRİ*

1918-ci ildə Cənubi Azərbaycanın qərb hissəsində - Urmiya şəhərində azərbaycanlılar soyqırıma məruz qaldılar. Bu soyqırım həqiqəti, o dövrdəki qanlı hadisələrin şahidi olan insanların xatirələrində və qeydlərində əks olunub. O dövrdə yaşamış şahidlərin qeydləri ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırımı faktını sübut edir. 1918-ci ildə azərbaycanlılar Güney Azərbaycanın qərb ərazisində soyqırıma məruz qaldılar. Bu zonada ən çox Güney Azərbaycanın ən böyük şəhəri Urmiya soyqırıma məruz qaldı. 1918-ci ildə birləşmiş Erməni-Aysor hərbi dəstələri 6 ay ərzində Urmiyada, demək olar ki, bütün azərbaycanlıları məhv edərək "Dənizdən dənizə - Böyük Ermənistən" planını həyata keçirməyə çalışıllar.

Açar sözlər: Urmiya, azərbaycanlılar, erməni, aysor, soyqırım, xatirələr

Giriş. 1918-ci ildə ermənilər Şimali Azərbaycan və Şərqi Anadoluda olduğu kimi Cənubi Azərbaycanın qərb bölgəsində yerləşən Urmiyada da azərbaycanlılara qarşı dəhşətli soyqırım törətilər. Onlar Cənubi Azərbaycanda aysorları da özlərinə birləşdirib Urmiya şəhəri, ətraf qəsəbə və kəndlərində 1918-ci ilin fevralından başlayaraq 6 ay müddətində davam edən kütləvi soyqırım törətmışlər. Nəticədə Urmiya şəhəri ətraf qəsəbə və kəndləri ilə birlikdə xarabalığa çevrilmiş, əhalinin çoxu soyqırımanın qurbanı olmuşdur. Birləşmiş erməni-aysor silahlı dəstələrinin Urmiyada azərbaycanlılara qarşı törətdiyi soyqırım yerli əhalinin, dövlət rəsmilərinin və xarici diplomatların yazdıqları xatirələr, hesabat və gündəlik qeydlərində də əks etdirilmişdir. Həmin qeydlər, xatirələr və gəndərılən hesabatlar bu bölgədə ermənilərin aysorlarla birlikdə törətdiyi soyqırım barədə daha düzgün təsəvvür yaradır. Sırf həmin bitərəf şəkildə yazılmış xatirələr, qeydlər və dövlət rəsmilərinin hesabatları erməni-aysor birləşmələrinin azərbaycanlılara qarşı necə dəhşətli soyqırım törətdiklərini sübut edir.

Urmiyada 1918-ci ilin fevral ayında başlanan soyqırımın birinci mərhələsi. Çar Rusiyasında Oktyabr çevrilişindən sonra rus qoşunlarının

*AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi, seferihesen@gmail.com, ORCID ID: 0000-0003-2405-353X

bölgədən geri çəkilməsi ilə missionerlər Cənubi Azərbaycanda erməni-xristian dövlətinin yaradılması məqsədilə əvvəlcədən mövcud olan erməni və aysorlardan ibarət silahlı dəstənin yaradılması planını tezləşdirilər. Artıq 1917-ci il dekabr ayında yaradılan birləşmiş erməni-aysor silahlı dəstələri ilk öncə Cənubi Azərbaycanın qərb bölgələrinə aid olan kəndlərə hücum edib qətl və qarət törətdilər, daha sonra isə 1918-ci il fevralın 22-dən Urmiyada kütləvi soyqırıma başladılar. Hadisələrin şahidi olmuş Urmiya ziyalılarından Rəhmətulla Tofiq 1918-ci il yanvarın 22-dən kütləvi soyqırımın başlanmasını belə təsvir edir: “*Mister Şed, Marşimon, Ağapetros və Urmiyadan olan bir neçə xristian (erməni və aysor-H.S.), ümumiyyətlə Xristian Komitəsi bu gün bütün xristian və cilolari məxfi şəkildə Salmas və Urmiya ətrafindan şəhərə dəvət etdilər. 1918-ci il fevralın 22-də gün batana iki saat qalmış xristianlar Qardaş və Dadaş adlı iki müsəlmanla Hazaran darvazasında toqquşdular. Tüfəng səsləri yüksəldi. Sanki bütün xristianlara (birləşmiş erməni-aysor silahlı dəstəsinə - H.S.) göstəriş verilmişdi ki, şəhərin hər hansı hissəsindən tüfəng səsi eşidən kimi xristianların toplaşlığı yer olan və müsəlmanların evlərinin ortasında yerləşən Hacı Müstəşar karvansarayından müsəlmanları hədəf alsınlar. Oradan başlanan hücum bütün şəhəri bürüdü*” [5, 18-19].

Tehran mərkəzi hakimiyyətinin Urmiyaya göndərdiyi və burada baş verən hadisələrlə bağlı gündəlik Tehrana hesabat göndərən Rəhmətullah xan Mötəmi-dəlvüzərə isə kütləvi soyqırım başlaması və dövlət rəsmisi kimi onun qarşısını almaq üçün apardığı müzakirəni belə təsvir edib: “*Mən məsələni araşdırmaq üçün Amerika konsuluna (Uilliam Şed - H.S.) zəng etdim. Vitse-konsul məlumatsız olduğunu bildirdi və əlavə etdi ki, bildiyim qədəri ilə Hazaran məhəlləsində hadisə baş verir, ancaq onun mahiyyəti haqqında heç nə bilmirəm. Mən telefon başında idim. Bu vaxt top və bomba səsləri ucaldı. Konsula dedim ki, bunun top səsi olduğu aydındır və xristianlar tərəfindən atılır. Çünkü, müsəlmanların topu və bombası yoxdur. Əlavə etdim ki, top və bomba atılması qadağan olmalıdır. Bu hərəkət əhalinin, xüsusən də qadınların və uşaqların qorxmasına və iztirabına səbəb olur. Atəsi dayandırmaq, məsələni araşdırmaq və müvafiq qərar vermək lazımdır. Uilliam Şed dedi ki, mənim top və bombardan da xəbərim yoxdur, ancaq tədbir görərəm. Lakin top səsləri kəsilmədi. Tüfəng səsləri də siddətləndi. Şəhərdən arvad-uşaq nalələri yüksəlməyə başladı*” [1, 32].

Rəhmətulla Tofiq Urmiyada soyqırımın birinci mərhələsini belə təsvir edir: “*1918-ci il fevral ayının 22-i cümbə günündə xristianlar çevriliş və kütləvi qırğınlara başladılar. Şənbə günü 1918-ci il fevralın 23-də səhər açıldan yenidən hücum başlandı. Diyalə kəndi və Cuhudlar dağlı istiqamətdən şəhəri top atəsinə tutdular. Xristianların (erməni-aysor silahlı dəstəsinə - H.S.) əlində topun olduğundan xəbərsiz olan əhali qorxuya düşdü. Onlar şəhərin hər tərəfindən müsəlman məhəllələrinə axışdılar. Xristianlar Yurdşah, Əsgərşəhər və Mehdiəlqədəm məhəllələri, xüsusilə Seyid Hüseyn xan Bağı küçəsinə hücum edib, evləri qarət edərək yandırdılar*” [5, 18-19]. Şahidlərin qeydləri əsasında baş verən hadisələrdən göründüyü kimi son 2-3 ildə Urmiya və ətraf ərazilərə

sigınan erməni və aysorlar silahlandırılandan sonra yerli əhalini soyqırıma məruz qoymaq üçün hücuma keçib evləri talayaraq, yandırılmışlar. Evləri yan-dırmaqla əhalinin izini silmək isə ermənilərin soyqırım törətdikləri ərazilərdə istifadə etdikləri taktikadır.

Məxfi Əfşar təxəllüsü ilə gündəlik xatirələrini yazan Urmiya sakini isə 1918-ci ilin fevralın 22-dən başlanan kütləvi soyqırımı belə təsvir edir: “*Gecə yarısından 3 saat keçirdi ki, qəflətən atəş səsləri ilə yanaşı, əhalinin yalvarma və “Ya Hüseyin” səsləri eşidildi. Deyirlər, Bazarbaşı məhəlləsində cilə silahlı dəstələri misli görünməmiş qətl və qarət törədib, yüzlərlə insanı öldürüb'lər. Daha sonra top səsləri eşidildi. Topların səsindən evlər titrəyirdi. Pəncərə şü-şələrinin əksəri isə sinirdi. Deyirlər, düşmənlər (erməni-aysor silahlı dəstələri - H.S.) Göytəpə kəndində yerləşdirikləri toplarını şəhərətrafına gətirib, Haza-ran və Bazarbaşı məhəlləsini davamlı atəşə tutublar. Neçə evin dağıldı, neçə qadın, kişi və uşağın ölüyü məlum deyil*” [9, 173].

Rəhmətullah xan Mötəmidəlvüzarə birləşmiş erməni-aysor silahlılarının Urmiyada soyqırıma başlamasını belə təsvir edir: “*Gecədən iki saat keçmiş şəhərin iki tərəfindən, yəni Çərbəxş və Diyalə kəndləri tərəfdən top səsləri eşidildi. Toplar şəhərə atılırdı. Hər yerdə qadın və uşaqların çığartısı və bağır-tısı, “Ya Hüseyin” fəryadları ətrafa yayılırdı. İki saat sonra top səsləri kəsildi. Mən 4 saat yarım telefonun başında konsulluqlarla müzakirə aparmışdım. Sonunda tüfəng səsləri də susdu... Şəhər tezdən qalxıb hökumət binasına getdim. Məlum oldu ki, dünən qürub vaxtı şəhərdə tüfəng səsi eşidiləndə bir qrup cilə şəhərin ortasında mərhum Hacı Müştəşarıləşgər karvansarayında olmuş, qapıları bağlanmış və pəncərələri səngər edərək küçədə olan və ya oradan keçən və aralarında uşaqların da olduğu insanlara atəş açaraq onları öldürmüştərlər. Gecə vaxtı bir qrup xristian silahlı şəhər darvazasının eşiyyində olan müsəlman evlərinə basqın edərək 8 nəfəri, əsasən arvad-uşağı öldürmüştərlər. Onların arasında XİN-in Urmu idarəsinin fərraşı Xanəli də olmuşdur. Xristianlar evləri qarət etmiş, əxlaqsız hərəkətlər etmiş, qadınları zorlamışlar*” [1, 32].

Həmçinin şəhərin başqa yerlərində - Əsgərhan, xüsusən də Yurdşah məhəllələrində müsəlmanların evləri qarət edilmiş, yandırılmışdır. Coxlu sayda müsəlman öldürülmiş və utandırıcı dəhşətli hadisələr baş vermişdir. Həmin gecə qarət edilən və yandırılan evlər arasında Urmunun seyidlərindən və müctehidlərindən olmuş mərhum Hacı Əlişərəf ağanın evi də var idi. Onun oğlu Əli ağa ailə-uşağı qonşulara aparmaqla canlarını ölümdən qurtara bilmişdi. Baş vermiş biabırçı hadisələr və insanı riqqətə gətirən bu təsirli vəziyyət bədbəxt insanları heyrətləndirmişdi. Yenə də xəbər gəldi ki, Novkeçər küçəsində bir qrup müsəlmani öldürmüştərlər və onların meyitləri küçənin ortasında qalmışdır. Məlum olmuşdur ki, bu hadisə də dünən gecə baş vermişdir [1, 33]. Xatirələr və hesabatlardan göründüyü kimi, heç bir müharibə olmadan dinc Urmiya sakinləri sırf soyqırım məqsədilə top atəşinə tutulub, onların evlərinə hücum edilərək qocalar, qadınlar və hətta körpələr belə vəhşicəsinə qətlə yetirilmişdir. Bu şəkildə qarşılıqlı müharibə olmadan və sırf

müəyyən etnik qrupa aid insanların qoca, qadın və uşaqları da daxil olmaqla qətlam edilməsi soyqırımdan başqa bir şey deyildir.

Məxfi Əfşar Urmiyada həmin soyqırımı belə təsvir edib: “*Qəflatən axşam vaxtından 4 saat keçmiş Gömrük sarayında toplaşan qəddarlar (bir-laşmış erməni-aysorlar – H.S) atəş açmağa başladılar. Gecənin qaranlığında küçədə, yollarda və damda kimləri görürdülərsə dərhal atəş açıb öldürürdülər. Belə ki, mən özüm evin yuxarı hissəsində kiçik pəncərədən baxıb gördüm ki, onlar hətta it və pişiyə də atəş açırlar. Atəş açılan ikinci yer isə qəddar Petrosun (erməni-aysor silahlı dəstəsinin komandanı - H.S.) evi istiqamətindən idi. Əsgərən və Mehdiəlqədəm məhəllələrində dəhşətli vəziyyət hakim idi. Digər atəş mərkəzi isə xristianlığı yayan şəxslərin (missionerlər nəzərdə tutulur – H.S.) evlərinin istiqaməti və Minarə məscidinin yaxınlığı idi. Əzazəddövlənin evini mərkəzə çevirmişdilər. Məhəllənin əhalisi üç atəş mərkəzinin arasında qalmışdı və özümüüzü müdafiə etmək üçün bir dənə də tifəngimiz yox idi*” [9, 173].

Məxfi Əfşar üçgünlük kütləvi soyqırımın sonrakı günlərini isə belə təsvir edir: “*Sənbə günü səhər məlum oldu ki, Petrosun göstərişi ilə bir neçə topu Cuhudlar dağının başına çəkib və oradan şəhəri atəşə tutublar. Deyilənə görə, 2000-dən artıq günahsız əhali öldürülüb, min nəfərdən çox adamın isə bu qorxudan bağıri çatlayıb və ya xəsarət alıblar. Mən nahara yaxın özümə cəsarət verib evin yuxarı hissəsində kiçik pəncərədən Qarasandıq qəbiristanlığı və meydanına, eləcə də gömrüyün qarşısına baxdım. Küçəyə hər addımdan bir təxminən 200-dən çox cəsəd səpələnmişdi. İlahi, məgər bu gün qiyamət günüdür ki, belə dəhşətli faciə baş verib?*” [9, 174]

Rəhmətullah xan Mötəmidəlvüzərə həmin üçgünlük soyqırım barədə yazıb: “*Cilolar və başqları bir neçə küçəyə hücum etmiş, evlərə soxulmuş, bəzi ailələrdə əxlaqdan kənar əməllər etmiş, biabırçı hadisələr törətmüş, biçarə camaatin var-dövlətinə qarət etmiş, təqribən 500 evi yandırmış, arvad-uşağı və kişiləri qətl etmiş, kimsəyə rəhm etməmişlər. Sonradan sülh bərqərar olanda aparılmış yoxlamalar göstərdi ki, törədilmiş vəhşiliklər heç bir qanuna siğmur, heç bir dövrdə buna bənzər hadisələrin olması barədə eşidilməmişdir və onlar heç bir dində rəva görülmür. Həm də günahsız insanların-yaşlı, cavan, qadın və uşaqların öldürülməsi, evlərin və iş yerlərinin talan edilməsi və yandırılması sülh elan olunandan və döyuşlər bitdikdən sonra, həm də görünməmiş amansızlıqla həyata keçirilmişdir*” [1, 38]. Göründüyü kimi bitərəf dövlət rəsmisi olan Mötəmidəlvüzərənin hesabatında ermənilərin soyqırım taktikasını, yəni dinc əhalinin, yaşlı, qadın və uşaqların kütləvi şəkildə qətlə yetirilməsi, onların evlərinin talanması və şəhəri ələ keçirəndən sonra öz şəhərlərinə çevirmək məqsədilə evlərinin yandırılmasını təsvir etmişdir.

Məxfi Əfşar Urmiyada 1918-ci il fevralın 24-də baş verən hadisələri belə təsvir edir: “*Bazar günü (24 fevral 1918-ci il- H.S.) bütün müsəlmanlar dələduz barişdircilərin israr və təkidi ilə təslim oldu və Mirzənin atluları hədsiz sevinclə axşama kimi silahı olan müsəlmanlardan silahları yiğdilar. Daha*

sonra müqavimətsiz və çox rahat müsəlmanları qətlam etməyə davam etdilər. Xülasə, cilo quzdurları tökiilüb əhalini qətlam edərək talayıb, şəhəri yandırıdilar. Bu gün yalandan həmin evlərdən guya onlara atəş açılmasını bəhanə gətirib müsəlmanlara aid 300-dən çox evi yandırdılar. Qətlam edilən yüzlər və minlərlə müsəlmanın cənazəsi küçələrdə, evlərdə və damlarda düşüb qalmışdı. Heç kimsə canının qorxusundan onları basdırıa bilmirdi.” [9, 176]

Urmiya sakını Qulam xan Hişmət 1918-ci il fevral ayının 22-24 arasında birləşmiş erməni-aysor silahlı dəstələrinin törətdiklərini soyqırımı belə təsvir edir: “Küçələr və evlər cənazələrlə dolu idi. Evlərin əşyaları küçələrə dağıdılmışdı və bu vəziyyət, müşahidə edən hər kəsi qüssəyə boğurdu... Müsəlmanların özlərini müdafiə etdiyi cüma və şənbə günüün tələfati o qədər ağır olmamışdı. Lakin bazar günü qırğınında müsəlmanlar silah götürməyib və axmaqcasına öz başçılarının təşəbbüsünü gözlədilər. Ona görə də 10 min nəfər hüdudunda qadın, uşaq və yaşılı qətlam edildi” [7, 37].

Adı məlum olmayan müəllif isə Urmiyanın təslim olmasından sonra davam edən kütləvi soyqırımı belə təsvir edib: “Marşimon qoşuna əmər etmişdi ki, bir neçə saat əhalini qətlam etsinlər. Ona görə də, əhali təslim olandan sonra da şəhərə daxil olan qoşun (Birləşmiş erməni-aysor silahlı dəstəsi - H.S.) gördükleri qadın, kişi, uşaq və ümumiyyətlə hər kəsi qətlə yetirdilər. Bu kifayət etmədi onlar əhalinin evinə hücum edib, əmlakı və nağd pullarını qarət etdikdən sonra evin bütün əhalisini qəddarlıqla qətlam edib, oğulları atasız, qızları anasız qoydular. Çox qorxunc və qanlı hadisə baş verdi. Hər yer qətl edilənlərin, günahsızların cəsədləri ilə dolu idi və şəhər açıq qəbiristanlığı xatırladırdı.” [2, 590]. Göründüyü kimi hətta şəhər əhalisi təcavüzkarlara təslim olandan sonra da Urmiyanı erməni-xristian şəhərinə çevirmək məqsədilə, bütün əhalini, o cümlədən qoca, qadın və uşaqları soyqırıma məruz qoydular.

Rəhmətullah Tofiq isə kütləvi soyqırımdan sonra fevralın 25-də qırğın qurbanlarının dəfn edilməsində iştirak edərək gördüyü mənzərəni belə təsvir edib: “Evlərdə gördüğüm bu qanlı cəsədlər mənə elə pis təsir etdi ki, ömrümün sonunadək yadımdan çıxmayacaq. Vəziyyətdən belə başa düşüldü ki, xristianlar qapısını sindirdiqləri hər bir evdə ilk öncə yalvarıb aman diləməyə həyətə çıxan ev sahibini öldürüb, bu səsə otaqdan çıxmaga çalışan ev qadını və evdə qorxudan kürsünün ətrafinda yorğan altında gizlənən bütün uşaqları yerindəcə güllələyib öldürmüştürlər. Hər kimsə o gün mənim kimi həmin evlərə daxil olsaydı bütün ailə üzvlərinin evin müəyyən yerlərində qətlə yetirildiyini və onların qanlı bədən üzvlərini gözləri ilə görərdi” [5, 24]. Şahidlərin təsvir etdiyi erməni və aysorların dinc əhaliyə qarşı törətdiyi qətlamın forması burada sırf bir xalqın etnik mənsubiyyətinə görə körpədən qocaya qədər məhv edilməsi məqsədilə soyqırıma məruz qaldığını açıq şəkildə nümayiş etdirir.

Beləliklə, birləşmiş erməni-aysor silahlı dəstəsi fevral ayından Urmiyanın kəndlərində əhalini soyqırıma məruz qoyub, fevralın 22-dən isə Urmiya şəhərində 3 gün müddətinə kütləvi soyqırırm törətmışlər. Üç gündə

Urmiyada 15 min dinc azərbaycanlı qətləm edilmişdir. Lakin şəhər əhalisinin təslim olmasına, Urmianın erməni-aysor birləşmələrinə təhvil verilməsinə baxmayaraq, azərbaycanlıların soyqırımı dağınıq şəkildə davam etmişdir.

1918-ci ildə Urmiyada azərbaycanlılara qarşı törədilən kütləvi soyqırımin II mərhələsi. 1918-ci ilin fevral ayından Urmiyada başlanan soyqırımla Urmiya şəhəri birləşmiş erməni-aysor silahlı dəstəsi tərəfindən işgal edildi. Əhali davam edən kütləvi soyqırımdan qurtarmaq məqsədilə təslim oldu. Lakin qırğınlar dağınıq şəkildə davam edirdi. Nəhayət, 1918-ci il mart ayının 16-da Şəkkak kurd tayfasının başçısı İsmayılağa Smitqo birləşmiş erməni-aysor silahlı dəstəsinin dini başçısı B.Marşimonu Salmasın Köhnəşəhər qəsəbəsində qətlə yetirəndən sonra qəzəblənən birləşmiş erməni-aysor silahlı dəstələri Urmiyada azərbaycanlı əhalinin yenidən kütləvi soyqırımına başladılar [3, 328].

Rəhmətullah Tofiq 1918-ci il mart ayının 18-də ilaxır çərşənbə günü azərbaycanlıların soyqırımanın ikinci mərhələsinin başlamasını belə təsvir edib: “*İlaxır çərşənbə idi... Urmiyada sağ qalan əhali otuz üç gün idi ki, evin bir küçünə sığınib qorxu və iztirab içərisində cœurək qılığından əziyyət çəkarək, günlərini keçirirdilər. Onların qətiyyən Marşimonun öldürülməsi məsələsindən xəbərləri yox idi. Belə bir anda Xristian Komitəsinə xəbər çatdırıldı və xristianların (birləşmiş erməni-aysor silahlı dəstələri - H.S.) başçıları 12 saat müddətinə şəhərdə kütləvi qətlama göstəriş verdilər. İlaxır çərşənbə günü səhər tezdən (1918-ci il mart ayının 19-da – H.S.) 12 min nəfər silahlı (birləşmiş erməni-aysor silahlı dəstəsi - H.S.) yenidən müsəlmanların məhəllələrinə və küçələrinə hücuma keçdilər. Şəhərdə yaşayan xristianlar da qətl-qarətə imkan yaradığını görüb silahlı dəstəyə qatıldı. Qafqazdan gələn erməni qaçaqları da belə fürsəti gözləyirdilər. Hamisi bir anda hücuma keçdi. Tüfəng səsləri şəhəri bürüdü*” [5, 30].

Rəhmətullah xan Mötəmidəlvüzər isə həmin ilaxır çərşənbədə başlanan soyqırımı belə təsvir edir: “*Şəhərdə qəribə bir vəziyyət və təsəvvürəgəlməz bir həngamə meydana çıxmışdı. Saysız silah səsləri göyə qalxır, arvad-uşaqların nalə və fəryadları eşidilirdi. Hər bir evdən silah səsləri və uşaq çığırıtları gəlirdi. Sübhənallah, qiyamət vəziyyəti müşahidə olunurdu. Hər kəs öz canını qurtarmağa çalışırdı. Atanın oğlundan, ananın uşağından xəbəri yox idi. Qadınlar qarşılara çıxan həyətlərin 3-4 metr hündürlüyündə olan divarlarından uşaqlarını həyətə atır, özləri də o hündürlükdən arxalarınca tullanır, əl-ayaqlarını sindirir, yenə də qalxıb qaçırdılar. Uşaq və böyüklərin bəziləri o hündürlükdən atladiqları xəsarətdən ayağa qalxa bilmir qarın üstündə huşsuz qalırlılar. Acinacaqli vəziyyət davam edirdi. Camaat qaçmaqdan başqa bir əlac görmürdü. Qaçarkən gülləyə tuş gəlməmək hər kəsin bəxtinə qalmışdı. Coxları amansız güllələrə tuş gəlməmiş, evlərin damında, küçələrin ortasında düşüb qalmışdı.*” [1, 56-57].

Rəhmətullah Tofiq isə həmin soyqırımı belə təsvir edib: “*Cilolar və xristianlar əhalinin qapısını daş və balta ilə sindirib evə daxil olurdular. Qadınların, uşaqların nalə və fəryadı xristianların tüfənginin səsinə qarış-*

mışdı. Təsəvvürə gəlməyən dəhşətli və qorxunc mənzərə yaranmışdı. Əhali uşaqlarını quyuya salır, peç borusu yerində gizlədirdi. Bütün məhəllələrdə qapı və pəncərələrin sindirilması səsi eşidirlirdi. Bu gün cilolar və xristianlar (ermənilər - H.S.) gördükləri hər kəsi yerində güllələdilər. Evlərə daxil olub təsəvvür edilməyən dərəcədə qətl və qarət törətdilər. Bu gün törədilən hadisələr daha dəhşətli idi və onu görənlər hücumun ikinci günüünü dəhşətinə unutdular. Xristianlar kimsədən müqavimət görmədən evlərə daxil olub, damlara çıxıb, qızları, qadınları, uşaqları və kişiləri güllələdilər” [5, 30]. Şahidlərin azərbaycanlılara qarşı təsvir etdiyi kütləvi soyqırımı ikinci mərhələsinə bəhanə isə birləşmiş erməni-aysor silahlı dəstələrinin başçılarından B. Marşimonun Şəkkak kürdlərinin başçısı İsmayılağa Simitqo tərəfindən öldürülməsi idi. Lakin onu azərbaycanlılar öldürməmişdi və heç onun öldürülməsindən də xəbərləri yox idi. Məqsəd isə hətta aidiyəti olmayan məsələni bəhanə edib Urmiyada azərbaycanlıları bir xalq kimi yox etmək idi.

1918-ci ildə 9 yaşı olan və qətləmi öz gözləri ilə görən Əli Dehqan Urmiyada martın 19-dan başlayan 3 günlük kütləvi soyqırımı belə təsvir edir: “Atam Marşimonun qətlə yetirilməsi xəbərini eşitmışdı... Hava işıqlanan kimi Günəş çıxmadan öncə aysorların planından xəbər tutmaq və ailəni təhlükədən qorumaq məqsədilə evdən çıxdı. Bu an xristianların səsi eşidildi. Özümüzü itirib qaldıq. Özümüzdən asılı olmayıaraq, zirzəmidə mal-qaranın qışı üçün saxladığımız yonca tayasına girdik... Lakin xidmətçi anamı razi salmaq istəyirdi ki, orada gizlənməyək. Çünkü, xristianlar bəzi qonşuların ot tayalarına da od vurmuşdular. Anam isə dedi ki, olsun, onda hamımız bir yerdə olərik. Lakin hava çatmadığına görə 2 saatdan çox orada qala bilmədik. Elə təzəcə tayadan çıxmışdıq ki, bir nəfər silahlı aysor evə soxuldu. Anam dərhal bizi mətbəxdə təndirə atdı, özü də təndirə girdi və gizləndik. Bir müddət sonra mətbəxin qapısının açıldığını və təndirə tərəf gələn ayaq səsləri eşitdik. Elə bildik, silahlı xristianlardır. Lakin bu dəfə atamın səsini eşitdik ki, ağlaya-ağlaya bizi səsləyir. Məlum oldu ki, atam qatil silahlı xristianların əlindən qurtarıb qaçandan sonra məhəlləmizdəki tanış bir asyorum köməyi ilə salamat evimizə çata bilib. Qətliamdan sonra sağ qalan əhali də evlərində qala bilmirdi. Sağ qalanlar ABŞ konsulluğuna, xəstəxanasına, Fransa missionerlərinin yerləşdiyi məhəlləyə, hökumət binasına sığınib qətliamdan canlarını birtəhər qurtara bilirdilər” [6, 517-518].

1918-ci ildə 14 yaşında Urmiyada olan və xatirələrini Həqqu təxəllüsü ilə yazan Urmiya alimlərindən mərhum Seyfüləmanın oğlu Həbibulla Mədəni kütləvi soyqırımdan sonra acınacaqlı vəziyyəti belə təsvir edib: “...Belə təhlükəli vəziyyət beş aya qədər davam etdi. Əhali hər cəhətdən ağır əziyyətdə olduğu üçün həyatdan bezmişdi. Əmlak və həyatlarına olan təhlükə qorxusundan tamamən ümidişlərini itirib, gecələr damlarda yatıb, bəzən keşik çəkirdilər. Bəzən də görüş və iclaslarını damlarda təşkil edib müzakirə edirdilər. Bir birlərinə gündəlik xəbərləri verirdilər” [8, 72].

Məxfi Əfşar 1918-ci il martın 26-da birləşmiş erməni-aysor silahlı

dəstəsinin Urmianın qala divarlarına malik olan və çox sayıda əhalinin sığındığı Əsgərabad və Qəhrəmanlı kəndlərini tutub bütün əhalini soyqırıma məruz qoymasını belə təsvir edib: “*Cilolar birləşmiş erməni-aysor silahlı dəstəsi - H.S.) Qəhrəmanlı və Əsgərabad kəndlərinə hücum edib, kəskin atəşdən sonra digər ətraf kəndlərdən də bu iki kəndə siğınan günahsız əhalini məsciddə qətlam ediblər. Belə ki, məscidin pəncərəsinin çərçivəsinin altından qan bayıraxirdi. Təxminən min nəfər qadın və kişinin öldüyü bildirilir. Həmin iki kənddən bir nəfər də sağ qalan olmadı. Rəcəb ayının sonunadək (1918-ci il aprel ayının ortalarınadək) vilayətin bütün əhalisi qətl-qarət və müxtəlif çətinliklərlə qarşılaşdı. Təsəvvür etmirəm ki, dünyada buna bənzər zülm və faciə yaşansın.*” [9, 182].

Soyqırımanın təşkilatçı və himayəçilərindən olan və bir neçə il sonra yenidən Urmiyaya qayıdan B.Nikitin Urmianın yaxınlığında yerləşən qəsəbə tipli böyük Əsgərabad kəndində gördüğünü, kənddə ölülərin kütləvi məzarlıqda paltarlı şəkildə basdırıldığını və cənazələrin sümüklərinin hələ çürüməmiş paltarlarla torpaq altından çıxaraq hüznlü mənzərə meydana gətirdiğini yazıb [4, 313].

Bələliklə, Urmiyada birləşmiş erməni-aysor silahlı dəstələrinin törətdiyi iki mərhələdə 6 günlük kütləvi soyqırımda 30 min azərbaycanlı qətlam edilib. Lakin burada soyqırım 6 ay middətində davam edib. Urmiya ilə birlikdə Salmas və Xoyda da azərbaycanlılara qarşı soyqırım nəzərə alınmaqla 200 min azərbaycanının burada soyqırımın qurbanı olduğu məlumdur.

Nəticə və elmi yenilik. Urmiyada 1918-ci ildə birləşmiş erməni-aysor silahlı dəstələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri dəhşətli soyqırımlar şahidlərin qeydləri, xatirələri və hesabatlarında eks etdirilib. Həmin qeydlər, xatirələr və hesabatlar burada Azərbaycan türklərinə qarşı erməni və aysorların törətdiyi soyqırımanın forması və dəhşətlərini araşdırıb, üzə çıxarmaq, eləcə də dünya ictimaiyyətinə çadırmaq baxımından qiymətli mənbə kimi böyük əhəmiyyətə malikdir. Törədilən soyqırıma bitərəf və hətta soyqırımanın təşkilatçısı və himayəçisi qismində iştirak edənlərin xatirələrinin cəlb edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Həmin mənbələrdə birləşmiş erməni-aysor silahlı dəstələrinin ermənilərin tarixən Azərbaycan xalqına qarşı müxtəlif bölgələrdə törətdiyi soyqırımlarda yandırılmış ərazi taktikası aydın şəkildə öz eksini tapıb. Üstəlik bu mənbələrdə heç bir müharibənin olmaması, yalnız erməni və aysorların silahlanıb, Urmiyada dinc azərbaycanlı əhaliyə hücumu keçib qətlam törətməsi qeyd edilib. Həmçinin həmin qeydlər, xatirələr və hesabatlarda erməni-aysor təcavüzkarlarının Urmiyada azərbaycanlı əhalinin körpəsindən qocasına qədər hamısını qətlam etməklə şəhəri gəlmə erməni-xristianların şəhərinə çevirmə cəhdini eks etdirilib. Urmiyada azərbaycanlılara qarşı ermənilər və aysorların törətdiyi soyqırım müəyyən dərəcədə öyrənilsə də, sərf şahidlərin xatirələri, qeydləri və hesabatları əsasında öyrənilməsi yenilik təşkil edir.

ƏDƏBİYYAT

1. Mötəmidəlvüzarə R. Dünyanı yandırın müharibədə. tərcüməçi: Ş.Pənahoglu, Bakı: Nurlar, 2017, 384 s.
2. تحولات غرب آذربایجان به روایت اسناد مجلس شورای اسلامی، دوره های سوم تا پنجم، به کوشش علی طبری، رحیم نیکبخت، تهران، 1390 ، کتابخانه موزه و مرکز اسناد مجلس شورای اسلامی، 735 ص.
3. توحید ملیکز اده، تاریخ ده هزار ساله سلماس، و غرب آذربایجان، تبریز، 1384، انتشارات الدار تبریز، 700 ص.
4. خاطرات و سفرنامه مسیو ب. نیکنین کنسول سابق روس در ایران، ترجمه: ترجمه علیمحمد فره وشی، تهران، چاپ اووا 1326، چاپ دوم 2536، انتشارات کانون معرفت، 325 ص.
5. رحمت الله توفيق، تاریخچه ارومیه، پادشاهی از سالهای جنگ اول جهانی و آشوب بعد از آن، انتشارات شیرازه، چاپ اوی 1382، 162 ص.
6. على دهقان، سرزمین زرتشت رضائیه، انتشارات ابن سینا، تهران، چاپ اوی 1348، 1017 ص
7. غلام خان حشمت، مowie های شهر غریب، انتشارات یاز، ارومیه، 1387، 1387، ص. 232.
8. قاسم اشرفی، غارتگران- وقایع خونین اورمیه در جنگ جهانی اول، نشر اختر، تبریز 1387، 264 ص.
9. مجتبی آزادی، تاریخ قتل عام مسلمانان آذربایجان توسط جلوها، ارومیه، 1369، انتشارات حسام الدین چلی، 254 ص.
10. میرزه امین الشرع خوبی، تاریخ تهاجمات و جنایات ارامنه، اسماعیل سیمینیقو و سردار ماکو در آذربایجان، به کوشش على صدرایی خوبی، 1385، 46 ص.

ГЕНОЦИД СОВЕРШЕННОГО ПРОТИВ АЗЕРБАЙДЖАНЦЕВ В УРМИИ 1918 ГОДУ СВИДЕТЕЛЬСКИХ В ВОСПОМИНАНИЯХ И ЗАПИСЯХ

Гасан А.САФАРИ

РЕЗЮМЕ

В 1918 году на территории нынешний западной части Южного Азербайджана - в городе Урмия азербайджанцы подверглись геноциду. Данный факт геноцида отражаются в воспоминаниях и записях людей, которые были свидетелем кровавых событий тех времен. Записи свидетелей доказывают факт ужасного геноцида против азербайджанцев, совершенный армянами. В этой зоне больше всех геноциду подвергся самый большой город Урмия. Объединенные армяно-айсорские военные отряды в 1918 году в течение 6 месяцев в акурированной Урмии уничтожили почти всех азербайджанцев, претворяя в жизнь план «От моря до моря - Великая Армения.»

Ключевые слова: Урмия, азербайджанцы, армяне, ассирийцы, геноцид, воспоминания

THE GENOCIDE COMMITTED AGAINST AZERBAIJANIANS REFLECTED İN THE MEMORIES AND RECORDS OF WİNESSES İN URMIAH İN 1918

Hasan A.SAFARY

SUMMARY

The Azerbaijanis were under the genocide in the western part of South Azerbaijan - in the city of Urmia. The fact of the genocide is reflected in the memories and records of those who witnessed the horrible genocide committed against Azerbaijanis. Records of witnesses prove the fact of the terrible genoside committed by the Armenians against the Azerbaijanis. Urmiah was the biggest city of Azerbaijan which was under genocide in the same area. The united Armenian-Assyrian armed groups committed a genocide of Azerbaijanians in Urmiah which had been invaded for six months in 1918 and they tried to heave a plan to establish "Great Armenia".

Keywords: Urmia, Azerbaijanis, Armenians, Assyrians, genocide, memories

UOT 94

ФИЛОСОВСКАЯ ЭЛЕГИЯ ХАГАНИ ШИРВАНИ О РАЗВАЛИНАХ МЕДАИНА – ДВОРЕЦ ХОСРОВА

Элшад А.БАГИРОВ*

Тема научной статьи, философской элегии Хагани Ширвани (1120-1199), как один из представителей азербайджанской литературы возрождения, о развалинах резиденции дворца Сасанидских шахиншахов. Это руины царского дворцового комплекса Таги-Кисра. Находящий в Иране дворцовый комплекс на сегодняшний день является историко-культурным наследием древнего востока.

В статье сфокусировано внимание на анализе касыде великого Хагани «Развалины города Медайн», который посвятил поэт во время своего паломничества в Мекку. В статье ведется теоретический анализ восприятие памятника поэтом в классического образа философской лирики, где основной идеей в касыде является мудрым уроком для феодальных правителей своего времени, каким бы сильным, могучим ни был властелин-шах, ему не избежать общего удела, он обречен на гибель.

Ключевые слова: Хагани Ширвани, Таги-Кисра, развалины Медайн, Сасанидская империя, Хосров I Ануширеван


Введение.

*Внимательно смотри, вот для тебя урок.
Стал прахом город Медайн, о жалкий рок.
Идем же, сердце в путь
Нам Деджла путь укажет.
Но глубже, чем река, горючих слез поток [2, 205].*

Эти строки принадлежать великому поэту Азербайджана Хагани Ширвани, после двухгодичного паломничества в 1156-1157 годах XII века н. э. поэт возвращается в Ширван и пишет философскую элегию о развалинах бывшей столице Сасанидской Империи [3,76]. Эта уникальная касыда Хагани «Развалины Медаина» показывает лирическо-трагичную динамику этого историко-монументального архитектурного памятника и символа былого величия Сасанидской Империи. На сегодняшний день учёные на этот уникальный памятник называют символом истории персидской цивилизации.

* Бакинский Государственный Университет; *elshadbaghirov@bsu.edu.az*; ORCID ID: 0000-0002-9786-095x

Персидская цивилизация до Исламского периода, это громадная цивилизация, это множество разных загадок и сложнейших источников. Описать историческую последовательность и материальную культуру древних персидских государств начиная от Ахеменидов и заканчивая до Сасанидских Шахиншахов буквально было очень тяжело, но существуют уникальные вспомогательные научные дисциплины: нумизматика, глиптика, сфрагистика, эпиграфика. Эти источники, несмотря на трудности в интерпретации, учения прошлого столетия и настоящего времени достигли превосходных успехов. Тема статьи сфокусирована о внимание на восприятие поэта Хагани дворцового комплекса Таки-Кисра или Медаина (Κτεσιφόν (греч. Κτησιφόν), араб. تَسْبِيفُنْ, مَدَىْنَ), делается теоретический анализ самого памятника историко-архитектурного комплекса, которые еще во времена Хагани превратился в руины и этой в лирической касыды «Развалины города Медайн» возможно узнать о представлении дворца через лирику этой касыды Хагани.



1 рис. Таки-Кисра (араб. تَسْبِيفُنْ) — разрушенный дворец Сасанидов на берегу реки Тигр в Ктесифоне на территории современного Ирака. Оригинальное название состоит из двух слов — «Айван» и «Хосров» [4].

Именно не далеко от города Багдада, возле квартала Асбанбар, поэт увидел в руины дворцовского комплекса (обожжённый кирпич, V-VI века н.э.), включающие полуразрушенный гигантский айван*, служивший парадным приемным залом.

Идея написание этой темы дала почву недавний документальный фильм «Таки-Кисра – Чудо Архитектуры» этот фильм был представлен Институтом Рошан Персидских исследований. В фильме принимали

**Айвán (от араб. *иwan* – зал, дворец; перс. *эйван* – открытая галерея, терраса, навес), в жилой, культовой и дворцовой архитектуре Ближнего и Среднего Востока (пролет ок. 25 м, выс. ок 35 м, один из крупнейших сохранившихся кирпичных сводов в мире).*

участие ученые и специалисты до Исламского периода, а именно специалисты по консервации памятника. По словам режиссера фильма Педжман Акбар Заде, не смотря на то, в течение многих веков памятник находился на территории Ирака, то с исторической точки зрения, безусловно, этот исторический монумент символ Сасанидского могущества.

Свободолюбивый поэт Хагани. Лирическо-философское восприятие великим поэтом Хагани к памятнику до Исламской эпохе увиденный им самими в XII веке нашей эры. Как уже было отмечено, это одна из самых популярных философских произведений, пройдясь по грандиозным руинам древнего города столицы Шахиншахов, поэт осматривает останки дворца Таки-Кисра, Он размышляет о правителях государств, судьбе народов и стран [6].

Касыда «Развалины города Медайн» носит в себе характер не панегирического типа, а скорее всего лирико-дидактический тип, состоит из 15 бейтов, то есть частей. Фрагмент из этой касыды:

*«Так обратись к развалинам, - и ты услышиши,
Как плачет из глубин невнятный голосок,
Вглядись, как медленно крошатся эти зубья:
Все временно. Все тлен. Всему назначен срок [7].*

Из исторических личностей в касыде «Развалины города Медаины» Хагани упоминает шахиншахов, таких как Ормузд IV (578-590) Шахиншах Сасанидской династии. Следующее упоминания Хосров Анушерван (531-579) великий реформатор, далее Хосров Парвиз (578-590) великий и победоносный шахиншах Сасанидской Империи.

Свободолюбивый поэт Хагани это представитель азербайджанской литературы возрождения XII века нашей эры. Его путь это приближения к гуманистическим идеалам, был прославленный мастер придворной поэзии виртуоз риторического стиля.

Афзеладдин Хагани (1120-1199) происходил из простой ремесленной среды, великий поэт выходец мусульманско-христианского культурного мира Закавказья. Он почти всю жизнь посвятил восхвалению ширванских, византийских правителей и вельмож. Вместе с этим, значительную часть его литературного наследия составляют оды, послания, газели, элегии на смерть, фрагменты, предназначенные не для аристократических сфер, а для непосредственного окружения поэта. В этих произведениях интимного характера звучит удивительное для профессионального панегириста того жестокого раздробленного феодального века человеколюбие, внимание к горю и радостям простых людей стремление их просветить и возвысить [8, 37]. Хагани было лет 20-22, когда не стало его любимого наставника Омар Кафиаддин. Утрата отозвалась в сердце поэта глубокой болью. Несколько позднее молодого Хагани берет под покровительство знаменитый Абуль-Ала Гянджеви, снискавший имя «Малек Ош-Шоара» - царь поэтов и возглавлявший поэтов при дворе Ширваншахов. Он представляет Хагани

Ширваншаху Манучехру, но при дворе и до этого слышали о таланте Хагани.

Положение Хагани при дворе ухудшается после кончины в 1149 году Манучехра. Ширваншаха Манучехра сменил на троне его амбициозный сын Ахситан, не знавший «ни милосердья, не стыда», тот самы Ширваншах Ахситан о жестокосердии и злобности которого писал Хагани. Несмотря на все старания, Хагани не сумел изменить плохого отношения к себе новоявленного владыки. Фрагмент из жалобной касыды тому подтверждения:

*«Я злобою плене и окружен
И каждыи вздох мой горек и стеснен»*

Здесь Хагани меняет свой стиль от панегиристических касыд он обращается к реализму. В 1157 году Хагани добивается разрешение покинуть Ширван под предлогом паломничества в Мекку за год странствия он обошел ряд стран Ближнего Востока. Побывал в таких культурных центрах, как Ардебиль, Хамадан, Исфаган, Багдад, помимо этого он общается с видными учеными и государственными деятелями, знакомился с нравами и укладом жизни природой этих краев. Итогом странствий появилась на свет касыда «Развалины города Медаин», здесь он повествует об увиденном и пережитом в пути. Это элегия навеянная, очевидно, остановкой паломнического каравана на возвратном пути на Тигре, иначе как нельзя сказать великая столица Сасанидской Державы Ктесифон. Вид разрушенного дворца, где жили до Исламского периода гордые Шахиншахи, вызвал в поэте унылые мысли о былом земном могуществе [9, 412]. Это касыда является одним из глубоко философских и художественно совершенных творений в мировой поэзии. Здесь Хагани высоко эпично, философски осмысляет участь некогда грандиозного дворца в Медаине, символа былого могущества Шахиншахов, обратившегося в развалины. Поэт проводит идею неизбежности краха владык, обреченности их могущественных держав, призывает поколения прислушаться к поучительным урокам истории.

«Нас воздвигала справедливость, и нас разрушил грозный гнет.

Смотри-вот так дворцы тиранов круженые времени сотрет.

«Сей дворец был стран властитель, Медаин – как царь».

Вавилон-Телохранитель, Туркестан-вратарь.

Тут некогда пировал сам Хосров II Пярвиз, тут он

*Совершал положенные искони торжественные обряды праздника
Науруза (весеннего нового года) и михрегана.*

*Тут он пышно производил обрядовую посадку порея в ограду
жемчужин.*

И вино на пиру лилось рекой, а теперь [10].

В XII веке н.э. из праха Хосрова II Первиза, быть может, был сделан глиняный чан для вина. Хагани набирает себе на память, словно святыню,

горсть земли из медаинских развалин и кощунственно произносит:

*Хагани! Жди назиданья, сим дворцам молясь,
И к тебе за подаяньем стукнет всякий князь.
В Мекке дух насытить ищут путники всех стран,
Ты ж запас из Медаина привези в Ширван.*

Пусть хаджи везут из Мекки в четках прах Хамзы (дядя пророка Мухаммеда, много содействовавший торжеству Ислама).

После своего возвращение в Ширван, поэт пишет эту философскую элегию о развалинах дворца шахиншахов. Это касыда вызвала много интересных откликов подражаний и ответов у крупнейших поэтов Востока. Как уже было отмечено, Хагани дает мудрый урок феодальным правителям своего времени. Каким бы сильным, могучим ни был властелин, ему не избежать общего удела, он обречен на гибель. Так не смогли обрести покой правители Сасаниды все они превратились в прах.

Представленный фрагмент из этой касыды в переводе Державина В.

*Свой стол плодами золотыми Парвиз когда то украшал
И пищественный стол, как солнце златыми гроздьями блистал
О золоте не говори мне, да и Парвиза нет давно.
Скажи, как мудрым подобает – пришло, ушло, истреблено
Где все они! Ушли бесследно удел всеобщей разделяя
Владык и шахов поглотила их породившая земля [12, 23].*




Рис. 2. Хагани в Медаине, масленая картина в Государственном Музее Литературы Имени Низами, Зал Хагани [11]

О развалинах Медаина. Увиденным Хагани развалины дворца в XII веке является уникальным памятником архитектурного зодчества, оставив на память как символ Сасанидского богатства могущества, как отметил в касыде поэт.

Нас воздвигала, и нас разрушил грозный гнет.

Смотри-вот так дворцы тиранов, круженные временем сотрет.

Таки-Кисра, тот же Медайн, чудо архитектуры шахиншахского дворца Империи Сасанидов, находится на берегу реки Тигр в Аспанбаре. Оригинальное название состоит из двух слов Айван-Э Кесра (Арка Хосрова) В центре дворца находится большой сводчатый зал высотой 27 метров и расстоянием между основами 23 метра. Сохранилось более 23 храмов огня, которые представляют собой квадратные помещения с куполами. Раньше стены здание были покрыты штукатуркой, на которой наносился рисунок [13].

Ктесифон был основан как военный аванпост Парфии. Цари парфянской династии Аршакидов использовали его как зимнюю командную ставку, а после того как соседняя Селевкия была разрушена 165 г. н.э., Ктесифон стал главным городом Вавилонии. В 211-212 гг. III века н.э. Артаксеркс, сын Папака, основал империю Сасанидов, и Ктесифон стал ее столицей. В 636 г был захвачен арабами. Окончательно утратил свое значение уже после основания города Багдада 762 году [14]. По мнению ученых, строительство шахиншахской резиденции началось в 540 году во время войны Хосрова I Ануширвана с Византией. Именно датировка этого грандиозного сооружения вызывает разногласия среди ученых. Ряд ученых связывают дворец с именем Шапура I, указывая на элементы римской архитектуры в композиции фасада и сходства с дворцом Ашура. Весьма замечено это сходства, так как в войнах с Римом Шахиншах Шапур I неоднократно, с целью укрепление и расширение государства Сасанидов, вторгались на территорию Рима уводя в плен большое число жителей. При Шапуре I в Империи населенных пунктах проводились ирригационные, и строительные работы были основаны новые города [15,185].

С другой стороны известно, что в Ктесифоне была резиденция Хосрова I Ануширвана (531-579) VI н.э. В правление Хосрова I, интенсивно шло градостроительство. Например, были достигнуты новые успехи в архитектуре, искусстве, ремесленном производстве. Это был период, когда ремесленная продукция Сасанидской Империи, особенно драгоценные художественные произведения, стали, распространяться далеко за пределы империи.



Рис. 3. Хосров Ануширеван с поданным перед Дворцом Таги-Кисра [16]

Едвали Хосров I Ануширеван довольствовался постройками своих предшественников, в его строительной деятельности, неслась молва о склонности к гигантским сооружениями. Если современников периода Хосрова I поражали убранство тронного зала шахинsha и чудесные мозаики. То действительно в раскопках найдены остатки мозаик из яркого стекла, мрамора и перламутра, покрывавших свод и стен. Зал был задрапирован огромным занавесом, пол был покрыт ковром, затканным жемчугом и драгоценными камнями. Этот ковер изображал пробуждения весны был разрезан на куски арабскими воинами [17, 405].

Если блеск и красота этого дворца, взбудораживали умы людей современников Сасанидского периода, то в XII веке от грандиозного дворца Таки-Кисра символ богатства и красоты могущества Сасанидов, обернулся в обломки, стоящий перед обломками Поэт прекрасно представляет в этой касыды:

*Так обратись к развалинам – и ты услышиши,
Как плачет из глубин невнятный голосок.
Вглядись, как медленно крошаются эти зубья
Все временно. Все тлен
Всему назначен срок
Топчи нас, человек, Мы, как и ты, исстелены.*

Знания Хагани к до Исламской культуры востока. Философская элегия поэта пропитана плачем и обидой, здесь поэт сравнивает гибель владык и как уже было отмечено о том что проводит идею об неизбежности краха владык и обреченности могущественных держав, тем не менее восхищался бывалом величии держав до Исламского периода таких как Ахеменидской Империи, Парфянской, Сасанидской Империи.

Во времена Хагани XII века н.э., интеллигенция придворных поэтов очень хорошо были уведомлены с древнеперсидской мифологии, историей, литературой Зороастрийского толка, можно встретить в некоторых касыдах Хагани и конечно же великого Низами, как в

лирических касыдах так и в знаменитом Пятерицы Хамсе.

Хагани неоднократно обращался к зороастризму и в противовес феодальных правителей в Азербайджане, неоднократно грозился стать зороастром вот фрагмент из лирической касыды:

*«А коль найдется на земле поэт, похожий на меня,
Пусть иноверцем стану я, пойду, молиться в храм огня»,
«Когда же кайсар захочет суть Зардушта ведать, то ему
Из тьмы забвения глухой я «Зенд-Авесту» подыму,
И объясню я смысл огня, открою, что такое «Зенд»,
И по всей Авесты древний суть, и как произошел «Пазенд»*

Последние же строки показывают, что поэт не просто был готов молиться огню, но и хорошо был осведомлен об «Авесте». Если в феодальном мусульманском обществе периода живший Хагани, предостерегались от поклонению огню, то поэт не шел дальше угроз стать огнепоклонником [18,68].

В этих лирических произведениях ключ к тому, что среди придворных поэтов и относительно Хагани все они были знакомы с данными трудами и соответственно владели среднеперсидским языком (пехлеви), без знания, которого знать персидскую культуру было бы невозможно.

Представляем фрагмент из посвященной статьи касыды «Развалины города Медайн»:

*«Но кто не плакал в Медайн, тот сердцем низок и убог
Куфу не выше Медаина мирская слава вознесет,
И эти гордые руины. Куфы не превзойдет.
Куфе и Медаина стены равны пред гневом вечных гроз.
О, Медайн, как много ликов хранит скрижаль твоих камней».*

Из фрагмента этой касыды можно заметить упоминание поэтом исторического города Куфы но не до Исламского времени. Куфа-город в Месопотамии во времена Омейядов (661-705 гг.) одним из крупных центров мусульманского востока. В данный момент это небольшая деревня [19, 69]. Такой образец философской лирики впитает в себе полных раздумий поэта о судьбах властей, которых так безмятежно превратились в прах. Представляю еще один, если не повторно фрагмент из этой касыды:

*«Свой стол плодами золотыми Парвиз когда то украшал,
О золоте не говори мне, да и Парвиза нет давно,
Скажи, как мудрым подобает «Пришло, ушло, испреблено»
Где все они? Ушли бесследно, удел всеобщий разделяя,
владык и шахов поглотила их породившая земля».*



Рис. 4. Завоевания арабами столицы Сасанидской Империи Ктесифон, конец эпохи владычества последней персидской империи [25]

Пройдясь по грандиозным руинам древнего города Сасанидской Империи, поэт осматривая остатки дворца Таки-Кисра, несмотря на паломничество к святыням Ислама, сильное впечатления произвела его именно этот памятник, то есть бывшая столица персидской империи, которые безжалостно разрушена арабами в этом касыде Хагани упоминает о злом роке подвергшись дворец шахиншахов. Представленный один фрагмент начального текста из этой касыде:

*«Смотри, она горит от ужаса и горя.
Слыхал ли ты когда, чтоб воду пламень жег?
Плати же, как она зекят слезами платит-
Здесь у морской губы – соленый свой налог.
О, если бы река все рассказать могла нам,
Как был озnob её – всю с головы до ног!
Она сама в цепях и вьется длинной цепью
Её пожар загнал, и ужас уволок».*

Заключения. Хагани умер в 1199 году, последние дни свои свободолюбивый поэт прожил в древнем культурном центре Южного Азербайджана – городе Тебризе, где и был похоронен на кладбище поэтов «Сурхаб». Могила поэта, благодаря народной заботе из поколения в поколения сохранились и доныне. Поэт прожил тяжкую, сложную, полную страданий жизнь. И гуманистическая сущность и противоречия в его творчестве обусловлены трагическими диссонансами современной поэту эпохи раздробленных феодальных государств [20].

Хагани был и является одним из выдающихся примеров эрудированного поэта, он был известен своим чрезвычайно богатыми образами, взятыми из широкого круга областей знания включая до Исламского периода и ссылающими к ним маньеризмом, то есть образа действием, где то в большой степени это заметно выражалось в нем больше чем в других классических поэтом Азербайджана XII века. Он

трансформировал поэзию своих предшественников и своей любви к парадоксу в том смысле, что поэт сам являлся парадоксом, изобилия его стиля резко констатирует, как например, в касыде «Развалины города Медаин», с его глубоко меланхолической личностью [21; 22].

Но он не стал нейтральным летописцем эпохи он стал критиком века, борцам против общественного зла, глашатаем благородных гуманистических идей. Какая же участь постигла уникальному памятнику как чудо архитектуры Таки-Кисра об этом отчетливо описывает поэт увиденным своими глазами:

«Балконы рухнули, от полыхали балки.
Здесь был, когда то пол,
Здесь – круглый потолок
Не удивляйся! Там где соловьи гремели
Одна сова кричит плачевный свой упрек».

Таки-Кисра или как называли в народе «Арка Хосрова»*, является крупнейшим в мире однопролетным кирпичным сводом. Дворец, является символом как до Исламской эпохе в эпохе Сасанидской империи.

На сегодняшний день дворец не только рушиться на глазах современников, но и находится в опасности. Дело в том что ситуация в Ираке за последние года, сильно начало сказываться на пренебрежительное отношения к памятнику архитектурного наследия. Присутствия в Ираке враждебной организации вооруженных групп ИГИЛ в 2015-2016 годах проводили военные действия от 60 километров. Таки-Кисра. По мнения режиссера фильма «Таки-Кисра Чуда архитектуры» Педжман Акбарзаде, эти военные действия со стороны ИГИЛ в зоне Северного Ирака, могут полностью разрушить архитектурный памятник культурного наследия [23]. Во избежание процесса разрушений шахиншахского дворца на берегу реки Тигр в Аспанбаре Ирака, на сегодняшний день муниципалитет Тегерана ведет переговоры с градостроителями и властями Багдада о восстановлении ряда стареющих памятников в Ираке, включая. Таки Кисра, архитектурно важный памятник персидской эпохи Сасанида именно министр культуры, туризма Ирана Али Асгар Мунесан согласился об организации бюджетного планирования руины дворца [24].

«Не смейся над моим рыданием, - помни, путник.
Кто слез не проливал, тот низок и убог.
Когда-то Медайн был не беднее Куфы
Ведь камня этих стен так много рук касалось
Привратником здесь был властитель Вавилона»
Хагани Ширвани «Развалины города Медайн»

* высота, которого 27 метров

ЛИТЕРАТУРА

1. Айва. Стародуб Т.Х. // knowledge.su/a/ayvan.html.11.02.2021
2. Хагани. Лирика. Состовитель Мирза Ибрагимов. Баку: Элм, 1982.
3. Бертельс Е.А. Очерки истории персидской литературы. Л.: Ленинградский Восточный Институт им. А.С.Енукидзе, 1928.
4. Археологические объекты в Salman Pak Таки Кисра
<https://ru.advisor.traver/poi/Taki-Kisra-13637> April 22, 2019-0:57
5. Archaeology illustrated by Balage Balogh, Tha Tallest Brick Arch in the World, 6th, c. AD//archaeologyillustrated.com/collections/the-taq-e-kasra-ctesiphon-the-tallest-brick-arch-in-the-world-sasanian-or-parthian-construct// 11.02.2021
6. Знаменитая элегия Медайн (Ктесифон) //cultin.ru/writers-khagani-shirvani-p5// 02.15.2021
7. Хагани Ширвани Афзаладдин Ибрагим Али оглы. Развалины города Медаин. Литературный салон, библиотека классики клуба лиим // lib.liim.ru/creations/x-001/x-001.html. 02.17.2021
8. Краткая история литературы Ирана, Афганистана и Турции. Курс лекции Болдырев А Н. Л.: Ленинградский Университет, 1971.
9. Крымский А.Е. Низами и его современники. Баку: Элм, 1982.
10. Вступительная статья Мирзы Ибрагимова об лирике Хагани Ширвани, Баку: Элм, 1982.
11. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə Həsr Edilir // Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı – Video//nizamimuseum.az// 29.02.2021
12. Общественно-политические и филосовские взгляды Хагани Ширвани. Рзакулизаде С.Д. Баку: АН Азерб. ССР, 1962.
13. Энциклопедия Кольера–Что такое Персия,Древняя цивилизация, культура //diclist.ru/slovar/koliera/p/persija-drevnjaja-tsivilizatsija-kultura-html//02.11.2021
14. Оксфордская Иллюстрированная Энциклопедия Всемирной Истории с 1800 и до наших дней. II том // yanko.lib.ru/books/hist/ox-v2-hist1-a.htm. 13.02.2021
15. The Seventy wonders of the Ancient world the great monument and how they were built. Reade, Dr. Julian L. 1998, p.185-186
16. Iran Zamin Mohamed Haghani //
i.pinimg.com/originals/f8/38/e5/f838e52928967f25a/.jpg. 02.27.2021
17. Все монархи Мира. Справочник. Москва, Изд.Вече, 2006.
18. Древний, древний Азербайджан (историко-географический очерк). Сейран Велиев, Баку: Гянджлик, 1987.
19. Цитаты известных людей Эфзеледдин Хагани-Цитаты //
<https://citaty.info/man//efzeleddin-hagani>. 02.03.2021
20. Arab invasion of Persia Capturin. Aria Hasanzade //moddb.com/mods/iranian-uprising/images/arab-invasion-of-persia-capturin-2/ 28.02.2021
21. Kâqânî Ŝervani, Life Encyclopedia Iranica // <https://iranicaonline.org/articles/kaqani-servani> 02.03.2021
22. Литература XII в. Хагани // Глава IV – Литература Азербайджана. Гулизаде М.Ю. с. 324. // История Всемирной Литературы том II. М.: Наука, 1984.
23. Persian's Empire Taq-e Kasra: interview with Pejman Akbarsadeh on 7 February 2018 //youtube.com.
24. Иран ремонтирует Таки-Кисра в Ираке // ru.irna.iz/news84182362/ 17.02.2021
25. Ctesiphon in Smoke, Fire and Blood Book Arab Muslim Invasion of Persia Author: Dr. Kourosh Aryamanesh <http://iranpoliticsclub.net/history/ctesiphone-review/> 02.03.2021

XAQANI ŞIRVANİNİN MƏDAİN XƏRABƏLƏRİ – XOSROV SARAYI HAQQINDA FƏLSƏFİ ELEGİYASI

Elşad A.BAĞIROV

XÜLASƏ

Xaqani Şirvani (1120-1199) Azərbaycan ədəbiyyatının dirçəliş dövrü olan XII əsrin nümayəndələrindən biridir. Məqalədə Həcc ziyarətinə həsr etdiyi "Mədain şəhərinin xərabəliqləri" qasidəsi təhlil edilir. Qəsidə şairin Sasani şahənşahlarının sarayının xərabəliqləri olan tarix-axitektura kompleksi Taki-Kisraya həsr olunmuş fəlsəfi elegiyasıdır. İran İslam Respublikasının ərazisində yerləşən saray kompleksi qədim Şərqi tarixi bir mədəni irsi kimi qorunur.

Şairin ziyarət zamanı qələmə aldığı qəsidədə abidə fəlsəfi lirikanın klassik obrazında qavranılır. Qəsidəsindəki əsas fikir feodal hökmardarları üçün müdrik bir dərsdir. Sonda belə qərara gəlmək olur ki, hökümdar nə qədər güclü və qüdrətli olsa da, ölümə məhkum olduğunu iibrət kimi göstərir.

Açar Sözlər: Xaqani Şirvani, Taki-Kisra, Mədain xərabəliqləri, Sasani imperiyası, I Xosrov Anuşirəvan

PHILOSOPHICAL ELEGY OF KAQANI SHIRVANI'S QASIDA THE PORTALS AT MADA EN – PALACE OF KHOSROW

Elshad A.BAGIROV

SUMMARY

The topic of this present article is dedicated to the philosophical elegy of Khagani Shirvani (1120-1199), as one of the representatives of the Azerbaijani literature of the revival. One of its famous qasids is dedicated to the ruins of the palace of the Sassanid shahinshahs. The ruin of the Tagi-Kisra is the royal palace historical architecture complex. The palace located in Iraq today is the historical and cultural heritage of the ancient east.

Particular attention is focused on the analysis of the qasida of the great Khagani "Ruins of the city of Medain", which the poet dedicated during his pilgrimage to Mecca. The article provides a theoretical analysis of the poet's perception of the monument in the classical image of philosophical lyrics, where the main idea in the qasida is a wise lesson for the feudal rulers of his time, no matter how strong and mighty the lord-shah may be, he cannot avoid a common destiny, he is doomed to death.

Keywords: Kaqani Shirvani, Taki-Kisra, ruins of Medain, Sassanian Empire, Khosrov I Anushirevan

UOT 94”04/15”

XV-XVI ƏSRLƏRDƏ OSMANLI DÖVLƏTİNİN “KAPİTULYASIYA” MÜQAVİLƏLƏRİNƏ DAİR

Sevinc Ə.ZEYNALOVA^{*}

Hindistana dəniz yolunun və yeni torpaqların kəşf olunmasına baxmayaraq, Şərqi Aralıq dənizi Avropa dövlətləri üçün yenə də əhəmiyyətini saxlamışdı. Bu səbəbdən də, bu dövlətlər, ilk növbədə Venesiya, Fransa və İngiltərə Osmanlı dövləti ilə ticarət əlaqələrinin qurulmasında maraqlı idilər. Digər tərəfdən, Qərbi Avropa ölkələri də XV əsrin sonuna doğru dünyanın mühüm diplomatik mərkəzinə çevrilmiş Porta ilə siyasi və diplomatik əlaqələrin qurulmasında maraqlı idilər.

XV-XVI əsrlərdə six siyasi və diplomatik əlaqələr sayəsində Venesiya, Fransa və İngiltərə ticarət imtiyazları, “kapitulyasiyalar” almağa müyəssər oldular və bu müqavilələr sonradan Avropa dövlətlərinin müstəmləkəçi ekspansiyasının alətinə çevrildi. Osmanlı dövlətinin Qərbədən iqtisadi və siyasi asılılığının artması isə onun təkcə xarici siyasetinə deyil, iqtisadiyyatına da böyük zərbə vurdu.

Açar sözlər: Osmanlı dövləti, ticarət imtiyazları, kapitulyasiyalar, diplomatiya

Giriş. Orta əsrlərin sonuna doğru dünyanın siyasi coğrafiyasında baş verən dəyişikliklər – Şərqdə monqol uluslarının yerində yerli etnik gücə malik imperiyaların yaranması, Qərbədə isə – milli dövlətlərin özülünün qoyulması, yeni miqyas alan coğrafi kəşflər, Hindistana dəniz yolunu ələ keçirmək üçün Portuqaliyanın və İspaniyanın bir-birilə rəqabəti nəticəsində bəzi torpaqların və yolların avropalıların əlinə keçməsi, eyni zamanda 1453-cü ildə İstanbullu fəth etmiş türk-müsəlman dövlətinin varlığının ortaya çıxması ilə müəyyən edilmişdi. Avropanın böyük bir sürətlə şərqə doğru irəliləməsi (əslində bu irəliləmənin prelyüdiyası xəç yürüşləri zamanı başlamışdı) bu siyasi coğrafiyanın yaxın gələcəkdə yenidən şəkillənəcəyindən xəbər verirdi.

İlk mərhələdə Şərqə “nüfuzetmə”nin başında dayanan əsas qüvvələr Venesiya, Genuya, Kastiliya və Portuqaliya idi, daha sonra İngiltərə, Fransa və Hollandiyanın mübarizəyə qatılması ilə rəqabət daha da gücləndi. Bu prosesə qarşı gələn qüvvələr – Osmanlı dövləti, Məmlük dövləti, XVI əsrin əvvəllərindən etibarən isə həm də Səfəvilər idi. Tarixi retrospektivdə baxdıqda aydın olur ki, Asiyadan bu qüdrətli türk-müsəlman dövlətləri Avropanın şərqə doğru

* Bakı Dövlət Universiteti, baş müəllim, sevinc_zeynalova@hotmail.com; ORCID ID: 0000-0001-6679-2483

irəliləməsinin əsl səbəblərinin fərqində idilər: tarixşünaslıqda uzun illər hökmən olan fikrin əksinə, Şərqi dövlətləri “coğrafi kəşflər” adı altında baş verən hadisələrin mahiyyətinin işgalçılıq və müstəmləkəçilik cəhdləri olduğunu bilirdilər. Lakin bu halda belə, müstəmləkə ekspansiyasının qarşısını almaq iqtidarında deyildilər. Birincisi, türk-müsəlman dövlətlərinin öz aralarındaki rəqabəti buna imkan vermirdi; ikincisi isə, Avropa dövlətlərində başlamış ictimai və iqtisadi proseslər (milli dövlətçiliyin özülünün qoyulması, erkən kapitalis təsərrüfatının meydana gəlməsi, burjua ideologiyasının təməlinin atılması) çox qısa bir müddət sonra onları Şərqi dövlətlərindən üstün etmişdi.

Şərqi dövlətləri hərbi cəhətdən Avropanın əksər dövlətlərindən üstün ol-salar da, apardıqları aramsız müharibələrdə müttəfiqə hər zaman ehtiyac du-yurdular. Digər tərəfdən, Avropa dövlətlərinin ittifaqlarının qarşısını almaq üçün, potensial qüvvələri diplomatik və ya iqtisadi yolla neytrallaşdırmaq lazımdı. Məhz bu səbəblərdən, istər Osmanlı sultanları, istərsə də məmlük sultanları və Səfəvi şahları Avropa dövlətlərinə imtiyaz fermanları – kapitulyasiyalar verməkdə davam etmiş, bu ənənə Şərqi dövlətlərinin Qərbdən təkcə iqtisadi deyil, siyasi olaraq da asılılığa düşməsinə imkan yaradan amillərdən olmuşdur.

Kapitulyasiya müqavilələrinin tarixi şərtləri. Osmanlı dövlətinin Avropa dövlətləri ilə XV-XVI əsrlərdə bağlılığı kapitulyasiya müqavilələrinin təhlilinə keçməzdən əvvəl qeyd etməyi vacib bilirik ki, tarixşünaslıqda bu müqavilələrin mahiyyəti ilə bağlı hələ də ortaq fikir yoxdur. Hətta terminin özü də fərqli şəkildə tərcümə və izah edilməkdədir. Məsələn, fransız tədqiqatçısı E.Eldem Osmanlı kapitulyasiyalarının kifayət qədər öyrənilmədiyini, tarixçilər arasında bu müqavilələrin sözün əsl mənasında müqavilə, imtiyaz və güzəşt sənədi, yoxsa müstəmləkəşilik üçün bir diplomatik alət olduğu ilə bağlı qəti fikrin olmadığını qeyd edir [sitat gətirilir: 10, 118, 124]. Bəlkə bu səbəbdəndir ki, XVIII əsrənə başlayaraq tədqiq edilən “kapitulyasiya” müqavilələri haqqında böyük həcmidə əsərlər yazılsa da, son iki onillikdə bu mövzu yenidən gündəmə gəlmişdir.

Ensiklopediya məqalələrində “kapitulyasiya” termini, fərqli yazılışlarda verilsə də, demək olar ki, eyni şəkildə izah edilmişdir. Məsələn, C.Kallek və X.İnalçıq “imtiyazat” adı altında verdikləri kapitulyasiyaların mahiyyətini “iqtisadi güzəştleri ifadə edən termin” kimi müəyyən etmişlər [4, 245] və Türkiyə tarixşünaslığında bu termin kapitulyasiyaya sinonim olaraq istifadə edilməkdədir. 2009-cu ildə Nyu-Yorkda nəşr olunmuş “Encyclopedia of the Ottoman Empire” ensiklopediyasında isə “Əhdnamə” adı altında verilən məqalənin müəllifi S.Papp əhdnamələrin bir neçə növünün olduğunu, Qərb dövlətləri ilə bağlanan kommersiya məqsədli əhdnamələrin daha çox “kapitulyasiya” olaraq tanındığını qeyd etmişdir [7, 21]. Rusyanın müasir dövr osmanşünaslarından olan S.V.Sinitsin “kapitulyasiya”ları “müqavilə imzalayan tərəflərdən birinin digərinin ərazisində hərəkət azadlığını və ticarət imtiyazlarını nəzərdə tutan müqavilə” olaraq dəyərləndirmişdir [14, 207]. Türkiyə tarixçisi Z.Türkmənə

görə isə, “kapitulyasiyalar – tək tərəfli imzalanan müqavilələrdir” [8, 326].

Əlbəttə, termin olaraq, “kapitulyasiya” (latınca “capitula” – “maddə, bənd” deməkdir) yuxarıdakı şəkillərdə ifadə edilə bilər. Lakin bu müqavilələrin geniş şəkildə təhlili göstərir ki, ehtiva olunan hadisə terminin özü qədər sadə olmamışdır. Kapitulyasiya müqavilələrinin tarixinə nəzər salsaq, onların ilk əvvəl Osmanlı dövləti ilə deyil, Osmanlıdan əvvəl bölgədə hökmran olan Bizans imperiyası bağlı olduğunu görərik. Belə ki, hələ xaç yürüşlərindən əvvəl, 1082-ci ildə imperator Aleksey Komninus (1081-1118) normanlardan müdafiə olunmaq üçün Venesiyanın yardım istəmiş, bu yardımın müqabilində respublikaya tək tərəfli ticarət imtiyazları verən kapitulyasiya müqaviləsi bağlamışdı. Bizanslıların “xrisovul” adlandırdıqları bu müqaviləyə görə, venesiyalılara Konstantinopolda öz kontorlarını açmaq, ambar və köşk saxlamaq, sərbəst ticarət etmək hüquqları ilə yanaşı, bəzi siyasi hüquqlar da verilmişdi [2, 188]. Hətta Konstantinopolda italyanların “dövlət içində dövlət” funksiyası daşıyan “Galata” və “Fanera” kimi məhəllələri də yaranmışdı.

Bizansın nümunəsində Anadolu Səlcuqlu dövləti tərəfindən Venesiya və Genuya tacirlərinə ticarət imtiyazlarının verildiyi də məlumdur [8, 329]. Xaç yürüşləri dövründə isə Aralıq dənizinin şərq sahillərindəki ən mühüm ticarət məntəqələri olan Urfa (Edessa), Antakya (Antioxiya), Akka, Trablus (Tripoli), Beyrut, Sayda (Sidon), Sur (Tır), İsgəndəriyyə şəhərlərində avropalı tacirlərə bu nümunədə imtiyazlar verilmişdi. Bir müddət sonra, daha doğrusu, Osmanlı dövlətinin yaranması ərefəsində Anadolu bəylilikləri, həmçinin Misir məmlük dövləti tərəfindən də avropalılara ticarət imtiyazlarının verildiyi faktları məlumdur [4, 247].

Beləliklə, 1082-ci il xrisovulu və xaç yürüşləri dövründə avropalılara verilən imtiyaz anlaşmaları Osmanlı dövlətinin bağladığı kapitulyasiyalar üçün özək təşkil etmişdir. Osmanlı dövlətinin imzaladığı ilk kapitulyasiya müqaviləsi ilə bağlı da vahid fikir yoxdur: məsələn, X.İnalçığın fikrincə, Osmanlıının bağladığı ilk kapitulyasiyalar 1384-cü ildə Venesiya ilə, 1387-ci ildə isə Genuya ilə olmuşdur [4, .247]; Z.Türkmən isə ilk kapitulyasiya müqaviləsinin 1365-ci ildə Reguza (Dubrovnik) ilə bağlandığını qeyd edir [8, 329].

1453-cü ildə İstanbulun türklər tərəfindən fəthindən sonra bağlanan ilk imtiyaz müqaviləsinin isə 1454-cü ildə imzalandığı fərz edilir. Belə ki, İstanbulun fəthindən cəmi bir il sonra, 1454-cü il aprelin 18-də sultan Mehmed Fatehin Venesiya Respublikası ilə bağladığı kapitulyasiya müqaviləsinə görə, venesiyalı tacirlər İstanbulun bazarlarında sərbəst ticarət etmək hüququ qazandılar, gömrük faizi isə 2 % olaraq müəyyənləşdirildi [1, 164; 5, 99]. Eyni məzmunda kapitulyasiya müqavilələrini Osmanlı sultani 1460-cı ildə Florensiya və Piza ilə də imzaladı [5, 112].

Yunan tarixçisi D.Kitsikis yuxarıda adını çəkdiyimiz 1082-ci il xrisovulu ilə 1454-cü il kapitulyasiyası arasında mahiyyət fərqinin olduğunu göstərir və qeyd edir ki, Bizans imperatoru I Aleksey Komnenos bu güzəşt müqaviləsini məcburi imzalamışdı, Mehmed Fatehin isə belə bir məcburiyyəti olmamışdır və

hətta sultan tərəfindən güc mövqeyindən bağlanmışdır [13, 188]. 1082-ci il xrisovulu ilə 1454-cü il kapitulyasiyاسını müqayisə edərsək, ikisinin arasındaki başlıca fərqli ekterritoriallıq hüququ ilə bağlı olduğunu söyləyə bilərik. Belə ki, Bizans imperatoru venesiyalılara ekterritoriallıq hüququnu (yuxarıda bəhs etdiyimiz “dövlət içinde dövlət”) tanımışdı; 1454-cü il müqaviləsində isə belə bir maddəni görmürük. Amma istər 1384-cü il, istərsə də 1454-cü il kapitulyasiyalarının sonrakı mərhələdə Avropa dövlətlərinin Osmanlıya qarşı siyasetində bir nümunə olduğunu qeyd edə bilərik. Hərçənd ki, X.İnalcık Venesiyyaya verilən kapitulyasiyanın sonrakı dövrə Avropanın digər ölkələrinə verilən kapitulyasiyalar üçün bir model olduğu fikrini mübaliğəli hesab edir [4, 248]. İstənilən halda, istər 1454-cü il müqaviləsindən əvvəl bağlanan xrisovullar, istərsə də, 1454-cü ildən sonra imzalanacaq müqavilələrin hamısının tək tərəfli olması, hesab edirik ki, onların mahiyyətinin eyni olmasından xəbər verir.

Osmanlı dövlətinin Fransa ilə kapitulyasiyaları. Osmanlı dövlətinin Avropa dövlətləri ilə bağladığı kapitulyasiya müqavilələrinin ən məşhuru 1536-cı il kapitulyasiyadır, desək, yanılmariq; baxmayaraq ki, bu kapitulyasiyanın həqiqətən mövcud olub-olmadığı və ya sultan tərəfindən ratifikasiya edilib edilmədiyi məsələsi hələ də həllini tapmamışdır. Müqavilənin 1536-cı il fevralın 18-də İstanbulda Osmanlı tərəfindən Sədrəzəm İbrahim Paşa, Fransa tərəfindən isə Jan de la Forest tərəfindən müvafiq olaraq sultan Süleymanın (1520-1566) və kral I Fransiskin (1515-1547) adına imzalandığı məlumdur. On beş, bəzi mənbələrə görə isə on səkkiz maddədən (kapituldan) ibarət müqaviləyə görə, fransız tacirləri 5 %-lik gömrük vergisi müqabilində Osmanlı ərazisində sərbəst ticarət hüququ qazanırdı, ölkəyə gəlişlərinin ilk on ili ərzində isə bu vergidən azad edilirdilər. Bundan əlavə, Fransanın İstanbulda səfirliliyi, İsgəndəriyyədə isə konsulluğu açılırdı, fransızlara Osmanlı mülklərində etiqad azadlığı verilirdi, onları şəriət məhkəmələri mühakimə edə bilməzdi [6, 87-88; 12, 55; 14, 207]. Göründüyü kimi, Fransa təbəələrinə verilən imtiyazlar sadəcə iqtisadi xarakterli olmamışdır.

Qeyd edək ki, Avropa və Rusiya tarixşunaslığında 1536-cı il kapitulyasiyası əksəriyyət etibarilə tanınsa da, Türkiyə tarixşunaslığında bu müqavilə ilə bağlı skeptik baxış güclüdür. Məsələn, X.İnalcık bu müqavilənin mətninin mövcud olmadığını irəli sürərək, onun sadəcə bir taslak (layihə) olduğunu, Sədrəzəm İbrahim Paşanın edam edilməsi səbəbindən sultan Süleyman tərəfindən ratifikasiya edilmədiyini göstərir [4, 248]. Onun bu fikri Z.Türkmən tərəfindən də dəstəklənir [8, 331]. X.İnalcığa görə, ilk gerçək Osmanlı kapitulyasiyası 18 oktyabr 1569-cu il kapitulyasiyasıdır [4, 248; həmçinin bax: 8, 332]. Osmanlı sultani II Səlimin (1566-1574) və Fransa kralı IX Karlın (1561-1574) hakimiyyətləri dövrünə təsadüf edən bu kapitulyasiya müqaviləsi Osmanlı dövlətinin artıq zəiflədiyi mərhələdə imzalanmışdır. 1569-cu il müqaviləsinin 1454-cü il Venesiya ilə bağlanan kapitulyasiya nümunəsində tərtib edildiyi güman edilir [4, 248]. Məhz bu güzəştlər Levant bölgəsində (Aralıq dənizin şərq sahilində) fransızların ticari baxımdan güclənməsinə yol açdı və

sonraki yüzilliklarda Farnsanın Suriya və Livanda müstəmləkəçilik ekspansiyasının özüünü qoydu. Təsadüfi deyil ki, 1572-ci ildə Fransanın Osmanlı dövlətində səfiri olmuş Noailles 1569-cu il kapitulyasiyاسını “Levantda indiyə qədər alınmış ən əlverişli müqavilə” kimi qiymətləndirmişdi [bax: 4, 248].

Osmanlı dövlətinin İngiltərə ilə kapitulyasiyaları. Əlbəttə, Fransanın Levantda güclənməsi Böyük Coğrafi Kəşflərdən kənardə qalan, lakin Şərqiyyatində artıq XVI əsrin əvvəllərindən etibarən güclənməyə başlayan İngiltərə üçün arzuolunan deyildi [bu barədə ətraflı bax: 9, 48-53]. Məlum olduğu kimi, İngiltərə bu dövrdə İspaniyanın və Portuqaliyanın əlində olan yolları ötüb keçməklə, İran körfəzi və Hind okeanı bölgələrinə birbaşa çıxış əldə etmək üçün ciddi problemlərlə üzлəşmişdi. Belə ki, 1550-ci illərin sonlarına doğru Tüdorların Rusiya və Səfəvi dövlətlərinin ərazisindən keçməklə bu yolları nəzarətinə götürmək cəhdləri qısa bir müddət sonra, 1570-ci illərin sonuna doğru uğursuzluqla nəticələnmişdi. Məlum olduğu kimi, İngiltərənin “Moskva” (Avropa ədəbiyyatında daha sox “Rusiya”) şirkəti 1561-1581-ci illər ərzində altı dəfə Səfəvi dövlətinə ticarət ekspedisiyası təşkil etmişdi və şah I Təhmasibdən (1524-1576) imtiyazlar almağa müyəssər olmuşdu [5, 242-250]. Lakin rus çarı IV İvan (1547-1584) Livoniya mühəribəsində (1558-1583) İngiltərəni öz tərəfinə çəkə bilməməsini bəhanə edərək, ingilislərə Volqa-Xəzər yolu ilə ticarət etməyi qadağan etdi [5, 251; 11, 24]. Rus çarının əsl hədəfi isə, əlbəttə ki, Livoniya mühəribəsi olmayıb, İran körfəzinə və Hind okeanına çıxışa aparan yolları İngiltərə üçün bağlamaq idi.

“Moskva” şirkətinin Şərqi ticarətindəki fəaliyyəti iflasa uğradıqdan sonra, İngiltərənin Osmanlı dövləti ilə kapitulyasiya bağlamaq məsələsi aktuallaşdı və bu da öz növbəsində Levant bölgəsində ticarət rəqabətini gücləndirdi. Tezliklə ingilislər də 1569-cu il kapitulyasiyası nümunəsində güzəştlərə nail olmaq üçün Osmanlı dövləti ilə diplomatik əlaqələri intensivləşdirildilər. Bu zaman Səfəvi dövləti ilə mühəribə ərafəsində olan (1578-1590) və yuxarıda da qeyd etdiyimiz kimi, daxilən də zəifləməyə başlayan Osmanlı dövləti İngiltərə ilə yaxınlaşmaqda maraqlı idi. Üstəlik, Osmanlı sarayında Sədrəzəm Mehmed Paşa və Xoca Sadəddin Əfəndi başda olmaqla, ingilispərəst dövlət adamlarının sultan III Murad (1574-1595) üzərində təsiri güclü idi [8, 333]. 1575-ci ildən başlayaraq ingilis diplomatlarının və tacirlərinin (E.Osborn, R.Steyper və U.Harborn) Osmanlı sarayına güclü nüfuz etməsi nəticəsində, 1580-ci ildə İngiltərə Osmanlı dövlətindən kapitulyasiya almağa müvəffəq oldu [müqavilənin ingiliscə mətni üçün bax: 3, 59-60; rus dilinə tərcümə mətni üçün bax: 15, 20-23].

İyirmi iki maddədən ibarət 1580-ci il kapitulyasiyası İngiltərənin təbəələrinə ticarət imtiyazları verməklə yanaşı, onların mal və can varlığının müdafiəsini də təmin edirdi, gömrük vergisinin həcmi isə 5 % olaraq müəyyən edilirdi. Ən mühüm imtiyazlardan biri isə konsulaj sistemi ilə bağlı idi [3, 59]. Məhz bu kapitulyasiya müqaviləsinin imzalanmasından sonra kraliça Yelizaveta Tüdor (1558-1603) “Levant” şirkətinin təsisini ilə bağlı xartiyani imzaladı və şirkət Osmanlı dövlətinin ərazisində ticarət etmək üçün inhisar hüquqları aldı

[15, 6]. 1580-ci il kapitulyasiyası İngiltərə sənayesinin yüksəlməsində, ölkənin Şərqi ticarətinin genişləməsində böyük rola malik oldu. XVI əsrin 90-cı illərinə doğru İngiltərənin Osmanlı dövləti ilə əlaqələri daha da intensivləşdi.

İngiltərənin Osmanlı mülklərində mövqeyinin möhkəmlənməsi Fransanı və Venesiyanı narahat etməyə bilməzdi. Bu səbəbdən də, İstanbul bu dövrədə beynəlxalq münasibətlərin və diplomatiyanın mühüm mərkəzinə çevrilmişdi. İngiltərə isə istər 1580-ci il kapitulyasiyasını, istərsə də “Levant” şirkəti vasitəsilə Osmanlı mülklərində ticarət fəaliyyətini həm İspaniyaya qarşı mübarizədə, həm də Aralıq dənizi bölgəsində möhkəmlənmək üçün bacarıqla istifadə etmişdi. Nəticədə XVI əsrin sonlarına doğru Hindistan və İran körfəzini Avropa ilə əlaqələndirən okean yollarında üstünlüyü İngiltərənin əlinə keçməsi üçün əlverişli şərait yaranmışdı və Osmanlı dövləti ilə münasibətlər bu siyasetin tərkib hissəsi idi. Təsadüfi deyil ki, sonradan yaranacaq “Ost-Hind” şirkətinin özülündə də “Levant” şirkətinin tacirləri və kapitalı durmuşdur.

Nəticə. Venesiyanın, daha sonra isə Fransanın və İngiltərənin nümunəsində digər Avropa dövlətləri də Osmanlı satış bazarlarının əhəmiyyətini anlayaraq və Osmanlı dövləti ilə iqtisadi əməkdaşlığın üstünlüklerini görərək, sultan hökuməti ilə bənzər kapitulyasiyalar imzalamağa can atmağa başladılar. Xüsusilə XVI əsrin sonu – XVII əsrin əvvəllərində (Otuzillik müharibə ərəfəsində) Birləşmiş Əyalətlər Respublikasının (Hollandiyanın) Osmanlı dövləti ilə əlaqə qurmaq cəhdləri gücləndi. Rəsmi şəkildə Avropa dövlətləri tərəfindən hələ tanınmamış bu dövlət artıq müstəmləkə ekspansiyası yoluna qədəm qoymuşdu və Şərqi bazarlarında İngiltərənin rəqibi kimi çıxış etməyə başlamışdı. Osmanlı dövlətinin Hollandiyaya verdiyi ilk kapitulyasiya 1612-ci ilə aiddir [14, 208].

Beləliklə, Osmanlı dövlətinin qüdrətli dövründə verilməyə başlayan kapitulyasiyalar, XVI əsrin ikinci yarısına doğru onun Avropa dövlətlərindən iqtisadi asılığınə şərait yaratmağa başladı. Başlanğıcda məhdud səviyyədə olan güzəşt və imtiyazlar zamanla böyük miqyas alaraq, Osmanlı dövlət aparatına, daxili və xarici siyasetinə təsir etmək qabiliyyəti qazandı. Əksəriyyəti kapitalist inkişaf yolu tutmuş və iqtisadi siyasetlərində merkantilçi prinsipləri əsas götürən Avropa dövlətləri Şərqi bazarlarını ucuz xammal və istehlak mərkəzlərinə çevirməyə başladılar. Sonrakı yüzilliklərdə Osmanlı dövləti prosesin qarşısını almağa çalışsa da, müstəmləkəçilik siyaseti yeridən Avropa ölkələri əldə etdikləri bu imtiyazları itirməmək uğrunda daha amansız bir şəkildə mübarizə aparmağa başladılar. Bu da öz növbəsində, əvvəlcə ticarət müqaviləsi olaraq meydana gələn imtiyazatların “kapitulyasiya rejimi” ilə əvəzlənməsinə gətirib çıxardı. 1914-cü ildə kapitulyasiya rejimini təktərəfli olaraq ləğv edən Türkiyə yalnız 1923-cü il Lozanna sazişi ilə rejimin aradan qalxmasına nail ola bildi.

ƏDƏBİYYAT

1. Daniel Goffman. Osmanlı Dünyası ve Avrupa. 1300-1700. / Çeviren Ü.Tansel. İstanbul, Kitap Yayınevi Ltd., 2008, 320 s.
2. Gözəlova Y.H. Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri. Bakı: Təhsil, 2011, 295 s.

3. Hakluyt R. The Principal navigations, voyages and traffiques and discoveries of the English nation. Vol. 3. London, Palala Press, 2016, 398 p.
4. Kallek C., İnalcık X. İmtiyazat // TDV İslam Ansiklopedisi, 2000, cilt 22, s.245-252.
5. Mahmudov Y.M. Azərbaycan diplomatiyası. Bakı: Təhsil, 2006, 416 s.
6. Pamir A. Kapitülasyon Kavramı ve Osmanlı Devleti'ne Etkileri // Ankara Üniversitesi Hukuk Fakültesi Dergisi, 2002, Cilt 51, № 2, s. 79-119.
7. Papp S. Ahdname (ahitname) // Encyclopedia of the Ottoman Empire. New York, NY: Facts on File, 2009, pp. 21-22.
8. Türkmen Z. Osmanlı Devletinde kapitülasyonların uygulanışına toplu bir bakış // Ankara Üniversitesi Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi, 1995, № 6, s.325-341.
9. Zeynalova S.Ə. XVI əsrin birinci yarısında Tüdorların xarici siyasetində Yaxın Şərqiñ yeri // Tarix və onun problemləri, 2016, № 3, s.48-53.
10. Анисимов О. Конференция “Франция – Османская империя”, XVI-XX век. Новый взгляд на капитуляции: источники, истоки и преемственность. Париж, 21 ноября 2019 г. // Иерусалимский Православный Семинар, 2019, с.115-124.
11. Гасанзаде Д. Некоторые вопросы англо-османских торгово-дипломатических отношений (вторая половина XVI века) // Tarix və onun problemləri, 2011, № 2, s.23-27.
12. Мейер М.С. Османская империя в XVIII веке. М.: Наука, 1991, 261 с.
13. На перекрестке цивилизаций: П.Лемерль. История Византии. Д.Кицикис. Османская империя. Перевод с французского Т.Б.Пошерстника и Б.Б.Павлова. М.: Весь мир, 2006, 240 с., карты
14. Синицын С.В. Роль “капитуляции” во внешней политике Османской империи XVI-XVIII вв. // Метаморфозы истории, 2017, № 10, с.206-217.
15. Цыпурин Г.И. Английская дипломатия в Османской империи во второй половине XVI века // Англия в эпоху абсолютизма (статьи и источники). М.: Московский Университет, 1984, с.3-30.

О “КАПИТУЛЯЦИЯХ” ОСМАНСКОГО ГОСУДАРСТВА В XV-XVI ВЕКАХ

Севиндж А.ЗЕЙНАЛОВА

РЕЗЮМЕ

Несмотря на открытие морского пути в Индию и обнаружение новых земель, Восточное Средиземноморье по-прежнему имело огромное значение для европейских государств. Поэтому эти государства, в первую очередь, Венеция, Франция и Англия были заинтересованы в поддержании торговых связей с Османским государством. С другой стороны, западноевропейские страны стремились установить политические и дипломатические связи с Портой, которая к концу XV века превратилась в важный дипломатический центр мира.

Благодаря тесным политическим и дипломатическим связям, в XV-XVI вв. Венеция, Франция и Англия получили торговые привилегии, т.н. “капитуляции”, которые в дальнейшем превратились в инструмент колониальной экспансии европейских государств. Усиление же экономической и политической зависимости Османского государства от Запада нанесло огромный ущерб не только его внешней политике, но и экономике.

Ключевые слова: Османское государство, торговые привилегии, капитуляции, дипломатия

ON THE “CAPITULATIONS” OF THE OTTOMAN EMPIRE IN THE XV-XVI CENTURIES

Sevinj A.ZEYNALOVA

SUMMARY

Despite the discovery of the sea route to India and new lands, the Eastern Mediterranean was still of great importance for European states. Therefore, these states, primarily Venice, France and England, were interested in maintaining trade relations with the Ottoman Empire. On the other hand, Western European countries sought to establish political and diplomatic ties with the Sublime Porte, which by the end of the 15th century became a diplomatic center of the world.

Due to close political and diplomatic ties, Venice, France and England received trade privileges, the so-called “capitulations”, which later turned into an instrument of the colonial expansion of European states. The strengthening of the economic and political dependence of the Ottoman Empire on the West caused enormous damage not only to the Empire's foreign policy, but also to its economy.

Keywords: the Ottoman Empire, trade privileges, capitulations, diplomacy

BAKİ UNIVERSİTETİNİN XƏBƏRLƏRİ

Nö2

Humanitar elmlər seriyası

2021

UOT 94 (479.24)

ŞAMAXI RAYONU ƏHALİSİNİN SAY DİNAMİKASI VƏ YERLƏŞMƏSİ (1999 VƏ 2009-CU İL ƏHALİNİN SİYAHİYAALMA MƏLUMATLARI ƏSASINDA)

Ulduz M.PAŞAYEVA*

*Şamaxı Azərbaycanın ən qədim elm
və mədəniyyət mərkəzlərindən biridir
Heydər Əliyev*

Məqalədə müstəqillik dövründə keçirilən 1999 və 2009-cu illər əhali siyahıyaalmalarının materialları əsasında Şamaxı rayonunun inzibati-ərazi quruluşu, əhalisinin şəhər və kənd yerləri üzrə yerləşməsi və say tərkibi təhlil edilir. Müstəqillik illərində əhalinin sayının artımı və idarəetməni düzgün təşkil etmək məqsədilə inzibati bölgüdə dəyişikliklər aparılmışdır. Əhalinin yerləşməsini aşadırmaq məqsədilə bu dəyişikliklər də tədqiq edilmişdir.

Məqalə regionlarda əhalinin say dinamikasının öyrənilməsi baxımından əhəmiyyət daşıyır.

Açar sözlər: Şamaxı, əhalinin yerləşməsi, say dinamikası, tarixi-demoqrafiya

Giriş. Azərbaycan Respublikasının əhalisinin say dinamikasını öyrənmək üçün regionlarda əhalinin yerləşməsini aşadırmaq aydın mənzərə yaratmağa kömək edir. Bu tədqiqatda Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Şamaxı rayonunun əhalisinin yerləşməsi və say dinamikası təhlil edilir. Aşadırma müstəqillik dövrünü əhatə edir. Bu məqsədlə 1999 və 2009-cu ildə keçirilən əhali siyahıyaalma materialları tədqiqata cəlb edilmişdir. Onların əsasında əhalinin yerləşməsi və say dinamikası aşadırılmış və təhlil edilmişdir. 1999 və 2009-cu illərdə Azərbaycanın Şamaxı bölgəsinin inzibati-ərazi quruluşunda baş verən dəyişikliklər və əhalinin say dinamikası tarixi mənbələrdə, demək olar ki, tədqiq edilmədiyi üçün, məqalə aktuallıq kəsb edir. Ona görə də Şamaxı bölgəsinin statistik məlumatlara və rəsmi sənədlərə istinad edərək öyrənilməsi və aşadırılması əhəmiyyətlidir.

Mövzu regionların sosial-iqtisadi inkişafı dövlət programına uyğun tədqiqatların aparılması baxımından da əhəmiyyətlidir [1; 2].

* BDU, Tarix fakültəsi, böyük elmi işçi, ulduspashayeva@bsu.edu.az; ORCID ID: 0000-0003-0106-1887

İnzibati-ərazi quruluşunda dəyişikliklər. 1989-cu il əhalinin siyahıya alınmasından sonrakı dövrdə Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə bir çox dəyişikliklər baş vermiş, yeni rayonlar və ərazi vahidləri yaradılmışdır. Bu dəyişikliklər Şamaxı rayonunu da əhatə etmişdir. 1990-cı il mayın 18-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərindən Hacıqabul və Qobustan rayonlarını qeyd edək. Bu rayonlar yarananda ərazisi və əhalisi Şamaxı rayonunun inzibati-ərazi bölgəsinin Udulu inzibati ərazi vahidinə daxil olan kəndlərdən Tava, Tağılı, Cəngən, Ağanədirli, Paşalı, Şorbaçı, Qubalı Hacıqabul rayonunun tərkibinə verilmiş, həmin ilin aprel ayında Mərzə qəsəbəsi Şamaxı rayonunun tərkibindən ayrılmış və Qobustan rayonu yaradılmışdır [3].

1999-cu ildə Şamaxı rayonunun inzibati-ərazi quruluşunda bəzi dəyişikliklər edilmişdir. Milli Məclisin qəbul etdiyi və 1999-cu il oktyabrın 5-də Prezident Heydər Əliyevin imzası ilə qüvvəyə minən qanuna əsasən edilən dəyişiklikləri 2 yerə ayırmış olar: 1. Bəzi yaşayış məskənlərinə kənd statusu verilir. 2. Yaşayış məskənlərindən bəzilərinin adında dəyişikliklər edilir. Astraxanka kənd inzibati-ərazi vahidi tərkibindəki Astraxanka kəndi Qızmeydan kəndi, Astraxanka kənd inzibati-ərazi vahidi Qızmeydan kənd inzibati-ərazi vahidi, Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi, Qızmeydan kənd inzibati-ərazi vahidi tərkibindəki Novoastraxanka kəndi Yeni Qızmeydan kəndi, Dzerjinovka kəndi inzibati-ərazi vahidi tərkibindəki Dzerjinovka kəndi İkinci Çabani kəndi, Dzerjinovka kənd inzibati-ərazi vahidi İkinci Çabani kənd inzibati-ərazi vahidi, Muğanlı kənd inzibati-ərazi vahidi tərkibindəki Novodmitriyevka kəndi Qurdtepə kəndi, Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şəhriyar qəsəbəsi adlanır, Şəhriyar qəsəbəsi Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Şəhriyar qəsəbə inzibati-ərazi vahidi yaradılır, Şamaxı şəhər inzibati-ərazi vahidinin Kələxana kəndi Şəhriyar qəsəbə inzibati-ərazi vahidinin tərkibinə verilir. Mədrəsə qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Şaumyanabad kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarıılır [4; 5].

2003-cü il mayın 15-də Milli Məclisin qəbul etdiyi və Prezident Heydər Əliyevin imzası ilə qüvvəyə minən qanuna əsasən Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi qərara alınmışdır: qərara əsasən Şamaxı rayonunun Dağ Bağırlı kəndi Göylər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Dağ Bağırlı kənd inzibati ərazi dairəsi, Həmyəli və İkinci Çaylı kəndləri İkinci Cabani kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Həmyəli kəndi mərkəz olmaqla, Həmyəli kənd inzibati ərazi dairəsi, Ovculu kəndi Bağırlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Ovculu kənd inzibati ərazi dairəsi, Talışnuru kəndi Nağaraxana kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Talışnuru kənd inzibati

ərazi dairələri yaradılır [6].

Növbəti addım Milli Məclisin qəbul etdiyi və 2003-cu il iyunun 27-də Prezident Heydər Əliyevin imzası ilə qüvvəyə minən Şamaxı rayonunun inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə qanuna əsaslanaraq qərara alınır: Çarxan kənd inzibati-ərazi dairəsi tərkibindəki Çarxan kəndi Çarhan kəndi, Çarxan kənd inzibati ərazi dairəsi Çarhan kənd inzibati-ərazi dairəsi adlandırılır, Adnalı kəndi Çarhan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Adnalı kənd inzibati ərazi vahidi, Kələxana kəndi Şəhriyar qəsəbə inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kələxana kənd inzibati ərazi vahidi, Qurdəpə kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qurdəpə kənd inzibati ərazi vahidi, Mərzəndiyə kəndi Sabir qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Mərzəndiyə kənd inzibati ərazi vahidi, Şərədil kəndi Saqıyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Şərədil kənd inzibati ərazi vahidi yaradılır [7].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” fərmanı ilə Şamaxı rayonu Dağlıq Şirvan iqtisadi rayonuna daxil edilmişdir. İqtisadi rayon 4 inzibati rayondan - Şamaxı, İsləmayilli, Ağsu və Qobustan rayonlarından ibarətdir [1]. Bu iqtisadi rayonda 4 şəhər, 4 rayon, 8 qəsəbə, 106 kənd inzibati ərazi dairəsi və 275 kənd yaşayış məntəqəsi vardır. Statistik məlumatə əsasən Dağlıq Şirvan iqtisadi rayonunun əhalisi 292 min nəfər və ya ölkə əhalisinin 3,2 %-ni təşkil etmişdir. İqtisadi rayonun əhalisinin 31,3 % -i şəhərlərdə, 68,7 % -i isə kəndlərdə yaşayır [8].

Edilən dəyişikliklər Dövlət Statistika komitəsinin 1999 və 2009-cu illər əhalinin siyahıyalınması materiallarında qeyd edilmişdir.

Növbəti inzibati ərazi dəyişikliyi Milli Məclisin qəbul etdiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli qanunu əsasən qərara alınmışdır: Şamaxı rayonunun Saqıyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqıyan kəndi Günəşli kəndi adlandırılarsın və Saqıyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilsin [9].

1999-2009-cu illər ərzində Şamaxı rayonunun inzibati-ərazi bölgüsündə baş vermiş dəyişikliklər əhalinin say tərkibi barədə materiallarda fərqlər yaratmışdır.

Əhalinin yerləşməsi və say dinamikası. Əhalinin kəndlər üzrə yerləşməsinə və say dinamikasına nəzər salaq.

Şamaxı Azərbaycanın daha qədim şəhərlərindən biridir. Rayonun əhalisinin sayına görə regionun İsləmayilli, Ağsu və Qobustan rayonları arasında üstünlük təşkil edir. Sovet dövründə keçirilən 1989-cu il son siyahıyalma materiallarında Şamaxı rayonu əhalisinin sayı 99.294 nəfər olduğu qeyd edilmişdir. Müstəqillik əldə edildikdən sonra ilk əhali siyahıyalmasında Şamaxı əhalisi-

nin say tərkibi 80.625 nəfər olmuşdur [10, 9-11, 15-17]. Burdan belə məlum olur ki, 10 il müddətində yəni 1989-1999-cu il siyahıyaalma arasındaki müddət ərzində bölgə əhalisinin sayı 18.669 nəfər azalmışdır. Bu azalmaya səbəb olan əsas amillərdən 1990-1994-cü illər ərzində ermənilərin Azərbaycana qarşı işgalçılıq siyaseti, I Qarabağ mühəribəsi, burada yaşayan digər millətlərin miqrasiyası, 1990-cı ildə Qobustan, Hacıqabul rayonlarının yaradılması nəticəsində Şamaxının inzibati ərazi vahidinə daxil olan bir sıra kəndlərin Hacıqabul və Qobustan rayonlarının tabeçiliyinə verilməsi, əhalinin başqa rayonlara, eləcə də Bakıya könüllü getməsini, iqtisadi amillərdən dolayı xaricə köçməsini qeyd edə bilərik.

Cədvəl 1

Dağlıq Şirvan iqtisadi rayonu (1999-cu il siyahıyaalınmasına əsasən) [10, 9-11]

Rayonlar-şəhərlər	Yaranma tarixi	Ərazi (min kv.km.)	Əhalinin sayı (nəfər)	Əhalinin sıxlığı (1 kv.km. nəfər)
Azərbaycan Respublikası	-	86,6	7953438	92
Şamaxı rayonu	08.08.1930	1.61	80625	50
İsmayıllı rayonu	24.11.1939	2.06	72144	35
Ağsu rayonu	08.10.1943	1.02	62281	61
Qobustan rayonu	24.04.1990	1.37	34184	25

Cədvəl 2 və 3-də görürük ki, 1999-cu ildə Şamaxı rayonu 63 inzibati-ərazi vahidinə - 1 rayon tabeli şəhər, 2 şəhər tipli qəsəbə, 2 qəsəbə və 58 kənd yaşayış məntəqəsinə bölünmüştür. Şamaxı rayonu inzibati-ərazi vahidlərinin sayına görə İsmayıllı və Ağsu rayonlarından sonra 3-cü yeri tutur. 2009-cu ildə isə rayonun 96 inzibati-ərazi vahidinə - 1 şəhər, 5 qəsəbə, 33 kənd ərazi dairələri və 57 kənd yaşayış məntəqələrinə ayrılmışdır [10, 12-14; 11, 17-19].

Cədvəl 2

Dağlıq Şirvan iqtisadi rayonunun inzibati-ərazi bölgüsü (1999-cu il) [10, 12-14]

Ərazi	İnzibati-ərazi vahidlərinin sayı				
	şəhərlər		şəhər tipli qəsəbələr	qəsəbələr	kənd yaşayış məntəqələri
	cəmi	o cümlədən			
Respublika tabeliyində	rayon tabeliyində				
Azərbaycan Respublikası üzrə	69	11	55	132	83
Şamaxı rayonu	1	-	1	2	2
İsmayıllı rayonu	1	-	1	2	-
Ağsu rayonu	1	-	1	-	-
Qobustan rayonu	-	-	-	1	1
					31

Cədvəl 3

Dağlıq Şirvan iqtisadi rayonunun inzibati-ərazi bölgüsü (2009-cu il) [11, 17-19]

Ərazi	İnzibati-ərazi vahidlərinin sayı			
	şəhər	qəsəbə	kənd ərazi dairələri	kənd yaşayış məntəqələri
Azərbaycan Respublikası üzrə	77	258	1709	4259
Şamaxı rayonu	1	5	33	57
İsmayıllı rayonu	1	2	35	108
Ağsu rayonu	1	-	23	78
Qobustan rayonu	1	1	15	31

İndi isə 1999 və 2009-cu illərdə Şamaxı rayonunda yaşayan daimi əhalinin cəmi, şəhər və kənd yerlərində yaşayan əhalinin say tərkibini, kişilərin və qadınların say fərqini müəyyənləşdirək (bax, 4 və 5-ci cədvəllərə). 1999-cu ildə daimi əhalinin cəmi 80.625 (onlardan 39.484 nəfəri kişi, 41.141 nəfəri qadın), 2009-cu ildə isə əhalinin ümumi sayı 91.605 (onlardan 44.726 nəfəri kişi, 46.879 nəfəri qadın) nəfər qeydə alınmışdır. Göründüyü kimi, qadınların sayı kişilərdən üstün olmuşdur. Hesablamadan məlum olur ki, 10 il müddət ərzində Şamaxı rayonunda əhalinin sayı 10.980 nəfər artmışdır. Şəhərə nisbətdə görürük ki, kəndlərdə yaşayan əhali sayında üstünlük müşahidə olunur [10, 25-35;11, 24-29].

Cədvəl 4

Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonunun daimi əhalisinin sayı (1999) [10, 25-35]

Ərazi	cəmi	kişi	qadın
Azərbaycan Respublikası	7953438	3883155	4070283
şəhər əhalisi	4053584	1970022	2083562
kənd əhalisi	3899854	1913133	1986721
Şamaxı rayonu	80625	39484	41141
şəhər əhalisi	33615	16480	17135
kənd əhalisi	47010	23004	24006
İsmayıllı rayonu	72144	35198	36946
şəhər əhalisi	15088	7343	7745
kənd əhalisi	57056	27855	29201
Ağsu rayonu	62281	30178	32103
şəhər əhalisi	16226	7924	8302
kənd əhalisi	46055	22254	23801
Qobustan rayonu	34184	16646	17538
şəhər əhalisi	3452	1702	1750
kənd əhalisi	30732	14944	15788

Cədvəl 5

Dağlıq Şirvan iqtisadi rayonunda daimi əhalinin yerləşməsi (2009) [11, 24-29]

Ərazi	cəmi	kişi	qadın
Azərbaycan Respublikası	8922447	4414398	4508049
şəhər əhalisi	4739123	2330527	2408596
kənd əhalisi	4183324	2083871	2099453
Şamaxı rayonu	91605	44726	46879
şəhər əhalisi	43307	20821	22486
kənd əhalisi	48298	23905	24393
İsmayıllı rayonu	79330	39390	39940
şəhər əhalisi	17321	8716	8605
kənd əhalisi	62009	30674	31335
Ağsu rayonu	70536	35017	35519
şəhər əhalisi	19710	9803	9907
kənd əhalisi	50826	25214	25612
Qobustan rayonu	40112	19879	20233
şəhər əhalisi	8086	4046	4022
kənd əhalisi	32026	15815	16211

1999-cu il əhali siyahıyaalma materiallarında Şamaxı rayonunun əhalisinin yerləşməsi barədə məlumat maraq doğurur. Rayonda əhalinin sayı 1000 nəfərdən çox olan 13 kənd vardır. Onlardan Göylər (6.253 nəfər), Quşçu (3212 nəfər), Çarhan (2589 nəfər), Şəhriyar (2183 nəfər) kəndlərində, Mədrəsə (2272 nəfər) və Sabir fəhlə qəsəbəsində (3496 nəfər) əhalinin sayı daha çoxdur. Şəhərin özündə isə 27.847 nəfər yaşayır. Rayonda əhalisinin sayı 1000 nəfərdən az olan yaşayış məskənləri də vardır. Bundan Acıdərə (8 nəfər), Yusif Məmmədəliyev qəsəbəsi (39 nəfər), Aşkar qəsəbəsi (6 nəfər) idi.

Aşağıdakı cədvəllərdən görürük ki, 1999-cu ildə Acıdərə kəndində cəmi 8 nəfər (onlardan 5 kişi və 3 qadın) qeydə alınmış, 2009-cu ildə isə statistik məlumatlara əsasən bu kənddə cəmi 1 nəfər (qadın) göstərilir. Biz bu kəndlə bağlı XIX əsrin 1886-cı il siyahıya almasında Bakı quberniyasının Şamaxı qəzasında Acıdərə adlı kənddə 31 nəfər əhalinin (7 ailə) yaşıdığının qeydə alınmasına rast gəlirik [12, 20-21]. Həmçinin 2009-cu il ADSK məlumatlarına əsasən Şamaxı rayonunun Yeni Qızmeydan kəndi, kənd statusu daşısa da hazırda orda heç kim yaşamır. Demək, bu kəndlərdə illərlə əhali sayının azalması, demək olar yox dərəcəsinə çatmasına əhalinin həyat səviyyəsinin aşağı olması və müxtəlif səbəblər təsir göstərmmişdir. 2009-cu ildə Aşkar qəsəbəsində 34 nəfər (19 kişi, 15 qadın), Acıdərə kəndində 1 nəfər qadın, Yusif Məmmədəliyev qəsəbəsində isə 122 nəfər (64 nəfər kişi, 58 nəfər qadın) yaşayırıdı. Göründüyü kimi, bu kəndlərdə əhalinin sayında kiçik dəyişiklik olub. Rayonda 2009-cu ildə əhalinin sayı 1000 nəfərdən çox olan 18 yaşayış məntəqəsi var idi [10, 147-148; 11, 194-196].

**Şamaxı rayonu üzrə inzibati-ərazi bölgüsü və daimi əhalinin sayı
(1999-cu il) [10, 147-148]**

Ərazi	cəmi	kişi	qadın
Şamaxı rayonu üzrə	80625	39484	41141
Şəhər əhalisi	33615	16480	17135
Kənd əhalisi	47010	23004	24006
O cümlədən			
Şamaxı şəhəri	27847	13614	14233
Kərkənc kəndi	746	342	404
Meysəri kəndi	583	282	301
Məlikçobanı kəndi	1740	826	914
Qonaqkənd kəndi	797	371	426
Birinci Çaylı kəndi	1651	834	817
Ərçiman kəndi	557	262	295
Böyük Xınıslı kəndi	435	204	231
Əngəxaran kəndi	848	400	448
Mədrəsə İƏV	2272	1102	1170
Mədrəsə ŞTQ	2272	1102	1170
Qızmeydan İƏV	1223	582	641
Bağırlı İƏV	3343	1592	1751
Hacılı İƏV	860	395	465
Göyələr İƏV	7805	3827	3978
Dədəgünəş İƏV	505	239	266
Dəmirçi İƏV	860	425	435
İkinci Çabani İƏV	2645	1272	1373
Qəleybüğurt İƏV	1977	949	1028
Yusif Məmmədəliyev qəsəbəsi	39	14	25
Nağaraxana İƏV	1027	511	516
Quşçu İƏV	3586	1935	1651
Mirikənd İƏV	1798	926	872
Sabir İƏV	4715	2369	2346
Günəşli İƏV	1500	726	774
Çarhan İƏV	4539	2212	2327
Çuxuryurd İƏV	2167	1071	1096
Şəhriyar İƏV	2395	1118	1277
Muganlı İƏV	2204	1098	1106

1999-cu ildə 1 şəhər, 18 inzibati-ərazi vahidi, 4 qəsəbə, 57 kənd, 2009-cu ildə 1 şəhər, 37 inzibati-ərazi dairəsi, 5 qəsəbə, 57 kənd qeydə alınmışdır. Burdan məlum olur ki, statistik məlumatlar əsasında 10 il müddətində Şamaxı rayonunda 19 inzibati-ərazi dairəsi (Şamaxı şəhər İƏD, Məlhəm kənd İƏD, Avaxlı kənd İƏD, Adnalı kənd İƏD, Birinci Çaylı İƏD, Dağ Bağırlı İƏD, Ərçiman kənd İƏD, Hacıqədirli kənd İƏD, Həmyəli kənd İƏD, Kələxana kənd İƏD, Kərkənc kənd İƏD, Qonaqkənd kənd İƏD, Qurdəpə kənd İƏD, Meysəri kənd İƏD, Məlikçobanlı kənd İƏD, Mərzəndiyə kənd İƏD, Ovçulu kənd İƏD, Şərədil kənd İƏD, Talişnuru kənd İƏD - 1999-cu ilin siyahısında qeyd olunmayıb, lakin bu inzibati ərazi dairələrinə daxil olan kəndlər hər iki siyahı-

yaalmada göstərilib), 1 qəsəbə (Şəhriyyar) və 1 kənd (Yeni Qızmeydan- 1999-cu ilin siyahısında qeyd olunmayıb, 2009-cu ilin statistik göstəricilərində nəzərə alınıb) artdışdır.

Cədvəl 7

**Şamaxı rayonu üzrə inzibati-ərazi bölgüsü və daimi əhalinin sayı
(2009-cu il) [11, 194-196]**

Ərazi	cəmi	kişi	qadın
Şamaxı rayonu üzrə	91605	44726	46879
şəhər əhalisi	43307	20821	22486
kənd əhalisi	48298	23905	24393
o cümlədən			
Şamaxı şəhər İƏD	36106	17268	18838
Şamaxı şəhəri	35619	17031	18588
Qızmeydan kənd İƏD	1241	624	617
Hacılı kənd İƏD	891	405	486
Göylər kənd İƏD	7181	3412	3769
Dədəgünəş kənd İƏD	559	262	297
Dəmirçi kənd İƏD	934	482	452
İkinci Cabanı kənd İƏD	906	433	473
Qaleybugurd kənd İƏD	1579	745	834
Quşçu kənd İƏD	4225	2238	1987
Mirikənd kənd İƏD	2582	1310	1272
Sabir qəsəbə İƏD	3336	1694	1642
Günəşli kənd İƏD	846	427	419
Çarhan kənd İƏD	3905	1880	2025
Məlhəm kənd İƏD	2191	1098	1093
Avaxıl kənd İƏD	552	275	277
Adnalı kənd İƏD	941	467	474
Bağırlı kənd İƏD	2077	1042	1035
Birinci Çaylı kənd İƏD	1603	841	762
Dağ Bağırlı kənd İƏD	1310	678	632
Ərçiman kənd İƏD	624	283	341
Hacıqədirli kənd İƏD	444	215	229
Həmyəli kənd İƏD	1573	810	763
Kələxana kənd İƏD	363	176	187
Kərkənc kənd İƏD	738	356	382
Qonaqkənd kənd İƏD	882	416	466
Qurdətpə kənd İƏD	741	373	368
Meysəri kənd İƏD	795	409	386
Mədrəsə qəsəbə İƏD	2115	1037	1078
Məlikçobanlı kənd İƏD	2065	977	1088
Mərzəndiyə kənd İƏD	1093	545	548
Muğanlı kənd İƏD	1140	574	566
Nağaraxana kənd İƏD	727	383	344
Ovçulu kənd İƏD	1169	593	576
Şərədil kənd İƏD	590	281	309
Şəhriyar qəsəbə İƏD	2332	1107	1225
Talışnuru kənd İƏD	244	113	131
Çuxuryurd kənd İƏD	1005	497	508

Nəticə. Araşdırma nəticəsində məlum olur ki, 1999 və 2009-cu illərdə Şamaxı rayonun əhalisinin sayı 80.625 nəfərdən 91.605 nəfərə qədər artmışdır. 1999-cu ildə rayonda daimi əhalinin ümumi sayını 2009-cu illə müqayisə etdikdə 10.980 nəfər, şəhər əhalisinin 9.692 nəfər və kənd əhalisinin 1.288 nəfər artdığını görürük. Müstəqillik dövründə respublikada aparılan inzibati dəyişikliklərə uyğun olaraq Şamaxı rayonunda da bir sıra dəyişikliklər baş vermişdir. Bununla yanaşı əksər kəndlərin adı dəyişdirilmiş, bəziləri yaşayış məntəqəsi siyahısından çıxarılmışdır.

Yekun olaraq onu deyə bilərik ki, Şamaxı rayonu əhalisinin sayı artıqca və yaşayış sahələri genişləndikcə onların statusu da dəyişir. Lakin bununla yanaşı əhalisi azalan kəndlər də vardır.

Bu mövzuda tədqiqatların aparılması Regionların sosial-iqtisadi inkişaf prosesini və əhalinin say dinamikasını izləmək baxımından əhəmiyyətlidir və digər regionlar üçün tədqiqi münasibdir.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər). Bakı, "Azərbaycan" qəzeti, 2004, 11 fevral.
2. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı. Bakı: Nurlar, 2009, 184 s.
3. İnzibati-ərazi vahidləri. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası. <https://files.preslib.az/projects/azerbaijan/gl2.pdf>. Müraciət tarixi: 29.04.2021
4. Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı. Bakı, 5 oktyabr 1999-cu il. <https://president.az/articles/documents?page=8>. Müraciət tarixi: 25.04.2021
5. Məmmədova A., Paşayeva U. Şəki rayonunun 1991-2009-cu illərdə inzibati-ərazi bölgüsü və ona edilən dəyişikliklər. Bakı Universitetinin Xəbərləri, № 2. Bakı: Bakı Universiteti, 2014, 240 s.
6. Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı. Bakı, 15 may 2003-cü il. <https://president.az/documents/orders>. Müraciət tarixi: 25.04.2021
7. Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı. Bakı, 27 iyun 2003-cü il. <https://president.az/documents/orders>. Müraciət tarixi: 25.04.2021
8. Dağlıq Şirvan İqtisadi Rayonu-<http://shamakhi-encyclopedia.az/dagliq-sirvan-iqtisadi-rayonu/>; <http://ier.az/uploads/> (2015.pdf). Müraciət tarixi: 25.04.2021
9. "Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqıyan kəndinin Günəşli kəndi adlandırılması haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı. Bakı, 15 dekabr 2020-ci il. <http://www.shamaxi-ih.gov.az/news/901.html>. Müraciət tarixi: 27.04.2021
10. Azərbaycan Respublikası əhalisinin siyahıyalınması 1999-cu il. I hissə. Bakı: Səda, 2000, 565 s.
11. Azərbaycan Respublikası əhalisinin siyahıyalınması 2009-cu il. I cild. Bakı: 9 sayılı kiçik müəssisə, 2010, 630 s.
12. Şamaxı ensiklopediyası. Bakı: Şərq-Qərb, 2015, 432 s.

**ДИНАМИКА ЧИСЛЕННОСТИ И РАЗМЕЩЕНИЕ НАСЕЛЕНИЯ
ШАМАХИНСКОГО РАЙОНА
(НА ОСНОВЕ ДАННЫХ ПЕРЕПИСИ 1999 И 2009 ГОДОВ)**

Улдуз М.Пашаева

РЕЗЮМЕ

В статье анализируется административно-территориальное устройство Шамахинского района, размещение населения в городской и сельской местности и состав населения на основе материалов переписей населения 1999 и 2009 годов, проведенных в период независимости. За годы независимости были внесены изменения в административное деление с целью увеличения численности населения и правильной организации управления. Эти изменения также изучались с целью отслеживания местонахождения популяции.

Статья важна с точки зрения изучения численной динамики населения в регионах.

Ключевые слова: Шамаха, размещение населения, динамика численности населения, историческая-демография

**NUMERICAL DYNAMICS AND DISTRIBUTION OF THE POPULATION
OF SHAMAKHI DISTRICT (BASED ON CENSUS DATA FROM 1999 AND 2009)**

Ulduz M.PASHAEVA

SUMMARY

The article analyses the administrative and territorial organization of the Shamakhi district, the distribution of the population in urban and rural areas and the composition of the population on the basis of the 1999 and 2009 censuses conducted during the independence period. During the years of independence, changes were made to the administrative division to order to increase the population and organize the administration properly. These changes were also studied with a view to tracking the population.

The article is important for the study of regional population dynamics.

Keywords: Shamakhi, population distribution, population dynamics, historical demography

UOT 94 (479.24)

XVIII ƏSRİN İ YARISINDA İQTİSADI TƏNƏZZÜL: NADİR ŞAH ƏFŞARIN VERGİ VƏ TORPAQ SİYASƏTİ

Sevinc M.MƏLİKZADƏ *

Məqalədə Səfəvi dövlətinin süqutu ərzəfsində ölkəni büriyən dərin iqtisadi-sosial tənəzzülün səbəbləri araşdırılmışdır. İqtisadi böhranın üsyənlərə gətirib çıxarması, ölkəyə xarici müdaxiləyə səbəb olması faktı irəli çəkilmişdir. Nəticədə Səfəvi dövləti süqut etmiş və Nadir şah imperiyası yaranmışdır. Nadir şahın siyasi fəaliyyəti bir çox tədqiqatların və elmi məqalələrin tədqiqat obyekti olsa da onun daxili-iqtisadi siyasəti kifayət qədər araşdırılmışdır. Onun iqtisadiyyatı bərpa etmək cəhdləri vergilərin artırılması və daxili üsyənlər fonunda kölgədə qalmışdır. Elmi məqalənin əsas tədqiqat obyekti Nadir şahın "Üçillik verginin bağışlanması haqqında" fərmanıdır. Fərmanın verilməsində məqsəd kəndlilərin sosial vəziyyətini yaxşılaşdırmaqla yanaşı iri feodalları mərkəzi hakimiyyətə tabe etmək idi.

Açar sözlər: Nadir şah, Səfəvi dövləti, iqtisadi böhran, vergi siyasəti, fərman

Giriş. Dünya tarixində dərin iz qoymuş Azərbaycan Səfəvi dövləti XVIII yüzilliyyin əvvəllərində ağır tənəzzül dövrünü yaşayırıdı. İmperianın tənəzzülü, xüsusilə zəif iradəli və dövlət işləri ilə, demək olar ki, məşğul olmayan Şah Sultan Hüseynin (1694-1722) dövründə daha da dərinləşdi. Bununla da qonşu dövlətlərin ölkəyə müdaxiləsinə əlverişli şərait yarandı. I Pyotrun (1682-1725) dövründə elçi qismində Səfəvi dövlətinə göndərilmiş A.Volinski öz müşahidələrinə əsasən yazırıdı: “Əgər yaxın vaxtlarda zəif və bacarıqsız şah üstün rəhbərlik xüsusiyətlərinə malik başqa birisi ilə əvəz olunmazsa, Səfəvi dövləti labüb olaraq süqut edəcək və Xəzər boyunca yerləşən ərazilərin Rusiya tərəfindən tutulacağı da istisna edilmir” [4, 99]. Kurzon son Səfəvi şahları haqqında yazırıdı: “Iranda (Səfəvi dövlətində-S.M.) hakimiyyət başında duran şəxs getdikcə pillə-pillə geriləyərək, mütləq monarx səviyyəsindən kiçik bir kənd başçısından az fərqlənən səviyyəyə enir” [13, 391]. Uzun müddət davam edən ərzaq qılıqları xalqın aşağı təbəqələrinin vəziyyətinə ağır təsir göstərirdi. Güclənmiş feodal istismarı kəndlilərin öz yerlərini qoyub qaçmasına səbəb olurdu ki, bu da öz növbəsində əkinçiliyin və heyvandarlığın məhvindən gətirib çıxarırdı [12, 38]. İqtisadi tənəzzül nəticəsində vergilərin və qiymətlərin

* AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, Böyük elmi işçi, sc.melikzadeh@gmail.com,
ORCID ID:0000-0001-8641-4156

qalxması kütləvi etirazlara səbəb olurdu. Şah hakimiyyəti isə üsyانları silah gücү ilə yatırmağa çalışır, mövcud ağır vəziyyətdən çıxmak üçün hər hansı bir addım atmırıldı. Öksinə vergilər ildən ilə artırılırdı. 1698-1701-ci illər ərzində isə vergilər birdən-birə 2-3 dəfə artırıldı [9, 123]. Yerli feodallar mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edərək, əhalinin amansızcasına istismarı sayəsində böyük sərvət toplayırdılar [17, 137]. Son Səfəvi şahları dönəmində dövlətin ağır iqtisadi vəziyyəti ölkəyə müxtəlif məqsədlərlə gəlmış əcnəbilərin də diqqətindən yaxınlaşmış bu barədə öz səyahətnamələrində məlumat vermişlər [15, 638-640].

İqtisadi tənəzzül. Nadir şah Əfşarın vergi və torpaq siyasəti. Əfqan üsyəni və Şah II Təhmasibin hakimiyyəti dövründə baş verən siyasi hadisələrlə əlaqədar olaraq iqtisadi vəziyyət daha da pişləşdi. Əfqanların, Osmanlı və Rusiyanın müdaxiləsi nəticəsində imperiya, demək olar ki, əsas ərazilərindən məhrum olmuşdu. Belə bir dönəmdə Əfşar türklərindən olan Nadir xan Əfşarın hərb və siyaset meydanına atılması ilə imperiya labüd məhvin pəncəsindən xilas oldu. Bir neçə il imperiyanın sərhədlərinin bərpası uğrunda qılinc çalmış və mühüm qələbələr qazanmış bu böyük şəxsiyyətin dövlətin faktiki hakimi olmağa mənəvi haqqı çatırdı. Nadir xan xaraktercə atası şah Hüseyindən çox da fərqlənməyən II Təhmasibi taxtdan salaraq 4 il müddətində dövləti onun azyaşlı oğlu III Abbasın (1732-1736) qəyyumu kimi idarə etsə də işgalçılari tamamilə ölkədən çıxarandan sonra Səfəvi sülaləsinə son qoyaraq imperiya ərazisində növbəti türk sülaləsi olan əfşarların hakimiyyətini bərqərar etdi. Hərb meydanındaki böyük qələbələri həqiqətən də Nadirə Səfəvi sülaləsinin hakimiyyətinə son qoyması kimi çox böyük tarixi məsuliyyəti üzərinə götürməsini asanlaşdırıldı. Beləliklə, 1736-cı ildə Nadir xan Muğan qurultayında şah elan edilərək Səfəvi imperiyası ərazisində Azərbaycan türk Əfşar sülaləsinin hakimiyyətini bərqərar etdi [6, 159-160; 13, 123].

Nadir şah hakimiyyəti ələ alanda artıq imperiya daxilən çökmüşdü. Mövcud vəziyyətdən çıxmak üçün ilk önce xəzinəni doldurmaq lazımdı. Bunun üçün geniş islahatlara və xalqın vəziyyətini yüngülləşdirən fərmanlara ehtiyac var idi. Lakin bu çətin vəzifəni həyata keçirmək üçün uzun sürən əmin-amanlıq dövrü lazımdı. Bütün bunların bir neçə il vaxt aparacağını dərk edən şah xəzinəni doldurmaq üçün Hindistana –Böyük Moğol dövləti üzərinə yürüş edərək zəngin Moğol xəzinəsi ələ keçirdi [7, 189-224; 16, 85-87]. Şahın davamlı olaraq başının hərbi yürüşlərə qarışmasından istifadə edən yerli məmurular və hakimlər vergiləri özbaşına artırır və xalqın tamamilə müflisləşməsinə səbəb olurdular. Bütün bu özbaşınalıqdan hökmdarın heç də həmişə xəbəri olmurdu. Nəticədə imperiyanın hər tərəfində üsyənlər baş verirdi ki, bu çıxışları yatırmaq üçün bəzən şah özü səfərbər olurdu. Belə üsyənlərin birində şahın qardaşı Azərbaycanın hakimi İbrahim xan öldürülmüşdü [6, 134]. Belə üsyənlərdən biri də Şəki əyalətində baş vermişdi. Şah tərəfindən Şəkiyə təyin olunmuş Məlik Nəcəfquludan xalqın narazılığı görən müdrik hökmdar Məlik Nəcəfqulu ilə xalq arasında narazılığın qarşısını almaq üçün Şəkidə çox böyük

nüfuza malik Hacı Çələbini sünni əhalinin hüquqlarını müdafiə etmək üçün vəkil təyin etmişdir [5, 10-12]. Nadir şah hakimiyyətinin ilk dövründən vergi toplanması işini qaydaya salmaq üçün vəzifə bölgüsü aparmışdı. Onun əmri ilə bütün ölkə ərazisində dövlətin maliyyə işlərinə - mədaxilinə, məxaricinə və s. bu kimi işlərə nəzarət etmək üçün mirzə (vəkil) təyin edildi. Onlara aşağıdakı vəzifələr tapşırılmışdır. Birinci mirzə-vəkil digər iki mirzənin razılığı ilə dövlətin mədaxilinə, məxaricinə, maliyyə işlərinə rəhbərliyi həyata keçirirdi. İkinci mirzə-vəkil mədaxilin və məxaricin siyahısına nəzarət edir və bununla əlaqədar hazırlanan sənədləri özündə saxlayır. Üçüncü mirzə-vəkil mustofi adlanırdı və aparılan bütün maliyyə əməliyyatlarının, hesabların düzgünlüyünə nəzarət edirdi. Bununla da “üçlü” təsisatı yaranmış oldu. [3, 495]

Şəkiyə vəkil təyin edilməsi haqqında Nadir şahın bu fərmanı, əslində böyük hökmədarın ölkəni dirçəltmək üçün xalqa- rəiyyətə nə qədər böyük önem verdiyini sübut edir. Nadir şah barədə tarixi həqiqətin üzərinə işıq salır. Odur ki, bu fərmanı olduğu kimi təqdim edirik.

*Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında Nadir şahın fərmani
Adların yaxşısı olan Allahın adı ilə
[Ortasında şir və günəş həkk olunmuş möhür izi]*

*Hakimiyyət Allaha məxsusdur. Mübarək fərman verildi o haqda ki,
Məlik Nəcəfqulunun qardaşı oğlu uca və yüksək pənahlı Məlik Cəfər
şahənşah mehribanlığı ilə başı uca olaraq bilsin ki, Hacı Çələbi və s.
Şəki camaati keçmişdə onlardan baş vermiş təqsir və üzüqaralıq üzündən
üzr istəyib yalvarmaq üçün bu bərəət nişanlı asitanəyə gəlmış, etdik-
lərindən şərməndə və peşiman olmuşlar. Buna əsasən onların təqsirlə-
rindən keçdik və göz yumduq. Pars ilinin əvvəlindən etibarən Şəkinin
məlikliyini o uca və yüksək pənahlıya müraciət edib tapşırıldı ki, keçmişin
digər məlikləri kimi işlərinə başlasın. Lazımdır qeyd olunan Haci Çələbi
və Şəki rəiyyətləri ilə birlikdə işləri sahmana salmaqdan ötrü Şirvana
getsin. Oranın [Şəkinin] rəiyyətlərini ziraət və əkinçiliyə toplamaq və
kömək edib birləşdirmək sahələrində lazıminca səy və ciddiyət edərək,
məliklik işində yaxşı xidmətləri və xoş hərəkətləri ilə özünü şahlıq qay-
ğısına şamil etsin. Şəkinin kətxudaları və rəiyyətləri onu özlərinin məliki
bilərək onun sözündən və məsləhətindən kənara çıxmazınlar, özlərini
vəzifədar bilsinlər.*

Yazıldı 1152-ci ilin səfəral-müzəffər ayında [1, 237]

Qeyd edək ki, fərman 1739-cu ilin may ayında Nadirin Dehlidən vətənə qayıtdığı dönmədə verilmişdir. Şah Hindistan səfərindən qayıdanda ölkənin üsyənlərə büründüyünü görmüşdü. Əslində bu fərman mətnindən göründüyü kimi, idarəcilik sahəsində çox mühüm addım idi. Məqsəd kəndlilərin vəziyyətini yaxşılaşdırmaq və dövlət və yerli hakimlərin müqavimətini qırmaq və mərkəzi hakimiyyəti gücləndirmək, dövlətin adına xələl gətirən qüvvələri sıradan çıxarmaq idi. Yeri gəlmışkən, bəzi əsərlərdə yalnız olaraq Nadir şahın xəyanətkarları cəzalandırmaq tədbirləri qəddarlıq kimi qiymətləndirilmişdir.

Hacı Çələbi ilə Məlik Nəcəfqulunun Nadir şahın hüzuruna çağrılması və şikayətlərini səbrlə dinləyərək ədalətli qərar çıxarması buna sübutdur [5, 11]. Bununla bərabər, Nadir şahın xəzinəni doldurmaq üçün yalnız varlı şəxslərdən pul tələb edilməsi faktlarına da bəzi mənbələrdə rast gəlinir [7, 345].

XVIII əsrin I yarısında Azərbaycanda əvvəlki dövrlərdə olduğu kimi beş torpaq mülkiyyət forması mövcud idi: 1) divani-dövlət torpaqları; 2) xalis-şah ailəsinə məxsus torpaqlar; 3) yerli feodallara məxsus torpaq-mülk; 4) dini ocaqlara məxsus –vəqf; 5) kənd icmasının torpaqları-camaat.

Divani torpaqların əhəmiyyətli hissəsi dövlətə qulluq müqabilində feodalların ixtiyarında idi (tiyul şəklində). İstər xəzinənin bilavasitə ixtiyarında, istərsə də feodalların əlində olan torpaqların böyük bir hissəsindən kəndlilər pay torpaqları şəklində istifadə edirdilər. Feodal torpaqlarında yaşayan kəndlilər –rəiyyətlər, rəncbərlər, elatlar öz ağalarına bir sıra vergilər verməklə ya-naşı, mükəlləfiyyətdə daşıyırıldılar. Ümumiyyətlə, XVIII əsrin I yarısında Azərbaycanda mürəkkəb vergi sistemi mövcud idi. Torpaq vergiləri (malcəhət, usṛ, çobanbəyi), adambaşına alınan vergi (sərşomari, cizyə), qoşunları saxlamaq üçün (ulufa, sursat, əsb-e çapar), hərbi qulluq mükəlləfiyyəti (çərik), şah və dövlət məmurlarının xeyrinə toplanan vergi (ruşmat, təhzilat, peşkeş, xərc-e təyin mütərəddin), dövlət və feodallar üçün görüləcək işlər (bikar və əvazır), torpaqbası (rahdari) və s. [2, 361-362]

Nadir şahın vergi siyasetini araşdırmaq üçün Hindistan yürüşündən qayıdarkən 1739-cu ilin fevral–mart ayında əhalidən yiğilan vergilərin üç il müddətinə ləğv edilməsi haqqında verdiyi fərman ilk mənbə kimi xüsusi əhəmiyyətə malikdir. Fərmanın mətninə nəzər salaq.

Üçillik verginin bağışlanması haqda Nadir şahın mübarək fərmanı verildi.

İranın adlı-sanlı naibilsəltənəsi (vəliəhd), xoşbəxt, əziz və dəyərli birinci övlad, padşahın məhəbbətindən, Zillullahın inayət və ünsiyyətindən izzətlənən, şərəflənmiş Rzaqulu mirzə! O əziz bilməlidir ki, bu zaman İlahinin lütfü nəticəsində Şahcahanabad darulxilafə (paytaxt) və Hindistanın digər məmləkətləri fəth edildi, gizli xəzinədarın (Allahın) təsdiqilə bu ölkənin anbar və xəzinələrinin açarı bizim ixtiyarımıza keçdi. Fələk rütbəli Hindistan padşahi Məhəmməd şah həzrəti bütüñ xan və əmirləri, racələri, Hind məmləkətin hər tərəfindəki valiləri, mülkiyyətində olan xəzinələr, incilər və dağ boyda olan fillərinin hamisini müqəddəs padşahın nəzərinə çatdırıdı və xidmətə itaət mərasimi ilə təqdim etdi. Bizim nəvvablarımız da Turkman elinin böyükərindən olduğuna görə və Məhəmməd şahın da Turkman elinin böyük və əzəmətli Gurkaniya sülaləsinin övladı olduğunu nəzərə alıb Hindistan şahlığının taxtını və möhürünnü bu padşaha təqdim edib onu şahlıq taxtına oturtduq. O padşah da bu tac bəxşişin hədiyyəsi əvəzində Ətək çayının o biri sahilindəki əyalətlər olan Pişavər məntəqəsi, paytaxt Kabul, Qəzneyn, Sind ölkəsi və ətrafdakı əraziləri, həmçinin əfqanların Həzərə-catda məskun olduğu

bütün dağlıq məntəqələrilə birlikdə bizim şərəfli nümayəndəmizə təhvıl verdi. O həzrətin xahişi və yalvarmasını qəbul edib bu ərazilərin Məmalike məhrusiyə qatılmasına əmr etdik.

Bu məsələyə ədalət və insafla yanaşsaq, belə qərarə gəlməliyik ki, bu məhv olmayan dövlətə, əzəli padşah və əbədi mülklərin malikinin (Allah) mərhəmət və lütf xəzinəsindən məxsusi hədiyyə və nəsib etdiyi nemətlərin şükrü olaraq ümumən bu rəiyətlərə, xiisusən də İran əhalisi bu cahanquşa Nadiri dövlətinin züjhura gəlməsindən indiyə qədər öz imkanlar və bacarıqlarına, hətta bacarıqlarından da artıq bu dərgaha xidmət etməkdə mal və canlarını əsirgəməmişlər. Xaqqanın lütfü, mübarək kölgəsi və səxavətlə kəraməti sayəsində onların əziyyət və məsuliyyətlərinin yüngülləşməsini nəzərə alıb, qoyun ilinin uğurlu olan novruzundan 3 ilə qədər Məmaliki məhruseyi İranda (İrana daxil olan məmləkətlər) tayfalar, ərbablar və rəiyətlərin boynuna düşən vergi, aşağıda ətraflı izah edilən formada, o cümlədən xalisə, tiyul və ərbab mülklərində güzəştər ediləcəkdir. Bu güzəşt həm də ərbab-rəiyət və Məşhəddə İmam Rza vəqflarına aiddir.

Bu güzəştər aşağıdakılardan ibarətdir: Kəndlilərə bağlanan vergi:

Ovlaq sahələri, iri və xırda baş heyvanlar, çoban bəyləri və digər sahələr... Bunlar hər hansı tayfa, ərbab-rəiyətlər və ərbablara aid məllər, xalisə və tiyul və vəqf mallarının hamısı.

Ermənilər, gürcülər, yəhudilər, hindu, məcusi və s., ciziyələri bütünlüklə.

Əyalətlərdə gömrük rüsumu ödəyən tayfaların boynuna düşən yasaya əsasən əsgərlər üçün ödənən məbləğ.

Tayfalara üzərinə düşən rüsum üç ilə qədər saxlanılsın, amma lazım olan həmin məbləğin dövlət fondundan divan başçıları ödəsin. Üç ildən sonra həmin rüsumu yenə tayfalar ödəsinlər. Büyünlükdə qaydalarla dəyişiklik olunmasın və illərə uyğun qeydə alınsın və bu qaydaya əməl edilsin.

Zərbxana məbləğinin hamısı...

Yol, gömrük, qumaş (parça) İran tacirləri və ya başqa tacirlərdən hamısı (tamamən)

Xalisə və tiyul mallarının məbləği həmişəki qayda ilə alındığı kimi saxlanılsın.

Rəiyət malına daxli olmayan məbləğlər keçmişdəki əmrə uyğun davamlı əmr etdiyimiz kimi alınsın və onlar əmrədən çıxmasınlar. Lakin çapar atlar və ticarətlə məşğul olanların pulundan xalisə və tiyul mülküñə çatan hissə ayrılsın.

Vəqf mülkiündə ərbaba (xana) çatani ərbab (xan) mali, xalisə və tiyul mali isə digər dövlət mülki hesab olunsun.

O əziz zat şərəfli yazının məzmunundan xəbər tutandan sonra bu hökmün surətini çıxarsın Məmaliki məhrusə (ölkənin) nin bütün məntə-

qələrinə göndərib elan etsin ki, valilər və intizama nəzarət edənlər bu qərara əməl edib ondan çıxmasınlar.

Belə qərar verilmiş ki, valilər, intizama nəzarət edənlər (zabitlər) və İran əyalətlərində dövlət məmurları ötən və cari illərin hesablarını xaqqanın yaxını əziz və xoşbəxt dəftərxana başçısı Mirzə Məhəmmədbaqr Müstofi-Məmalikə hesabat verib, hesabi təmiz bağlaşınlar.

Tayfalar, ərbab (xan) və rəiyyətlərə aid məbləğləri hər halda bu üç ildə imtiyazlı hesab edib, bu səbəbdən istəməsinlər.

Xalisə və tiyul mülkü (Xaleseyi tiyul) qərara əsasən müsadirə olunmalıdır. Hərgah tayfa, və ya ərbab (xan), rəiyyət adı ilə bir rüsum almışlarsa, hər şəhərin şəriət hakimləri hüzurunda rəiyyətlərə qaytarılmalı və etibarlı qəbzləri alaraq şərəfli hökmün məzmunun itaətindən çıxmasınlar. Öz xərc və topladıqları rüsumun miqdarını o əzizlərin (şəriət hakimlərinin) nəzərlərinə çatdırınsınlar. Əgər bir hesabdan alınmamış məbləğlər varsa, dövlət divanın fondundan bu izzətli qərara əsasən ödəniləcək.

İnşallah, mübarək şahın dönməsindən sonra bu məbləği düzgün toplamış məmurlara əmrə əməl etdiyinə görə nəvəziş göstəriləcək, vəziyyəti qarışdırılanlar isə tənbeh və cavabdeh olacaqlar. Ali divanın əzəmətli müstofiləri bu şərəfli qərarların şərhini dəftərlərinə qeyd edib, məsuliyyətini dərk etməlidirlər.

1151-ci ilin zülhəccə (1739 fevral-mart) ayında yazılmışdır [10, 247-259].

Fərmandan göründüyü kimi məqsəd təkcə rəiyyətin vəziyyətinin yün-gülləşdirilməsi deyil, həmçinin yerlərdə hakim və din xadimlərinin işinə nəzarətin artırılması və vergi toplanıllarkən baş verən özbaşinalığın qarşısını almaq idi. İlk Səfəvi şahları dövründə xidmət müqabilində verilən və şərti xarakter daşıyan tiyul torpaqları sonralar mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən iri feodallar tərəfindən mənimsənilərək irsi torpaqlara çevrilmiş-dilər. Nadir şah həmin torpaqları müsadirə edərək yenidən dövlət fonduna qaytarmaqla mərkəzi hakimiyyətin gücləndirilməsi üçün mühüm addım olmuş olur.

Fərmanda diqqəti cəlb edən məsələlərdən biri də imperiyanın qeyri-müsəlman təbəələrinin də üç illik can vergisindən azad olunmasıdır. Bu hakimiyyətin ilk günündən əsas məqsədi dini birlik yaratmaq istəyi olan şahın qeyri-müsəlmanlara tolerant münasibətindən irəli gəlirdi. Bu münasibət digər məsələlərdə - xristianların müqəddəs kitablarının şahın göstərişi ilə tərcümə edilməsində də özünü göstərirdi [8, 221-222]. Nadir şah Hindistanda olarkən vəliəhd Rzaqulu Mirzənin Roma papasının məktubuna cavab olaraq imperiya ərazisindəki katoliklərin vergilərdən azad edilməsilə bağlı verdiyi fərman haqqında Karmelit missionerləri öz xronikalarında məlumat vermişlər [11, 627-628].

Digər mühüm məsələlərdən biri vergilərin ümumi miqdarının artırıl-mamasıdır. Üç ildən sonra vergilər yenidən həmin məbləğdə ödənilməli idi.

Ticarətin inkişafına təkan verən tacirlərin vergilərdən azad edilməsi də təqdirə layiq addım idi. Nəzərə alaq ki, neçə illərdi ki, davam edən müharibələr nəticəsində mühüm ticarət yolları və şəhərləri dağdırılmışdı. Nadir şahın haqqında bəhs etdiyimiz fərmanı bütövlükdə, xalq içərisində çıxmış hökmdarın dövlət idarəciliyi sahəsində nə qədər uzaq görən dövlət xadimi olduğunu, dövlət məmurlarının, əyalət hakimlərinin mərkəzi hakimiyyəti zəiflətməyə çalışan qüvvələrin özbaşınalıqlarına qarşı nə qədər barışmaz olduğunu çox aydın şəkildə əks etdirir. Çünkü Şah ölkədə olmadığı müddətdə Tağı xan bəylərbəyinin zülmü həddini aşmış, xalqın vəziyyəti hər cəhətdən acınacaqlı hala düşmüştü. Buna görə də hətta Şah öz oğlu vəliəhd Rzaqulu Mirzəni nayibüssəltənəlikdən çıxarmışdı [6, 169].

Nəticə və elmi yenilik. Elmi məqalədə Səfəvi dövlətinin son dönmənidaxili iqtisadi və sosial problemlərə diqqət ayrılmış, dövlətin süqutu səbəblərinə qısa nəzər salınmışdır. Həmçinin Nadir şahın dövlətin iqtisadi məsələlərinə diqqət ayırması məsələsinə toxunulmuşdur. On bir illik hakimiyyəti dövrünü qonşu dövlətlərə aparılan müharibələr, imperianın ərazisinin genişləndirilməsinə sərf edən Nadir şah, demək olar ki, ölkənin sosial məsələlərinə vaxt ayırmamışdı. Lakin buna baxmayaraq bir neçə fərmani bizə məlumdur ki, onların vasitəsilə onun vergi siyasetini müəyyənləşdirə bilərik. Elmi məqalənin əsas tədqiqat obyekti olan Nadir şahın “Üçillik verginin bağışlanması haqda” fərmanını tədqiq edərkən görürük ki, burada həm də məqsəd iri feodalların özbaşınalığına son qoymaq və onları mərkəzi hakimiyyətə tabe etməkdir. Bu onu göstərir ki, Nadir şahın məqsədi mərkəzləşmiş bir dövlət yaratmaq idi. Bundan əlavə məqalədə Nadir şahın Şəkidə rəiyyətin narazılığının qarşısını almaq və vergi yığan məmurun fəaliyyətinə nəzarət məqsədilə Hacı Çələbinin Şəkiyə vəkil təyin edilməsi haqqında fərmani da tədqiqata cəlb edilmişdir. Bu fərman göstərir ki, xalqın içərisindən çıxmış şah bəzən xalqı dinləyərək onlara yardım etməyə çalışırı. Lakin şahlıq illərinin mühüm hissəsini yürüşlərdə keçirən hökmdar üçün dövləti saraylardan idarə edən hökmdarlarla müqayisədə bu olduqca çətin idi.

ƏDƏBİYYAT

1. Azərbaycan tarixi üzrə qaynaqlar. S.Əliyarlinın redaktəsi ilə. Bakı: Çıraq, 2007, 400 s.
2. Azərbaycan tarixi. 7 cilddə, III c.. Bakı: Elm, 2007, 592 s.
3. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. S.Əliyarlinın redaktəsi ilə. Bakı: Çıraq, 2009, 872s.
4. Dadaşova R.İ. Səfəvilərin son dövrü (ingilisdilli tarixşünaslıqda). Bakı: Nurlan, 2003, 392 s.
5. Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi. Bakı: Az. Ensiklopediyası N.P.B, 1993, 32 s.
6. Quddusi M.R. Nadir şah. Bakı: Gənclik, 1999, 240 s.
7. Lokkart L. Nadir şah. Bakı: Qanun, 2018, 456 s.
8. Məlikzadə S.M. Nadir şah Əfşar “Karmelitlərin xronikasında”// Akademik tarih ve düşünce. 2019, №6 (5), s.210-230.
9. История Ирана с древнейших времен до конца XVIII века. Пигулевская Н.Б. Якубовский А.Ю. Петрушевский И. Н. Ленинград: 1958, 567 с.

10. Российская Федерация АВПРИ, ср.77 (СРП), оп.1, д.5, лл.247-259.
11. A Chronicle of Carmelites in Persia: The Safavids and the Papal Mission on the 17 th and 18 th centuries. Editor H.Chick, int. Rudi M. Vol.1. London-New York, IB Tauris, 2012, 720 p.
12. Cornelius de Bruyn Travels into Muscovy, Persia and part of the East Induis. London: 1737, 405 p.
13. Curzon G .N. Persia and the Persian question. Vol. I. London: Longmans, Green Co, 1892, 646 p.
14. Hanway J. The revolutions of Persia: Containing the History of celebrated usurper Nadir Kouli. Vol.2. London: in Lombard street, 1753, 352p.
15. Malcolm J. The History of Persia from the most early period to the present time. Vol. I. London: Printed for T.Murray,1829, 644 p.
16. Malcolm J. The History of Persia from the most early period to the present time. Vol. II. J.Mayes. London, Greville street, Batton Garden, 1829, 715 p.
17. Tadhkirat al-Muluk: a manual of Safavid administration. Translated and explained by V. Minorsky. London: 1953, 360 p.

ЭКОНОМИЧЕСКИЙ УПАДОК В ПЕРВОЙ ПОЛОВИНЕ XVIII ВЕКА: НАЛОГОВАЯ И ЗЕМЕЛЬНАЯ ПОЛИТИКА НАДИР ШАХА АФШАРА

СЕВИНДЖ М.МЕЛИКЗАДЕ

РЕЗЮМЕ

В статье исследуются причины глубокого экономического и социального упадка, охватившего страну накануне падения государства Сефевидов. Утверждалось, что экономический кризис привел к беспорядкам и иностранной интервенции в стране. В результате государство Сефевидов распалось и была создана Империя Надир шаха. Хотя внешнеполитическая деятельность Надир шаха была предметом множества исследований и научных статей, его внутренняя экономическая политика мало исследовалась. Его усилия по возрождению экономики были омрачены повышением налогов и внутренними беспорядками. Основным объектом исследования научной статьи является указ Надир шаха «Об амнистии Троицкого налога». Указ был издан в 1739 году. Целью указа было улучшение социального положения крестьян, а также подчинение крупных феодалов центральной власти.

Ключевые слова: Надир шах, государство Сефевидов, экономический кризис, налоговая политика, указ

ECONOMIC RECESSION IN THE FIRST HALF OF THE XVIII CENTURY: TAX AND LAND POLICY OF NADIR SHAH AFSHAR

SEVINJ M.MALIKZADEH

SUMMARY

The article examines the causes of the deep economic and social decline that engulfed the country on the eve of the fall of the Safavid state. It has been argued that the economic crisis has led to riots and foreign intervention in the country. As a result, the Safavid state collapsed and the Nadir shah Empire was established. Although Nadir shah's foreign policy activities have been the subject of many studies and scholarly articles, his domestic economic policy has received little research. His efforts to revive the economy have been overshadowed by tax increases and internal unrest. The main research object of the scientific article is Nadir shah's decree "On amnesty of the Trinity tax". The decree was issued in 1739. The purpose of the decree was to improve the social situation of the peasants, as well as to subordinate large feudal lords to the central government.

Keywords: Nadir shah, Safavid state, economic crisis, tax policy, decree

UOT 94 (479.24)

GENUYA KONFRANSINDA BAKI NEFTİNƏ OLAN MARAQLAR

Oksana Ə. Abbasova*

Lloyd Corc 1921-ci ilin sonunda Avropada iqtisadi yenidənqurma problemini həll etmək qərarına gəlmişdir. Bu iddialı məqsədə çatmaq üçün möhtəşəm bir konfrans vasitəsilə, Birinci Dünya müharibəsindən sonra ilk dəfə eyni masa ətrafında qalib gələn və məğlub olanların toplaşması nəzərdə tutulmuşdu. Lloyd Corcun möhtəşəm dizaynı ilk növbədə Sovet Rusiyası ilə iqtisadi əlaqələr qurmaqla məşğul olmalı idi. Məqalədə konfransın məqsədi kimi müharibədən yeni çıxan və vəziyyəti acinacaqlı olan Avropa iqtisadiyyatını inkişaf etdirmək, həmçinin dünyanın ən böyük neft şirkətlərindən olan ingilis-holland "Royal Dutch Shell" və amerikan "Standart Oil" şirkətlərinin Bakı nefti uğrunda mübarizə aparması kimi məsələlər təhlil edilmişdir.

Açar sözlər: Nəriman Nərimanov, Bakı nefti, Genuya konfransı, konsessiya, iqtisadi yenidənqurma

Giriş. XX əsrin əvvəllərindən etibarən Bakı nefti istər regional, istərsə də beynəlxalq səviyyədə iqtisadi maraqlarla bərabər geostrateji əhəmiyyət kəsb etməyə başladı. Birinci Dünya müharibəsindən sonrakı illərdə Bakı nefti beynəlxalq münasibətlərin predmeti olaraq müxtəlif konfranslarda müzakirə mövzusu olmuşdur. 1922-ci ildə Sovet hökuməti artıq təmamilə Bakı neftini öz əlinə ala bilmişdi. Kənd təsərrüfatı və sənayesində olan gerilik və durğunluq, ümumiyyətlə, bütün iqtisadi sahələri bürümüş böhran və bununla əlaqədar olaraq da ölkəsində yaranmış güclü qıtlıq və acliq hökm sürən Sovet hökuməti çıxış yolunu yalnız neftin, xüsusi ilə Bakı neftini dünya bazarına çıxarmağın yollarını axtarırdı. Genuya konfransı bunun üçün əlverişli idi, beləliklə, ruslar Bakı neftinə alıcı tapmaq məqsədilə iştirak etməyə başladılar. Amma mühacirətdəki Azərbaycan nümayəndləri fəallıq göstərərək, çıxışlarında bolşeviklər Azərbaycan millətinə məxsus neft mədənlərini satmağa səlahiyyətli olmadıqlarını qeyd edərək etiraz notaları vermişdilər. Beləliklə, mühacirlər "Azərbaycan davası"ni bu və ya digər şəkildə davam etdirirdilər.

Beləliklə, dünyanın ən böyük neft şirkətlərindən olan ingilis-holland "Royal Dutch Shell" və amerikan "Standart Oil" şirkətlərinin Bakı nefti uğ-

* Bakı Dövlət Universiteti, Tarix fakültəsinin doktoranti; oksana.abbasova.ebdul@bsu.edu.az; ORCID ID: 0000-0001-6979-3609

runda mübarizə aparırdı.

Bakı nefti uğrunda mübarizə. Lloyd Corcun 1921-ci ilin sonunda Avropada iqtisadi yenidənqurma problemini həll etmək qərarı Avropada bir çox ümid və qorxu yaratdı. Bu iddialı məqsədə çatmaq üçün möhtəşəm bir konfrans vasitəsilə, Birinci Dünya müharibəsindən sonra ilk dəfə eyni masa ətrafında qalib gələn və məğlub olanların toplaşması nəzərdə tutulmuşdu. Lloyd Corcun möhtəşəm dizayni ilk növbədə Sovet Rusiyası ilə iqtisadi əlaqələr qurmaqla məşğul olmalı idi. İqtisadi program hərtərəfli olaraq siyasi təsirlərdən ayrılmaz idi. Moskva ilə Qərb dövlətləri arasındaki həll olunmamış problemlərə bir növ həll yolu tapılmasayı ticarət əməkdaşlığı təsəvvür edilə bilməzdi [1]. Lloyd Corc bununla bağlı məqsədinə çatmaq üçün Çiçerinə məktub yazmışdır: “biz Sovet Rusiyası ilə ticarət əlaqələrinə dair danışıqlar aparmağa razıyıq”. Çiçerin məqsədi isə Avropada tez bir zamanda sosial inqilab doğurmaq və bununla da çətin vəziyyətdən xilas olmaq idi. Avropa kapitalı ilə yaxınlaşmaq yolu ilə Qərbi inqilab atəsi ilə alovlandırmak istəyirdi. Çiçerin məqsədini həyata keçirmək üçün ilk növbədə İngiltərə ilə yaxınlaşmanın vacib olduğunu düşünürdü. Nəriman Nərimanov bu məsələ ilə əlaqədar Çiçerindən məktub alır, məktubda o qeyd edirdi ki, “İran inqilabçılarına hər cür köməyi dayandırmaq lazımdır, belə ki, bu, İngiltərə ilə əlaqə yaratmaqdə bizə mane olur” [2].

Gələcək yaxınlaşmaya əngəl olan məsələ Rusiya hökumətlərinin məruz qaldığı müharibədən əvvəl və müharibə ərzində yaranmış köhnə borclarının necə həll ediləcəyi idi. Problemi daha da çətinləşdirən bu borclar yalnız dövlətlərarası borclar hesabına deyil, həm də əmlakları heç bir təzminat verilmədən milliləşdirilən şəxslərdən alınan borclar səbəbindən meydana gəlmişdi. Bundan əlavə, belə bir mürəkkəb məsələnin həlli üçün Sovet hökumətinin de-yure tanınmasını əngəlləməyəcək müntəzəm və rəsmi rabitə kanallarının bərpası tələbi açıq-aşkar görünürdü.

İngiltərə Birinci Dünya müharibəsindən sonra dünyanın neft bölgələrinin, demək olar ki, yarısını ələ keçirdimişdi. Lakin qısa müddətdən sonra İngilislərin Qafqaz bölgəsində işgal etdikləri bölgələrdən geri çəkilməsi bölgənin taleyini təyin etmək üçün danışıqlar aparmağı zəruri etdi. Bu məqsəd çərçivəsində bir konfransın toplanacağı bəzi qurumlar tərəfindən qeyd edilmişdir. Hətta Rheinich Westfälische Zeitung qəzetindəki bir xəbərdə deyilirdi: “Bu günlərdə Parisdə toplanan bir neçə önəmli siyasi liderin fikrinə görə, Genuya konfransının siyasi tarixi Bakı Nefti ilə yazılaçaq, Royal-Dutch və Standard Oil şirkətlərinin mübarizələri ilə həll ediləcək” [3]. Bakı neftinin xüsusi önəm daşıdığını bir çox qəzetlərdə dərc olunmuşdur. O cümlədən, Fransa neft mütəxəssisi Şarl Pomare də neft məsələsinə öz çıxışında toxunaraq qeyd edirdi ki, “Genuya konfransında dərhal aydın oldu ki, beynəlxalq siyasət neft ilə idarə olunur” [5]. Fransız qəzeti “Fiqaro” həmin günlərdə hökuməti Sovet nefti məsələsində möhkəm mövqe tutmağa çağıraraq yazırı: “Azərbaycanda yerləşən Bakı neft hövzəsi, dünyanın heç bir yerində, hətta Meksikada belə hasil edilməyən miqdarda çox neft verir.

Bu rayonun neft zənginliyi tükənməzdır. Məhz buna görə də bizim fəaliyyətimizin mərkəzi Bakı olmalıdır” [3].

Genuya konfransı dünyanın iri neft şirkətlərinin və dövlətlərinin Sovet neftini ələ keçirmək üçün göstərdikləri ilk və ən böyük cəhdlərindən biri idi. Bununla əlaqədar olaraq konfransda nəinki Avropa məsələsi ikinci plana keçirilmiş, hətta Sovet dövlətinə verilən digər tələblər də bu məsələyə nisbətən kölgədə buraxılmışdı. Bu konfrans dövründə Avropa dövlətləri bütün sahələrdə birləşib Sovet Rusiyasına qarşı birgə fəaliyyət göstərildilər. Genuya konfransı zamanı imperialist dövlətlərin nümayəndələrinin “əcnəbi kapitalistlərin mülkiyyəti” adı altında irəli sürdükləri tələblərdə əsasən Sovet nefti, xüsusilə də Bakı nefti nəzərdə tutulurdu. Konfransın rəsmi görüşünün məqsədi müharibədən yeni çıxan və iqtisadi vəziyyəti dəhşətli olan Avropa millətlərini inkişaf etdirmək olsa da, daha dəqiq desək “çox gizli tutulan” əsil məqsəd Bakı nefti idi. Əslində Azərbaycan nefti uğrunda ayrı-ayrı dövlətlərin mübarizəsi dövrü idi. 1922-ci ilin aprel ayının 10-da Genuyada keçirilən konfransda əsas məqsəd Bakı neftinin imtiyazı idi, belə ki, konfransın sənəd və konfransa təqdim edilən memorandumlarda neftin adı qətiyyən çəkilməmişdir və bu gizli saxlanılmışdı. Buna baxmayaraq, konfransda müzakirə olunan konsessiyalardan söhbət gedərkən məsələnin əsasında neftin olduğu aydın görünürdü [4].

Rusiya Sovet dövlətinin Genuya konfransına göndərdiyi nümayəndə heyəti 5 nəfər tamhüquqlu və 6 nəfər məşvərətçi nümayəndədən ibarət idi, Nəriman Nərimanov ikinci qrupa daxil idi. Genuya konfransında Nəriman Nərimanov Bakı nefti və tərksilah məsələləri üzrə çıxış etmişdir. Konfransda daha çox «Rus nefti» üslubu işlənsə də Nəriman Nərimanov Hollandiya və İngiltərə neft şirkətlərinin Bakı neftinə sahib çıxməq (guya icarə yolu ilə) barədə təkliflərini rədd etmişdi [7].

Azərbaycanın neft sənayesində və başqa regionlarda əmələ gəlmış canlanma Qəribin neft inhisarçılarının ona yol tapmaq istəklərini qızışdırıldı. Xarici kapitalistlər SSRİ-dən çar Rusiyasının borclarını tələb etməklə yanaşı, Azərbaycan neft mədənlərinin keçmiş neft firmalarına qaytarılmasını da istəyirdilər. Bu, 1922-ci ildə Genuyada keçirilmiş beynəlxalq konfransda da özünü göstərdi. Nəriman Nərimanov Azərbaycan SSR-in nümayəndəsi kimi Sovet nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Genuya konfransına getmək ərefəsində Bakı Soveti 1922-ci il fevralın 14-də ona öz tapşırığını verdi: "Genuya konfransında beynəlxalq burjuaziyanın Sovet respublikalarının zəhmətkeş kütlələrini iqtisadi əsarət altına almaq və qarət etmək məqsədilə təzyiq etməyə cəhd göstərəcəklərini nəzərə alaraq, Bakı Soveti sənə tapşırır ki, imperialist dövlətlərin birləşmiş cəbhəsinə qarşı, birləşmiş Sovet nümayəndəliyinin şəxsində zəhmətkeş kütlələrə və fəhlə-kəndli Qızıl ordusuna arxalanan birləşmiş ölkələrin Sovet İttifaqını qoyasan" [4]. Bakı Soveti eyni zamanda Nəriman Nərimanova imperialist müdaxiləsi və vətəndaş müharibəsi dövründə Azərbaycanda yaratdıqları çox böyük dağıntıları beynəlxalq burjuaziyanın yadına salmağı, vurulmuş ziyənin əvəzini tələb etməyi də tapşırıldı. Genuya konfransında, həqiqətən, Qərb dövlətlərinin nümayəndələri sovet ölkəsinə milliləş-

dirilmiş müəssisələri xarici kapitalistlərə qaytarmaq və çar borclarını ödəmək tələbini irəli sürdülər, lakin sovet nümayəndəliyinin müqaviməti ilə rastlaşdırılar. Sovet nümayəndəliyi 1922-ci il mayın əvvəllərində konfrans iştirakçıları arasında "Rusyanın müdaxilə və blokadaya məsul olan dövlətlərə iddiaları" adlanan sənəd yaymışdı. Orada göstərilirdi ki, Azərbaycan neft sənayesinə 71 milyard 548 milyon manatlıq ziyan dəymışdır. Nəriman Nərimanov sovet nümayəndəliyinin üzvü kimi konfransda Azərbaycanın, bütün sovet respublikalarının mənafeyini müdafiə etdi. Nəriman Nərimanovun 1922-ci il iyunun 1-də Bakı Sovetinin iclasında Genuya konfransının nəticələri haqqında məruzəsindən sonra sovet nümayəndəliyinin fəaliyyətinin bəyənilməsi, eyni zamanda Nəriman Nərimanovun Bakı fəhlələrinin tapşırığını yüksək səviyyədə yerinə yetirməsi barədə qəbul edilmiş qətnamədə deyilirdi: "Sovet nümayəndəliyi Genuya konfransında əsil ümumi sülh və ümumi tərk-silahın zəruriliyinə aid özünün təklifi ilə çıxış edərək, Sovet Federasiyasının və dost sovet respublikalarının, o cümlədən bizim ASSR-in fəhlə-kəndli kütlələrinin arzularını tamamilə ifadə etmişdir" [5]. Eyni zamanda Nəriman Nərimanov konfransda Bakı neft mədənlərinin xaricilərə konsessiyaya verilməsi məsələsini işıqlandırmış və o, belə hesab edirdi ki, neft mədənlərinin qismən konsessiyaya verilməsi Azərbaycan üçün xeyirli olardı və sənayeni inkişaf etdirməyə geniş imkanlar açardı. Bir sözlə, Nəriman Nərimanov Bakı neft mədənlərinin xaricilərə konsessiyaya verilməsinə tərəfdar idi [6]. Neftlə zəngin olan Azərbaycanın öz neftini xaricə çıxarmaq məsələsi hələ XX əsrin əvvələrində çətin bir məsələ idi. Azərbaycan rəsmi olaraq SSRİ-nin tərkibinə qatıldıqdan sonra Bakı nefti tamamilə çoxmillətli Sovet dövlətinin sərt nəzarəti altına keçdi. 1920-1922-ci illərdə formal müstəqilliyyə malik olan Azərbaycan neft sənayesi 1920-ci ilin 24 mayında yenidən milliləşdirildi. Moskva A.Serebrovskini Azərbaycan neft komitəsinə sədr göndərdi. Həmin il Neft çənləri ilə dolu ilk neft karvanı Bakıdan Astraxana göndərildi [7]. Rusiya Sovet Respublikası hökuməti Bakı neftinin üzərində tamhüquqlu sahibkar kimi hərəkət edirdi.

Azərbaycanda Sovet Hakimiyyətinin ilk illərində (1920-1922) Nəriman Nərimanov Azərbaycan İnqilab Komitəsinin sədri və hökumət başçısı olduğu dövrdə respublikada müəyyən qədər yığılıb qalmış xam nefti xaricilərə sataraq əhalinin ağır iqtisadi vəziyyətini yüngülləşdirmək mümkün idi. Həmin dövrdə Nəriman Nərimanov Rusiya Federasiyası hökuməti başçısı Vladimir Leninə müraciət edərək bu neftin Rusyanın vasitəciliyi ilə bir hissəsinin xaricə satılmasına nail olmuşdur.

Nəriman Nərimanov Bakı neft mədənlərinin xaricilərə konsessiyaya verilməsinə tərəfdarı olmasına baxmayaraq, bu fikrin yanlış olduğunu düşünənlər də var idi. Belə ki, 1922-ci ildə Moskvalı müəllif R.I.Berzin «Neft uğrunda dünya mübarizəsi» (Мировая борьба за нефть) adlı əsəri ilə çıxışında deyirdi: "Qafqaz neftinin xarici kapitalistlərə konsessiyaya verilməsi təklifi Sovet Rusiyası tərəfindən siyasi və iqtisadi səhv olardı. Bu, Rusyanın gələcək iqtisadi inkişafını xaricilərin ixtiyarına verməyə bərabər idi və qətiyyətlə göstərdi ki, Rusiya ərazi-lərində istehsal edilən neftin hazırkı dövrdə xarici imperialist şirkətlərinə icarəyə

verilməsi Rusiya iqtisadiyyatını ölümə məhkum etmək deməkdir" [7].

1922-ci ilin aprel ayının 6-da Genuyaya gələn sovet nümayəndələrinin İtaliyada ilk qarşılaşlığı ciddi məsələ Qafqaz məsələsi idi. Demək olar ki, Avropada olan Qafqaz mühacirəti hamılıqla İtaliyaya gəlmışdı və belə bir vəziyyət Sovet nümayəndə heyəti üçün arzuedilməz idi. Sovet İttifaqının nümayəndə heyətinin tərkibində Genuya konfransında iştirak etmiş Nəriman Nərimanov etiraf edirdi ki, başda Gegeçkorı olmaqla Cənubi Qafqazın mühacir dairələrinin nümayəndələri Genuyada kifayət qədər fəal idilər.

Eyni zamanda, Qafqaz məsələsi ilə bağlı, 1922-ci ildə Genuya konfransı ərəfəsində Əlimərdan bəy Topçubaşov, Gürcüstan və Ermənistən nümayəndələri Parisdən Londona getdilər və qarşıdakı beynəlxalq forumda Qafqazın mənafeyinin qorunması barədə ingilislərin nazirlər kabinetinin üzvləri ilə danışıqlar apardılar, onların əsas məqsədlərindən biri də Qafqaz respublikalarının federasiyasını yaratmaq, Qafqaz xalqlarının müstəqilliyi uğrunda "bolşevik" rejiminə qarşı mübarizə aparmaq idi. Bununla əlaqədar mühacirətdəki Azərbaycan nümayəndələri fəallıq göstərmiş, etiraz notaları vermişdilər. Beləliklə, mühacirlər "Azərbaycan davası"ni bu və ya digər şəkildə davam etdirirdilər. Qeyd etmək lazımdır ki, konfransda Əlimərdan bəy Topçubaşov başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin mühacirətdəki nümayəndələri Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev də iştirak edirdilər [3].

Hələ Genuya konfransı ərəfəsində Fransanın baş naziri Raymon Puankare mart ayının 31-də parlamentdəki çıxışında Azərbaycanın Fransa üçün xüsusi önem daşıdığını qeyd etmişdir. Raymon Puankare deyirdi: "Biz Azərbaycan hökumətinin müstəqil hüquqlarını pozan hər hansı hərəkətləri tanıya bilmərik. Amerikanın mövqeyi də bizim mövqeyimizlə üst-üstə düşür" [5]. Ankaradakı Azərbaycan səfiri İbrahim Əbilov Xalq Cümhuriyyətinin İstanbuldakı keçmiş səfirliyinin bir əməkdaşından gizli şəkildə əldə etdiyi məlumatata əsasən Nəriman Nərimanova yazırkı ki, Fransa hökuməti antisovet fəaliyyətini gücləndirmək üçün Əlimərdan bəy Topçubaşov başda olmaqla Parisdəki mühacirlərinə böyük həcmədə - 3,5 milyon frank məbləğində pul vermişdir. Parisdə olan siyasi mühacirlər, xüsusilə Əlimərdan bəy Topçubaşov Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün ardıcıl və ciddi çalışmışdı. O, 1922-ci ildə Genuya konfrasında çıxış edərək, Azərbaycanın milli hüquqlarının pozulması və dövlət müstəqilliyinə olan təcavüzü aşkarlamağa nail olmuşdu. Əlimərdan bəy Topçubaşov Azərbaycan Cümhuriyyətinin nümayəndələri adından bəyan etdi ki, Sovet Rusiyasının Bakı neftini konsessiyaya vermək, Azərbaycan naminə söz söyləməyə səlahiyyətdar hüququ yoxdur. Azərbaycan Cümhuriyyətinin digər nümayəndələrindən biri olan Məhəmməd Məhərrəmov İtaliya mətbuatında çıxış edərək bildirdi ki, bolşeviklər Azərbaycan millətinə məxsus neft mədənlərini satmağa səlahiyyətli deyillər. Onun fikrincə Bakı neft sənayesində rus kapitalı elə də əhəmiyyətli rol oynamamışdı, buna görə də Abşeronun neftlə zəngin əraziləri Azərbaycan xalqına və oraya kapital qoymuş xarici şirkətlərə aid olmalı idi.

Konfrans əslində İngilis-Amerikan mübarizə meydanına çevrilmişdir. Belə

ki, Loyd Corc Rusiya ilə konsessiyalar və icarə barədə razılığa gəlmək istəyirdi. İngilislərin bununla bağlı Krasin ilə danışıqlar aparıldığını ABŞ-in İtaliyadakı səfiri Çayld Genuyadan dövlət departamentinə göndərdiyi 3 May 1922-ci il telegramda, 1920-ci ilin ikinci yarsından etibarən, Krasin ingilis-iran neft şirkətinə güzəştlərin edilməsi və Bakı və Qrozni bölgələrində neftin inhisara verilməsi haqqında danışıqlar apardığı barədə israrlı məlumatların olduğunu yazdı. Səfir Çayld telegramda qeyd edirdi: “İngilislər və Krasin, hesabatdan sonra mətbuatda neft haqqında danışıqların aparıldığını inkar etsələr də, mən əminəm ki, bəzi danışıqlar baş vermişdir. Məlum səbəblərə görə, ifşa fransızları məmənun edir. Bu hadisəni burada və ya Londonda inancımızın ifadələrini təqdim etmək üçün istifadə edə bilərik, belə ki, Sovet hökuməti ilə Amerika hüquqlarını pozan və ya inkar edən sövdələşmələr İngilis hökumətindən nə kömək, nə də dəstək alacaqdır, texniki cəhətdən belə sövdələşmələr İngilis səlahiyyətliləri tərəfindən bağlanmasa da Gürcüstan, Ermənistan və Azərbaycanın buradakı nümayəndələri, Bakının bölgəsinin Dutch-Shell agentləri ilə dolu olduğunu bildirirlər. Bu üç dövlətin nümayəndələri bu sahənin Amerika maraqlarına qapalı ola biləcəyi ehtimalına görə qəzəblənirlər”[8].

Gizli qapılar arxasında İngiltərə ilə Rusiya öz aralarında bir razılışma planlaşdırarkən, bu dəfə Standard Oil əvvəllər Nobel Qardaşlarına məxsus hissələrin yüzdə əlli bir hissəsini aldığı elan etmişdi. İngilislər gizli qapılar arxasında asan bir qələbə qazanmayı hədəfləyərkən, Amerikalıların bu yeni hücumu konfransın Royal-Dutch və Standard Oil üzərindəki İngilis-Amerikan mübarizəsinə çevriləsinə səbəb oldu. Sovet Rusiyası, konfransa İngilis-Amerikan rəqabətindən faydalana planı ilə qatıldı.

Krasin Sovetlərin böyük dövlətlərə Bakı neft sahəsi üzərində üç min hektarlıq bir neft imtiyazı verməyə hazır olduğunu konfransın başlamasından iki gün sonra bildirməsinə baxmayaraq, Sovet nümayəndə heyətinin üzvlərindən biri olan Litvinov, Lloyd Corc və Bartton tərəfindən Çar dövründən qalan borcları və xaricilərin Rusiyada qalan mülkləri müqabilində onlara qarşılıq doxsan doqquz il müddətinə neft sahələrinin güzəşt hüquqlarının verilməsi təklifini rədd etdi [3]. Bu vəziyyət Sovetlərin konfrans boyunca riyakar siyaset yürüdəcəyinin xəbərçisi idi. Lloyd Corc bu məsəslə ilə bağlı başqa bir təklif irəli sürmüdü. Bu təklifə görə bolşeviklər ya xarici mülklərini uzun müddətli bir icra şəklində 99 il müddətinə keçmiş sahiblərinə qaytaracaqlar və yaxud bolşeviklər xarici mülkləri qaytarmaq istəmirlərsə, iki milyard altı yüz milyon funt sterlinq verməlidirlər. Ancaq Sovet təmsilçisi Litvinov, İngiltərənin Sovetlərə qarşı çıxan qüvvələrə dəstək verməklə daxili işlərə qarışdığını və Sovet Rusiyasına beş milyard sterliq zərər verdiklərini, təzminat üçün rəsmi olaraq konfransa müraciət etdiklərini bildirdi.

Britaniyanı sıxışdırın bu cür hərəkətlərin arxasında Rusiya nümayəndə heyətini idarə edən amerikalılar dururdu. İngilislər, Rusiya nümayəndə heyətinin bu münasibətinə qarşı Fransız, İtalyan və Belçika nümayəndə heyətlərinin dəstəyini almağa çalışsalar da, daha əvvəl Almanlarla razılığa gələn Fransa və

Belçika İngiltərəni tək buraxdilar, yəni ABŞ-in tərəfini tutdular. Fransızların və belçikalıların amerikalılarla iş birliyi edərək, Standard Oil-da daha çox pay sahibi olmalarına baxmayaraq, onların himayədarları olmaları və İngilisləri təkləmələri, Royal-Dutch prezidenti Deterdinqi hərəkətə keçirdi. İngiltərə Baş naziri Lloyd Corc, Deterdinqin təşəbbüsündən sonra qısa bir müddətdə dövlətlərarası təmaslara rəsmi olaraq başladı. Burada vurğulanmalıdır ki, ingilislər, nə olursa olsun, bolşeviklər güclənmədən əvvəl neft məsələsinə son qoymaq isteyirdilər. Lakin Sovetlərin Bakı neftini qısa müddətdə milliləşdirməsi İngilislərin də əldə etdikləri gəlirlərin itirməsinə səbəb oldu. İngilislər Genuya konfransından sonra Bakı neftini milliləşdirdiklərini elan edən bolşevikləri, yeni rejimi Avropaya tanıtacağı vədi ilə razi saldımızdılar. İngiltərə Baş naziri, "İngiltərə bolşevik rejimini Avropaya tanıda bilər, ancaq bolşevik rəhbərliyi də Bakı nefti üzərində imtiyaz sahibi olan hərkəsə hüquqlarını təslim etməlidir" [3] sözləri ilə konfransın məqsədini bəyan etmişdi.

Nəticə. Genuya konfransında dünyanın ən böyük neft şirkətlərindən olan iki ən böyük ingilis - holland "Royal Dutch Shell" və amerikan "Standart oil" və Genuya konfransında iştirak edən digər dövlətlərin coxsayılı nümayəndələri Sovet neft ehtiyatları uğrunda mübarizə aparırdılar. Onlar keçmiş rus neft şirkətlərinin çoxlu sayıda sahələrini ələ keçirmişdilər, daha sonra isə sovet Rusiyasından neft şirkətlərinin onlara verilməsini tələb edirdilər. Digər tərəfdən isə Sovet Rusiyası nefti dünya bazarına çıxarmaqla ehtiyacı olan pul vəsaitlərini əldə etmək və dövlətin iqtisadiyyatını inkişaf etdirmək üçün lazımı nefti dəyişmək isteyirdi. Avropalılar və amerikanlar isə əksinə neftlə zəngin olan əraziləri itirmək istəmirdilər. Eyni zamanda avropalılar və amerikanlar bu yeni sosialist quruluşundan onun yeni tərkibinə qatdığı ərazilərdəki mülkiyyətlərini isteyirdilər. Sovet hökuməti isə onların bu hüquqlarını tanımaq istəmirdi. Ancaq qısa müddətdən sonra Sovetlərin Bakı neftinin tamamilə milliləşdirməsi, İngilislərin bu sahədə olan maraqlarının itirməsinə səbəb oldu. Genuya konfransı Bakı neftinin bölüşdürülməsi məsələsini uğurla başa çatdırmadan dağılarkən, ən karlı çıxan dövlət Sovet Rusiyası olmuşdur.

Ümumilikdə götürüldükdə, Genuya konfransında bir nəticə əldə edilməsə də, o beynəlxalq münasibətləri sahma salmaq üçün müəyyən mənada mühüm rol oynadı.

ƏDƏBİYYAT

1. Magda Ádám. "The Genoa Conference and the Little Entente" in Carole Fink, Axel Frohn, and Jürgen Heideking (eds.), Genoa, Rapallo, and European Reconstruction in 1922. Cambridge, England:Cambridge University Press, 1991, 200 p.
2. Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair (İ.V.Stalinə məktub). Bakı: Azərnəşr, 1992, 55 s.
3. Mir Yakub. Beynəlmilel Siyasetde Petrol. İstanbul, Milli Azerbaycan Neşriyati, Orhaniye Matbaası, 1928
4. Əliyev Ə. Azərbaycan nefti dünya bazarında (XX əsrin 20-30-cu illəri). Bakı: Elm, 2011, 360 s.
5. Həsənli C. Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov. Azərbaycan Diplomatik

- Akademiyası. Baku, 2013, 588 s.
6. Hüseyinov A. Nərimanovun Genuya səfəri // (Kommunist))) qəzeti. 1989, 8 iyul, №158.
 7. İsmayılov İ. Azərbaycan nefti XX əsr də. Baki: Azərbaycan Neft Akademiyası, 2007, 66 s.
 8. Papers Relating to the Foreign Relations of the United States. 1922 (In two volumes). Volume II, p.774.

ИНТЕРЕС К БАКИНСКОЙ НЕФТИ НА ГЕНУЭЗСКОЙ КОНФЕРЕНЦИИ

Оксана А.АББАСОВА

РЕЗЮМЕ

В конце 1921 года Ллойд Джордж решил решить проблему экономического восстановления Европы. Для достижения этой амбициозной цели впервые после Первой мировой войны было запланировано собрание победителей и проигравших за одним столом. Великолепный замысел Ллойд Джорджа был направлен прежде всего на установление экономических связей с Советской Россией. В статье анализируются цель конференции которым являлся развитие только что вышедший из войны и находившийся в плачевном состоянии экономики Европы, а также борьбы крупнейших мировых нефтяных компаний - англо-голландской “Royal Dutch Shell” и американской “Standart Oil” за бакинскую нефть.

Ключевые слова: Нариман Нариманов, бакинский нефть, Генуэзская конференция, концессия, экономическая реконструкция

INTERESTS IN BAKU OIL AT THE GENOA CONFERENCE

Oksana A.ABBASOVA

SUMMARY

At the end of 1921, Lloyd George decided to solve the problem of economic reconstruction in Europe. The attainment of that ambitious goal was envisaged through the means of a spectacular conference which was to gather around the same table for the first time since the Great War victors and vanquished alike. Lloyd George's grand design should have primarily dealt with establishing economic relations with Soviet Russia. The article analyzes the purpose of the conference, which was the development of the European economy that had just emerged from the war and was in a deplorable state, as well as the struggle of the world's largest oil companies - Anglo-Dutch “Royal Dutch Shell” and American “Standart Oil” for Baku oil.

Keywords: Nariman Narimanov, Baku oil, Genoa Conference, concession, economic reconstruction

UOT 94 (479.24)

"YENİDƏNQURMA" KAMPANIYASI VƏ AZƏRBAYCAN SSR-DƏ ONUN İLK NƏTİCƏLƏRİ

Rübəbə Y.ƏZİZZOVA *

Məqalədə göstərilir ki, SSRİ-də M.Qorbaçovun hakimiyyətə gəlməsindən sonra Azərbaycan SSR-də iqtisadi-siyasi və mənəvi həyat sahələrində durğunluq, böhranqabağı vəziyyət yaranmışdı. Azərbaycan SSR "Yenidənqurma" kampaniyasının gedişində müxtəlif ictimai-siyasi və iqtisadi təsirlərə məruz qaldı. "Yenidənqurma"nin ilk mərhələsində Azərbaycan SSR-də respublika rəhbərliyinin ətalətli mövqeyi, səhlənkar seyrçiliyi və digər amillər respublikada böhranqabağı vəziyyəti daha da ağırlaşdırıldı.

Açar sözlər: Azərbaycan, "Yenidənqurma", durğunluq, böhran

Giriş. SSRİ-nin dağılması ilə əlaqədar bir çox monoqrafiyalar, tədqiqat əsərləri yazılsa da yeni faktların üzə çıxmazı, onlardan tarixi tədqiqatlarda istifadə edilməsi Sovet imperiyasının süqutu ərəfəsində Azərbaycan SSR-də "yenidənqurma kampaniyasının" nəticələrinin təhlilini hər zaman aktual edir. SSRİ-nin süqutu ərəfəsində ölkə, o cümlədən Azərbaycan SSR-də gedən proseslər, siyasi oyunlar və onların "pərdəərəxası məqamları" xalqımız üçün prinsipial olan bəzi məsələlərə aydınlıq gətirməyə kömək edə bilər. Bu baxımdan məqalədə məhz o illərin müəyyən hadisələri və onların indiki vəziyyətlə bağlılığı məsələlərinə aydınlıq gətirməyə çalışmışıq.

"Yenidənqurma" kampaniyasının başlanması və respublika rəhbərliyinin mövqeyi. 1991-ci ilin oktyabrın 18-də xalqımız öz tarixinə ən parlaq səhifələrdən birini yazdı. 1920-ci ildə AXC-nin süqutundan sonra tale bizə yenidən dövlət müstəqilliyini bərpa etmək fürsəti verdi [6, 1]. 1985-ci ildə cəmi 3 il ərzində 3 dəfə SSRİ adlanan Sovet imperiyasında dövlət başçısının dəyişməsindən sonra Mixail Qorbaçovun Sov.IKP MK-nın Baş katibi olması [10, 62] ilk baxışda yeni, yaxud ziddiyyətli heç nə vəd etməsə də, amma tezliklə nəinki ittifaq, həm də dünya miqyasında ciddi sosial-iqtisadi, bir qədər sonra isə siyasi dəyişikliklərin başlangıcı oldu. Bu, eyni zamanda, Azərbaycanı müstəqilliyə aparan yoluñ son mərhələsinin əvvəli oldu [4, 191].

* Sumqayıt Dövlət Universiteti, dissertant; ezizova-r@mail.ru; ORCID ID 0000-0001-7236-8726

Bu vaxta kimi ittifaqda gedən bütün iqtisadi və siyasi proseslərin təsir dairəsində olan Azərbaycan SSR-də siyasi-iqtisadi sahələrdə və mənəvi həyatda durğunluq, böhranqabağı vəziyyət yaranmışdı. Əksər istehsal sahələrində inkişaf dayanmış, əməyin məhsuldarlığı və istehsalın səmərəliliyi aşağı düşmüdü. Hakim kommunist ideologiyasının on illərlə, “vahid sovet xalqı”, “xalqların sarsılmaz ittifaqi” kimi qələmə verdiyi SSRİ-də get-gedə güclənən və indi özünü açıqca bürüzə verən milli özündərk prosesi imperiyanın yaxın vaxtlarda süqutuna gətirib çıxaracaq proseslərin sosial-siyasi səbəbləri idi.

80-ci illərin ortalarındaki iqtisadi sistemin iflasının başlıca səbəbi ideallaşdırılan planlı sosialist təsərrüfatının səmərəsizliyi, insanlar arasında sosialist ictimai mülkiyyətinə etinasızlığın olması, yaxud heç olmazsa, artıq dünya təcrübəsində mövcud olan Yuqoslaviya və Çin iqtisad inkişaf modellərindən istifadə olunmaması idi. Xammal mənbələrinin və qiymətli təbii sərvətlərin böyük hissəsinin yerləşdiyi milli respublikaların iqtisadi istismarının gücləndirilməsi də vəziyyəti xilas etmək dərəcəsində deyildi.

Yeni sovet liderinin 6 ildən bir qədər çox müddətdə görüyü işlər, apardığı siyaset “yenidənqurma” adı aldı. O hadisələrdən artıq 35 ildən çox vaxt keçir. Bu illər politoloqlar, tarixçilər, iqtisadçılar tərəfindən birmənalı şəkildə qiymətləndirilmir. Mütəxəssislər bu illəri şərti olaraq 3 mərhələyə bölgülər: 1) 1985, aprel - 1987, yanvar, 2) 1987, yanvar – 1989, iyun, 3) 1989, iyun – 1991, dekabr. Azərbaycan SSR hər üç mərhələnin gedişində müxtəlif ictimai-siyasi və iqtisadi təsirlərə məruz qaldı [7, 5]. Bu müddətdə baş vermiş bütün siyasi-iqtisadi islahatlardan və dəyişikliklərdən ən çox zərər çəkən də elə Azərbaycan SSR oldu.

Mövcud siyasi-iqtisadi sistemdəki ziddiyət və nöqsanların etiraf edilməsi, problemləri aradan qaldırmaq üçün sonadək düşünülüb əsaslandırılmış, əsasən təbliğat xarakteri daşıyan inzibati kampaniyalara start verilməsi ilə xarakterizə edilən “yenidənqurma”nın ilk mərhələsi Azərbaycan SSR üçün çox uğursuz keçdi. Köləgə iqtisadiyyatı ilə mübarizə, korrupsiyaya qarşı barışmaz mövqe, müəssisələrdə məhsulun dövlət qəbulu formasının tətbiqi bəzi hallarda ənənəvi, bəzən isə yeni proseslər olsa da, son nəticədə, demək olar ki, heç nə dəyişmədi.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev kimi görkəmli siyasətçi və dövlət xadimindən sonra Kamran Bağırovun Azərbaycan SSR-yə rəhbərlik etməsi respublika daxilində ilk olaraq onun siyasi rəqiblərini, əhalinin əksəriyyətini təəccübləndirən də, bu fakt ən çox mərkəzi qane edirdi [9]. Əvvəlki hakimiyyət dövründən, siyasi sələfindən fərqli olaraq, insanlarla ünsiyyətdən qaçması, yerlərdə kollektivlərdə, rayonlarda, demək olar ki, görünməməsi, sakit həyat və iş tərzinə daha çox üstünlük verən yeni respublika lideri əvvəller mərkəzlə heç bir əlaqəsinin olmaması, münasibətlər qurmaması ilə seçilirdi. Kamran Bağırov mülayimliliyi, itaətkarlığı, əsas vəzifəsinin Moskvanın bütün tapşırıqlarını muzakirəsiz və iradsız icra etməsi, habelə digər adı iş keyfiyyətləri ilə tanınırı. Onun 1988-ci ildə hakimiyyətdən getməsinə qədərki bütün fəaliyyəti dövründə

ciddi addımlar atılmadı və qərarlar qəbul edilmədi. Qeyd etdiyimiz kimi, “yenidənqurma”nın ilk mərhələsində mərkəzi partiya və dövləti idarəçilik strukturlarında ciddi kadər dəyişiklikləri getdiyi halda, respublikada bu sahədə vəziyyət, demək olar ki, dəyişməz qalmışdı. Respublika rəhbərinin bu cür, yumşaq desək, səriştəsizliyi, qətiyyətsizliyi hadisələrin axarında çətin anlarda yeganə düzgün çıxış yolunu tapmaq və qərarlar qəbul etmək kimi işgizar keyfiyyətlərdən uzaq saxlamışdı. Bütün bunlar “Yenidənqurma”nın ilk dövrədə törətdiyi çətinliklər, yaratdığı problemlər baxımından ciddi narahatlığa gətirib çıxarmasa da, sonrakı iki mərhələdə respublika rəhbərinin bu keyfiyyətləri bir-birinin ardınca çıxılmaz vəziyyətlər yaratdı.

Böhranın ilk təzahürləri və buraxılmış imkanlar. “Yenidənqurma”nın ilk mərhələsində Azərbaycan SSR-də respublika rəhbərliyinin ətalətli mövqeyi, səhlənkar seyrçiliyi və digər amillər buna gətirib çıxardı ki, yenidən başlanmış iqtisadi-siyasi islahatların verdiyi imkanlardan belə lazımı qədər faydalana maq mümkün olmadı.

Məsələn, Azərbaycan SSR-də “Yenidənqurma”nın ilk mərhələsinin ilk ağır zərəri aqrar bölmənin ən gəlirli üç sahəsindən biri olan üzümçülük təsərrüfatlarına dəymişdi [5]. Mixail Qorbaçovun başladığı alkoqollu içkilərə qarşı mübarizə kampaniyasının zərbəsindən daha çox zərər görmüş Azərbaycan SSR-də təkcə aqrar sektorda yox, bütövlükdə iqtisadiyyatdakı ciddi zərərləri nəticələri 35 ildən də artıq vaxt keçməsinə baxmayaraq, tam təhlil olunmuşdur. Kampaniyasının iqtisadi və siyasi nəticələri tam araşdırılıb layiqli qiymətini almamışdır.

Qeyd etməliyik ki, Sovet hakimiyəti dövründə ayrı-ayrı vaxtlarda alkoqollu içkilərin qadağası kampaniyaları bir neçə dəfə həyata keçirilsə də, indiki qədər siyasiləşməmiş, milyard manatlarla iqtisadi zərər bahasına başa gəlməmişdi. Halbuki həmin vəziyyətdə respublika rəhbərliyi ən azı Moskva qarşısında müəyyən təşəbbüs'lərə çıxış edə, kampaniyanın nəticələrinin zərərləri təsirini azalda bilərdi. Məsələn, təsərrüfatlarda süfrə sortlarının tədricən genişləndirilməsi, şərab məhsullarının istehsalı üzərində ciddi nəzarətin təşkilini, hazırlanır məhsulun, o cümlədən qurudulmuş üzüm məhsulunun böyük tələbat olduğu xarici bazarlara ixracının təşkilini və digər təklifləri, təşəbbüs'ləri irəli sürə bilərdi. SSRİ-nin əsas üzümçülük respublikası olan Azərbaycanda 1985-ci ilə nisbətən 1990-ci ildə üzüm bağlarının sahəsi 107 min hektar azaldı (demək olar ki, ümumi sahəsinin 40%-i məhv edildi). Halbuki respublikada bu qədər üzüm sahələrinin artırılması üçün milyonlarla manat vəsait və 15 il vaxt sərf edilmişdi. Nəticədə respublikaya 4 milyard manatdan çox ziyan dəymışdı [3, 3].

Ümumilikdə, İttifaqın digər respublikalarında artıq planlı təsərrüfatın qüsurslu nəticələri, milli münasibətlərdəki həllini tapmamış problemlər, Ukrayna, Qazaxıstan respublikalarının ittifaq büdcəsinə daha çox fayda vermələri əvəzində onlara ittifaq büdcəsindən ayırmaların azlığı, habelə buna bənzər, indiyə qədər haqqında düşünülməsinə ehtiyat edilən sosial-iqtisadi, siyasi problemlərin səsləndirilməsi, mətbuat vasitəsilə ziyalıların iştirakı ilə müzakirə-

lərinin aparılması artıq adı hala çevrilmişdi.

“Yenidənqurma” kampaniyasının əvvəllərindən başlayaraq partiya-sovet idarəcilik orqanlarının qəbul etdiyi sənədlərin, respublika mətbuatında dərc edilən yazıların məzmununun nəzərdən keçirilməsi iki fərqli mənzərəni görməyə imkan verir.

Azərbaycan KP-nin iki qurultayının, MK-nin bir neçə plenumlarının materiallarının məzmununda baş vermiş siyasi dəyişikliyin iqtisadi islahatların bəyənilməsi, icrasına başlanılması ilə xarakterik olan mədhnamələrin söylənilməsinin şahidi oluruq. Fəaliyyətindən, başqa sözlə desək, fəaliyyətsizliyindən bəhs etdiyimiz o vaxtkı respublika rəhbərliyinin mərkəzdən səsləndirilən, ünvanlanan bütün çağırışları rəhbər tutaraq, üzüm plantasiyalarının kütləvi şəkildə məhv edilməsində olduğu kimi, respublikanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərəcək konkret təklif və təşəbbüslərlə çıxış edə bilməməsi, buna cəsarətinin çatmaması ən azı təəssüf doğuracaq hal idi.

Respublika rəhbərliyi və rəsmilərinin mövqeyindən fərqli olaraq ziyalılarımız yeni siyasi dəyişikliklərin verdiyi imkanlardan çətinliklə də olsa, yaranmağa çalışır, senzuranın hələ də qalan əvvəlki sərt tələblərinin törətdiyi çətinlikləri aşaraq bəzi qəzetlərdəki məqalələr vasitəsilə müəyyən fikirlər səsləndirildilər [8, 8]. Təbii ki, bu yazılda bir çox problemlər öz əksini tapmışdır: mərkəz və respublika arasında iqtisadi büdcədən ayırmalara göldikdə dotsiya ilə yaşayan Ermənistan SSR-dən geridə qalmağımız, idarəetmədəki çətinliklər, bürokratik idarəetmə aparatının həddən ziyadə çoxluğu, ideoloji xarakterli nəşrləri, xalq təsərrüfatının digər vacib sahələrində istifadə oluna biləcək milyon manatlarla vəsaitin lüzumsuz sahələrə sərf olunması, yeni müasir avadanlıq və texnologiyalara ehtiyac, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, respublika sənaye potensialının əsasən məhsulun ilkin emalı ilə bağlı olması, regionların inkişafındakı qeyri-bərabərlik və s. problemlərin bir hissəsi idi.

Qeyd etdiyimiz kimi, ölkədə başlanmış siyasi dəyişiklik iqtisadi islahatların elan edilməsinin yaratdığı fürsətdən, konkret olaraq sadaladığımız problemlərin heç olmazsa, bir hissəsinin həlli məqsədilə istifadə etmək üçün ən azı təşəbbüs göstərmək mümkün idi. Çünkü həmin vaxt ittifaqa daxil olan respublikaların çoxu xarakterik, vacib olan bu və ya digər problemlərin həlli üçün mərkəz qarşısında məsələ qaldırır, bəzi nəticələr əldə edə bilirdilər.

Beləliklə, yaranmış ictimai-siyasi şəraitdə respublikanın on illərlə mövcud olmuş problemlərinin səsləndirilməsi, həllinə təşəbbüs göstərilməsi sahəsində respublika rəsmilərinin və ictimaiyyət mövqeyi arasında müqayisələrin aparılması göstərirdi ki, birinci tərəfin gözləmə və passiv mövqeyindən fərqli olaraq ikinci tərəf müəyyən qədər fəal idi. Bu cür vəziyyət birinci tərəfin imkanları və rəsmi səlahiyyətlərindən istifadə edə bilməsində ləngliyi, bəlkə bunu istəməməsi qarşılığında, ikinci tərəfin məqsəd və niyyətlərinin milli maraqlara xidmət etməyə yönəlməsinə baxmayaraq, bunların icrası üçün rəsmi səlahiyyətlərə malik olmaması kimi təzadlı mənzərə yaradırdı.

Alim və ziyalılarımız sadaladığımız problemlerin yalnız bir qismini görür, ya da onlardan bəhs edirdi. Bu problemlər ən çox ekoloji, təhsil, demoqrafiya, məşət, elm və digər sahələrlə bağlı olurdu.

Sosial problemlər, ekoloji vəziyyət və digər məsələlər. O illerdə mətbuatda, rəsmi toplantılarda tez-tez səsləndirilən məsələlərdən biri respublikanın bəzi yerlərində, ekoloji vəziyyətlə bağlı idi [1]. Doğrudur, Sumqayıt və Qəbələ şəhərlərindəki ekoloji durumla bağlı müəyyən söz-söhbətlər əhali arasında çoxdan bəri gəzib dolaşsa da, amma mətbuat səhifələrində, müxtəlif elmi toplantılarda bu haqda ilk dəfə idi ki, geniş diskussiyalar aparılırdı. Bu müzakirələrin gedişində məsələ ilə bağlı bəzi yeni cəhətlər ortaya çıxmışdı.

50-ci illərdən başlayaraq yeni sənaye şəhəri kimi Sumqayıt şəhərində, özü də respublika paytaxtinin 20-30-cu kilometrliyində olduqca zərərli kimyəvi məhsullar istehsal edən onlarla zavodun tikilməsi onillərlə gəlirli istehsal, ixrac məhsulları istehsal edən vacib sənaye obyektləri kimi təbliğ edilmişdi. Lakin sonrakı illerdə şəhərdəki müəssisələrin insanların sağlamlığına nə dərəcədə zərərli təsir göstərdiyini sübut etdikcə həmin müəssisələrin məhz bu şəhərdə inşa olunması ətrafında bəzi yeni faktlar ortaya çıxmışdı.

İctimai müzakirələrin aparıldığı başqa bir mövzu Azərbaycan xalqının keçmiş tarixi ilə bağlı məsələlər idi. Bu mövzularда rəsmən qəbul olunmuş mövqedən fərqli fikir bildirməyə cəsarət edənlərin cəmiyyətdə təqib olunması, hətta “millətçi” damgası ilə damğalanması “təşkil olunurdu”. 80-ci illərin ortalarından başlayaraq ictimaiyyət arasında, elmi səviyyədə milli tarix və mili düşüncə mövzularında geniş müzakirələrin güclənməsinin həm siyasi, həm də elmi əhəmiyyəti böyük idi. Bu illərdə ictimai müzakirələrin genişləndiyi başqa bir məsələ Azərbaycan dilinin statusu və cəmiyyətdə işlənilmə dərəcəsinə münasibət idi. 1978-ci ildə qəbul edilmiş növbəti Azərbaycan SSR Konstitusiyasında Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycanda dövlət dilləri rus və Azərbaycan dilləridir” ifadəsinin ilk dəfə öz əksini tapmasına baxmayaraq [2] bu heç də dövlət dili məsələsi ilə bağlı bütün problemlərin sonadək həlli demək deyildi. Sərr deyil ki, respublikada yüksəliş, milli intibah dövrü kimi qəbul edilən 70-ci illərdə, eləcə də 80-ci illərin ilk yarısında Bakı şəhərində bütün nazirlilik və baş idarələrdə iclaslar, dəftərxana işləri rus dilində aparılırdı. Azərbaycan KP MK-nın ənənəvi olaraq təyin edilən ikinci katibi vəzifəsindən başlamış əksər idarələrdə rusların eyni vaxtda ermənilərin aparıcı vəzifələrə təyin olunması, onların iştiraki ilə keçirilən toplantıların bir qayda olaraq rus dilində keçirilməsi Azərbaycan dilinin dövlət dili statusunun pozulması demək idi. Bu baxımdan, yenidənqurmanın əvvəllərindən başlayaraq bu vəziyyətin ictimai müzakirələrdə tez-tez səslənməsi müsbət hal idi.

Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, şəhərlərin görkəmi, abadlaşdırılmasındaki gerilik şəhər və kənd həyat tərzi, məşəti arasındaki ciddi fərqlər, habelə bu sıradan olan onlarla problemin müzakirəyə çıxarılması, əvvəlki işlərdən fərqli olaraq onların səsləndirilməsi ən azı respublika hökumətinin diqqətini bu məsələlərə cəlb edib, zəruri tədbirlərin görülməsini sürətlən-

dirməli idi. Lakin bunların heç biri baş vermədi.

Respublika rəhbərliyinin səriştəsiz fəaliyyəti, gözləmə mövqeyi, ictimai müzakirələrdə qabardılan problemlərin həlli yolu ilə əlaqədar proqramlar hazırlayıb mərkəz qarşısında təkliflərlə çıxış etməməsi “yenidənqurmanın” verdiyi cüzi imkanların boş buraxılması demək idi. Qeyd etməliyik ki, o illərdəki müzakirələrdə bəhs etdiyimiz idarəcilik, istehsal və digər islahatlar keçirilməsi, tələb olunan sahələrin vəziyyəti haqqında ciddi ictimai müzakirələrin aparılması qeyri-mümkün idi, yaxud ən azı bu haqda söhbət getmirdi. Çünkü konkret hesablamalar, geniş müqayisə və təhlillər aparılması nəticəsində ümumi respublika miqyaslı problemləri mərkəz qarşısında qabartmaq, perspektiv xalq təsərrüfatı xarakterli tədbirlər kompleksi işləyib hazırlanmaq Azərbaycan SSR hökumətinin səlahiyyətlərinə aid olaraq, onun həm də imkanları daxilində idi.

Zəngin dövlətçilik tarixi olan xalqımızın bu vəziyyətlə barışacağı qeyri-mümkün idi. Yeganə çıxış yolu isə dövlət müstəqilliyinin bərpa edilməsi idi. Qeyd etməliyik ki, bütün “yenidənqurma” dövründə baş verənlər respublikada sosial-iqtisadi vəziyyəti durmadan ağırlaşdırmaqla bərabər digər tərəfdən ötən hər gün xalqımızı dövlət müstəqilliyinin bərpasına yaxınlaşdırırıdı.

Nəticə. SSRİ-nin süqutu ərəfəsində Azərbaycan SSR-də baş verən hadisələrin təhlili, bunlarla bağlı yeni faktların üzə çıxməsi imkan vermişdir ki, onların təhlili əsasında xalqımızı indiyədək düşündürən bir çox məqamlara aydınlıq gətirək. Dediklərimizdən aydın oldu ki, respublika rəhbərliyi “yenidənqurma”nın ilk mərhələsində başlanmış iqtisadi, siyasi idarəcilik islahatlarının yaratdığı imkanlardan istifadə etməmişdilər. Təhlillərimizdən aydın oldu ki, o illərdə baş vermiş faciəli hadisələrdə respublika rəhbərliyinin səhlənkar, seyrçi mövqeyi də az rol oynamamışdı. Fikrimizcə, məqalədə söylənilmiş qənaətlərimiz SSRİ-nin süqutu ərəfəsində respublikada gedən proseslərin indiyədək az toxunulmuş, ya da diqqətdən kənarda qalmış bəzi prinsipial məsələlərinə aydınlıq gətirməyə kömək edə bilər.

ƏDƏBİYAT

- 1.Abşeron yarımadasının ekoloji problemləri. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası. http://files.preslib.az/projects/azereco/az/eco_m2_2.pdf. Müraciət tarixi: 22.07.2019
- 2.Azərbaycanın 1978-ci il Konstitusiyası haqqında.
<http://www.lawreform.az/index.php?module=news&name=view&id=3978&lang=az>
Müraciət tarixi: 26.01.2017
- 3.Bərəkət qəzeti. 26 sentyabr 1991, s.3.
- 4.Quluzadə M.N. Azərbaycanın dövlətçilik tarixi. Bakı: Mütərcim, 2016, 264 s.
- 5.Əliyev İ. Yenidənqurma dövründə SSRİ-də alkogolizmə qarşı mübarizə və onun nəticələri haqqında. //<https://az.strategiya.az/news.php?id=130565>. Müraciət tarixi: 10.07.2018
- 6.Həsənov Ə. 18 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktinin qəbuluna dair 5 tezis // Xalq qəzeti. 2019, 18 oktyabr, № 231, s.1,3.
- 7.Hüseynova R. 20 yanvar - müstəqilliyyə gedən yol // Səs. 2019, 19 yanvar, № 12, s. 5.
- 8.Hüseynova R. Yeni müstəqil, Azərbaycan uğrunda! // Səs. 2018, 24 oktyabr, № 201, s. 8-9.

9. İlkinci Bağırovun boz taleyi // https://musavat.com/news/ikinci-bagirovun-boz-taleyi_92738.html. Müraciət tarixi: 14.01.2011

10. Şahmuradov A.Ş. SSRİ-nin süqutu prosesi haqqında s.60-70.// Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. №4. Bakı: BU nəşriyyatı, 2012.

«ПЕРЕСТРОЙКА» И ЕГО ПЕРВЫЕ ИТОГИ В АЗЕРБАЙДЖАНСКОЙ ССР

Рубаба Й.АЗИЗОВА

РЕЗЮМЕ

В статье указывается, что после прихода к власти М.Горбачова в СССР в Азербайджанской ССР сложились застой, перед кризисная ситуация в экономической, социальной и моральной жизни. В ходе кампании «перестройки» общества Азербайджанская ССР подверглась общественно-политическим и экономическим влияниям. В перед кризисная ситуация еще более осложнилась за счет наблюдательной, медлительной, пассивной позиции тогдашнего руководства республики и ряд других факторов.

Ключевые слова: Азербайджан, “перестройка”, застой, кризис

"PERESTROIKA" AND ITS FIRST RESULTS IN THE AZERBAIJAN SSR

Rubaba Y.AZIZOVA

SUMMARY

The article indicates that after M.Gorbachov came to power in the USSR, stagnation developed in the Azerbaijan SSR, before a crisis situation in economic, social and moral life. During the campaign of "restructuring" of society, the Azerbaijan SSR was subjected to socio-political and economic influences. Before the crisis, the situation was even more complicated due to the observant, slow, passive position of the then leadership of the republic and a number of other factors.

Keywords: Azerbaijan, “Perestroika”, stagnation, crisis

BAKİ UNİVERSİTETİNİN XƏBƏRLƏRİ

Nö2

Humanitar elmlər seriyası

2021

ŞƏRQŞÜNASLIQ

UOT 81`34

NİZAMI ƏSƏRLƏRİNİN DÜZGÜN OXUNUŞUNU ŞƏRTLƏNDİRƏN AMİLLƏR

Əsmətxanım B. MƏMMƏDOVA*, Fidan Y. NƏSİROVA†

Fars yazı dili qeyri-fonetik ərəb qrafikası əsasında yaradıldıqından bu dildə omoqraf və omofonların sayı çoxdur. Ərəb əlifbasından istifadə edən fars dilinin əsas xüsusiyyətlərindən biri bu dildə qrafika əsasında yaranan omoqrafların düzgün oxunuşunu çətinləşdirməsidir. Tədqiqat göstərir ki, fonetik prinsiplər əsasında formalasən əlifbaya malik dillərdə omoqraflar yalnız vurğu əsasında yaranır. Fars dilində isə vurğu ilə yanaşı omoqrafların böyük əksəriyyəti qrafika, yazı əsaslı olur. Bu məqalədə Nizamının əsərlərini düzgün oxumaq və başa düşmək üçün fars dilinin bu cəhətinə diqqət yetirməyin vacibliyindən bəhs edilir.

Açar sözlər: Nizami, fars dili, omofonlar, omoqraflar, qısa saitlər

Giriş. Bu il dahi Nizami Gəncəvinin 880 illik yubileyi ərəfəsində ölkə Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunması dünya miqyaslı qüdrətli sənətkarın irlisinin tədqiqi və təbliği üçün Azərbaycan ziyahlarını, nizamışunaslarını yenidən səfərbər olmağa çağırıldı.

Dövrün tələbinə görə dahi söz ustادı öz misilsiz əsərlərini fars dilində qələmə aldıqından, bu əsərlərin başa düşülməsi, tərcüməsi üçün fars dilini bilməklə yanaşı bu dilin klassik dövrünün dil xüsusiyyətlərini, əlifbanın özündən irəli gələn bir sıra çətinlikləri də diqqətdə saxlamaq lazımdır.

Omoqraflar və yaranma səbəbləri. Məlumdur ki, omoqraf və onun səsə münasibəti /qrafem və fonem problemi/, həm də morfem, söz, cümlə və sair məsələləri də əhatə edir. Yazı mürəkkəb olduqda, əlifba /qrafem/ səsə /fonem/ uyğun gəlmədikdə bu məsələ çox ciddi bir problemə çevrilir. Yazı ilə tələffüz arasında böyük ziddiyət yaranır, abidələrin, kitabələrin oxunuşu çətinləşir, təlim və tədris prosesi böyük və ciddi maneələrlə üzləşir. Omoqraf – yunanca “homos” /oxşar, bərabər/ və “grafa” /yazıram/ sözlərinin birləşməsindən əmələ

* Bakı Dövlət Universiteti, dosent, asmatkhanummammadova@bsu.edu.az; ORCID ID 0000-0001-8178-7287

† AMEA, Şərqşünaslıq İnstitutu, doktorant, nasirova75@list.ru


gələrək, “oxşar yazıram” deməkdir.

Omoqraflar yazı, qrafik cəhətcə eyni, lakin tələffüzə görə müxtəlif olan söz və söz formalarına deyilir. Dedi ki, fonetik dillərdə /yəni, bütün fonemləri həm sait, həm də samit səsləri yazılın və tələffüz olunan dillərdə / omoqraflar yalnız vurguya əsasən yaranırlar. “Müxtəlif mənalı və tələffüzlü sözlərin eyni cür yazılıması omoqrafları təşkil edir.” [4, 33]. Fars dilində isə همنگاشت // همنویس (həmneqaşt // həmnevis) adlanırlar [2, 12]. Vurguya görə yaranan omoqraflar rus, ingilis dilində olduğu kimi Azərbaycan, ərəb, fars və s. dillərdə də vardır.

Azərbaycan dilində “bir çox hallarda şəkilçi qəbul edərək bəzi söz köklərinə omoqraf olmuş sözləri bir-birindən fərqləndirmək üçün Azərbaycan dilindəki vurgudan istifadə edilir: al`in-`alın, gə`lin-`gəlin, sə`rin-`sərin, ya`xin-`yaxın, bi`çin-`biçin, bal`dır-`baldır, al`ma-`alma, qa`lin-`qalın və s.” [3, 123].


A. Vurğuya görə yaranan omoqraflar. Fars dilində də başqa dillərdə olduğu kimi omoqrafların bir qrupu vurgu əsasında, yəni vurgunun bu və ya başqa hecada tələffüz edilməsi ilə yaranır və fərqləndirilir. Məs.: /ma`hi/-balıq; /mahı/-bir ay; /xa`li/-boş; /xali/-bir xal /ru`zi/-ruz; /ruzi/-bir gün; /be`du/ ona (yön ş.+u); /bedou/ qaç; /be`koş/-vuruş; /bekoş/ öldür və s. [6, 37].

Nizami əsərlərində də vurguya görə yaranan omoqraflar külli miqdarda mövcuddur. Məsələn:



- بیرهند خود ز گیا بافتی خشت زدی روزی از آن یافته (م.، ص. 120)
 /pirəhən-e xod ze giya bafti, xeşt zədi, **ru`zi** əz an yafti./
 /Öz göynəyini otlardan toxumuş, kərpiç kəsir və ondan **ruzı** qazanırdı./

روزی از آنجا که فراغی رسید باد سایمان بچرافی رسید. (م.، ص. 105) - 2
 /'ruzi əzanca ke çərağı resid, bad-e soleymən be çərağı resid./
 /Bir gün işlərindən azad olan Süleyman (nəfəsi), bir çıraqla rastlaştı./




1- عمر به بازیچه به سر میری بازی از اندازه بدرا میری (م.، ص. 102)
 (omr be baziče be sər mibəri, bazi əz əndaze bedər mibəri.)
 /Sən bütün ömrü oyun (əyləncə) ilə başa vurursan əylənməyə isə həddən artıq çox vaxt sərf edirsən./

در چمن باغ چو گلین شکفت بلبل و بازی در آمد بگفت. (م.، ص. 143)
 (dər çəmən-e bağ ço qolbon şekoft, bolbol o bazi dər aməd beqoft.)
 /Bağ çəmənliyində güllər açanda, bülbül bir şahinlə söhbətə başladı./

B. Qrafikaya görə yaranan omoqraflar. Fars əlisbasının nöqsanlı cəhətlərindən biri və ən başlıcası yazıda, qrafikada qısa saitlərin əks olunmasıdır. Fars dilində altı monoftonq, bir diftonq olmaqla 7 sait vardır. Bunlardan /a/, /u/, //i/, /ou/ – uzun, /ə/, /e/, /o/ isə qısa səslərdir. Lakin bu qısa səslərin

heç biri yazında öz eksini tapmır.

B.1. Hərəkələrin yazılmamasından alınan omoqraflar. Farsların istifadə etdikləri hazırkı əlifba ərəb qrafikasına əsaslanır. Bu əlifba isə qeyri-fonetik olduğundan yazı ilə səslənmə arasında çox böyük fərqlər meydana gelir. Bir qayda olaraq əlifbanın qısa sait səsləri /ə/, /e/, /o/ yazında qeyd edilmir. Buna görə də külli miqdarda (eyni cür yazılıb, müxtəlif şəkildə tələffüz edilən, fərqli mənali sözlərin) formallaşmasına şərait yaradılır. **مَلِك**/məlek/- şah; /molk/-mülk, məmləkət; /mələk/ mələk; **كَرْمَ**/kərəm/- kərəm, yardım; /kerm/- qurd və s.



Aşağıdakı beytlərdə olduğu kimi eyni qrafik şəkilli leksemələrin hər biri müxtəlif oxunur və müxtəlif məna verir:

1- **گَرْ مَلِك** اینست نه بس روزگار زین ده ویران دهمت صد هزار . (م، 96)

(gər **məlek** inəst nə bəs ruzgar, zin deh-e viran dəhəmət səd hezar)

/Əgər uzun müddət **şah** bu olarsa, sənə yüz min belə (xaraba) kənd verərəm./

2- **مَلِك** بدان داد مرا کر دگار تانکنم آنچه نیاید بکار ؟ (م، 96)

/**molk** bedan dad məra kerdgar, ta nəkonəm ançə nəyayəd bekar?/

/Allah bu **mülkü** mənə ondan ötrü veribdir ki, işə yaramayan işlərlə məşğul olum?/

3- مرغ پر انداخته، یعنی ملک خرقه در انداخته، یعنی فلک . (م، 14)

(morq pər əndaxte, yəni **mələk**, xerqe dər əndaxte, yəni fələk.)

/Quşların, yəni mələklərin qol-qanadı sindi (yorulub, əldən düşdülər, fələklər isə (vəcdlə) öz xırqələrini çıyıllarından atdırılar./

Verilmiş nümunələrin 1-ci beytində **ملک** hərf birləşməsini yalnız (**məlek**)-**şah** / kimi, 2-ci beytdəki **ملک** qrafik nümunəsini (**molk**) – **mülk//məmləkət** kimi, 3-cü beytin birinci misrasındaki hərf birləşmələrini isə iki /ə/ ilə oxumalı və sözü isə “**mələk**” kimi tərcümə etməliyik. Fars dilində yazılmış hər hansı bir mətn, şeir parçası, xüsusilə klassiklərin əsərlərində fars əlifbasının incəliklərini, onun fonetik səslənməsini bilməmək, böyük qüsurlara, məşhur səhv'lərə gətirib çıxarıır. Bunlar fars dilində **غلت مشهور** (qəlet-e məşhur) - /məşhur sihvlər/ adlanırlar. Bu barədə çox yazmışlar. Elə Nizami əsərlərinin XX əsrin ortalarında edilmiş tərcümələrinə nəzər yetirdikdə bu səhv'lərin müəyyən bir hissəsinin qrafika əsası olduğunu görürük [10, 5].



Əslində müasir fars dilində **كرم** qrafik nümunəsinin müasir fars dilində 5 omoqraf yaratma xüsusiyəti vardır: (kərm) - üzüm tənəyi; (kerem), yaxud (krem) – krem; (korom) – xrom. Lakin bildiyimiz kimi bu leksemələrin ikisi Nizami dövründən sonralar fars dilinə xarici dildən keçmiş, /kərm/ omoqrafina

isə “Sirlər xəzinəsi”ndə müraciət edilməmişdir. Beytlərə nəzər salaq:


1 - چونکه به جو دش **گرم** آباد شد،
بند وجود از عدم آزاد شد. (م، ص. 2)
(çonke be cuðəş kərəm abad şod, bənd-e vocud əz ədəmazad şod.)
/Onun (Allahın) səxavəti **kərəm** gövhəri səpdiyindən, vücud yoxluq bəndindən
azad oldu./

2 - طعمه من کرم شکاری چراست؟ خانه من بر سر خاری چراست؟ (م، ص. 243)
(to’me-ye mən kerm-e şekari çerast? Xane-ye mən vər sər-e xarı çerast?)
/Niyə mənim yeməyim ovladığım qurd, həşərat, evim isə tikanlar üstündədir?/

Beləliklə yuxarıdakı 1-ci və 2-ci beytlərdəki krm hər birində şairin ifadə etmək istədiyi mənaya uyğun işlənir. Eyni cür yazılsa da müxtəlif şəkildə tələffüz edilir və məna yükü daşıyır.

B. 2. Bir hərfin bir neçə fonem ifadə etməsindən formalaşan omoqraflar. Bir qrafik nümunə bir neçə səsi, fonemi ifadə edə bilir: و hərfi - /v/, /u/, /o/, /ou/ səslərini; ى hərfi - /i/, /y/, /a/ fonemlərini; ئ qrafik nümunəsi: - /h/, /e/ səslərini ; ئه “həmze” və ع “əyn” qrafemləri /ə/, /e/, /o/, /a/, /’/ fonemlərini ifadə edir. Göründüyü kimi bir qrafik nümunənin müxtəlif şəkildə tələffüz edilməsi yenə də çeşidli eyni cür yazılıb, müxtəlif şəkildə oxunan leksemələrin meydana gəlməsinə rəvac verir. دور /dur/- uzaq; /dour/- dövr, zaman; چه /çəh/- quyu; /çə/- nə? (sual əv.); علم /elm/-elm; /ələm/-bayraq ئ نه /nə//ne'/- yox, başqa; /neh/-qoy, yerləşdir; /nəh/-qoy, feilinin kökü; /noh/ doqquz və s.

Həm hərkələrin yazılmaması, həm də ئ qrafik nümunənin: - /h/samiti və /e/ sait fonemini ifadə etməsi fars dilində bir çox omoqrafları formalaşdırır. Aşağıdakı nümunədə ئ نه /nə//ne'/ kimi tələffüz edilməli ona uyğun olaraq- yoxsa, deyilsə, başqa lekseməleri kimi tərcümə edilməlidir:



1- هر چه نه عدل است زیادت براد وانچه نه انصاف ببادت دهاد. (م، ص. 94)
(hərçə ne ədləst ze yadət bərad, vançə ne ensaf be badət dəhad)
/Ədalətdən **başqa** nə varsa, Allah yadından çıxarsın, insafdan **başqa** nə varsa,
hər şey bada verilsin (heç olsun)./

2- داغ نه ناصیه داران پاک تاج ده تخت نشینان خاک. (م، ص. 1)
(dağ neh-e nasiyedaran-e pak, tac deh-e təxt neşinan-e xak.)
/Pak alınlıların alına damgasını vurandır, yer üzünün taxta oturanlarına tac verəndir./


2 sayılı nümunədə feilinin kökü نه و داغ ismi ilə birləşərək mürəkkəb söz, feili sıfət damgavuran formalaşdırılmış və həmin birləşmənin ikinci hissəsi نه /neh/ kimi oxunmalıdır.

Aşağıdakı 3 sayılı nümunədə isə نه /noh/ kimi tələffüz edilib, doqquz mənasında tərcümə edilməlidir:

3- هر چه در این پرده نه میخیست بازی این لعبت زرنيخیست. (م، ص. 94)

(hərçə dərin pərde-ye noh mixiist, bazi-ye in lo'bət-e zərnixiist)

/Bu doqquz mixlı çadırın altında nə varsa, bu zərnix (sarı rəngli) gəlincik oyunudur./ و hərfi - /v/, /u/, /o/, /ou/ səslərini verdiyindən bu hərflə yazılib, müxtəlif mənalı sözlərə Nizami əsərlərində rast gəlinir. Bunun əsasında da hərfin verdiyi səslərə, omoqrafların düzgün oxunuşuna diqqət yetirilməlidir. Məsələn aşağıdakı beytin ikinci misrasında دور qrafik nümunəsi həm /dur/ - uzaq, həm də /dour/ kimi tələffüz edilib - dövr mənasında tərcümə edilməlidir:




خط بجهان در کش و بیغم بزی دور شو از دور و مسلم بزی (م، ص. 164)

(xət becəhan dər keş o biqəm bezi, dur şo əz dour o mosəlləm bezi.)

/Cahanın üzərinə xətt çək və qəmsiz yaşa, **dövrəndan** (zəmanədən) **uzaq** ol və rahat yaşa./

B. 3.Təşdidin yazıda geyd edilməməsindən alınan omoqraflar. Ərəb əlifbasının nöqsanlarından biri də qoşa samitin yazıda bir-birinin yanında göstərilənməsidir. Başqa, fonetik dillərdən fərqli olaraq ərəb və fars dillərində yazılıacaq qoşa samitdən biri yazılır və onun üzərində təşdid işarəsi qoyulmalıdır olduğu halda, *çoq vaxt buna riayət olunmur*. Məsələn: خیات/xeyat/ - iynə; قوت/خیات/ - dərz; مذهب/مذہب/ - din, məzhəb; قوت/مذهب/ - zərli; قوت/ - yemək, azuqə; قوت/ - qovvət - güc, qüvvət və s.



1- چند پری چون مگس از بهر قوت در دهن این تنه عنکبوت . (م. ، ص.133)

(çənd pəri çon məgəs əz bəhr-e qut, dər dəhən-e in tənə-ye ənkəbut.)

/Milçək kimi hörümçək toruna oxşayan bu dünyada **yemək** (mülk) üçün uçma, nəticədə hörümçəyin (dünyanın) toruna düşərsən./

2- از ملکان قوت و یاری رسد از تو به ما بین که چه خواری رسد. (م.، ص.112) (əz məlekan qovvət o yarı rəsəd, əz to bema bin ke çə xari rəsəd.)

/Şahlardan (xalqa) **qüvvət** və köməklik çatmalı, gör səndən bizə nə zəlalət (zülmələr) yetişir./

Bu nümunələrin birinci beytdə işlənən leksem "yemək", "azuqə"; 2-ci beytdə verilən söz isə "qüvvət" kimi tərcümə olunmalıdır. Burada əsərin bəhri də verilmiş sözü düz oxumağa az-çox kömək etsə də bunları bilmək və fərqləndirməyin fars dili və Nizami əsərlərinin mütləqisi üçün əhəmiyyəti mühümdür.

Nəticə. Sonda qeyd etmək istəyirik ki, bu mövzuda tədqiqatları müntəzəm olaraq ictimaiyyətə təqdim etmək lazımdır. Əlbəttə onu da qeyd etmək lazımdır ki, sözlər arasında çox vaxt lazımı məsafə və fasılə gözlənilmir. Bu zaman iki sadə sözün mürəkkəb, və əksinə mürəkkəb sözlərin sadə söz, yaxud tərkib kimi oxunmasına, oxunulanın çətin dərk edilməsinə şərait yaradılır. Odur ki, fars dilində əlifbanın xüsusiyyətdən irəli gələn külli miqdarda omoqraf, omofon, omonim və kvaziomonimlərin mənası yalnız kontekst daxilində mə-

lum olur. Sadaladığımız bu faktları nəzərə almadiqda Nizaminin klassik fars dilində yazılmış misilsiz incilər çələngi olan ırsını düzgün başa düşmək təbii ki, çətinlik yaradır.

ƏDƏBİYYAT

1. Axmanova O.C., Словарь лингвистических терминов. М.: Советская Энциклопедия, 1966, 606 с.
2. Böyük Mohebbi, Əmsal o hekəm, Engelisi, farsi və torki, Tərcüme və tə'lif: Böyük Mohebbi, Təbriz: 1348(1970) 110 s.
3. Dəmirçizadə Ə. Müasir Azərbaycan dilinin fonetikası, I hissə. Bakı: Şərq-Qərb, 2007, 253 s.
4. Dilçilik Ensiklopediyası, (müəllif və redaktor F.Veysəlli) 2-ci cild. Bakı: Mütərcim, 2008, 536 s.
5. Kolleyyate Xəmse, Nezami Gəncəvi, ba moqəddemeye doktor Moin Fər, çapxaneye məhtab. Tehran, 1370, 1130 s.
6. Məmmədova Ə.B. Fars dilində omoqraf, omofon, omonim və omoqraflar // “Hikmət” Elmi araşdırımlar toplusu, 16. Bakı, 2010, s. 33-45
7. Məmmədova Ə.B. Nizami əsərləri klassik fars dilinin bu gün unudulmuş səslərinin bərpası üçün misilsiz mənbədir / Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami və dünya mədəniyyəti” mövzusunda respublika Elmi konfransının materialları, 24 noyabr, Bakı, 2016, 255 s., s.46-53
8. Nizami əsərlərində fonetik-qrafik variantlı leksemələr. / Nizami muzeyinin 80 illik yubileyinə həsr olunmuş Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütsəsiqdə və mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri” adlı Beynəlxalq elmi konfrans materialları. 24-25 dekabr, Bakı, 2020, s. 26-30
9. Məmmədova Ə.B., Nizami Gəncəvi əsərlərinə səpələnmiş incilər və onların dil xüsusiyyətləri / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 – ci ildönümüne həsr olunmuş “Azərbaycansünlüğün aktual problemləri” XII Beynəlxalq Elmi-praktik konfransının materialları. 30 aprel, Bakı, 2021, 443 s., s- 378-384
10. Mircəlal Zəki. Məxzənül-əsrar, mənzum tərcümə. Bakı: “Müəllim” nəşriyyatı, 2011, 297 s.
11. Nezami Gəncəvi, Məxzənol-əsrar, mətn-e elmi-yo enteqadi be sə'yo ehtemame Əbdolkərim Əlizade, nəşriyyat-e fərhəngestan-e olum-e comhuri-ye şourəvi-ye sosiyalisti-ye Azərbaycan, Bakı, 1960, 252 s.
12. Nezami Gəncəvi, Məxzənol-əsrar, mətn-e elmi-yo enteqadi be sə'yo ehtemame Bəhruz Sərvətiyan, nəşreyyat-e Əmir Kəbir, Tehran, 1389, 460 s.

ФАКТОРЫ ПРАВИЛЬНОЙ ЧТЕНИИ И ТОЛКОВАНИИ ПРОИЗВЕДЕНИЙ НИЗАМИ

Асматханум Б.МАМЕДОВА, Фидан Я.НАСЫРОВА

РЕЗЮМЕ

В словарном составе языков, алфавит которых построен по фонетическому принципу, омографы и омофоны представленный очень малым количестве. Персидский язык благодаря арабскому алфавиту, который построен не на фонетической основе, очень богат омографами и омофонами. Исследование показывает, что в языках, которые построены на фонетической основе омографы образуется только по ударении (омографы – это разные слова, совпавшие по написанию). А в Персидском языке вместе с ударением большое количество омографов образуются по особенности арабской алфавита. В данном статье было обретено внимание на омографом существующие в произведениях

Низами Генджеви, для того чтобы легко читать и понимать изумительные шедевры произведения Низами.

Ключевые слова: Низами, персидский язык, омографы, омофоны, краткие гласные

FACTORS DETERMINİNG THE CORRECT READING OF NİZAMİ'S WORKS

Asamatkhanum B.MAMMADOVA, Fidan Y. NASIROVA

SUMMARY

Since the Persian written language is based on non-phonetic Arabic graphics, there are many homographs and homophones in this language. One of the main features of the Persian language, which uses the Arabic alphabet, is that it makes it difficult to read graphically based homographs. Research shows that in languages with an alphabet formed on basis of phonetic principles, homographs appear only because of emphasis. In Persian, in addition to emphasis, the vast majority of homographs are based on graphics and writing. This article discusses the importance of paying attention to this aspect of the Persian language in order to read and understand Nizami's works correctly.

Keywords: Nizami, Persian language, homographs, homophones, short vowels

UOT 81367

TÜRK DİLÇİLİYİNDE CÜMLƏ ÜZVLƏRİNİN BÖLGÜSÜ (cümlənin baş üzvlərinə dair elmi-nəzəri mülahizələr)

Kəmalə Ş.ƏHMƏDOVA*

Türk dili XX əsrin 30-cu illərinə qədər daha çox ərəb-fars qrammatikasına uyğun arasdırılıb. 30-cu illərdən sonra alman, fransız və digər Avropa dilçilik məktəblərinin təsiri, müasir dövr dilçilərinin də bu cərəyanə uyğun aparılan tədqiqatları müəyyən mülahizələrin dilemmasına gətirən birinci səbəblərdən biri kimi göstərilə bilər. Türk dilinin sintaksisi ilə bağlı araşdırımlar bu prizmadan davam etməkdədir. Sintaksis bölməsi Azərbaycan dilində olduğu kimi, türk dilində də mürəkkəb və mübahisəli bölmə olaraq aktuallığını qoruyur.

Türk dilçiliyində cümlənin baş üzvlərinin öyrənilməsi ilə bağlı fikirlərdən çıxış edərək demək olar ki, sintaktik vahidlərin adlandırılmasında, klassifikasiyasında coxsayılı problemlər mövcuddur. Burada müəyyən obyektiv və subyektiv məqamların olduğunu qeyd etməliyik. Cümlənin baş üzvlərinin sintaktik funksiyalarının sərhədlərinin dəqiqləşdirilməsi tədqiqatın əsas məqsədidir.

Açar sözlər: Azərbaycan və Türkiyə dilçiliyi, qrammatika məsələləri, sintaksisin öyrənilməsi, baş üzvlərin araşdırılması

Giriş. Türk qrammatikasının tədqiqi zamanı klassifikasiya və kvalifikasiya problemlərinin çox olduğunu müşahədə edirik. Bütün bunların həm obyektiy, həm də subyektiv səbəbləri mövcuddur. XX əsrin 30-cu illərinə qədər türk dili daha çox ərəb-fars qrammatikasına uyğun izah edilsə də, 30-cu illərdən sonra türk dilinə alman, fransız və digər Avropa dillərinin təsir etməsi, müasir dövr dilçilərinin də bu cərəyanə uyğun aparılan tədqiqatları fikir ayrılıqlarına gətirib çıxaran birinci səbəb kimi göstərilə bilər. Bundan əlavə, müasir türkçənin təhsil səviyyəsinə görə də fərqli izah edilməsi göz önündədir. Yəni orta, ali və akademik səviyyədə sintaksisə baxış aspekti fərqlidir. Araşdırımlardan belə nəticə çıxır ki, *yüklem*, *özne* və *nesne* adlanan üzvlərdə ciddi problemlər olmasa da, dolaylı *tümleç*, *düz tümleç*, *belirteç tümleci* kimi sintaktik vahidlərdə problemlər vardır. Azərbaycan dilindən fərqli əsas xüsusiyyətləri qruplaşdırısaq, aşağıdakı mülahizələri göstərə bilərik:

a) “Təyin”in bir cümlə üzvü kimi olmaması. Yuxarıda qeyd edilənləri nəzərə alsaq deyə bilərik ki, Türk dilində “tamlama” anlayışı çox geniş ifadə-

* Bakı Dövlət Universiteti, Türk filologiyası kafedrası, f.e.d.; kamalaahmadova@bsu.edu.az,
ORCID ID:0000-0001-62498455

ləri özündə ehtiva edir. Buna görə də sıfətin ismi təyin edərkən yaratdığı “sifat tamlaması” tək cümlə üzvü kimi götürülməsi məqsədə uyğun hesab edilmişdir.

b) Köməkçi nitq hissələrinin cümlə üzvü olması məsələsi. Bu mövzuda Leyla Karahan və Muharrem Ergin bu köməkçi nitq hissələrindən bağlayıcılar və ədatlara “cümle dışı ünsürü” adlandırması, lakin eyni zamanda modal söz, qoşma və nidaların “ünlem tamlayıcısı”, ”ilgeç tamlayıcısı” kimi adlandırılaraq leksik mənaları varmış kimi cümlə üzvlərinə aid edilməsi böyük sual doğuran və Azərbaycan dilindən fərqli olan bir situasiyadır.

Sintaksisin nəzəri məsələlərinin öyrənilməsi. Türk dilinin sintaksisi ilə bağlı araşdırırmalar bu gün belə davam etməkdədir. Türk dilçilərindən Leyla Karahan, Caner Kerimoğlu, Tahsin Banguoğlu, Muharrem Ergin və başqalarının müasir Türk dilinin bu sahəsi üzrə müxtəlif fikirləri vardır. Sintaksis bölməsi Azərbaycan dilində olduğu kimi, türk dilində də mürəkkəb və mübahisəli bölmə olaraq aktuallığını qoruyur. Bu bölməyə türkcədə “sözdizimi” deyilir. Cümlə üzvlərinin bölgüsü məsələsinə gəldikdə burada bir çox problemlə məsəslərlə qarşılaşırıq. Belə ki, dilimizdə mübtəda, xəbər, təyin, tamamlıq, zərflik adlanan cümlə üzvləri müasir türkcədə mübtəda - **özne** (fail), xəbər - **yüklem**, zərflik - **zarf** (belirteç), tamamlıq - **nesne** olaraq adlandırılır. Göründüyü kimi təyin müstəqil cümlə üzvü kimi göstərilmir. Leyla Karahan müasir türkcədə söz dizimi haqqında qeyd edir ki, yan-yana düzülən sözlər bitən fikir ifadə edirən cümlə, varlıq və anlayış bildirirən söz birləşməsi əmələ gətirir [12, 13]. Cümlə ən kiçik anlatım obyektidir. Duyğular, düşüncələr, olaylar və durumlar cümlə və ya cümlələrdən meydana gələn dil birləkləri ilə ifadə olunurlar. Türk tədqiqatçılarının əksəriyyəti cümlənin xəbərsiz ola bilmədiyi fikrini irəli sürürler. Cümlə daxilində xəbərin hansı nitq hissəsi ilə ifadə olunduğunun bir əhəmiyyəti yoxdur. Leyla Karahana görə, cümlənin qurula bilməsi üçün hökm bildirən xəbərlik şəkilçisi qəbul etmiş bir feil və ya isimin yetərli olmasıdır. Ən kiçik cümlə bu özəlliyyət sahib olan tək kəliməlik cümlədir [12,14]. Məsələn: “Titredi.” “Yorgunum.” “Zordur.” və s. Müəllif qeyd edir ki, xəbərin anlamı mübtəda (özne), tamamlıq (nesne), zərflik (zarf) vasitəsi ilə tamamlanır. *Geçişli fil* adı verilən təsirli feilli cümlələr daxilində bütün cümlə üzvlərini ehtiva edə bilər. Məsələn: “Türklük (ö) / beş yüz seneden beri (z) / İstanbul'u ve Boğaziçi'ni (n) /bütün beşeriyetin hayaline (yt) /böyle (z) nakşetti(y).

Müasir Türk dilində “söz dizimi” bəhsinin tədqiqində müxtəlif problemlər ortaya çıxır. Bunun əsas səbəbi dilçilərin cümlə üzvlərini və onların funksiyalarını müxtəlif cəhətdən aşadırız izah etməsidir. Buna görə də adları çəkilən dilçilər (T.Banguoğlu H.Ediskun Z.Korkmaz L.Karahan) cümlə üzvlərinə fərqli təsnif etmişlər. İsmet Cemiloğlu “söz dizimi” bəhsinin tədqiqində qarşıya çıxan problemlərlə əlaqədar olaraq qeyd edir ki, cümlə təhlilində bizi yanlışlı aparan səbəblərdən biri də cümləni meydana gətirən ünsürlərin fərqli adlandırılmasıdır [5, 44]. Belə ki bu mövzuda dilçilər arasında yekdil fikir yoxdur.

Yuxarıda qeyd edildiyi kimi türk dilçilərinin cümlə üzvlərinin bölgüsünü

fərqli baxış açısı var. Caner Kerimoğlu bu mövzuda böyük araştırma aparmış və qeyd ediləcək qənaətlərə gəlmışdır. Belə ki, akademik səviyyədə cümlə üzvlərinin bölgüsü bu cürdür. Muharrem Erginə görə cümlə daxilindəki üzvlər fiil, fail, nesne, yer tamlayıcısı və zarf adlandırılmalıdır. Dilçi bu əsas 5 üzvün yanında bir də cümləyə əlavə edilən “cümle dışı unsur” üzərində dayanır. M.Erginin fikirlərini bir nümunə üzərində göstərsək belə olar [8, 689]: “Ahmet (fail) onu (nesne) köye (yer tamlayıcısı) akşamleyin (zarf) götürdü (fiil) ve (cümle d.ü.) geri (zarf) döndü (fiil).”

Tahir Nejat Gencan cümlədə üç ana ünsürün olduğunu qeyd edir. Bunlar özne, yüklem və tümleçdir. Tümleçler özü 4 yerə ayrılır: 1) Düz tümleç 2) Dolaylı tümleç 3) İlgeç tümleçleri 4) Belirteç tümleçleri [10, 86].

T.N.Gencan ilə M.Erginin təsniflərini qarşılaşırsaq onda özne-fail, yüklem-fiil, düz tümleç-nesne, dolaylı tümleç-yer tamlayıcısı, belirteç tümleci-zarf, ilgeç tümleçleri-cümle dışı ünsürü olacaq. Türk dilçiliyində ədat, qoşmalar ayrı-ayrı qruplarda təsnif olunmur və birlikdə “ilgeç” adlandırılır.

Rasim Şimşek cümlədə beş üzvün olduğunu qeyd edir: özne, belirteç tümleci, dolaylı tümleç, nesne, yüklem. Tədqiqatçının gəldiyi nəticə M.Erginə yaxındır. R.Şimşek yaklaşma (yönlük hal), bulunma (yerlik hal), ayrılma (çıxışlıq hal) şəkilçilərdən birini alan və zaman və tərz bildirən zərfliyi dolaylı tümleç (yer tamlayıcısı) kimi qəbul edir [18, 45].

Leyla Karahan özne, yüklem, nesne, yer tamlayıcısı, zarf olaraq cümlə üzvlərini qruplaşdırır. L.Karahan da M.Ergin kimi cümləyə əlavə edilən digər formaları cümle dışı ünsür kimi götürür [12, 20]. Dilçinin yer tamlayıcısı və zarf dəyərləndirməsi Ergin və Şimşekden fərqlidir. Müəllif qeyd edir ki, yönelik yerlik və çıxışlıq hal şəkilçisi daşıyan tərz, miqdar və zaman zərfərinin yer tamlayıcısı olmadığı unudulmamalıdır. Nümunə olaraq: “Sisli havalarda vapuru gördünüz mü?”, “Odalara çoxtan karanlık basmışdı.” Bu cümlələrdə “sisli havalarda” və “çoxtan” ifadələri zarf tümleci olaraq qəbul edilməlidir. Çünkü bunlar zaman mənası ehtiva etdiyi üçün zaman zərfi götürmək daha doğrudur.

Göründüyü kimi cümlə üzvlərinin bölgüsündə araşdırmaçılar arasında fikir ayrılığı var.

Nəticə etibarı ilə ümmülikdə belə demək olar:

1) Termin problemi. Araşdırma zamanı sintaksis bölməsində terminlərin müxtəlifliyi ilk diqqət çəkən məsəslələrdəndir. Son tədqiqatlarda özne, yüklem, nesne adlarında müəyyən fikir formalaşmışdır [3; 5; 7; 8; 12].

2) Cümlə üzvlərinin bölgüsündə yekdil fikrin olmaması. Cümlənin sintaktik bölgüsü zamanı tədqiqatçılar müxtəlif meyarları əsas götürərək bu sintaktik vahidlərin təyin edilməsində müəyyən xaos müşahidə edilir. Məsələn, M.Ergin, L.Karahan və başqaları nida və bağlayıcıları cümle dışı ünsürü sayarkən T.N.Gencan, H.Ediskun, H.Dızdaroğlu eyni ünsürləri “edat-ilgeç tümleci” başlığı altında bir cümlə üzvü olaraq tədqiq edirlər. Hər iki fikri təsdiqləyən və inkar edən araşdırmaçalar var.

Əlbəttə ki, akademik dilçilikdə bu mövzuda fikir birliyinin olmaması

normal sayılmalıdır. Lakin türk tədqiqatçılarının əksəriyyətinin mübtəda, xəbər və tamamlığa aid fikirləri, demək olar ki, yekdildir. Yəni bu üzvlərin adlandırılmasında və təyin edilməsində ciddi mübahisələr yoxdur. Təbii ki, cümlə üzvlərini daha yaxşı başa düşmək Azərbaycan dilindən fərqli məqamlarını görmək və onların bölgüsündə fərqli fikirləri təyin etmək üçün bu üzvləri ayrı-ayrılıqda gözdən keçirmək lazımdır.

Xəbərlə (yüklem) bağlı elmi dilçilik fikirləri. Türk tədqiqatçılarının əksəriyyəti xəbərin cümlənin ən baş üzvü fikrini qeyd edirlər. Bu sintaktik vahidsiz cümlənin olmasını qəbul etmirlər. Xəbərin təməl üzv olduğu mülahizəsi yekdil olaraq qəbul edilsə də, mübtəda və tamamlığın xəbərdən asılı olması bəzi dilçilər tərəfindən birmənalı şəkildə qarşılanır.

Türk Dil Kurumu xəbərləri “isim soylu” və “fiil soylu” olaraq iki yerə böllür. Misal gətirsək: a) Öğretmen sınav kağıtlarını dağıttı (fiil yüklem). b) Kapayı çalan postacımış (isim yüklem). Bu bölgündən fərqli olaraq M.Erginin bütün xəbərlərə “fiil” deməsi böyük çəşqinqılıq yarada bilər. Çünkü xəbərlik şəkilçisi qəbul edən isim, sıfət, əvəzliyin “fiil” kimi adlandırılması böyük sual yaradır.

Əgər yüklem bir leksik vahiddən deyil söz birləşməsindən, yəni “tamlama”dan ibarətdirsə, buna Türk dilçiliyində “yüklem öbeği” deyilir. Məsələn: Türkan Şorayın bu hafta vizyona giren “Sultan” filmi, bir kadının öyküsüdür. Qeyd edilən hissə “yüklem öbeği” adlanır. Türk dilində təyinə qarşılıq olan bir cümlə üzvü olmadığı üçün “düzenli olaraq terapiste giden” birləşməsini ayıra bilmirik.

Yüklemin ismi və yaxud feili olması məsələsinə Leyla Karahanın münəsibəti belədir. İlk növbədə feili cümlələr haqqında müəllif qeyd edir ki, xəbəri “çekim eki” alan və ya mürəkkəb feil olan cümlələr feili cümlələrdir. Bu, əmr şəklinin 2-ci şəxsi xaric daim şəkilçi ilə yaranır. Hər çeşid “kılış”, “oluş” feili cümlələrlə qarşılanır. Özəllikləri bunlardır:

a) Təsirli (geçişli) feil cümlələrində cümlə üzvlərinin hamısı ola bilər: “Sadrazam (ö)/ o zaman (z)/ kethudasını (n) / Muhsin Çelebinin Üsküdar’da evine(yt)/ gönderdi(y)”.

b) Təsirsiz (geçiszsiz) feil cümlələrində nesne (tamamlıq) olmaz: “Doktorun içine birdenbire bir hüzün çöktü” (gsiz fiil)

c) Təsirsiz-edilgen feilli cümlələrdə mübtəda yoxdur: “Sabahleyin büyük bir lezzetle kahvaltıya başlanırdı.”

Leyla Karahan cümlənin ikinci forması olan ismi cümləni bele izah edir ki, xəbəri bir isim, isim qrupu, ad qrupu olan cümlələrə ismi cümlələr deyilir. İsim və isim qrupları “i” ek-fiili ilə görünən keçmiş zaman və öyrənilən keçmiş zaman halında çekime girərək yüklem (xəbər) vəzifəsini daşıyırlar. İsmi cümlələrdə “kip” şəkilçisi daşımayan xəbərlər geniş zamandadırlar. Özəllikləri bunlardır:

a) İsim cümləleri adətən iki üzvdən – mübtəda və xəbərdən meydana gəlir: “Yalancılığa da doğruculuğa da tahammül etmeyen bir dünyadayız.”

b) İsim cümlələrində zərf və yerlik hal şəkilçili yer təmələyiciləri da tez-tez istifadə olunur: “Anadolu’da dağların ve köylerin sonsuz bir bitemliliyi var.”

c) İsmi cümlələrdə adətən tamamlıq olmur. Əgər yüklem feil deyilsə yəni hökm və ya yargı yoxdursa onsuzda xəbər tamamlığa ehtiyac duymur.

ç) İsim cümlələrində yönlük və çıxışlıq (yönelme ve uzaklaşma) hal şəkilçili yer tamlayıcılarına az rast gəlinir: “Kendi kendilerile dolu olanlarda başkalarına yer yoktur.”

d) Quruluşunda yerlik hal şəkilçisi olan yer tamlayıcıları olan ismi cümlələrdə mübtədə adətən xəbərin önündə olur: “Evin birkaç yüz adım uzağında onun kendi taş kulübesi de vardır.”

e) Ən çox istifadə olunan “var” və “yok” sözlü ismi cümlələrdir: “Körfezde bizim Haliç suyunun koyu durgunluğu var.”

Yüklemin yerinə görə cümlələr. Türkiyə türkçəsinin, ümumiyyətlə bütün türk dillərinin cümlədəki söz dizimində xarakterik özəlliyi xəbərin axırda gəlməsidir. Lakin bəzi səbəblərə görə xəbərin yeri cümlədə dəyişə bilər. Buna görə də cümlələr xəbərin yerləşməsi baxımından aşağıdakı növlərə bölünür:

1) Kurallı cümlələr. Bunlara qaydalı düz cümlələr də deyilir. Xəbəri axırda gələn cümlələrdir. Yardımcı üzvdən ana üzvə doğru düzülüş, Türk cümlə quruluşunun təməl özəlliyidir. Yüklemi tamamlayan üzvlər yüklemden əvvəl gəlir. Yükleme ən yaxın üzv adətən qabardılması istənilən üzvdür: “Cins-cins hurma ağaçları yerden sekiz-on metre havaya yüksəlerek gergin, yeşil pençeleri andıran yapraklarını cam kubbeye deqdiriyoları.”

2) Devrik cümlələr. Xəbəri sonda gəlməyən cümlələr türkçədə “devrik cümlələr” adlanır. Bir anlam ödə çıxarma, vurğulama ehtiyacı, özəlliklə şeirdə ahəng olması və digər üzvlərin olduğu kimi xəbərin də yerini dəyişdirə bilər. Devrik cümlələr sözlü dildə yazılı dillə müqayisədə daha çox istifadə olunur: “Bir türkü söylüyorum güzelim gözlerine.”

Quruluşunda hər hansı bir inkarlıq ünsürü olan bəzi cümlələr sual vasitəsilə təsdiq (olumlu) bir məna qazanırlar: “Ben, hakikatlin görünündüyü kadar çirkin olamayacağını sən söylemedim mi ?”

“Olumsuz” adlandırılan cümlələr isə Azərbaycan dilində inkar cümlələridir. Hökmün təsdiqlənmədiyini və gerçəkləşmədiyini bildirirlər. “Yapmama”, “yapılmama”, “olmama” bildirirlər. “ma/me” şəkilçiləri inkar şəkilçiləridir. “değil” hissəciyi “ne...ne de” və “yok” ədatları ismi cümlənin mənasını inkara çevirən ünsürəldir.

- “Ma/me” şəkilçisi ilə olumsuz (inkar) cümlələr yarananlar: “Paris'in havasına giren, mektup yazmak için vakit bulamaz.”, “Günün birinde gükyüzünde siyah lekeler görmeyeceksiniz.”

- “Değil” hissəciyi ilə qurulanlar: “Bu güler yüzlü adam ben değilim.”

- “Ne...ne de” ədatı ilə qurulanlar: “Ne şair yaş döker, ne de aşık ağlar.”

Ədatla qurulan inkar cümləsinin xəbəri təsdiqdə olmalıdır. Qeyd etmək lazımdır ki, istər yükəmin cümlədəki yerinə, istərsə də təsdiq-inkara görə qruplaşdırma bütün dilçilərin elmi əsərlərində var. Bu təsnifati L.Karahan, T.Banguoğlu, Z.Korkmaz və digər dilçilər də təsdiqləyir [3; 12; 14].

Bundan başqa xəbərinə görə cümlələr 3 qrupa bölünür: 1) Kılış cümləsi 2)

Oluş cümlesi 3) Durum cümlesi.

1) Kılış cümleleri “kılış fiil” adlandırılan feillerlə qurulur və hərəkəti təmsil edən xəbər subyektə ehtiyac duyur: “Samsun’dan ne zaman döndünüz?” cümlesi kılış cümlesidir və xəbər olan “dönmek” feili hərəkəti eləməyə sahib olan “siz” subyektinə ehtiyac duymuşdur.

2) Oluş cümleleri “oluş fiili” adlanan feillerlə qurulur. Bu zaman hərəkəti təmsil edən xəbər hər hansı subyektə ehtiyac duymaz: “Kırlar yesilənmiş” cümlesi belə bir oluş cümlesidir və xəbər olan “yesilənmiş” feili cümle qura bilmək üçün bir varlığa ehtiyac duymur.

3) Durum cümleleri. Bu cümlelər daha çox feildən yox, başqa nitq hissəsindən yaranırlar. Onlara “İsmi Cümélérlər” də deyirlər. Bunun üçün sözün “çekim eki” adlandırdığımız xəbərlik şəkilçisi almaqları kifayətdir. Məsələn: “Limon sarıdır.” Burada xəbər olan “sarı” sıfəti xəbərlik şəkilçisinin köməyi ilə yaranmışdır. Durum cümleleri subyektə ehtiyac duymasa da, obyekti yanında tələb edir. Bu baxımdan üç qrupa bölünən cümlelər mübtədalı və tamamlıqlı olmaqla 2 yerə ayrılır. Belə ki, əgər xəbər kılış feilindən ibarətdirsə, onun yanında olmayı lazımlı təməl üzv mübtədadır. Xəbər oluş feili ilə ifadə olunubsa yanındakı üzv tamamlıq olacaq. Buna görə cümlelərdəki tamamlayıcı təməl üzvlər əsas götürüldükdə nesneli və özneli (mübtədalı və tamamlıqlı) cümle olmaqla 2 fərqli cümle tipi ortaya çıxa bilər:

1) Nesneli cümle. Tamamlıq (obyekt) tələb edir. Oluş və durum cümleleri bura aiddir. Məsələn: “Ahmet’ın yorgunluğu yüzünden görünüyor”.

2) Özneli cümle. Mübtəda tələb edir. Kılış cümleleri bura aiddir. Məsələn: “Ahmet topa vurdu”.

Tamamlıqlı cümlelərdə iki təməl üzv var: 1) Yüklem 2) Nesne. Bu cür cümlelər tamamlığın vurgulu oluğu durumları ifadə etmək üçün istifadə olunur. Mübtədanın vurgulu olduğu durumları ifadə etmək üçün qurulan özneli cümlelərdə isə kılış feilinin çatışına, yəni təsirli olub olmamasına görə təməl üzv dəyişə bilər. Təsirli kılış feillerində “yüklem”, “özne”, “nesne” olmaq üzrə 3 başlıca üzv olur. Məsələn: Ali (ö) kitap (nes.) okudu(y). “Ettirgen” adı verilən icbar növ feilli cümlelərdə “yüklem”, “yapan özne”, “yaptıran özne”, “nesne” olmaqla dörd təməl üzv olur. Məsələn: “Ali kitabı Ayşe’ye okuttu.” cümlesiində “Ali” yaptıran özne, “Ayşe” yapan özne, “kitabı” nesne, “okuttu” isə yüklemidir. Təsirli və icbar növ olmayan cümlelərlərdə “özne” “yüklem” təməl üzv olur: “Ali(ö) koşuyor(y)”.

Nəticə etibarı ilə cümlənin bir qurucu iki tamamlayıcı olmaqla üç təməl üzvü var. Yüklem yanına bu tamamlayıcı üzvlərdən ən az birini almadan cümle qura bilməz. Tamamlıqlı cümlelərdə mübtəda olmaya da bilər. Lakin mübtədalı cümlelərdə xəbərin təsirli olduğu halında tamamlıq da təməl üzv olaraq cümləyə qatıla bilər.

Göründüyü kimi, yüklem yəni xəbər cümlənin 1-ci dərəcəli təməl üzvü olub olduqca mürəkkəb xarakteristikaya malikdir. Bütün cümlənin məsuliyyəti xəbərin üstünə düşsə də, mübtəda xəbəri tamamlayan ən önəmli üzvüdür.

Mübtəda ilə (özne) bağlı elmi-nəzəri görüşlər. Türk dilində termin olaraq mübtədaya “özne” deyilir. Özneye bu cür tərif verə bilərik: Cümədə hökmü yerinə yetirən subyekti, cümlədə olanları qarşılıyan üzv öznədir. Mübtəda (özne) xəbərin göstərdiyi kılış, oluş və durumu üzərinə alır. Mübtədanın özəllikləri aşağıdakılardır:

a) Özne yüklemi isim olan cümlələrdə, məchul növ feilli cümlələrdə “olan” ı və digər cümlələrdə “yapan”ı qarşılıyan üzvdür: “Hava durgundu.” (olan), “Cevdet bey geldi.”(yapan)

b) Mübtəda xəbərə cəm və mənsubiyyət şəkilçiləri xaric başqa şəkilçilər almadan bağlanır.

c) Bir cümlədə birdən çox mübtəda ola bilər. Məsələn: “Her saz, her ot, her kanat çırpınışı bir pırıltı içinde erir”.

d) Mübtəda bəzi cümlələrdə bir söz və ya söz qrupu olaraq yer alır. Cümənin mübtədası yüklenin daşıdığı şəxs şəkilcisinən aydın olur. Şəxs şəkilcisinin işarə etdiyi əvəzlik cümlənin mübtədası olur. Məsələn: “(Ben) Uçurumun başına çöktüm”.

e) Təsirsiz -şəxssiz feilli cümlələrdə mübtəda olmur. Bu feillərin yalnız III şəxsi cümlədə istifadə olunur: “Bu yoldan ikinci bir sofaya gelinir ve bunun sağ tarafındaki ilk kapıdan bu odaya girilirdi.” Eyni zamanda feilin vacib şəklinin yəni “gereklik kipinin” III şəxsin təkində və ya “mak+ lazımlı/gerek” qəlibli cümlələrdə də mübtəda olmaz: “Aydın olmak için önce insan olmak lazımlı”.

Xəbəri mürəkkəb feillə ifadə olunan cümlələrdə mübtəda xəbərin içində yer ala bilir. Buna türk dilində “Özneli yüklemlər” deyilir. Bu xəbərlə mübtədanın mənaca yaxınlaşmasından irəli gəlmişdir. Bəzi frazeoloji birləşmələri də təbii ki, buna aid etmək olar. Quruluşuna görə feillərin bölgüsündə bu tip “anlamca kaynaşmış biləşik fiiller” onsuzda vardır. Məsələn:

Biraz onlara güzel bir oyun oynamaya karar verdigim halde şimdi beni sezmelerinden ödüm kopuyordu. Verilən “ödü kopmak” frazeoloji birləşmədir. Yəni “anlamca kaynaşmış” mürəkkəb feildir. Lakin eyni zamanda cümlənin sintaktik təhlili zamanı “ödüm” özne “kopuyordu” yüklem kimi təhlil olunmur. Bundan əlavə öznenin bir sıra növləri vardır. Bunlar aşağıdakılardır:

1) Gerçek özne. Bu tip mübtədalar cümlənin subyekti vəzifəsində çıxış edir. Yəni edilən hərəkətlə birbaşa bağlı olan, hökmü üzərinə alan subyekt “gerçek özne” adlanır. Bu mübtədalar cümlədə görülür: “Ali sınıf birincisidir”.

2) Gizli özne. Əgər cümlə daxilində mübtəda formal olaraq yoxdur, lakin xəbərin qəbul etdiyi şəxs şəkilçisi ilə bərpa oluna bilirsə bu tip mübtədalar “gizli özne” adlanır. Məsələn: “Hep onu bekledim”. Cümləsində yüklenin qəbul etdiyi I şəxsin təkinin şəkilçisi ilə mübtədanı bərpa etmək olar. Bu cümlədə mübtəda “ben” əvəzliyidir.

3) Sözde özne. Bəzi cümlələrdə işi görən subyekt məlum olmur, lakin görülən işdən və yaxud hərəkətdən təsirlənən obyekt mübtəda vəzifəsini üzərinə götürür. Belə cümlələrin mübtədasına Türk dilində “sözde özne” deyilir. Məsələn: “Otoparktaki araçlar temizce yıkandı.” Bu cümlədə yüklem “yıkandı” felidir. Əgər

cümləyə sual versək: “Otoparktakı araçları kim yıcadı?” bu suala cavab vermək mümkün olmayacaqdır. Çünkü maşınları kimin yuduğu cümlədə göstərilməyib. Bu durumda sualı belə dəyişmək olar: “Ne yıcadı?” Bu sualın cavabı olaraq “araçlar” demək mümkündür. Cümlədə “araçlar” sözü hərəkətdən təsirlənən obyektdir. Cümlədə mübtədə vəzifəsində çıxış edib.

4) Açıqlamalı özne. Bəzi cümlələrdə mübtədə açıqlaması və ya əlavəsi ilə birlikdə verilir. Açıqlamaların başında və sonunda vergül qoyulur. Açıqlamalar və ya əlavələr mübtədə ilə birlikdə təhlil olunur. Məsələn: “Hatice, halamın kızı, yarın bize gelecek.” Nümunədəki cümlədə “Hatice” əsas mübtədə “halamın kızı” isə onun açıqlamasıdır. Bu tip mübtədalara türkçədə “açıqlamalı özne” deyilir. Bu cümlənin sintaktik təhlili zamanı “hatice” sözünü ayrı mübtədə, “halamın kızı” birləşməsini ayrı mübtədə kimi təhlil eləmək olmaz. Onlar bir yerdə təhlil olunmalıdır.

5) Seslenmeli özne. Mübtədəsi olmayan, amma xitab işlənən cümlələrdə subyekt və ya obyekt olaraq ikinci şəxsə müraciət olunur. Türk tədqiqatçıları bu formanı “seslenmeli özne” adlandırırlar. Məsələn: “Türk, çalış, ögün, güven!”, “Atatürk’üm, önderim, kalbimde yatiyorsun!” Qeyd edilən cümlələrdəki “Türk” və “Atatürk’üm” xitabları işlənən cümlələri Türk dilində “seslenmeli özne” kimi qeyd edirlər.

6) Örtülü özne. Şəxssiz cümlələrdə hərəkəti edənin kim (nə) olduğu bəzən “.... tarafından, nedenile, yüzünden, ötürü” kimi sözlərlə göstərilir. Məsələn: “Yeni gelen ürünler müşteriler tarafından çok begənildi.”, “Fırtana nedelile ağaclar devrildi”. “Yüzünden, nedenile” kimi səbəb bildirən sözlər hərəkəti edəni bildirirse “örtülü özne”, əks halda isə zərflik yaradır: a)“Kar yüzünden köyün yolu kapandı”, b) Kar yüzünden okullar kapandı. Birinci cümlədə hərəkəti edən “kar” sözüdür. “Köyün yolu” nesne, “kapandı” yüklemidir. İkinci cümlədə isə “kar yüzünden” səbəb zərfi “okullar” isə “sözde özne”dir.

Bu tip özne bölgülərində o qədər də fikir ayrılıqları yoxdur. Məsələn, Leyla Karahanda bu bölgülərə rast gəlinməsə də, Caner Kerimoğlu, Zeynep Korkmaz bölgülərin olduğunu təsdiq edirlər. Bəzi tədqiqatçılar bütün çeşid özneləri gizli, sözde və s. olaraq bölmür, sadəcə “özne” adlandırırlar. Ümumiyyətlə, mübtədə bəhsİ xəbər və zərflərə görə daha aydınlaşdır. Bu bəhsdə zərf və xəbər qədər fikir ayrılıqları yoxdur. Bir fikir ayrılığını nəzərə çatdırıq. Bəzi tədqiqatçılar eyni zamanda TDK öznenin bir türü olan “seslenmeli özne” haqqında danışarkən xitabların da bura aid olduğunu iddia edirlər. Lakin L.Karahan və M.Ergin qeyd edir ki, xitab ünsürləri yüklemle bağlanmadıqları üçün özne deyil cümle dişti ünsürdürler: “Şair! Sen üzüldükçə ve öldükçə yaşarsın”. Burada dilçilər “şair” sözünü seslenmeli özne yox, cümle dişti unsur götürürler. Onlar qeyd edir ki, bu cümlənin öznesi yükəmin qəbul etdiyi şəxs şəkilçisinə əsasən “sen”dir. (Gizli özne).

Azərbaycan dilindən digər fərqli cəhət də ondadır ki, türkçədə mübtədədan sonra onu daha çox vurğulamaq üçün ondan sonra vergül qoyulur. Digər bir səbəb isə mübtədəni (özne) başqa cümlə üzvlərindən fərqləndirməkdir.

Nəticə. Azərbaycan və Türkiyə dilciliyində cümlənin baş üzvlərinin öyrənilməsi ilə bağlı fikirlərdən çıxış edərək demək olar ki, hər iki türkcənin qrammatik quruluşunun eyni olmasına baxmayaraq, sintaktik vahidlərin adlandırılmasına, onların təyinatına münasibət tamamilə fərqlidir. Burada müəyyən obyektiv və subyektiv məqamları nəzərə almasaq, deyə bilərik ki, hər iki dilcilikdə həmin məsələ ilə bağlı zəngin elmi fikirlər var və gələcək sözügedən istiqamətdə müqayisəli araşdırılmaların aparılmasına ciddi ehtiyac duyulur.

ƏDƏBİYYAT

1. Abdullayev Ə. və b. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Şərq-Qərb, 2007.
2. Abdullayev K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: Maarif, 1998.
3. Banguoğlu T. Türkçenin Grameri. Ankara: TDK yayınları, 1998.
4. Bilgegil M. K. Türkçe Dil Bilgisi. İstanbul: Dergah yayınları, 1982.
5. Cemiloğlu İ. 14. Yüzyıla Ait Bir Kısas-ı Enbiya Nüshası Üzerinde Sentaks incelemesi. Ankara: TDK yayınları, 1994.
6. Dizdaroglu H. Tümcebilibgisi. Ankara: TDK yayınları, 1976.
7. Ediskun H. Türk Dilbilgisi. İstanbul: Remzi Kitabevi, 1999.
8. Ergin M. Türk Dil Bilgisi. İstanbul: Bayrak yayınları, 1993.
9. Gencan T. N. "Edatlar ve Edat Tümleçleri", Türk Dili, XVII. C., say 198, Mart, s. 680-684, 1968.
10. Gencan T. N. Dilbilgisi. Ankara: Ayraç yayınları, 2001.
11. Xəlilov B. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Adiloglu, 2001.
12. Karahan L. Türkçede Söz Dizimi. Ankara: Akçağ yayınları, 1999.
13. Kazimov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Təhsil, 2007.
14. Korkmaz Z. Türkiye Türkçesi Grameri. Ankara: TDK yayınları, 2003.
15. Musayev M. Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksisi. Bakı: Kitab aləmi, 2010.
16. Rəsulov Ə. Rüstəmov R. Türk dili. Bakı: Bakı Universiteti, 2007.
17. Seyidov Y. Mərdanova S. Azərbaycan dilciliyində qrammatika problemləri. Bakı: BDU, 2008.
18. Şimşek R. Türkçe Sözdizimi. Trabzon: Karadeniz Teknik Universitesi, 1987.
19. Zülfikar H. "Özne Türleri ve Bunların Adlandırılışı", Türk Gramerinin Sorunları Toplantısı (22-23 Ekim 1993). Ankara: TDK yayınları, s. 43-51, 1995.

РАСПРЕДЕЛЕНИЕ ОСНОВНЫХ ЧАСТЕЙ ПРЕДЛОЖЕНИЯ НА ТУРЕЦКОМ ЯЗЫКЕ (научно-теоретические соображения по основным частям предложения)

Кямаля Ш.АХМЕДОВА

РЕЗЮМЕ

До 30-х гг. XX века турецкий язык изучался в основном в соответствии с арабско-персидской грамматикой. Влияние немецкой, французской и других европейских школ лингвистики после 30-х годов, а также исследования современных лингвистов в соответствии с этой тенденцией можно назвать одной из первых причин дилеммы определенных соображений. Через эту призму продолжаются исследования синтаксиса турецкого языка. Раздел синтаксиса остается актуальным как сложный и противоречивый раздел как на турецком, так и на азербайджанском языках.

Основываясь на взглядах изучение основных частей предложений в турецкой лингвистике, можно сказать, что существует много проблем в наименовании и

классификации синтаксических единиц. Следует отметить, что есть определенные объективные и субъективные моменты. Основная цель исследования - уточнить границы синтаксических функций основных частей предложения.

Ключевые слова: Азербайджанская и турецкая лингвистика, вопросы грамматики, изучение синтаксиса, исследование основных членов

DISTRIBUTION OF SENTENCE MEMBERS IN TURKISH LINGUISTICS (scientific-theoretical considerations on the main parts of sentences)

Kamala Sh.AHMADOVA

SUMMARY

Until the 30s, the Turkish language was studied mainly in accordance with Arabic-Persian grammar. The influence of German, French and other European schools of linguistics after the 30s and the research of modern linguists in line with this trend, can be cited as one of the first reasons for the dilemma of certain considerations. Research on the syntax of the Turkish language continues through this prism. The syntax section remains relevant as a complex and controversial section in Turkish as well as in Azerbaijani.

Examining the sources related to the study of the main parts of the sentence in Turkish linguistics, we can say that there are many problems in the issues of classification. It should be noted that there are objective and subjective approaches. The main purpose of the study is to clarify the boundaries of the syntactic functions of the main parts of the sentence.

Keywords: Azerbaijani and Turkish linguistics, grammar issues, syntax study, investigation of senior members

UOT 81373

TÜRK VƏ AZƏRBAYCAN DİLLƏRİNДƏ ƏNƏNƏVİ HƏRBİ LEKSİKANIN TARİXİ-GENETİK TƏHLİLİ

Mehriban L. ƏBDÜRRƏHİMOVA*

Tədqiqatın aktuallığını türk və Azərbaycan dilçiliyində hərbi leksikanın müqayisəli yolla hələ də dərinindən öyrənilmədiyi müəyyənləşdirir. Hərbi leksika müasir türk və Azərbaycan dillərinin leksik sisteminin ən mühüm sahələrindən biridir. Qədim, geniş tematik qrup və onun xarakteristikası, bu barədə xüsusi araşdırımlar dilin bütün lügət tərkibinin təsviri prosesini canlandırır.

Məqalədə oğuz qrupu türk dillərinə daxil olan türk və Azərbaycan türkçələrinin bəzi hərbi leksik vahidlərinin tarixi inkişafı izlənilir. Həmin ilkin sözlərin kökləri, həmin köklərin mənə dəyişmələri nəzərdən keçirilir. Dillərin leksik sisteminin hər hansı bir mərhələdəki durumu və inkişafı həmin dillərin hansı ümumi və fərqli qanunauyğunluqlara malik olduğunu da göstərir. Bu cəhətdən Türk və Azərbaycan dillərinin tarixi leksikoloji problemləri müqayisəli aspektdə çox məhdud səviyyədə araşdırılmış və tədqiq olunmuşdur. Lügət tərkibinin ümumi inkişaf qanunauyğunluqları, konkret tarixi inkişaf yolu hələ də dəqiq müəyyənləşdirilməmişdir.

Açar sözlər: hərbi leksika, qədim hərbi sözlər, «sü» sözü, «er» sözü, «çeri» sözü», tarixi-genetik təhlil, hərbi terminlər

Giriş. Bizim bu tədqiqatın məqsədi – leksikologiyası müqayisə edilən dillərdə müasir dillə müqayisədə köhnəlmış hərbi leksik vahidləri üzə çıxarmaq, seçmək və təhlil etmək və onların bir-birinə təsirini müəyyənləşdirməkdən ibarətdir. Konkret olaraq bir sıra vəzifələri yerinə yetirmək tələb olunur: hərbi işlə əlaqədar olan söz və terminləri ortaya çıxarmaq və müəyyənləşdirmək; hərbi terminlərin yaranma prosesini öyrənmək, sözügedən dillərdə inkişaf və funksionallaşma və xalqların tarixi ilə əlaqədar olan xüsusiyyətlərini aydınlaşdırmaq; ortaya çıxarılan leksemləri sistemləşdirmək və təsnif etmək; adlandırma prinsiplərini təyin etmək; leksik təbəqənin tədqiqində əsas leksik-semantik prosesi göstəmək; tematik qrupları öyrənən zaman struktur-semantik xüsusiyyətləri üzə çıxarmaqdır.

Müşahidələr də göstərir ki, türk və Azərbaycan dilində çox sayıda söz və ifadələr müxtəlif hərbi anlayış və mənaların ifadəsi üçün istifadə olunur.

* BDU, Şərqişünaslıq fakültəsi, Türk filologiyası kafedrası;
mehribanabdurrrahimova@bsu.edu.az; ORCID ID: 0000-0003-1154-7805

Bunların əksəriyyəti xüsusi hərbi leksik vahidlərdir: sü, süngü, nobet, sancak, roket, fitil, hücum, naryad, ordu, asker və s.

Türk dillərində hərbi leksika sosial-tarixi prosesin məhsulu kimi maraqlı inkişaf yolu keçmiş, leksik-semantik cəhətdən zənginləşmişdir. Qədim türk dillərinin leksik sistemində hərbi anlayışlar sisteminin yaranmasında bu qəbildən olan sözlərin rolü böyükdür. Həmin sözlər müəyyən dövrlərdə hərbi vəziyyəti, o dövrün silahlarını, onların işlənmə səviyyələrini, kütləviləşməsini və s. əks etdirir. Məsələn: er, tüfek (tūfəng), silah, tank, top, radar, haraket (hərəkət), piyade, tabur, takım, manga, subay və s.

Türk dillərində hərbi terminologyanın araşdırılması. B.Xəlilovun fikrincə, köhnəlmış sözlər müəyyənləşdərkən əsas meyar dilin müasir vəziyyətidir. Həmin sözləri müəyyənləşdirərkən tarixilik prinsipindən istifadə olunur [8, 76].

K.Musayev göstərir ki, hər hansı bir dildə köhnəlmış sözlərin ilkin tematik və leksik-semantik qruplar üzrə tədqiqi gələcəkdə onların tipoloji, müqayisəli və müqayisələri-tarixi araşdırılmaları üçün əsas şərt sayılır. K.Musayevin fikrincə, əsaslı müqayisə aparmadan həm qədim, həm də müasir türk dillərinin leksikası sistemi haqqında düşüncənin dərinləşdirilməsi və zənginləşdirilməsi çox çətindir. Müxtəlif abidələrdə işlənmiş qədim leksik layı öyrənməklə, ümumtürk, areal hadisələri və fərdi xüsusiyyətləri üzə çıxarmaq mümkündür [15, 5].

Hər bir dilin lüğət tərkibi onun meydana gəlməsi və inkişafı tarixinin göstəricisidir. «Dilin leksikası morfologiya və sintaksislə müqayisədə simvolik vahidlərin kontiniumunu əmələ gətirir ki, bu da yalnız sərbəst şəkildə ayrı-ayrı tərkib hissələrinə ayrıla bilir. Tarixən ən müxtəlif nominasiyaların köməyi ilə lüğət tərkibi maksimal və ənənələr üzrə zənginləşmiş, ədəbi dilin lüğət tərkibi ənənə və sistem üzrə nizama salınmışdır. Müxtəlif genetik-üslubi təbəqə arasında fərqlər meydana çıxmışdır. Əsasən türk dillərində leksikanın inkişafının ənənə və dövrlərinə baxış belə olmuşdur» [2, 8].

Qeyd edək ki, sözügedən hərbi leksikanı funksional, semantik, leksikoqrafik, genetik, sözyaradıcılığı əlamətləri üzrə tədqiq etmək olar. Hərbi leksikanı dilin digər semantik qrupları ilə qarşılıqlı əlaqələrini də müəyyənləşdirmək olar.

Tarixi hərbi leksika rus dilində F.Sorokoletov tərəfindən tədqiq edilmişdir [17]. Ayrıca türk dillərində hərbi leksika ümumi şəkildə araşdırılmışdır. Məsələn, tatar dilində [16]. Hərbi leksikanın öyrənilməsi tarixi çox qədimdir. Türkologiyada həmişə bu mövzu tədqiqat obyekti olmuşdur. Türk, özbək, qazax, qırğız, Azərbaycan, başqırd və s. dillərdə monoqrafik işlər ortaya qoyulmuşdur.

Praktik işlərə bu sahədə daha çox təsadüf olunur. Yəni bu sahədə zəruri ehtiyac olaraq sözlük və lüğətlər meydana çıxır. Türkiyədə Cümhuriyyət dövründə hərbi işi və hərbi fəaliyyəti əks etdirən hərbi terminlər lüğətləri tərtib edilmişdir [3].

İlk rusca-türkçə hərbi lüğət XIX yüzildə işıq üzü görmüşdür. Az sonra bir-birinin ardınca xeyli sayıda sözlükler tərtib edilmişdir. TDK tərəfindən 20

min leksik vahidi əhatə edən «Ansiklopedik Askeri Terimler Sözlüğü» oxuculara təqdim edilmişdir [5].

1969-cu ildə Y.A.Yakovlev «Puti razvitiya i sposobi obrazovaniya tureckoy voennoy terminologii» əsərində türk hərbi terminlərinin yaranma yollarına, onların linqvistik xüsusiyyətlərinə, əsas geniş-mənşə mənzərəsinə, alınma hərbi terminlərin mənimsənilmə problemlərinə müəyyən qədər aydınlıq gətirmişdir. Müəllif bu əsərdə tərcümə lügətlərindən, danişq kitabçalarından hərbi terminləri toplayaraq onları vahid sistemə salmışdır [18]. T.V.Bayjanovun «Qazax dilində hərbi leksika» (1973) əsərində ayrı-ayrı hərbi adlar tarixi-etimoloji istiqamətdə [11], D.Q.Baxışov 1990-ci ildə Azərbaycan dilinin hərbi leksikasını [10], X.A.Dadabayeva 1981-ci ildə qədim özbək dilində hərbi leksikanı tədqiq etmişdir [14]. X.A.Dadabayevanın əsərində əsasən tarixi-etimoloji təhlil üstünlük təşkil edir. Müəllif tədqiq etdiyi lügət vahidlərini leksik-semantik aspektdə təsnif etmişdir Ç.Qaradjayev «Türkmən dilində hərbi leksika» (1978) adlı namizədlik dissertasiyasında hərbi terminologiyani təsnif edir, müəyyən bölgülərə ayırır, onları leksik-semantik baxımdan qruplaşdırır. O, 14 adda silah adının tarixi-etimoloji anlamlarını göstərə bilmışdır [12].

Hərbi sözlərdən ibarət tarixi dil materialları qədim türkdilli abidələrdə geniş dairədə işlənmişdir. Tarixən ən geniş səpgidə istifadə olunan hərbi leksik vahidlərdən biri «sü» olmuşdur. Həmin söz «əsgər, ordu, qoşun» və s. mənalarda işlənmişdir. Tarixən hərb sənəti ilə əlaqədar mətnlərdə bu söz çox geniş şəkildə istifadə olunmuşdur. «Sü» sözündən tarix boyu xeyli sayıda düzəltmə və mürəkkəb, eləcə də söz birləşməsi formasında terminoloji vahidlər törəmişdir (kalın sü, terkin sü, sübaşı, sü uyur düşman uymaz,

Başqa tədqiqatlar, lügətlər göstərir ki, Türkiyədə hərbi məqsədli səfərlər, yürüşlər, hərəkətlər, silah və təchizat kimi mövzularla əlaqədar hərbi sözlər və ifadələr də get-gedə intişar dairəsini artırmışdır. Zaman keçdikcə hərbi texnologiya dəyişmiş, yeni silah növləri meydana gəlmiş, necə deyərlər, «savaş, müharibə» konseptinə münasibət yeniləşmişdir.

Bütün türk xalqları üçün ortaq olan, türk dillərinin hamısını əhatə edən Orxon-Yenisey abidələri, M.Kaşgarinin «Divan»ı, oğuz abidəsi «Kitabi-Dədə Qorqud», Azərbaycan yazılı və şifahi ədəbiyyatı kimi qaynaqlar müqayisə edilən türk və Azərbaycan dillərinə məxsus tarixi hərbi sözləri öyrənmək üçün zəngin material verir.

Berta (1994, 2002) Orxon-Yenisey mətnlərində 40-a qədər hərbi termini təhlil etmişdir. Bu abidədə sü (qoşun), sülə (qoşun çəkmək), ya (yay), ok (ox), sanun (sərkərdə), bağa (yüksək mənsəblərdən biri), er (həçrbçi, döyüşçü) və s.

Tarixi hərbi terminlər üzərində Türkiyə türkcəsində müəyyən işlər yazılmışdır. Müxtəlif mənbələrdə «sü» kəlməsi ilə bağlı, 100-dən çox hərbi sözün və ifadənin işləndiyi müəyyən edilmişdir (savaş, askerlik və s.) Təşkilatlanma, hərbi birliliklərdən savaşda istifadə, taktika və strategiya ilə əlaqədar xeyli sayıda hərbi söz və ifadələr, təbii olaraq, hər dövrdə yaranmışdır [6, 104-133].

Orxon-Yenisey mətnlərində hərbi sözlərin işlənməsi: oğuz tapa süledim

ilki sü taşıkmiş erti ekin sü erti üç oğuz süsi basa kelti yadağ boldı tep algalı kelti sinar süsi ebig barkig yulgali bardı sinar süsi sünüşgeli kelti (KT D-32) = Oğuza doğru ordu yürüttüm. İlk (birinci) ordu dışarı çıkmıştı. İkin (ci) ordu evde yerleşik idi. Üç Oğuz ordusu basıp geldi. (Bizim için) yaya, kötü oldular deyip yenmeye keldi. Ordunun yarısı evi barkı yağmalamağa gitti. Ordunun yarısı da savaşmaya geldi. Həmin mətnlərdə əsərgəri rütbə və ünvan adları da çox işlənmişdir: kağan, sünüş, tegiş, uruş, şad, tarkat, buyruk begler və s.

«Kitabi-Dədə Qorqud»da hərbi sözlər: Abidənin dilində oğuz mənşəli hərbi sözlər çoxdur: *alay, gözçü, yaraq, yağı, sancaq* (*bayraq*), *çavuş, aqın* (*axın*), *oxçı, tuğulgə* (*şdem*) və s.

Bunların bəzilərinə müasir Azərbaycan dilində rast gəlmək olmur. Əksinə müasir türk dilində bunların bir çoxundan istifadə olunur. Məsələn: *sancak*. 1. Bayrak, liva. 2.Çoğunlukla askeri birlklere verilen yazı işlemeli, kenarları saçaklı ve gönderli bayrak. 3. Tar. Osmanlı yönetim teşkilatında illerle ilçeler arasında yer alan yönetim bölümü, mutasarrıflık. 4. Den. Gemilerin sağ yanı [7, 1254].

Çavuş sözü müasir Azərbaycan dilinə yeni daxil olmuşdur.

«Akıncı» düzəltmə sözü türkçədə «savaşçı» sözünün sinonimii kimi işlədir: düşman ülkesine akın yapan savaşçı. Yahya Kemal Beyatlı'nın "Akıncı" adlı şeiri də vardır. Türkiye türkçəsində *akın* sözünün bir sıra mənaları fərq-ləndirilir. Həmin mənalardan biri «düşmən torpaqlarını didərgin etmə, basqın: Bin atlı, akınlarda çocuklar gibi şəndik \Bin atlı o gün dev gibi bir ordunu yendik. [9, 36-37]

Oq. *Oqla ol qılıc açılan zənciri urdı* [4, 103], Qara polad uz qılıcum tartayıdım [4, 119],

Yaraqlı. Yaraqlı altmış adam gəlir [4, 113]

Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg [4, 32]

Sügü (ştıknoc). *Sügüsün* çəküb əlindən aldı, dəpəsinə urdu [4, 121],

Şəspər (fars) - Altıdilli toppuz-qədim silah. (Dəmirçioğlu. Mən onun nə qılıncından qorxuram, nə şəspərindən. Keçdi xəyalından əlində şəspər; Qıratın belində baban Koroğlu (Ə.Ziyatay).

Bu sözlər leksik-semantik cəhətdən nominativ xarakter daşıyır. Bu tipli hərbi sözləri İ.Qasımov məqaləsində nominativ xarakterli leksik-semantik qrup (1), feil əsaslı hərbi leksik vahidlər (2) və (3) digər parametrlə leksik hərbi vahidlər olmaqla təhlil etmişdir [13, 48-53].

Mahmud Kaşgari «Divan»ının leksikasının tarixi-genetik layı əsasən türk mənşəlidir. İ.Kazımov «Mahmud Kaşgari «Divan»ı və çağdaş türk dilləri» kitabında yazır ki, XI yüzillikdə qədim türkün hərb sənəti də geniş inkişaf prosesi keçirmiştir. Bu sahə ilə məfhumların adları da tutum etibarı ilə əhatəli olmuşdur: akıncı (gecə düşmənə basqın edən əskər, I, 190; amaç (hədəf, nişangah, I, 125; atım (nişançı, sərrast atıcı, I, 142; çərig (qoşun, ordu, I 159), kübə yarıq (zireh, III, 22) və s. Müəllif silah adlarından danışır və yazır ki, qədim türklər silah anlamında «*tolum*» sözündən istifadə etmişlər. «Tolum» bütün silahlara verilən ümumi addır. Bundan əlavə, aşağıdakı silah adları da türk və Azərbay-

can dilləri üçün tarixi faktı çevrilmişdir. Həmin adlar tarixi silah adlarından, silahların hissələrindən və növlərindən ibarətdir: aşuk\yaşuk (dəbilqə), I, 239, bərgə\bərkə (qamçı, qırmanç), III, 285, bügdə\bükədə (xəncər) I, 105, kalkan (qalxan) I, 432, süngü (mizraq, nizə) III, 319, yətən (taxta yay) III, 26 və s. [1, 124-125].

Nəticə. Hər bir dilin lüğət tərkibi milli və alınma baza əsasəndə zənginləşir və müxtəlif sahələr yaradır. Əlbəttə, konkret dilin leksik mənzərəsini mütləq şəkildə, bütün təfərruatlı ilə yaratmaq mümkün olan şey deyil. Hər iki dilin leksik sistemində bu qəbildən olan sözlər funksionallaşmışdır. Müəyyən inkişaf qanuna uyğunluqları, leksik ümumilik aşkar edilmişdir.

Bu tədqiqatın əsas istiqamətlərini belə müəyyənləşdirmişdik: hərbi sferada leksik dəyişmələr inkişaf prosesində müşahidə olunur. Hərbi leksikada semantik proseslər öz qanuna uyğunluğu ilə diqqəti cəlb edir. Xüsusi hərbi anlayışlar ifadə edən leksikanın dilin ümumi leksikası ilə münasibəti genişdir. Proses terminləşmə və determinləşmə hərbi leksika sistemində dilin ümumi inkişaf qanuna uyğunluqlarını əks etdirir.

Hərbi leksikanın tarixi-genetik layının (ümumaltay, türk-monqol, ümum-türk və alınma) aşkar olunması, onların etimoloji və leksik-semantik cəhətdən səciyyəsi göstərir ki, onlar çoxplanlı, geniş, həcmə böyükdür. Bunların içərisində ümumtürk layı üstünlük təşkil edir (atmaq (atəş).

Tədqiqatın nəticələri göstərir ki, hərbi leksika özünə məxsus struktur, semantik, leksik və funksional xüsusiyyətlərə malikdir və nəticədə türk və Azərbaycan dilinin lüğət tərkibinin tarixi inkişafını əks etdirir. Ənənəvi hərbi leksika müqayisə olunan dillərdə lüğət tərkibinin passiv fonduna aiddir. Arxaikləşmə dərəcəsinə görə onları müəyyən qruplapa ayırmak olar: 1) anlaşılmayan hərbi sözlər; 2) dildə nisbi anlayış daşıyanlar. Leksikoloji planda aparılmış tədqiqatın nəticələri hər iki xalqda olan hərbi gerçəkliliyi tarixən inikas etdirir. Bir çox hərbi sözlər funksional planda tematik baxımından tarixizm və arxaizmlərdən ibarətdir, bunlar dilin lüğət tərkibinin passiv hissəsini təşkil edir. Hərbi leksik layın leksik-semantik qrupu nominativ xarakter daşıyır.

ƏDƏBİYYAT

1. Kazimov İ. Mahmud Kaşgari «Divan»ı və çağdaş türk dilləri. Bakı: Elm və təhsil, 2014, s.124-125.
2. Kazimov İ. Müasir türk dillərinin müqayisəli leksikası. II cild. Bakı: Təknur, 2010, 400 s.
3. Kip Selahaddin A. Askeri Kamus. İstanbul, 1939, Karakuzu S.H. Askeri terimler. I, II, III c. İstanbul, Çituri Biraderler Basımevi 1955
4. Kitabi-Dədə Qorqud. Bakı: Yaziçi, 1988, s.103
5. Nurhan Sabuncuoğlu. Ansiklopedik askeri terimler sözlüğü. İngilizce-Türkçe. İstanbul: TDK yayımı, 2018.
6. Süer Eker. Sü ve sü ile yapılan tarihi askeri terimler üzerine disiplinlerarası bir inceleme. // Türkbilig, 2006, № 12, s.104-133
7. Türkçe sözlük. 2. Ankara: TDK yayını, 1988, 1679 s
8. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, 442 s.
9. Yahya Kemal. Kendi Gök Kubbemiz. İstanbul: "Akıncı", MEB, 1989, s.16-17.

10. Багышов Д.Г. Военная терминология азербайджанского языка. Автореф. дис. ... канд.филол.наук. Баку, 1990.
11. Байжанов Т.В. Военная лексика газахском языке. Автореф. дис... канд.филол.наук. Алма-Ата, 1973.
12. Гараджаев Ч. Военная лексика туркменском языке. Дис....канд. филол.наук. Ашхабад, 1978.
13. Гасымов И. О военной лексике эпоса «Китаби-Деде Горгуд». Žmogus ir Žodis, 2013, № 15(1), s.48-53 // https://www.vdu.lt/cris/bitstream/20.500.12259/99641/1/ISSN1822-7805_2013_T_15_N_1.PG_48-53.pdf
14. Дадабаев Х.А. Военная лексика стапаозбекском языке. Автореф. дис. ... канд. филол. наук. Ташкент, 1981
15. Мусаев К.М. Лексика тюркских языков в сравнительном освещении. М., 1975, 75 с.
16. Сафаров Р.Т. Военная лексика татарского языка. Казань: Академии Наук Республики Татарыстан, 2015, 196 с.
17. Сороколетов Ф.П. История военной лексики в русском языке. Л.: Наука, 1970, 382 с.
18. Яковлев Ю.А. Пути развития и способы образования турецкой военной терминологии. Автореф. дис. ..канд.филол.нак. М., 1969.

ИСТОРИКО-ГЕНЕТИЧЕСКИЙ АНАЛИЗ ТРАДИЦИОННОЙ ВОЕННОЙ ЛЕКСИКИ НА ТУРЕЦКОМ И АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКАХ

МЕХРИБАН Л. АБДУРРАГИМОВА

РЕЗЮМЕ

Актуальность исследования выявляет и определяет, что военная лексика в турецкой и азербайджанской лингвистике еще не была изучена сравнительно глубоко. Военная лексика - одно из важнейших слов лексической системы современных турецкого и азербайджанского языков. Древняя, обширная тематическая группа и ее характеристики, специальные исследования по ней возрождают описательный процесс всей лексики языка.

В статье прослеживается историческое развитие некоторых военных лексических единиц турецкого и азербайджанских языков, относящихся к огузской группе тюркских языков. Учитываются корни этих исходных слов и изменения значения этих корней.

Состояние и развитие лексической системы языков на любом этапе также показывает, какие общие и различные закономерности имеют эти языки. В связи с этим историко-лексические проблемы тюркского и азербайджанского языков изучаются и исследуются очень ограниченно в сравнительном аспекте. Общие закономерности развития словарного запаса, конкретный исторический путь развития до сих пор четко не определены.

Ключевые слова: военная лексика, устаревшие военные слова, слово «су», слово «эр», слово «чери», историко-генетический анализ, военные термины.

HISTORICAL-GENETIC ANALYSIS OF VOCABULARY OF TRADITIONAL MILITARY IN TURKISH AND AZERBAIJANI LANGUAGES

MEHRIBAN L. ABDURRAHIMOVA

SUMMARY

The relevance of the study identifies and defines that military vocabulary in Turkish and Azerbaijani linguistics has not yet been studied in depth in a comparative way. Military lexicon is one of the most important areas of the lexical system of modern Turkish and Azerbaijani languages. An ancient, wide thematic group and its characteristics, special researches on it revive the descriptive process of the whole vocabulary of the language.

The article traces the historical development of some military lexical units of Turkic and Azerbaijani Turkic languages, which belong to the Oghuz group of Turkic languages. The roots of those initial words and the changes in the meaning of those roots are considered.

The state and development of the lexical system of languages at any stage also shows what general and different regularities these languages have. In this regard, the historical lexical problems of the Turkic and Azerbaijani languages have been studied and researched in a very limited way in a comparative aspect. The general patterns of development of the vocabulary, the specific historical development path have not yet been clearly defined.

Keywords: military vocabulary, ancient military words, word "su", word "er", word "cheri", historical-genetic analysis, military terms

BAKİ UNIVERSİTETİNİN XƏBƏRLƏRİ

Nö2

Humanitar elmlər seriyası

2021

MÜNDƏRİCAT

DİLÇİLİK

Seyidova S.M.

Feilin qrammatik kateqoriyalarının üslubi xüsusiyyətləri..... 5

Məmmədbəyli A.İ.

İngilis dilində bağlayıcı və bağlayıcı sözlərin mətnin ritorik strukturundakı rolu..... 14

ƏDƏBİYYATŞÜNASLIQ

Məmmədov M.M.

Yusif Balasaqunlunun “Qutadğu Bilig” əsərində tanrı və törə 23

TARİX

Zeynalov İ.X.

Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında “şəxsiyyətə pərəstiş haqqında” qəbul edilmiş qərarın Azərbaycan KP MK-da müzakirəsi 35

Məmmədova M.S.

Tarix fənni və fənlərarası integrasiya..... 45

Xasayev N.N.

SSRİ-də yaşayan türk xalqlarının XX əsrin II yarısında ictimai-siyasi proseslərinə dair 55

Quliyeva S.Z.

Hüseyin Baykaranın “Azərbaycan istiqlal mübarizəsi tarixi” əsərində Azərbaycan xalqının erməni hücumlarına qarşı mübarizəsi 66

Əliyeva-Məmmədova G.S.

Xarici alimlərin əsərlərində ermənilər haqqında 77

Cavadova A.S.

Azərbaycan və Osmanlı imperiyası: ticarət əlaqələri tarixindən (“Sicil” və “Tərəkə Dəftərləri”ndəki məlumatlar əsasında)..... 86

Hacıyeva Ü.Ş.

Qısa tarixi baxış Azərbaycanın Xodcavənd rayonunun Tuğ kəndi haqqında 93

Səfəri H.A.

1918-ci ildə Urmiyada azərbaycanlılara qarşı törədilən soyqırım şahidlərin xatırə və qeydlərində..... 106

Bağirov E.A.	
Xaqani Şirvaninin Mədain xərəbələri – Xosrov sarayı haqqında fəlsəfi elegiyası	115
Zeynalova S.Ə.	
XV-XVI əsrlərdə Osmanlı dövlətinin “kapitulyasiya” müqavilələrinə dair	127
Paşayeva U.M.	
Şamaxı rayonu əhalisinin say dinamikası və yerləşməsi (1999 və 2009-cu il əhalinin siyahıyalma məlumatları əsasında)	135
Məlikzadə S.M.	
XVIII əsrin I yarısında iqtisadi tənəzzül: Nadir şah Əfşarın vergi və torpaq siyaseti	145
Abbasova O.Ə.	
Genuya konfransında Bakı neftinə olan maraqlar.....	154
Əzizova R.Y.	
“Yenidənqurma” kampaniyası və Azərbaycan SSR-də onun ilk nəticələri.....	162

ŞƏRQŞÜNASLIQ

Məmmədova Ə.B., Nəsirova F.Y.	
Nizami əsərlərinin düzgün oxunuşunu şərtləndirən amillər.....	169
Əhmədova K.Ş.	
Türk dilçiliyində cümlə üzvlərinin bölgüsü (cümlənin baş üzvlərinə dair elmi-nəzəri mülahizələr).....	176
Əbdürrəhimova M.L.	
Türk və Azərbaycan dillərində ənənəvi hərbi leksikanın tarixi-genetik təhlili	186

СОДЕРЖАНИЕ

ЯЗЫКОЗНАНИЕ

Сеидова С.М.

Стильный вид на грамматические категории глаголов 5

Меммебейли А.И.

Роль союзов и союзных слов на английском языке
в риторической структуре текста 14

ЛИТЕРАТУРОВЕДЕНИЕ

Мамедов М.М.

Тенгри и тора (törg – закон) в произведении «Кутадгу Билиг»
(«благодатное знание») Юсифа Баласагуни 23

ИСТОРИЯ

Зейналов И.Х.

Обсуждение решения, принятого на XX Съезде Коммунистической
Партии Советского Союза о “культе личности”
в Центральном Комитете Коммунистической Партии Азербайджана 35

Мамедова М.С.

Исторический предмет и междисциплинарная интеграция 45

Хасаев Н.Н.

О социально-политических процессах тюркских народов СССР
во второй половине XX века 55

Кулиева С.З.

Борьба Азербайджанского народа против нападений армян в книге
Гусейна Байкары "История борьбы за независимость Азербайджана" 66

Алиева-Мамедова Г.С.

Об армянах в трудах зарубежных ученых 77

Джавадова А.С.

Азербайджан и Османская империя: из истории торговых отношений
(на основе информации в тетрадях "Сиджиль" и "Тарақа") 86

Гаджиева У.Ш.

Краткий исторический обзор о селе Туг
Ходжавендского района Азербайджана 93

Сафари Г.А.

Геноцид совершенного против азербайджанцев в Урмии 1918 году
свидетельских в воспоминаниях и записях 106

Багиров Э.А.	
Филосовская элегия Хагани Ширвани об руинах	
Медаина – дворец Хосрова	115
Зейналова С.А.	
О “капитуляциях” Османского государства в XV-XVI веках	127
Пашаева У.М.	
Динамика численности и размещение населения шамахинского района (на основе данных переписи 1999 и 2009 годов)	135
Меликзаде С.М.	
Экономический упадок в первой половине XVIII века: налоговая и земельная политика Надир Шаха Афшара	145
Аббасова О.А.	
Интерес к Бакинской нефти на Генуэзской Конференции	154
Азизова Р.Й.	
«Перестройка» и его первые итоги в Азербайджанской ССР	162

ВОСТОКОВЕДЕНИЕ

Мамедова А.Б., Насырова Ф.Я.	
Факторы правильной чтении и толковании произведений Низами	169
Ахмедова К.Ш.	
Распределение основных частей предложение на турецком языке (научно-теоретические соображения по основным частям предложения)....	176
Абдуrrагимова М.Л.	
Историко-генетический анализ традиционной военной лексики на турецком и азербайджанском языках.....	186

CONTENS

LINGUISTICS

Seyidova S.M.

Style view of grammar categories of verbs..... 5

Memmedbeyli A.I.

The role of conjunction and connective words In english in the rhetorical
structure of the text 14

LITERATURE

Mammadov M.M.

God and morals in Yusuf Balasaguni's "Kutadgu Bilig" 23

HISTORY

Zeynalov I.X.

Discussion of the decision made at the XX congress of the Communist Party
of the Soviet Union "On the cult of personality" in the Central Committee
of the Communist Party of Azerbaijan 35

Mammadova M.S.

Historic subject and interdiscipline integration..... 45

Xasayev N.

On social-political processes of the Turkish peoples
of the USSR in the second half of the XX century 55

Guliyeva S.Z.

The struggle of the Azerbaijan people against the attacks of the armenians
in the book of Hussein Baykara "The history of the struggle of Azerbaijan
for independence" 66

Aliyeva-Mammadova G.S.

About armenians in transactions of foreign scientists..... 77

Javadova A.S.

Azerbaijan and The Ottoman empire: from the history of trade relations
(based on the information in "Sicil" and "Tarakha books")..... 86

Haciyeva U.Sh.

Brief historical overview about Tug village
of Khodjaven district of Azerbaijan 93

Safary H.A.

The genocide committed against azerbaijanians reflected in the memories
and records of witnesses in Urmiah in 1918 106

Bagirov E.A.

Philosophical elegy of Kəqani Shirvani's qasida The Portals
Mada En – palace of Khosrow 115

Zeynalova S.A.	
On the “capitulations” of the Ottoman empire in the XV-XVI centuries	127
Pashaeva U.M.	
Numerical dynamics and distribution of the population of Shamakhi district (based on census data from 1999 and 2009)	135
Malikzadeh S.M.	
Economic recession in the first half of the XVIII century: tax and land policy of Nadir Shah Afshar	145
Abbasova O.A.	
Interests in Baku oil at the Genoa Conference.....	154
Azizova R.Y.	
"Perestroika" and its first results in the Azerbaijan SSR.....	162

ORIENTAL STUDIES

Mammadova A.B., Nasirova F.Y.	
Factors determining the correct reading of Nizami’s works	169
Ahmadova K.Sh.	
Distribution of sentence members in turkish linguistics (scientific- theoretical considerations on the main parts of sentences)	176
Abdurrahimova M.L.	
Historical-genetic analysis of vocabulary of traditional military in turkish and azerbaijani languages	186